

MALİYYƏ BAZARLARI  
TERMİNLƏRİNİN  
**İZAHLI LÜĞƏTİ**



**NURLAR**  
BAKI-2010



*Bu nəşr Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Avropa Birliyi tərəfindən maliyyələşdirilmiş və Yerli İqtisadi İnkişaf Mərkəzi (YİİM) tərəfindən hazırlanmışdır. Nəşrin məzmunu Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Avropa Birliyinin mövqeyini əks etdirmir və məsuliyyəti yalnız YİİM daşıyır.*

*This publication has been prepared by the Center for Local Economic Development (CLEED) and funded by the European Union under initiative of the State Committee for Securities. The contents of this publication are the sole responsibility of the CLEED and can in no way be taken to reflect the views of the State Committee for Securities of the Republic of Azerbaijan and European Union*

## **MALİYYƏ BAZARLARI TERMINLƏRİNİN İZAHLI LÜĞƏTİ** Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010, 272s.

Bu lüğətdə maliyyə bazarları, o cümlədən qiymətli kağızlar bazarları, fond birjalrı, valyuta birjalrı, ilkin səhm bazarları, bu bazarlarda həyata keçirilən əməliyyatlar, onların iştirakçıları, istifadə olunan maliyyə alətləri, investisiya fondları, depozit sistemləri, maliyyə hesabatlılığı və bu kimi digər əlaqəli məsələlər üzrə terminlər (Azərbaycan və İngilis dillərində) və onların Azərbaycan dilində izahı əks olunmuşdur.

Lüğət geniş oxucu auditoriyası, xüsusən də maliyyə, o cümlədən beynəlxalq maliyyə və maliyyə bazarları ilə əlaqədar məsələlərlə məşğul olan mütəxəssislər, müstəqil ekspertlər, dövlət və özəl təşkilatların işçiləri, maliyyə menecerləri, brokerlər, investorlar eləcə də müvafiq ixtisaslar üzrə dərs deyən müəllimlər, təhsil alan tələbə və aspirantlar üçün nəzərdə tutulmuşdur.

ISBN: 978 - 9952 - 450 - 79 - 8

© Yerli İqtisadi İnkişaf Mərkəzi, 2010

## MÜNDƏRİCAT

1. GİRİŞ.....	4
2. ƏSAS HİSSƏ (terminlərin izahı).....	7
3. SÖZLÜK .....	230
4. İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR.....	271

## GİRİŞ

Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkədə maliyyə sisteminin inkişafına, o cümlədən maliyyə sahəsində beynəlxalq standartların və maliyyə əməliyyatlarının mütərəqqi texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir və bu istiqamətdə məqsədyönlü, sistemli və ardıcıl iş aparılır. Son dövrlərdə ölkənin beynəlxalq maliyyə institutları, dünyanın aparıcı şirkətləri və ayrı-ayrı ölkələri ilə əməkdaşlığının dinamik şəkildə genişlənməsi və dərinləşməsi bu prosesin əhəmiyyətini daha da artırmaqla yanaşı, onun sürətləndirilməsini də şərtləndirmişdir.

Təbiidir ki, bu proses müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqinin sürətləndirilməsini də nəzərdə tutur. Bunun üçün isə bilavasitə maliyyə qurumlarında və əlaqədar sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, müasir maliyyə əməliyyatlarından baş çıxaran və qabaqcıl texnologiyalardan istifadə edə bilən kadrların hazırlanması tələb olunur. Bu isə öz növbəsində müvafiq ədəbiyyatların və əlaqədar beynəlxalq təşkilatların müvafiq sənədlərinin öyrənilməsi və onların Azərbaycan dilinə tərcümə olunaraq yayılması, qabaqcıl təcrübəyə malik xarici ölkələrə təlim turlarının təşkili, beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri dəvət etməklə ölkədə müvafiq təlimlərin təşkili kimi məsələləri daha da aktuallaşdırır.

Aydındır ki, bütün bunlar, ilk növbədə, beynəlxalq maliyyə sistemində istifadə olunan, o cümlədən maliyyə bazarları ilə əlaqədar terminlərin Azərbaycan dilinə çevrilməsini və onların anlaşılıq dildə dəqiq izahının verilməsini nəzərdə tutur. Belə ki, təcrübə göstərir ki, bu istiqamətdə aparılan işlərin uğuru bir çox hallarda müzakirə olunan məsələlərlə əlaqədar bu və ya digər anlayışların ehtiva etdiyi mənanın vaxtında dəqiq başa düşülməsi və çatdırılmasından asılı olur.

Oxucuların diqqətinə təqdim olunan bu lüğət məhz yuxarıda qeyd edilən ehtiyacların ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Avropa İttifaqının maliyyə və texniki dəstəyi ilə həyata keçirilən "İnvestisiya-

ların və ixracın təşviqi mühitinin yaxşılaşdırılmasına dəstək” layihəsi çərçivəsində Yerli İqtisadi İnkişaf Mərkəzində yaradılmış işçi qrup tərəfindən hazırlanmışdır.

Maliyyə bazarları terminlərinin izahlı lüğətinin hazırlanmasında əsas məqsəd ölkədaxili maliyyə sistemində və beynəlxalq maliyyə əlaqələrində daha çox işlənən terminlərin ingilis dilində qarşılığı ilə birlikdə Azərbaycan dilinə tərcüməsi və onların ümumiləşdirilmiş izahlarının verilməsi yolu ilə ölkədə maliyyə sahəsində vahid terminoloji mühitin yaradılmasına yardım etməkdir.

Lüğətdə aşağıdakı sahələr üzrə terminlərin izahına üstünlük verilmişdir: maliyyə bazarları, o cümlədən qiymətli kağızlar bazarları, fond birjalrı, valyuta birjalrı, ilkin səhm bazarları, bu bazarlarda həyata keçirilən əməliyyatlar, onların iştirakçıları, maliyyə alətləri, investisiya fondları, depozit sistemləri, maliyyə hesabatlılığı və maliyyə menecmenti.

Lüğət hazırlanarkən, əsasən, beynəlxalq maliyyə təşkilatlarının sənədlərindən, müvafiq sahədə müxtəlif dillərdə mövcud olan və istinad edilən sözlük və izahlı lüğətlərdən, elmi və praktiki nəşrlərdən və elektron resurslardan istifadə olunmuşdur.

Lüğətdə işgüzar praktikada ən çox rast gəlinən 1500-ə yaxın maliyyə terminləri və onların məzmunlu izahı verilmişdir. Terminlərin ardıcılığı Latın əlifbası ilə, onların adı isə iki dildə - İngilis və Azərbaycan dillərində verilmişdir ki, bu da müvafiq anlayışların həmin dillərdəki qarşılığının tapılmasını və onlardan istifadəni asanlaşdırır. Terminlər ingilis dilində *kursiv* və Azərbaycan dilində **qalın** şriftlərlə verilmişdir.

Ümumilikdə, lüğət geniş oxucu auditoriyası, xüsusən də maliyyə, o cümlədən beynəlxalq maliyyə və maliyyə bazarları ilə əlaqədar məsələlərin bu və ya digər aspektləri ilə məşğul olan mütəxəssislər, dövlət və özəl təşkilatların işçiləri, maliyyə menecerləri, brokerlər, investitorlar, müstəqil ekspertlər, eləcə də, müvafiq ixtisaslar üzrə dərş deyən müəllimlər, təhsil alan tələbə və aspirantlar üçün nəzərdə tutulmuşdur.

Lüğət hazırlanarkən terminlərin adının düzgün ifadə edilməsi və oxşar terminlərin fərqli cəhətlərinin aydınlaşdırılması və izahının dəqiqləşdirilməsi məqsədilə müvafiq sahədə fəaliyyət göstərən təşki-

latların nümayəndələri ilə müzakirələr aparılmış, bu sahədə tanınmış mütəxəssislər və ekspertlərin məsləhətlərindən də istifadə olunmuşdur. Odur ki, müəlliflər bu lüğətin hazırlanması zamanı öz dəyərli məsləhətlərini onlardan əsirgəməmiş mütəxəssislərə, ümumilikdə isə bu işin yerinə yetirilməsində yardımçı olmuş və zəhmət çəkmiş bütün şəxslərə öz minnətdarlıqlarını bildirirlər.

Ümumiyyətlə, müəlliflər lüğətin keyfiyyətli olmasına, ən başlıcası isə terminlərin tərcüməsinin dəqiqliyini və izahların əhatəliyini təmin etməyə çalışmışlar. Bununla yanaşı, müəlliflər oxuculara təqdim olunan bu lüğətin maliyyə bazarları ilə əlaqədar bütün terminləri əhatə etməsi və burada verilən izahların hamısının bütün məqamları nəzərə alması iddiasında deyillər. Bu baxımdan, müəlliflər, lüğətin gələcəkdə təkmilləşdirilməsi zamanı nəzərə alınmaq üçün, lüğətlə tanış olduğu zaman meydana çıxan təklif və tövsiyələrini *office@cled.az* elektron poçt ünvanına göndərəcək oxuculara əvvəlcədən minnətdarlıqlarını bildirirlər.

Müəllif heyəti:

1. Vaqif Əli oğlu Rüstəmov, qrupun rəhbəri və elmi redaktor, iqtisad elmləri namizədi;
2. Faiq Misir oğlu Camalov;
3. İlkin Allahverən oğlu Nəzərov;
4. Firdovsi Vidadi oğlu Mütəllimov;
5. Pərviz Əlövsət oğlu Baxşəliyev.



- **A2/P2 spreadi**  
*A2/P2 spread*

30 günlük A2/P2 (aşağı keyfiyyətli) və AA (yüksək keyfiyyətli) qeyri-maliyyə kommersiya kağızlarının faiz dərəcələri arasındakı fərq. Bu spread A2/P2 kommersiya kağızının AA kommersiya kağızına nisbətə “risk mükafatı”dır. Bu göstəricinin qiyməti fond bazarının ümumi vəziyyətinin qiymətləndirilməsi, o cümlədən defolt riskinin müəyyənləşdirilməsi üçün mühüm indiqator hesab olunur. Odur ki, bu göstəricinin qiymətinin dəyişməsi daim diqqət mərkəzində saxlanılır.

- **Abandon (imtina etmək)**  
*Abandon (abandonment)*

1) Fiziki və ya hüquqi şəxsın müəyyən hüquq, iddia və tələblərindən (o cümlədən sahiblik və mülkiyyət hüquqları ilə əlaqədar) imtina etməsi;

2) Müxtəlif iqtisadi münasibətlərdə tərəflərdən birinin digər tərəfdən üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb etməkdən birtərəfli qaydada imtina etməsi;

3) Tərəf-müqabillərdən birinin hər hansı sövdələşmədən, müəyyən olunmuş cərimə və ya mükafat məbləğini ödəyərək, çıxması;

4) Mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədin istifadə müddətinin başa çatması və ya qüvvədən düşməsi;

5) Sığorta olunanın sığorta olunmuş əmlak üzərində malik olduğu hüquqlarından sığortaçının xeyrinə imtina etməsi. Bu zaman sığorta olunan tam sığorta məbləğini əldə etmiş olur. Adətən, bu halda müvafiq ərizə birtərəfli qaydada imtinaya görə əsasın yaranmasından sonrakı 6 ay ərzində təqdim olunmalıdır. Bundan sonra sığortalanmış əmlakın bütün hüquqları sığortaçıya keçir;

6) Borc münasibətlərində borc verən tərəfin təqdim etdiyi borcdan borc alanın xeyrinə qismən və ya tam imtina etməsi.

- **ABŞ xəzinə notu**  
*US treasury note*

ABŞ-ın öhdəlik müddəti 1 ildən 10 ilədək olan ortamüddətli dövlət borc qiymətli kağızları. Bu notların vaxtından əvvəl ödənişinə icazə verilmir. Onlara görə sabit yarımillik kupon və ödəmə vaxtı nominal dəyər ödənilir.

- **ABŞ xəzinə vekseli**  
*US treasury bill*

ABŞ-ın öhdəlik müddəti 1(bir) ilədək (adətən: 3 ay, 6 ay və mak-

simum 12 ay) olan qısamüddətli dövlət borc qiymətli kağızları. Müntəzəm əsasda satılır və pul bazarında aparıcı mövqeyə malikdir.

- **ABŞ uzunmüddətli xəzinə istiqrazları**

*US treasury bond*

ABŞ-ın öhdəlik müddəti 10 il və ya daha uzunmüddətli olan dövlət borc qiymətli kağızları. Xəzinə notlarında olduğu kimi, onlara yarımillik kupon ödənilir və bu səbəbdən onlar kuponlu qiymətli kağız kimi də tanınırlar.

- **Açıq bazar əməliyyatları**

*Open market operations*

Tədavüldə olan pul və kredit kütləsini tənzimləmək məqsədilə daxili pul bazarında dövlət qiymətli kağızlarının alqı və satqısı vasitəsilə maliyyə bazarlarına Mərkəzi Bankın müdaxiləsi. Mərkəzi Bankın müdaxiləsi qısa müddətli dövlət istiqrazlarının bazara buraxılması və ya bazardan çəkilməsi yolu ilə həyata keçirilir.

Açıq bazar əməliyyatlarının əsas hədəfləri inflyasiya səviyyəsinin, pul kütləsinin, valyuta məzənnəsinin tənzimlənməsi ola bilər.

- **Açıq Bazar üzrə Federal Komitə**

*Federal Open Market*

*Committee (FOMC)*

ABŞ-da Federal Rezerv Sisteminin pul tədavülünə, kreditləşdirmə

həcminə, faiz dərəcəsinə və valyuta bazarına təsir etmək məqsədilə açıq bazarda qiymətli kağızların alqısı və satqısı sahəsində siyasətinin işlənilib hazırlanmasına məsul olan orqanı. Komitəyə Federal Rezerv Sisteminin İdarəetmə Şurasının üzvləri, Nyu-York Federal Rezerv Bankının prezidenti və digər dörd federal rezerv banklarının prezidentləri daxildir. Komitə üzvləri ayda və ya ay yarımından bir toplaşır və yuxarıda göstərilən məsələləri müzakirə edərək müvafiq siyasətlə bağlı qərarlar qəbul edirlər.

- **Açıq devalvasiya**

*Open devaluation*

Ölkənin milli valyutasının sabitliyinin təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən milli valyutanın məzənnəsinin digər ölkələrin möhkəm valyutalarına və beynəlxalq hesablaşma vasitələri vahidlərinə nisbətdə rəsmən endirilməsi, həmçinin, milli valyuta vahidinin real qızıl məzmununun azaldılması. Bu zaman milli valyutanın məzənnəsinin qaldırılması məqsədi ilə dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcmdə dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanlarının yeniləri ilə əvəz edilməsi kimi tədbirlərə əl atılır.

Açıq devalvasiya daxili bazarda əmtəə qiymətlərinin azalmasına, ixracın ucuzlaşmasına, idxalın isə bahalaşmasına səbəb olur.



- **Açıq faktoring**

- Open factoring*

Faktoring əməliyyatının xüsusi forması. Bu zaman kreditör tərəf faktor-banka, yaxud faktor-firmaya borc sənədləri haqqında məlumat təqdim etdikdən sonra ikinci tərəf borc məbləğinin 80%-ni ona kredit formasında ödəyir. Kreditör tərəf borcalan tərəfdən bütün borc məbləğinin ödənişini əldə etdikdən sonra (adətən 60 gün ərzində) faktor-subyektə əldə etdiyi məbləği və ona hesablanmış faiz məbləğini qaytarır. Borclu tərəf borc məbləğini kreditora ödəmək imkanına malik olmadıqda kreditör bütün borc sənədlərini faktor-subyektə təqdim edir və bundan sonra borc öhdəliyinin tələb edilməsi hüququ sonuncuya keçir.

- **Açıq fond (açıq investisiya fondu, açıq qarşılıqlı fond)**

- Open-end fund (open-end investment fund, open-end mutual fund)*

İstənilən zaman yeni səhmlərin buraxılışına və ya buraxdığı səhmləri geri almağa məhdudiyəti olmayan kollektiv (qarşılıqlı) investisiya fondu.

- **Açıq idarəetmə şirkəti**

- Open-end management company*

Qiymətli kağızların buraxılması və alqı-satqısı yolu ilə aktivlərin

idarə olunmasını həyata keçirən şirkət. Ən sadə açıq idarəetmə şirkətləri qarşılıqlı fondların aktivlərinin xalis dəyərinə uyğun sayda səhm buraxan və onların alqı-satqısını həyata keçirən şirkətlərdir.

- **Açıq investisiya şirkəti**

- Open-end investment company*

Kapitalını başqa müəssisələrə investisiya edən şirkət. Açıq tipli investisiya şirkətləri özlərinin yeni səhmlərini investorlara satırlar, keçmiş səhmlərini yenidən almağa hazırıldıqları və fond birjasında listinqə düşümlər. Tələb artdıqca daha çox səhmlər buraxırlar.

- **Açıq mövqe**

- Open position*

İcra olunmamış və ya bağlanılmamış mövqe, başqa sözlə, qiymətli kağızların alqı və ya satqısına dair sifarişlərin açıq qalması. Məsələn, 500 neft fyuçersinə sahib olan investor, bu mövqeyini bağlamadıqca açıq mövqeyə malik olur.

- **Açıq mövqələrin sayı**

- Open interest*

Müəyyən dövr üzrə açıq (həyata keçirilməmiş və ya başa çatmamış) bütün fyuçers və opsiyon müqavilələrinin sayı.

- **Açıq səhmdar cəmiyyəti**

*Public corporation*

Səhmləri səhmdarları tərəfindən digər səhmdarlarının razılığı olmadan belə müstəqil surətdə özgəninkiləşdirilə bilən səhmdar cəmiyyəti.

- **Açıq səhmdar cəmiyyətinə çevrilmə**

*Going Public*

Qapalı səhmdar cəmiyyətinin və ya özəl şirkətin listinqdən keçərək ilk dəfə səhmlərini sərbəst bazarda kütləvi təklif etməsi

- **Açıq sifariş (açıq sərəncam, açıq əmr)**

*Open order*

Qiymətli kağızların alqı-satqısı üzrə həyata keçirilməmiş və ya ləğv olunmamış sifariş.

- **Açılışa qədər ticarət**

*Pre-market trading*

Birjaların ticarət sessiyasının rəsmi başlanmasından öncə aparılan ticarət.

- **Açılışın (ticarətin) ləngiməsi**

*Delayed opening*

Müəyyən səbəblərdən birjada ticarətin başlanmasının (hərracın açılışının) ləngiməsi. Gecikmənin səbəbləri alış və ya satış tələblərinin

çox olması və ya yayılması üçün müəyyən vaxt tələb edən korporativ xəbərlərin gözlənilməsi ola bilər.

- **Adi (oksidləşən) metallar**

*Base metals*

Mis, dəmir və ya qalay kimi (qızıl, gümüş və ya platin kimi nəcib metallardan fərqli olaraq) açıq havada və ya rütubətdə qaldıqda paslanan və ya korlanan, nisbətən ucuz və adi metallar.

- **Adi (sadə) səhm**

*Common stock (common share, equity share, ordinary share)*

Sahibinə səhmdar cəmiyyətin idarə heyətinin üzvlərinin seçilməsində və səhmdarların ümumi yığıncağında səhmdar cəmiyyətinə aid olan digər məsələlərin həll edilməsində iştirak etmək hüququnu verən səhm. Səhmdar cəmiyyətin mənfəətindən imtiyazlı səhm sahiblərinə dividend faizi ödənildikdən sonra qalan mənfəətin bir hissəsi adi səhm sahibləri arasında dividend şəklində bölüşdürülür. İmtiyazlı səhmdən fərqli olaraq adi səhmlər üzrə dividendin həcmi səhmdar cəmiyyətin mənfəətinin həcmindən asılı olaraq dəyişir.

- **Adi birja sövdələşməsi**

*Cash transaction (spot)*

Sövdələşmə predmeti olan qiymətli kağızların və əmtələrin

təqdimi və pul ödənişləri təxirə salınmadan sövdələşmə günü və ya sövdələşmə gündən sonrakı iki gün ərzində həyata keçirilən birja sövdələşməsi (ticarəti).

- **Adlı (qeydiyyatdan keçmiş) istiqraz**

*Registered bond*

Emitent-şirkətin reyestrində sahibinin adına qeydiyyatda alınmış istiqraz. Belə istiqrazlar üzrə mülkiyyət hüququ yalnız onların qeydiyyatdan keçmiş sahiblərinin razılığı ilə başqasına keçə bilər və bu proses ötürücü yazı və reyestrdə məlumatların dəqiqləşdirilməsi ilə müşayiət olunur. Əksər hallarda belə istiqrazlar üçün sertifikatlar buraxılır, bu zaman bütün məlumatlar hesablar üzrə aparılan qeydlər şəklində mövcud olur.

- **Adlı qiymətli kağızlar (qeydiyyatdan keçmiş qiymətli kağızlar)**

*Registered securities (registered certificates)*

Müəyyən şəxsin adına qeydiyyatdan keçirilmiş qiymətli kağızlar. Belə qiymətli kağızların sahibləri haqqında məlumatlar emitent tərəfindən qeydiyyatda alınır və onların satışı zamanı sahiblərinin ötürücü yazısı tələb olunur.

- **Adlı veksel**

*Inscribed bill*

Üzərində sahibinin adı qeyd olunmuş veksel. Bu veksel üzrə əməliyyatlar sahibinin tanınmasını tələb etdiyindən onu başqa bir şəxsə ötürmək olmur.

- **Admonisiya (ehtiyat tədbiri)**

*Admonition*

Borc alan tərəfindən götürülən borc məbləğinin ödəniləcəyi barədə borc verən (kreditor) tərəfə təqdim edilən yazılı öhdəlik.

- **Adsız istiqraz**

*Bearer bond*

Təqdim edənə faiz və borc məbləğinin alınması hüququnu verən istiqraz.

- **Adsız qiymətli kağız**

*Bearer security*

Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır.

- **Adsız səhmlər**

*Bearer shares*

Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ mü-

vafiq sertifikatla malik olan şəxsə aiddir. ABŞ və Böyük Britaniyada səhmlərin belə forması artıq sıradan çıxmışdır.

- **Agent müqaviləsi**  
(sığorta üzrə)

*Contract of agency*

Sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə kompensasiyaların ödənilməsinin təşkil edilməsi məsələlərini tənzimləyən agent müqaviləsi.

- **Agent**  
*Agent*

Başqa fiziki və ya hüquqi şəxsin adından, müəyyən komissiya haqqı müqabilində, onun hesabına və riskinə alqı-satqı aparən fiziki və ya hüquqi şəxs. Bir qayda olaraq, agent alqı-satqı predmetinin sahibi olmadığından mümkün zərəərə görə risklər də onun üzərinə deyil, təmsil etdiyi tərəfin üzərinə düşür.

Bəzən vasitəçi, təmsilçi, səlahiyyətli nümayəndə və etibarlı şəxs də adlandırılır.

- **Agent-transfer**  
*Agent-transfer*

Qiymətli kağızlar bazarında reyestr saxlayıcısı və qeydiyyatdan keçmiş şəxslər və ya onların səlahiyyətli nümayəndələri arasında vasitəçilik funksiyasını həyata keçirən hüquqi şəxs. Agent-transfer reyestr saxlayı-

cısı ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstərir və qiymətli kağızlar bazarının peşəkar iştirakçısı sayılır. Agent-transfer qeydiyyatdan keçmiş şəxslər və ya onların səlahiyyətli nümayəndələrindən reyestrdə lazımi əməliyyatlar aparmaq üçün zəruri olan məlumatların və sənədlərin qəbul edilməsi və reyestr saxlayıcısına verilməsi, həmçinin, reyestr saxlayıcısından qarşı tərəfə lazım olan məlumat və sənədlərin qəbul edilməsi və ötürülməsi funksiyalarını həyata keçirir. Agent-transfer qeydiyyatdan keçmiş şəxslər üçün reyestrdə hər hansı bir digər əməliyyat aparılması, hesabların açılması, bu hesablar üzrə əməliyyatların aparılması və s. bu kimi digər funksiyaları həyata keçirmək səlahiyyətinə malik olmur.

- **“Ağ cəngavər”**  
*White knight*

Rəqib (“Qara cəngavər”) tərəfindən ələ keçirilmək təhlükəsindən qorunmaq üçün şirkət tərəfindən axtarılan potensial dost alıcı və ya müəyyən bir şirkətə kömək etmək niyyətində olan korporasiya, şəxsi kompaniya və ya fiziki şəxs. Göründüyü kimi, “Ağ Cəngavər”in iki növü ola bilər: (i) birinci növ “Ağ Cəngavər” rəqib şirkət tərəfindən alınma təhdidi altında olan hədəflənmiş şirkəti daha əlverişli şərtlərlə almaq haqqında yeni təkliflə çıxış edən alıcıdır; (ii) ikinci növ

“Ağ Cəngavər” rəqib şirkət tərəfindən alınma təhdidi olmayan güclü şirkəti əlverişli şərtlərlə almaq təklifi ilə çıxış edən alıcıdır.

- **Ajio-konto**

*Ajio-konto*

Gəlirləri və zərərləri əks etdirən hesab.

- **Ajio**

*Ajio*

1) Qızılın bazar qiyməti ilə verilmiş qızıl miqdarını nominal olaraq təmsil edən nağd pulun kəmiyyəti arasında fərq (qızıl standartı şərti daxilində);

2) Qiymətli kağızların bazar qiyməti ilə onların nominal dəyəri arasında fərq;

3) Çatdırılma müddəti müxtəlif olan qiymətli kağızların dəyərləri arasında fərq;

4) Pulun müxtəlif formalarının dəyərləri arasında fərq (məsələn, valyutaların mübadiləsi, xırda pulların iri pullara dəyişdirilməsi, kağız pulun qızıla dəyişdirilməsi (qızıl standartı şərti daxilində) zamanı bank tərəfindən götürülən komissiya haqqı);

5) Bankın götürdüyü və verdiyi kreditlər üzrə faiz dərəcələri arasında fərq;

6) Əmtənin cari qiyməti ilə müddətli sövdələşmə qiyməti arasındakı müsbət fərq.

- **Ajiotaj**

*Ajiotaj*

1) Hər hansı bir fəaliyyətdə, ani dəyişikliklər səbəbindən yaranmış təşviş, vahimə;

2) Əmtənin və ya qiymətli kağızların qiymətinin, eləcə də, valyuta kursunun gözlənilmədən (ani) dəyişməsi. Adətən, bu zaman bazar subyektlərinin bir qismi yüksək mənfəət qazanır, digər qismi isə böyük ziyanla üzləşir;

3) Kəskin qiymət dəyişmələri zamanı yüksək mənfəət əldə edilməsi məqsədi ilə valyuta və qiymətli kağızların mübadiləsi ilə bağlı ehtikar əməliyyatlarla müşayiət olunan vəziyyət.

- **Akkreditə olunmuş investor**

*Accredited investor*

1) Maliyyə məsələlərində səlahiyyətlərinə münasibətdə müvafiq tələblərə uyğun gələn institusional və ya fərdi investor;

2) ABŞ-da illik gəlirlərinin, xalis aktivlərinin və investisiya qoyuluşlarının həcmi ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının müəyyən etdiyi müvafiq tələblərə cavab verən investor. Bu tələblərə cavab verən investorlar məhdud məsuliyyətli əməkdaşlıqda iştirak edən investorların sayına qoyulan məhdudluğun təsir dairəsinə düşmürlər. ABŞ qanunvericiliyinə görə akkreditə olunmuş investor

aşağıdakı tələblərdən birinə cavab verən fiziki şəxs hesab olunur: (i) özünün və ya həyat yoldaşı ilə birlikdə malik olduğu xüsusi kapitalın məbləği 1 mln. ABŞ dollarından çoxdur və ya (ii) son ardıcıl iki il ərzində hər il üçün özünün gəliri 200 min ABŞ dollarından və ya həyat yoldaşı ilə birlikdə gəliri 300 min ABŞ dollarından çoxdur və cari ildə gözlənilən gəlirin bu səviyyədə az olmayacağına tutarlı əsaslar vardır.

- **Aksept (qəbul etmə, təsdiq etmə, razılıq)**

*Acceptance (accept)*

1) Müqavilənin bağlanması, yaxud müqavilə şərtlərinin dəyişdirilməsi barəsində təklifə razılığın verilməsi (bu zaman: (i) aksept tam və qeyd-şərtsiz olmalıdır; (ii) əgər oferent aksept üçün müddət müəyyənləşdirib, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər).

2) Ödəyən subyekt tərəfindən veksəl, çek və hesab üzrə borc məbləğinin təsbit olunmuş müddətdə ödənilməsi barədə öhdəliyin qəbul edilməsi;

3) Bank tərəfindən köçürmə veksəl üzrə ödənişin vaxtında ödənilməsi ilə bağlı zəmanətin təqdim edilməsi;

4) Pul və ya əmtəə sənədlərində (ödəniş məqsədilə təqdim olunmuş) göstərilən məbləği ödəmək

barəsində ödəyən (borclu) tərəfin rəsmi razılıq təqdim etməsi;

5) Köçürmə vekselin üzərində borclu tərəfin ödəniş barəsində razılığını bildirən (təsdiq edən) imzanın qoyulması;

6) Bank tərəfindən mal göndərən, iş görən, yaxud xidmət göstərən tərəfə məxsus hesaba ödəniş edilməsi barəsində rəsmi razılığın təqdim edilməsi.

- **Aksept evi**

*Accepting house*

Əsasən, yardımçı maliyyə xidmətlərinin (ticarət, xüsusi ilə də xarici ticarət əməliyyatları zamanı meydana gələn köçürmə veksellərinin (trattaların) akseptləşdirilməsi, qiymətli kağızların yeni buraxılışlarının yerləşdirilməsi, birləşmələr və udulmalar, xarici valyuta əməliyyatları, investisiya portfəllərinin idarə olunması kimi müəyyən maliyyə əməliyyatları ilə əlaqədar məsələlər üzrə məsləhətlər verilməsi və s.) üzrə ixtisaslaşan maliyyə qurumu. Məsələn, Böyük Britaniyada ticarət bankı kimi formalaşan və əsasən, xarici ticarətin kreditləşdirilməsi üzrə ixtisaslaşan belə bir qurum kommersiya veksəllərinin akseptləşdirilməsi ilə yanaşı, kredit və depozit əməliyyatları da həyata keçirir və müştərilərinə bank-kredit sahəsində məsləhət xidmətləri də göstərir.

- **Aksept krediti**

*Acceptance credit*

Bank tərəfindən müəyyən komissiya haqqı müqabilində alıcı və ya satıcının verdiyi köçürmə vekselin akseptləşdirilməsi qaydasında kredit təqdim edilməsi. Bu prosesdə bank müəyyən mənada kreditor qismində çıxış etsə də, əvvəlcədən kredit məbləğini təqdim etmir və aksept əməliyyatına öz vəsaitini qoymur, yalnız, ödəniş müddəti çatdıqda veksəl üzrə ödənişi həyata keçirməyi öhdəsinə götürür. Məhz, bu cəhət aksept kreditini kommersiya kreditindən fərqləndirir. Xarici ticarət əməliyyatları üçün xarakterik olan belə sövdələşmədə rəsmi kreditor kimi satıcı çıxış edir, akseptin olması isə onun üçün satış prosesini və ya vekselin uçotunu asanlaşdırır.

- **Aksept tapşırığı**

*Acceptance order*

Alıcı (idxalçı) tərəfin ona xidmət edən banka onun hesabında olan vəsaitin qismən və ya tam həcmdə müəyyən bir hesabda depozitə qoyması və aksepti barəsində təqdim etdiyi ödəniş tapşırığı. Aksept tapşırığını alan bank satıcı (ixracatçı) tərəflə ödənişi həmin xüsusi hesabda depozitə qoyduğu və akseptləşdirdiyi məbləğ əsasında həyata keçirir. Əsasən, xarici ticarət əməliyyatları zamanı istifadə olunur.

- **Akseptant**

*Acceptor*

1) Üzərinə vekselin ödənişi barəsində öhdəlik götürmüş və bunu vekselin üzərində imzası ilə təsdiq edən fiziki və ya hüquqi şəxs. Akseptant həmin sənəd üzrə əsas borclu tərəf sayılır;

2) Köçürmə vekselin üzərində göstərilən məbləğin ödənişi ilə bağlı zəmanət təqdim etmiş bank.

- **Aktiv bazar (fəal bazar)**

*Active market (tight market)*

Həyata keçirilən əməliyyatların həcmnin böyüklüyü, satış və alışı qiymətləri arasındakı spredin kiçikliyi və rəqabətin yüksək səviyyəsi ilə səciyyələnən qiymətli kağızlar bazarı.

- **Aktiv əməliyyatlar**

*Active operations*

Hər hansı iqtisadi subyektin (dövlətin, müəssisənin, yaxud hər hansı fiziki şəxsin) özünə məxsus olan maliyyə resurslarını mənfəət əldə etmək məqsədilə dövrüyyəyə buraxması, yaxud idarə etməsi. Hər hansı hüquqi və ya fiziki şəxsin özünün sərbəst pul vəsaitlərini qiymətli kağızlara investisiya şəklində yatırması, yaxud dövlətin öz valyuta ehtiyatlarını mənfəət əldə etmək məqsədilə xarici aktivlərdə, eləcə də xarici valyutada saxlaması (idarə etməsi) da aktiv əməliyyatlara aiddir.

- **Aktivlərin dəyərinin artması (bahalaşması)**

*Appreciation*

Bazar qiymətlərinin artması nəticəsində aktivlərin dəyərinin artması. Dəyərdən düşmənin (ucuzlaşmanın) əksi.

- **Aktivlər üzrə zərərin ödənilməsi üçün “adi” ehtiyatlar**

*“Common” store for compensation paid to assets*

Bankın “standart aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyat.

- **Aktivlər üzrə zərərin ödənilməsi üçün “məqsədli” ehtiyatlar**

*“Purposeful” (special purpose) store for compensation paid to assets*

Bankın “qeyri-standart aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyat.

- **Aktivlər**

*Assets*

Fiziki və ya hüquqi şəxslərin malik olduqları maşın və avadanlıqlar, binalar, pul vəsaitləri, bank depozitləri, qiymətli kağızlar, patentlər və digər bu kimi digər bütün maddi və qeyri-maddi mülkiyyət obyektləri. Aktivlər

xarakterinə görə iki böyük qrupa bölünür: maddi aktivlər və qeyri-maddi aktivlər. Maddi aktivlərə daşınmaz əmlak, pul vəsaitləri, qiymətli kağızlar və s. bu kimi fiziki formaya malik olan monetar aktivlər, qeyri-maddi aktivlərə isə patentlər, müəllif hüquqları, ticarət markaları və s. bu kimi fiziki forma malik olmayan tanınmış qeyri-monetar aktivlər aiddir.

- **Aktivlərin bölünməsi (ayrılması)**

*Asset stripping*

Əsasən, mənfəət götürmək məqsədi ilə bazar qiyməti aktivlərin dəyərindən aşağı düşdüyü halda şirkətin səhmlərinin alınması yolu ilə aktivlərin əldə edilməsi və sonradan həmin aktivlərin hamısının və ya bir qisminin satılması.

- **Aktivlərin idarə edilməsi**

*Asset management*

1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması.

2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması.

Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri (fond-



ları) və investisiya bankları həyata keçirir.

- **Aktivlərin müddətlərinə görə sıralanması**

*Laddering*

Müxtəlif müddətlərə malik aktivlərə təqribən bərabər həcmdə investisiya qoyulması yolu ilə investisiya portfelinin formalaşdırılması strategiyası.

- **Aktivlərin yerləşdirilməsi (paylanması)**

*Asset allocation*

Risqlərin balanslaşdırılması məqsədi ilə tətbiq olunan investisiya strategiyası. Bu strategiya mövcud vəsaitlərin müxtəlif aktivlər (səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri və s.), o cümlədən yerli və xarici aktivlər arasında paylanmasını nəzərdə tutur. Başqa sözlə, müxtəlif gəlirlilik və risk dərəcəsinə malik aktivlərdən ibarət investisiya portfelinin strukturunun formalaşdırılması.

- **Aktivlərlə təmin edilmiş qiymətli kağızlar**

*Asset-backed securities*

*(Asset-based securities, ABS)*

Dəyəri və ödənişləri müvafiq baza aktivlərindən gələn vəsaitlər hesabına formalaşan qiymətli kağızlar. Bu tip qiymətli kağızlar, adətən, avtomobil kreditləri və kre-

dit kartı üzrə ödənişlər kimi kiçik və qeyri-likvid aktivlər hovuzunun sekuritizasiyası yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiyanın alternatividir.

- **Aktuar hesablamalar**

*Actuarial calculations*

Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi ilə aparılan hesablamalar sistemi. Əvvəllər, həyat sığortası və pensiya məqsədləri üçün sığorta fondunun əmələ gəlməsi və xərclənməsi mexanizminin qurulmasında riyazi düsturların köməyi ilə aparılan hesablamaları əhatə edirdi (bu zaman aktuar hesablamalar sığorta olunanın yaşından asılı olaraq sığorta hadisəsi ehtimalının müəyyən edilməsi əsasında aparılır). Sonradan aktuar hesablamalar əlillik zamanı sığorta, əmlak sığortası daxil olmaqla bütün sığorta növləri üzrə tariflərin hesablanmasını əhatə etdi. Aktuar hesablamaların köməyi ilə sığorta fondunun yaradılmasında hər bir sığortalının iştirak payı müəyyən edilir, yəni tarif dərəcələrinin ölçüləri müəyyən edilir. Aktuar hesablamalar metodologiyasında ehtimal nəzəriyyəsi, demografik məlumatlardan, uzunmüddətli statistik məlumatlardan, maliyyə hesablamalarından istifadə edilir.

Maliyyə hesablamalarının köməyi ilə sığortaçının sığortalayanlar tərəfindən akkumulyasiya olunmuş ödənişlərinin kredit resursları kimi istifadə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınır. Hazırda aktuar hesablamalardan sığorta əməliyyatları ilə yanaşı, digər maliyyə əməliyyatlarında da tərəf-müqabillər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində, o cümlədən qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsində geniş istifadə olunur.

- **Aktuar mənfəət və zərər**

*Actuarial gains and losses*

Müəyyən dövr ərzində şirkətin aktuar qiymətləndirmələrə nəzərən yaranan əlavə mənfəəti və ya zərəri. Bunlar aşağıdakılarla əlaqədar yaranır: (i) təcrübə əsasında dəqiqləşdirmələr aparılması (gələcək hadisələr haqqında ilkin aktuar fərziyyələrlə həqiqətdə baş verənlər arasındakı fərqə əsasən); (ii) aktuar fərziyyələrdə dəyişiklər baş verməsi.

Aktuar mənfəət və zərərlər müəyyən olduqları dövrlərin mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir.

- **Aktuar risk**

*Actuarial risk*

Aktuar hesablamaların xətası ilə əlaqədar yaranan risk. Aktuar risk sığorta hadisəsinin baş verməsinin

riyazi gözləməsi ilə ölçülür. Bu risk müəyyən sığorta mükafatının ödənilməsi əvəzinə örtülür.

- **Aktuarial**

*Actuarial*

Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi sahəsi. Əvvəllər aktuarialdan yalnız həyat sığortasında istifadə olunsada, sonralar bu üsullar sığortanın digər növlərinə də tətbiq olunmağa başladı. Hazırda qiymətli kağızlar bazarında investisiya risklərinin qiymətləndirilməsi başda olmaqla, bir sıra maliyyə əməliyyatlarında da aktuarialdan istifadə olunur. Aktuarial maliyyə riyaziyyatının əsasını təşkil edir. Aktuarial istiqrazların nəzəri əsaslandırılması və praktiki tətbiqində də öz əksini tapmışdır. Bundan əlavə, ehtimalın hesablanması əsasında seçim edilən maliyyə əməliyyatlarında da aktuarial tətbiq edilməyə başlanmışdır: birja siyasətinin formalaşması, likvid vəsaitlərdən istifadə edilməsi yollarının müəyyənləşdirilməsi, gəlirlərin aktuallaşdırılmasına əsaslanan investisiyaların seçilməsi bu qəbildəndir.

- **Akvizisiya (əldə etmə, satın alma)**

*Acquisition*

Birjada bir şirkətin səhmlərinin digər şirkət, şəxslər qrupu və ya şəxs tərəfindən nağd pul, səhmlər

və ya ikisinin kombinasiyası formasında alınması. Akvizisiya razılıq (friendly acquisition) və ya təcavüz (hostile acquisition) yolu ilə həyata keçirilə bilər. Dostcasına akvizisiya hədəflənmiş şirkət ilə alqı-satqı haqqında razılıq əldə olunmaqla, təcavüzkar akvizisiya isə hədəflənmiş şirkətin nəzarət paketini əldə etmək məqsədilə bu şirkətin səhmlərinin aktiv şəkildə alınması əsasında həyata keçirilir. Hər iki halda hədəflənmiş şirkətin səhmdarlarını səhmlərini satmağa təşviq etmək məqsədilə bu səhmlərə görə bazar qiymətindən daha yüksək qiymət təklif olunur.

- **Alan tərəf**  
*Buy-side*

Əsas işi böyük həcmdə qiymətli kağızları özləri və ya investorları üçün almaq olan maliyyə institutları. Məsələn, investisiya fondları, pensiya və sığorta fondları.

- **Alfa (alfa əmsalı)**  
*Alpha*

Risk/gəlirlilik modellərinin (məsələn CAPM) proqnozlaşdırdığı gəlirlilik səviyyəsindən artıq olan gəlirlilik. Qiymətli kağızın və ya fondun riskə uyğunlaşdırılmış gəlirliliyini ölçür. Məsələn, CAPM təhlili əsasında portfelin gəlirliliyi 10% proqnozlaşdırılmış, lakin gəlirlilik 15% təşkil etmişdir. Bu təqdirdə Alfa 5% təşkil edir.

- **Alıcı opsiyonu (“Koll” opsiyonu)**  
*Call option*

Saxlayana müəyyən miqdar qiymətli kağızı müəyyən müddət ərzində müəyyən olunmuş qiymətə almaq hüququ verən opsiyon müqaviləsi. “Koll” opsiyonun alıcısı opsiyonu istifadə etmək istədikdə opsiyonun satıcısı müvafiq baza qiymətli kağızı satmaq öhdəliyi daşıyır.

- **Alıcı və satıcı qiyməti**  
*Bid and ask*

Alıcıların və satıcıların təkliflərinin birgə kotirovkası əsasında müəyyən olunan alıcıların ödəməyə hazır olduqları ən yüksək qiymət və satıcıların qəbul etdiyi ən aşağı qiymət (və ya bu qiymətlər arasındakı fərq).

- **Alıcının bazarı**  
*Buyer's market*

Təklifin tələbi xeyli üstələməsi nəticəsində alıcı üçün faydalı olan konyunkturanın yarandığı bazar. Bəzən yumşaq bazar da adlandırılır. Satıcı bazarının əksidir.

- **Alıcının qiyməti**  
*Bid price*

Qiymətli kağız və digər maliyyə alətləri almaq üçün alıcıların ödəməyə hazır olduqları (təklif etdikləri) ən yüksək qiymət, başqa sözlə, market-meykerlərin qiyməti.

- **Alış üzrə təklif (sifariş)**

*Bid*

Müvafiq bazarda qiymətli kağızlar, valyuta və depozit alınması üzrə təklif (sifariş) verilməsi.

- **Alqı-satqı dəhlizi (diapazonu)**

*Trading band*

Hökumətin və ya Mərkəzi Bankın öz ölkəsinin pul vahidinin müdaxilə olmadan mübadilə əməliyyatlarına daxil olmasına icazə verdiyi formal mübadilə məzənnəsi hədləri. Müdaxilə dəhlizi (diapazonu) kimi də tanınır. Bəzən bu siyasət sabit məzənnənin tədrici artırılması və ya azaldılması sistemi ilə də əlaqələndirilir.

- **Alqı-satqı kotirovkası**

*Bid-ask quote*

Alıcıların və satıcıların təklif etdikləri qiymətlərin qarşılaşdırılması əsasında qiymətlərin müəyyənləşdirilməsi. Hər hansısa qiymətli kağızın alış və satış qiymətini bir arada əks etdirir.

- **Alqı-satqı spredi**

*Bid-ask spread*

Alış və satış qiymətləri arasında fərq. Məsələn, əgər alış qiyməti 20 ABŞ dolları, satış qiyməti isə 21 ABŞ dollarına bərabədirsə, alqı-satqı spredi  $21 - 20 = 1$  ABŞ dollarına bərabər olar.

Satıcı və alıcı qiyməti arasındakı fərqin az olması, qiymətli kağızın likvid olması deməkdir.

- **Allonj**

*Allonge*

Vekselə (və ya dövriyyədə olan digər qiymətli kağızlara) birləşdirilmiş əlavə vərəq. Bu vərəqdə vekselin arxa tərəfinə sığışmayan imzalar (indossamentlər) həkk olunur. Həmin imzalar elə həkk olunur ki, onların başlanğıcı vekselin, sonu isə allonjun üzərində yerləşmiş olsun. Bununla yanaşı, allonjun üzərində ötürücü qeydlər və aval da həkk oluna bilər.

- **Alman Birja İndeksi (DAX)**

*Deutsche Aktien Index*

*(German Stock Exchange DAX)*

Frankfurt fond birjası (Deutsche Boerse) tərəfindən hesablanan indeks. XETRA elektron ticarət sistemində səhmləri ticarətdə olan şirkətləri əhatə edir.

- **Alpari (nominal dəyər üzrə, paritet üzrə)**

*At par*

Qiymətli kağızın (səhmin, istiqrazın, vekselin və s.-nin) və ya valyutanın bazar dəyərinin nominal dəyər ilə bərabər olması. Əksər hallarda bu anlayış istiqrazlara münasibətində istifadə edilir. Alpari ilə ticarət olunan istiqrazın

gəlirliliyi kuponlar üzrə ödəmələrə bərabərdir. Faiz dərəcələri davamlı şəkildə dəyişdiyindən, demək olar ki, maliyyə alətləri heç zaman bazarda nominal dəyərilə tam bərabər olan dəyər ilə ticarət olunmur. Aydın ki, faiz dərəcəsi istiqrazın kupon dərəcəsi yüksək və ya aşağı olduqda bu istiqraz Alpari ilə ticarət olunmayacaq.

- **Alternativ xərclər**

*Opportunity cost*

1) Müəyyən fəaliyyəti davam etdirmək üçün imtina edilməli olan alternativin dəyəri. Başqa sözlə, imtina edilmiş alternativ fəaliyyətin seçilməsi halında əldə oluna biləcək əlavə gəlir;

2) Seçilmiş və imtina edilmiş investisiya qoyuluşu imkanları arasındakı gəlirlilikdəki fərq. Məsələn, səhmə investisiya qoymaqla illik bu investisiyanın 2%-i məbləğində gəlir əldə edilmişdir, lakin bu vəsait illik 6% gəlir gətirən risksiz (etibarlı) dövlət istiqrazı kimi digər aktivə də yönəldilə bilərdi. Bu halda, itirilmiş imkanın dəyəri 4% olur (yəni 6% - 2%).

- **Amerika Fond Birjası**

*American Stock Exchange*  
(AMEX)

Əhəmiyyətinə görə ABŞ-ın Nyu-York Fond Birjasından sonra ikinci böyük fond birjası olmaqla

kiçik və orta (əksəriyyəti neft və qaz sahəsinə aid olan) şirkətlərin qiymətli kağızlarının və Nyu-York birjasında dövriyyədə olan səhmlərə opsiyonların tədaviyyəli üzrə ixtisaslaşmışdır. Burada bəzi birjadankənar səhmlərin dövriyyəsi də həyata keçirilir. Alıcı və satıcılara rəqabət aparmaq imkanı verən mərkəzləşdirilmiş açıq auksion bazarı kimi fəaliyyət göstərir. 1908-ci ildə Nyu-York Birjadankənar Agentliyi adı ilə yaradılsa da, "Küçə birjası" adı ilə məşhur olmuşdur. 1953-cü ildən indiki adı ilə tanınır.

- **Amerikan Depozitar Qəbzi**

(ADQ)

*American Depositary Receipt*

(ADR)

Xarici şirkətlərin səhmləri üzrə mülkiyyət hüququnu təsbit edən sərbəst dövriyyəli maliyyə aləti. Bu qəbzələr vasitəsilə ABŞ investorları xarici əməliyyatlar aparmadan xarici şirkətlərin səhmlərini (xarici qiymətli kağızlar portfelinin bir hissəsini) ala bilərlər ki, bu da həm şirkət, həm də investorlar üçün administrativ və ticarət xərclərini azaltmağa imkan verir. Bu qəbzələrin nominalı və onlar üzrə dividəntlər ABŞ dollarında ifadə olunur. ADQ-lər amerika depozitar bankları və investisiya bankları tərəfindən buraxılır. İlk ADQ 1927-ci ildə JPMorgan tərəfindən Selfridges&Co ingilis şirkəti üçün buraxılmışdır.

- **Amerikan tipli opsiyon**

*American option*

*(American-style option)*

Kontrakt dövrü ərzində onu təqdim edən və ya alan tərəfin təşəbbüsü ilə istənilən anda istifadə oluna bilən opsiyon. Bu xüsusiyyət Amerikan opsiyonunu Avropa opsiyonundan fərqləndirir və onun yüksək likvidliliyini təmin edir.

- **Amortizasiya dəyəri**

*Amortization cost(s)*

Aktivin dəyərinin müəyyən dövrün xərclərinə aid olunan hissəsi. Əsas vəsaitlərin amortizasiya dəyəri onların ilkin dəyərləri ilə ləğv olunma dəyərləri arasındakı fərq kimi hesablanır.

- **Amortizasiya**

*Amortization*

1) Əsas fondların, yəni binaların, avadanlıqların, qurğuların və s. bu kimi qiymətliyərin tədricən köhnələrək öz dəyərini hissə-hissə istehsal olunan məhsulun üzərinə keçirməsi;

2) Müəssisə tərəfindən pul vəsaitinin yığılması və köhnəlmiş əsas fondların yeniləri ilə əvəz edilməsi. Hazırda bir sıra ölkələrdə sürətli amortizasiya tətbiq edilir ki, bu da bir tərəfdən, vergiyə cəlb olunan mənfəətin həcmi azaldır, digər tərəfdən, müəssisənin yeni texnika və avadanlıqlarla təchiz edilməsinə şərait yaradır;

3) Dövri olaraq borca görə faiz ödənişlərinin və hissə-hissə əsas borc məbləğinin ödənilməsi yolu ilə borcun ödənilməsi;

4) Borc öhdəliyini təsdiq edən sənədin itməsi və ya oğurlanması səbəbindən həmin borc öhdəliyinin qismən və ya bütünlüklə ləğv edilməsi (etibarsız sayılması).

- **Analitik (təhlilçi, təhlil üzrə mütəxəssis)**

*Analyst*

Bankın, broker firmasının və ya bu kimi digər təşkilatların təhlil üzrə mütəxəssisi. Bu mütəxəssisin vəzifəsi əlaqədar iqtisadi, statistik və maliyyə, eləcə də müəyyən sahəyə aid şirkətlərin vəziyyəti üzrə məlumatları təhlil edərək müvafiq sahədə proqnozlar, məsləhətlər və tövsiyələr verməkdən ibarətdir.

- **Anderrayter**

*Underwriter*

Emitentlə investorlar arasında vasitəsi kimi çıxış edən, qiymətli kağızlar buraxılışının ilkin yerləşdirilməsinə və satışına zəmanət verən və onu təşkil edən şirkət və ya digər qurum. Anderrayter emissiya edən şirkətlər üçün qiymətli kağızların buraxılış qiymətini müəyyənləşdirir, qiymətli kağızları emitentdən alaraq investorlara satışını həyata keçirir. Adətən, anderrayter rolunda investisiya bankları, birja brokerləri

və ya onların sindikatları çıxış edirlər.

- **Anderlainq**

*Underlying*

Alqı-satqı hüququ opsiyon müqaviləsinin şərtlərindən asılı olan qiymətli kağızlar.

- **Anderraytinq (qiymətli kağızlar üzrə)**

*Securities underwriting*

İnvestisiya banklarının və ya digər ixtisaslaşmış maliyyə qurumunun emitentin (səhmdar cəmiyyətlər və ya dövlətlər) adından çıxış edərək investorları cəlb etməsi və emitentin buraxdığı qiymətli kağızları bazarda yerləşdirməsi prosesi. Qiymətli kağızların anderraytinqini öz üzərinə götürməklə müvafiq qurum (anderrayter) bu qiymətli kağızların satılması öhdəliyini götürür və bu risk müqabilində “anderraytinq spredi” (investorlara satışdan əldə olunan gəlir ilə emitentə ödənilən vəsait arasındakı fərq) qazanır.

- **Annuitet (maliyyə rentası)**

*Annuity*

Müəyyən dövr ərzində eyni məbləğdə ödənişlərlə əlaqədar pul axınlarını ifadə edir. Əsasən aşağıdakı formalarda təzahür edir:

1) Bərabər zaman müddətində bərabər məbləğli ödəniş. Bu cür ödənişə dövrü olaraq bərabər zaman

müddətində və bərabər məbləğdə həm əsas, həm də faiz ödənişləri həyata keçirilən kreditlər, amortizasiya fonduna ayırmalar, ipoteka ödənişləri, sığorta haqları üzrə ödənişlər və s. bu kimi pul axınları aiddir;

2) Kreditora il ərzində bir dəfə həm əsas məbləğin müəyyən hissəsini, həm də faiz ödənişlərini almağa imkan verən uzunmüddətli dövlət borcu.

- **Antisipasiya**

*Anticipation*

1) Borc öhdəliyinin vaxtından öncə icra edilməsi, o cümlədən borc məbləğinin vaxtından öncə qaytarılması;

2) Verginin vaxtından öncə yığılması (tutulması).

- **Aparıcı menecer**

*Lead manager/underwriter*

Qiymətli kağızların buraxılışının (emissiyasının) təşkili üzrə əsas məsuliyyəti üzərinə götürmüş investisiya bankı və ya hər hansı maliyyə institutu. Məsələn, qiymətli kağızlar buraxılışının yerləşdirilməsi zamanı anderraytinq prosesində iştirak edən anderrayterlər qrupunun (sindikatinın) rəhbəri.

- **Aport**

*Apportionment*

Səhmdar cəmiyyətə təsisçilər tərəfindən səhmlərin dəyərinin

ödənisi əvəzində təqdim edilən (verilən) əmlak. Təsisçilər adətən aporet formasında öz əmlaklarını yüksək qiymətlə təqdim edirlər və bu onlara daha çox səhm əldə etməyə imkan verir.

- **Ap-tik (qiymətin qalxması, canlanma)**

*Uptick (up tick, plus tick)*

Eyni qiymətli kağız üçün əvvəl qeydə alınmış qiymətə nisbətən daha yüksək qiymətə əqdlərin bağlanması. Belə bir əqdin qiyməti displeydə plyus işarəsi ilə göstərilir.

- **Aralıq dividend**

*Interim dividend*

Bir il üçün dividendin ümumi məbləği elan edilməmişdən əvvəl maliyyə ilinin bir hissəsi üçün (məsələn: rüb və ya birinci yarımillik üçün) avansla ödənilə bilən dividend

- **Aralıq maliyyə**

*Mezzanine finance*

Digər borclardan daha aşağı, adi səhmdən isə daha yuxarı üstünlüyə malik borc. Adətən, kredit hesabına alış əməliyyatlarında istifadə olunur.

- **Aralıq maliyyələşdirmə**

*Mezzanine financing*

Mövcud şirkətin genişlənməsi məqsədilə istifadə olunan səhm

və istiqraz qarışığından ibarət olan maliyyələşmə. Adətən, istiqrazlar buraxılır və sonra borcun ödənilməsi mümkün olmasa, qiymətli kağız sahibi əlindəki istiqrazları səhmlərə çevirir.

Adətən, daha yüksək riskə malik olduğu və girovsuz olduğu üçün tələb olunan gəlirlik yüksək – 20-30% səviyyəsində olur.

- **Aralıq ofis**

*Middle office*

Maliyyə qurumunun əsasən müştərilərlə birbaşa ünsiyyətdə olan ön bölməsi (ön ofis) ilə sıx əlaqədə işləyən və ticarət əqdlərinin və ticarət mövqelərinin yoxlanılması və qeydiyyatının aparılması ilə məşğul olan idarəetmə bölməsidir.

- **Arbitraj**

*Arbitrage*

Qiymət fərqiə əsaslanaraq mənfəət əldə olunması və ya ziyandan qaçılması əməliyyatı. Məsələn, eyni qiymətli kağızlar müxtəlif birləşmələrdə eyni vaxtda fərqli qiymətlərə satılır. Bu zaman alış və satış qiymətləri arasında mövcud olan fərq bir birləşməyə nisbətdə digərində əlavə mənfəət qazanmaq və ya ziyandan yayınmaq imkanı yaradır. Arbitraj bazarda səmərəliliyin aşağı olması nəticəsində meydana çıxır və arbitraj nəticəsində müxtəlif bazarlarda qiymət uyğunsuzluğu aradan götürülür.



- **Arbitraj sövdələşməsi**

*Arbitrage transaction*

Müxtəlif birjalarda, müxtəlif çatdırılma müddətlərində və müxtəlif ödəniş vaxtlarında qiymət fərqlərinə əsaslanan birja sövdələşməsi. Arbitraj sövdələşmələrinin aşağıdakı növlərinə rast gəlinir:

1) valyuta arbitraj sövdələşmələri müəyyən məqamda valyuta məzənnələrində yaranan fərqə əsaslanır. Sadə valyuta arbitraj sövdələşmələri eyni valyutanın məzənnələrindəki fərqə, mürəkkəb arbitraj sövdələşməsi isə bir neçə valyutanın məzənnələrindəki fərqə əsaslanır;

2) faiz arbitraj sövdələşmələri – kapital bazarlarındakı faiz dərəcələrində olan fərqə əsaslanır;

3) əmtəə arbitraj sövdələşmələri – əmtəə bazarlarındakı qiymətlərdə yaranan fərqə əsaslanır;

4) fond arbitraj sövdələşmələri – müxtəlif məzənnələr üzrə qiymətli kağızların eyni vaxtda alqı-satqısı, birja və birjadankənar bazarlarda, müxtəlif ölkələrin, regionların birja bazarlarında sövdələşmələrin, eləcə də zaman (coğrafi) qurşaqlarının müxtəlifliyindən birja məzənnələri arasındakı fərqləri nəzərə alan sövdələşmələrin eyni zamanda bağlanması;

5) eyni qiymətli kağızların abunəsi hüququnun alınması və ya eyni vaxtda satışı ilə onların konvertasiyası.

Arbitrajın alınma növlərinə görə arbitraj sövdələşmələri dividend və diskont arbitraj sövdələşmələrinə ayrılır.

- **Arxa ofis (əməliyyat şöbəsi)**

*Back office*

Maliyyə institutunda inzibati və köməkçi işləri yerinə yetirən bölmə. Bu bölmələr tənzimləmə, hesablaşma və mühasibatlıq kimi funksiyaları yerinə yetirirlər.

- **Artım səhmləri (artan səhmlər)**

*Growth stock*

Gələcəkdə mənfəətinin artması üçün yaxşı potensiala malik olan şirkətlərin səhmləridir. Ya bu səhmlər üzrə gəlirlər kəskin artmış, ya da ki, belə artım gözlənilir. İnvestorlar belə səhmlərdən dividendlər hesabına deyil, onların məzənnələrinin artması hesabına daha çox gəlir əldə etməyi gözləyirlər.

- **Artım sürəti**

*Growth rate*

Nisbi statistik göstərici olub müəyyən bir göstəricinin müəyyən dövr ərzində dəyişməsinin intensivliyini göstərir və həmin göstəricinin hesablama aparılan dövr (hesabat, plan, proqnoz dövrü) üçün mütləq qiymətinin müqayisə aparılan dövrdəki (baxılan dövrdən əvvəlki dövr, baza dövrü) mütləq

qiymətinə nisbəti kimi hesablanır. Artım sürəti göstəricinin müqayisə olunan dövrdəki səviyyəsini "1" götürdükdə əmsalla, "100" götürdükdə isə faizlə ifadə olunur. İki dövrdən (məsələn, iki ildən) çox dövr üçün artım sürəti baza dövrünə (başlanğıc ilə) və özündən əvvəlki dövrlərə (özündən əvvəlki illərə) nəzərən hesablanırsa bilər. Birinci halda hesablamada aparılan hər bir dövr üçün müqayisə aparılan dövr kimi baza dövrü (başlanğıc il), ikinci halda isə özündən əvvəlki dövr (özündən əvvəlki il) götürülür.

- **Artma ("buğa") meyli/ azalma ("ayı") meyli**  
*Uptrend/Downtrend*

Maliyyə bazarları üzrə texniki təhlildə həm artma, həm də azalma meyllərinin eyni zamanda təsvir edilməsi. Bunun üçün qrafikdə ən azı dörd nöqtənin birləşdirilməsi zəruridir.

- **Aşağı axın**  
*Downstream*

Ana şirkətdən törəmə şirkətlərə maliyyə vəsaitlərinin axını (məsələn, kredit verilməsi).

- **Aşağı keyfiyyətli (keyfiyyətsiz) istiqraz**  
*Junk bond*

Yüksək riskli, qeyri-investisiya səviyyəli, kredit reytingi BB və

daha aşağı olan istiqraz. Bu istiqrazların riski yüksək olduğuna görə gəlirlilikləri yüksək olur.

- **Aşağı hədd (limit)**  
*Limit down*

Bir ticarət günü ərzində əmtəə fyuçersləri müqaviləsinin qiymətinin geriləyərək düşə biləcəyi ən aşağı hədd. Qiymət aşağı həddə çatdıqda bəzi bazarlarda ticarət dayandırılır. Bəzi bazarlarda qiymət aşağı həddən qayıtdıqda ticarət təkrar başlanılır. Əmtəənin qiymətinə əhəmiyyətli dərəcədə təsir edəcək bir xəbər olduqda, fyuçers müqaviləsinin qiymətinin bu xəbəri əks etdirməsi bir neçə gün çəka bilər və nəticədə bazar bir neçə ticarət günü aşağı hədd səviyyəsinə çata və bu günlər ərzində ticarət baş verməyə bilər.

- **Aşağı qiymətləndirilmiş**  
*Undervalued*

Aktivlərin, qiymətli kağızların və ya valyutanın fundamental amillərə nəzərən malik olduğu dəyərindən ucuz qiymətləndirilməsi halı.

- **Aşağı salmaq (endirmək)**  
*Downgrade*

Qiymətli kağızın reytinginin aşağı salınması. Bu hal təhlil nəticəsində müəssisənin cari və ya gələcək fəaliyyətində və ya müəssisənin fəaliyyət göstərdiyi sektor-

da zəifləmələrin müəyyən olunması zamanı baş verir.

- **Aşağıdan yuxarıya**

*Bottom up*

İqtisadi və bazar gəlişmələrini nəzərə almadan fərdi səhmlərin təhlilinə əsaslanan investisiya strategiyası. Bu strategiyaya əsasən investor iqtisadiyyatın sektorlarına deyil, spesifik şirkətlərə fokuslaşır.

- **Auditor hesabatı**

*Auditor's report*

Şirkətlərin mühasibat hesabatlarının qanunvericiliyə uyğunluğunu və maliyyə vəziyyətini tədqiq və təsdiq etmək məqsədi ilə auditorlar tərəfindən hazırlanan sənəd. Bu hər il hazırlanmalı və müvafiq tənzimləyici orqana (təftiş edilmiş maliyyə hesabatları ilə birlikdə) verilməlidir.

- **Auditor**

*Auditor*

Qanunvericiliklə müəyyən edilmiş qaydada ölkə ərazisində auditor xidməti göstərən fiziki və ya hüquqi şəxs.

- **Auksion (hərrac)**

*Auction*

Alıcıların müsabiqəsi əsasında malların və qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı. Eyni keyfiyyətli

əmtəələr partiyalar (lotlar) şəklində, keyfiyyətə oxşar lotlar isə daha iri partiyalar (stringlər) şəklində qruplaşdırılır. Hərrac vaxtı satışa çıxarılmış lotların və stringlərin nömrələri elan edilir. Hərraca çıxarılan əmtəə və qiymətli kağızlar ona ən yüksək qiyməti təklif edən alıcıya satılır. Hərraclər, adətən, alıcı və satıcı tərəflərin tapşırığı ilə komissiya şərtləri əsasında malların və qiymətli kağızların ticarəti ilə məşğul olan ixtisaslaşmış broker firmaları tərəfindən təşkil olunur. Ənənəvi hərraclər zamanı satıcı minimum qiymət təyin edir, alıcılar isə qiyməti artırmaqla lot uğrunda mübarizə aparırlar (bu, ingilis auksionudur). Holland auksionunda hərrac çox yüksək qiymətdən başlanır və elan edilmiş qiymətə razı olan alıcı tapılana qədər qiymət azaldılır.

- **Auksion bazarı (ikitərəfli auksion)**

*Auction market*

Eyni zamanda həm alıcıların və həm də satıcıların rəqabətli təkliflərlə iştirak etdiyi bazar. Burada formalaşan qiymət alıcının ödəməyə hazır olduğu ən yüksək qiymətlə satıcının satmağa razı olduğu ən aşağı qiyməti təmsil edir. Alış və satış təkliflərindən üst-üstə düşən olarsa, onda onlar bir yerə toplanılır və sifarişlər yerinə yetirilir.

- **Autrayt**

*Outright*

1) Tərəflərin ciddi şəkildə müəyyənləşdirdiyi müddət ərzində forvard kursu üzrə ödənişi nəzərdə tutan müddətli sadə valyuta sövdələşməsi;

2) Mükafat və ya güzəşt nəzərdə tutulan banklararası müddətli valyuta sövdələşmələrində valyuta kursu.

- **Autsayder**

*Outsider*

1) Birjada hərdən iştirak edən şəxs, yaxud qeyri-peşəkar birja möhtəkir;

2) Birjanın rəsmi üzvü olmayan, lakin birjanın ticarət zalında təsbit olunmuş qaydalar çərçivəsində fəaliyyət göstərməyə icazəsi olan broker;

3) Fəaliyyət göstərdiyi istehsal və ya xidmət sahəsində rəqiblərindən, yəni digər müəssisələrdən bir sıra əsas göstəricilərə görə geri qalan müəssisə, şirkət və s.

- **Aut-treyd**

*Outtrade*

Hər hansı qarşılıqlı anlaşılmazlıq və ya səhv nəticəsində uğursuzluğa düşər olan birja sövdələşməsi və ya əməliyyatı.

- **Avadanlığın kreditləşdirilməsi sertifikatı**

*Equipment trust certificate*

Adətən, yeni avadanlıqların haqqının ödənilməsi məqsədi ilə

buraxılan və həmin avadanlıqlarla təmin olunmuş borc qiymətli kağızı. Borc tam ödənilənə qədər avadanlıqlar üzərində mülkiyyət hüququ etibarlı şəxsə (adətən bankda) qalır. Bu qiymətli kağızlardan çox vaxt nəqliyyat şirkətləri istifadə edirlər.

- **Aval**

*Aval (allonge, bank guarantee, surety, collateral acceptance, collateral guarantee, collateral security)*

Üçüncü şəxs tərəfindən vekselin üz və ya arxa, yaxud da vekselə əlavə olunmuş vərəqdə (allonjda) imza ilə təsbit etdiyi, vekselin ödənilməsinə görə cavabdehliyi təsdiq edən zəmanət. Bu zaman, əksər hallarda üçüncü tərəf qismində bank çıxış edir. Aval vekselin dəyərinin tam, yaxud qismən hissəsinə aid ola bilər. Aval veksələ olan etibarın yüksəlməsini təmin edən amil kimi çıxış edir.

- **Avro STOXX**

*Euro STOXX*

"Dow Jones" tərəfindən təqdim olunan Avropanın 16 fond bazarını əhatə edən 200-dən yuxarı indekslərdən biri olan Dow Jones Evro STOXX50-nin şərti işarəsi. Avro STOXX Avropa səhmlər bazarını izləmək üçün istifadə olunan baza göstəricidir. O, Avropa birləşməsinin 50 birinci dərəcəli səhmlərə əsaslanır.

- **Avrobor**

*Eurobor*

Avropa Birliyinin pul bazarında bankların bir birindən borclanmasının faiz dərəcəsi. Başqa sözlə, Avropa Birliyində olan bank digər bir banka bu faiz dərəcəsinə borc verəcəkdir. Avrobor həmçinin qısa müddətli faiz dərəcələri üçün baza rolunu oynayır.

- **Avroçek**

*Eurocheque*

1968-ci ildə yaradılan və 40-dan artıq ölkəni əhatə edən "Avroçek" Avropa bank sisteminin iştirakçısı olan ölkələrin hamısında banklar tərəfindən ödənilməsi qəbul edilən standartlaşmış beynəlxalq çek. Avroçek yalnız zəmanətli Avropa çek kartları ilə istifadə olunur ki, burada bir Avroçekin bank tərəfindən maksimum zəmanət verilən məbləği göstərilmişdir. Bu məbləğ əmtəə və xidmətlərin əldə edilməsi zamanı nağdsız hesablaşmalar üçün, eləcə də nağd pulun alınması üçün istifadə olunur. Avroçeki ödəyən bank buna görə komisyon rüsumu tutur.

- **Avrodollar**

*Eurodollar*

ABŞ-dan kənar ölkədə qeyri-ABŞ təşkilatı və ya ABŞ banklarının xarici filialları tərəfindən saxlanan ABŞ dolları.

- **Avroistiqraz (Avrobond)**

*Eurobond*

Emitentin öz ölkəsindən kənardə öz valyutasından başqa bir valyutada buraxdığı istiqrazlar. Adətən, qeyri-avropa şirkətləri tərəfindən Avropada buraxılan istiqrazlar nəzərdə tutulur.

Bununla yanaşı, başqa hallar da mövcud ola bilər. Məsələn, Yaponiyada Avstraliya şirkəti tərəfindən ABŞ dollarında buraxılmış avrodollar istiqrazları.

- **Avrokart**

*Eurocard*

Avropa Bank Sisteminə üzv olan ölkələrin ərazisində istifadə olunan beynəlxalq kredit kartı.

- **Avroklir**

*Euroclear*

Kompüterləşdirilmiş daxil etmə sistemi vasitəsi ilə qiymətli kağızların və fondların klirinqini/hesablaşmasını və borclanmasını/kreditləşməsinə həyata keçirən beynəlxalq klirinq təşkilatı. Sistem həm istiqrazları və səhmləri əhatə edir və həm də 80-dən çox ölkədə əsas maliyyə təşkilatlarına xidmət göstərir.

- **Avrokredit**

*Eurocredit*

Avropa valyuta bazarı resursları hesabına iri kommertiya bankları və ya onların sindikatları tərəfindən,

bir qayda olaraq, uzun müddətə faiz dərəcələri ilə korporativ və hökumət qurumlarına təqdim edilən beynəlxalq kreditlərdir.

- **Avropa tipli opsiyon**

*European option*

Yalnız kontraktın bitmə günündə istifadə oluna bilən opsiyon. Avropa opsiyonu ilə müqayisədə Amerika opsiyonu kontrakt dövrünün sonuna qədər hər hansı zamanda istifadə oluna bilər.

- **Avrovalyuta**

*Eurocurrency*

Mənşə ölkəsindən kənarında əhəmiyyətli miqyasda depozitdə saxlanılan və müxtəlif əməliyyatlarda istifadə olunan ayrı-ayrı ölkələrin milli valyutası. Ən çox istifadə olunan Avrovalyuta avrodollardır.

- **Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi**

*Stock Exchange Automated Quotations (SEAQ)*

London Fond Birjasında qiymətlər haqqında elektron məlumat sistemi. Birja üzvləri alıcı və satıcının qiymət sisteminə daxil olurlar, məlumatlar displeydə əks olunur və bazarın bütün iştirakçlarına açıqdır. Mahiyyət etibarilə bu sistem amerikalı sistem olan NASDAQ sisteminin analoqudur.

- **Avuar**

*Asset (holding)*

1) Geniş mənada müxtəlif ödənişləri həyata keçirməyə, borc öhdəliklərini qaytarmağa və s.-yə imkan verən istənilən növdə pul, pul vəsaiti (nağd və nağdsız formada), qiymətli kağızlar (səhmlər, istiqrazlar, akkreditivlər, veksellər, çeklər və s.), eləcə də şəxsin bankdakı hesabı;

2) Bankın, onun tapşırıqları əsasında müxtəlif maliyyə əməliyyatları həyata keçirən xarici müxbirbankda olan pul vəsaiti. Əksər hallarda bu pul vəsaiti xarici valyutada olur.

- **“Ayı” bazarı**

*Bear market*

Qiymətlərin uzun müddət ərzində aşağı düşməsi müşahidə olunan bazar.

Ümumilikdə fond indekslərinin iki ay ərzində 20 faiz gerilməsi ayı bazarının başlanmasının göstəricisidir.

- **“Ayılar”**

*Bear*

Bazarda müəyyən qiymətli kağızların qiymətlərinin və ya ümumilikdə qiymətlərin düşəcəyinə inanılan və bundan yararlanmağa çalışan bazar iştirakçıları (oyunçuları)

- **Ayrılma**

*Carve out*

Ana şirkətin öz törəmə şirkətlərinin səhmlərini qismən satması.

- **Azalma (gəlirliliyin)**

*Dilution*

Yeni səhmlərin buraxılması və ya konvertasiya oluna bilən istiqrazların adi səhmlərə konvertasiyası nəticəsində hər bir səhm üzrə gəlirliliyin azalması.

Hər bir səhm üzrə gəlirlərin azalmasının səbəbi isə yeni səhmlərin buraxılması nəticəsində dövriyyədə olan səhmlərin sayının çoxaldılmasıdır. Səhmlərin sayı çoxaldıqca, hər bir səhmin dəyəri azalır.

- **Azalma meyli (qiymətlərin düşməsi meyli)**

*Downtrend*

Ümumilikdə bu termin qiymətlərin azalma meyilini ifadə edir və bu terminin ifadə etdiyi azalma meyili, əsasən, texniki təhlil zamanı qurulan qrafiklərdə dəqiqliklə müşahidə olunur.

- **Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)**

*State Committee for Securities of the Republic of Azerbaijan (SCS)*

Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında dövlət

siyasətini və qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Komitənin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir: qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini, habelə qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını təmin edir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

QKDK öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavi, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyata keçirilməsi, lotereyaların təşkili və keçirilməsi, qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar bazarının iştirakçılarının hüquqlarının müdafiəsi, sağlam rəqabət mühitinin yaradılması üzrə dövlət tənzimlənməsini və nəzarətini həyata keçirir.



- **Bağlanmış alışı**

*Closing purchase*

Əməliyyat nəticəsi olaraq, satıcının məqsədi verilən seriya opsiyonlarda uzun mövqeni aşağı salmaq və ya istisna etmək.

- **Bağlanma müddəti**

*Lock up period*

*(Lock-up period)*

Anderrayter tərəfindən şirkətdaxili səhm sahiblərinin səhmlərinin satılmasına qadağa qoyduğu müəyyən müddət.

- **Bağlanmış (dondurulmuş)**

*Locked in*

1) Sabit faiz dərəcəli qiymətli kağız almaqla gəlirin sabit bir kəmiyyətə bağlanması;

2) Kapitalın artmasına görə əlavə vergi ödəməkdən çəkinməyə görə qiymətli kağızların satışının mümkün olmaması və ya arzuolunmaz olması;

3) Müəyyən növ qiymətli kağızlar üzrə ticarətin dayandırılması (məsələn, fyuçers bazarında qiymət dəyişmələrinin qoyulmuş həddi

keçməsi ilə əlaqədar olaraq) ehtimalına görə investorun həmin növ qiymətli kağızı sata bilməməsi (satdığı halda zərərə düşəcək).

- **Bahalaşdırma**  
**(qiymət əlavəsi, marja)**

*Markup*

1) Bazarda vəziyyətin dəyişməsinə cavab olaraq bazar iştirakçılarının qiymətləri artırması nəticəsində bahalaşma baş verməsi;

2) Pərakəndə satış qiyməti ilə topdansa satış qiyməti arasındakı fərq;

3) Dilerlər arasında ən aşağı cari təklif qiyməti ilə dilerin müştəri üçün müəyyən etdiyi qiymət arasında fərq;

Ucuzlaşdırma termininin əksi.

- **“Baket-şop” (Köşk)**

*Bucket shop*

Qeyri-qanuni və ya lisenziyasız fəaliyyət göstərən və fond birjasının üzvü olmayan broker firması.

- **Balans (balans hesabatı, balans cədvəli)**

*Balance sheet*

Bir-birini tamamlayan iki hissədən ibarət, müəyyən zaman müddətində hər hansı hadisə və ya fəaliyyətlə bağlı tarazlığı və nisbəti xarakterizə edən göstəricilər sistemi. Balansın bir tərəfi pulun və ya əmtəənin daxil olmasını (gəlirini, idxalını və s.), digər tərəfi isə həmin



kəmiyyətdə pulun və ya əmtəənin xaric olmasını (ödənilməsini, ixracını və s.) ifadə edir. Bütün hallarda balansın tərəfləri kəmiyyətcə bərabər olur. Balans göstəriciləri həm natural formada, həm də pul formasında əks oluna bilər. İqtisadiyyatın bu və ya digər sahələrində müxtəlif məzmunlu balanslardan istifadə olunur. Məsələn, tədiyyə balansı, dövlətin gəlir və xərclər balansı (dövlət büdcəsi), mühasibat balansı, sahələrarası balans və s. Şirkətlər üçün əsas balans mühasibat balansıdır. Mühasibat balansı müəyyən zaman müddətində (aylıq, rüblük, illik) müəssisənin maliyyə fəaliyyəti haqqında məlumatları ümumiləşdirilmiş pul ifadəsində əks etdirən mühasibat sənədidir. Formasına görə mühasibat balansı iki hissədən (bölmədən) ibarət cədvəldir. Birinci, yəni sol hissə aktiv, ikinci, yəni sağ hissə passiv adlanır. Mühasibat balansının aktivliyi maliyyə-təsərrüfat vəsaitlərinin tərkibi və yerləşdirilməsini, passivi isə həmin vəsaitlərin yaranma mənbələrini və məqsədli istiqamətlərini əks etdirir.

- **Balans (hesabaalma) dəyəri**

*Book value (balance sheet value, book cost, carrying value, carrying amount)*

Müəssisəyə, təşkilata və s.-yə məxsus əsas vəsaitlərin, uzunmüddətli aktivlərin və s.-nin müəssi-

sənin balansında əks olunduğu dəyər. Müəssisənin, təşkilatın və s.-nin balans dəyəri onun şəxsi kapitalı və xalis aktivlərinin məcmusu kimi hesablanır. Xalis aktivlər məcmu aktivlərin dəyəri ilə borc öhdəliklərinin ümumi həcmi (dəyər ölçüsündə) fərqi bərabərdir.

Səhmin hesabaalma dəyəri, şirkətin bütün aktivlərini toplayıb, hər hansı imtiyazlı qiymətli kağızın ödəmə qiyməti daxil olmaqla, bütün borc və öhdəliklərini çıxaraq müəyyən edilir. Alınan məbləği dövriyyədə olan səhmlərin miqdarına bölərək, hər bir sadə səhmin hesabaalma dəyəri əldə edilir. Şirkətin aktivlərinin və yaxud qiymətli kağızın hesabaalma dəyəri bazar qiymətindən fərqlənə bilər.

- **Balansarxası hesab**

*Off balance sheet*

Saldosu mühasibat balansına daxil olmayan mühasibat hesabı. Balansarxası hesabda uçot ikili yazı tətbiq edilmədən aparılır. Bu hesablar öz aralarında və ya balans hesabları ilə müxabirləşir.

- **Balanslaşdırılmış (tarazlaşdırılmış) portfel**

*Matched book*

Maliyyə qurumunun aktivlərinin portfeli ilə öhdəliklərinin (passivlərinin) portfelinin strukturlarının müddətlərinə görə üst-üstə

düşdüyü vəziyyət. Məsələn, bankın aktivlərinin və öhdəliklərinin məbləğlərinə və müddətlərinə görə uzlaşdırılması.

- **Balanslaşdırma (tutuşdurma)**  
*Matching*

1) Aktivlərin və öhdəliklərin məbləğləri və müddətləri üzrə uzlaşdırılması yolu ilə qiymət və faiz risklərinin neytrallaşdırılması üsulu;

2) Hər gün birjada həyata keçirilmiş bütün alqı və satqı əməliyyatlarının tutuşdurularaq yoxlanması və hər bir sövdələşmədə bağlanmış müqavilələrin sayı və qiyməti üzrə alıcı və satıcılardan təsdiq alınması;

3) Xərclərin onlarla əlaqədar gəlirlərlə məbləğləri və müddətləri üzrə tutuşdurulması prosesi.

- **“Balıq”**  
**(səhm buraxılışı üçün ilkin prospekt)**  
*Red herring*  
*(red herring prospectus)*

Səhm buraxılışı üçün ilkin prospekt. Belə prospektə bu sənədin satış təklifi yox, yalnız buraxılış haqqında ilkin məlumatlandırma olduğunu göstərən qırmızı işarə (nişanə, qeyd) olur. Bu prospekt potensial investorların maraqlarını öyrənmək üçün istifadə olunur və burada göstərilən şərtlər sonradan dəyişdirilə bilər.

- **Bank aksepti**  
**(bank tərəfindən akseptləşdirmə)**  
*Bankers' acceptances (BA)*

Qeyri-maliyyə təşkilatlarının qısa-müddətli kreditlərinə bank tərəfindən zəmanət verilməsidir. Bank aksepti xəzinə notlarına çox oxşayır və pul bazarı fondlarında tez-tez istifadə edilir.

- **Bank bileti**  
*Bank bill*

1) Mərkəzi banklar tərəfindən tədavülə buraxılan pul nişanı, əs-kinas;

2) Bank tərəfindən emissiya edilən tədiyyə vasitəsi.

- **Bank çeki**  
*Bank check*

Bir bankın başqa banka bankla-rarası hesablaşmaların aparılması üçün təqdim etdiyi çekdir.

- **Bank diversifikasiyası**  
*Bank diversification*

Bank aktivlərinin borc alanla-rın mümkün böyük dairəsi arasın-da: a) kredit riskinin azaldılması (borc alanların ödəmə qabiliyyəti olmamasına görə itki ehtimalı); b) ssuda portfellerinin qəbul edilən səviyyədə saxlanması məqsədilə yerləşdirilməsidir.

- **Bank holding şirkəti**  
(**bank holdingi**)

*Bank holding company*

Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bankları (tənzimləyən orqanları) tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.

- **Bank investisiyası**

*Banking capital*

İqtisadiyyatın müxtəlif sahələrinə birbaşa investisiyalar şəklində, qiymətli kağızlara portfel investisiya şəklində yatırılan bank vəsaitləri (resursları). İEÖ-lərdə geniş yayılan bank investisiyası keçid iqtisadiyyatlı ölkələrdə, o cümlədən Azərbaycanda da iqtisadiyyatın investisiya təminatı baxımından çox mühüm rola malikdir.

- **Bank işi (əməliyyatları)**

*Banking*

İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir:

1) Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni

sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları.

2) Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri.

3) Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları.

- **Bank konsorsiumu**

*Bank consortium*

İrimiqyaslı kredit, investisiya, zəmanət, yaxud digər bank əməliyyatlarının (adətən beynəlxalq maliyyə bazarlarında) həyata keçirilməsi məqsədilə bankların müvəqqəti birləşməsi, birgə fəaliyyəti.

- **Bank sindikati**

*Bank syndicate*

İxtisaslaşmış və səhmdarları bərabər paylarla digər banklar olan iri bank. Bir qayda olaraq, belə banklar Avropa bazarlarında irimiqyaslı maliyyə əməliyyatlarının aparılması üçün yaradılır.

- **Bank krediti**

*Bank credit*

Bank tərəfindən, bağlanmış müqaviləyə uyğun olaraq, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (ko-

misyon haqqı) ödənilmək şərti ilə, təminatla və ya təminatlı müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə yanaşı, pul vəsaitinin verilməsi haqqında götürülmüş başqa hər hansı öhdəlik, təminat, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilməş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquqlar da kredit münasibətlərinə aiddir.

- **Bank lisenziyası**

*Banking licence*  
(*Licence of bank*)

Ölkənin mərkəzi bankı tərəfindən kommersiya banklarına bank fəaliyyəti göstərməklə bağlı verilən rəsmi icazə, lisenziya.

- **Bank olmayan kredit təşkilatı**

*Non-bank credit organization*

Öz vəsaiti (və ya depozitlər istisna olmaqla cəlb edilmiş vəsait) hesabına yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

- **Bank riski**

*Bank risk*

Ölkədə iqtisadi vəziyyətin pisləşməsi, verilmiş kreditlərin ödənilməməsi, qiymətli kağızların kotirovkasının dəyişməsi, balans arxası əməliyyatlar üzrə ödənişlərin

həyata keçirilməsi, resurs bazasının azaldılması və s. nəticəsində zərərlərin yaranması və mənfəətin itki ehtimalı qeyri-müəyyənliyi ilə ifadə olunan və kredit idarələri tərəfindən həyata keçirilən bank əməliyyatlarının səciyyəvi xüsusiyyətlərindən irəli gələn risklərdir. Bank riski iki formada olur: xarici (sığorta, valyuta, forsmajor hallarında risklər) və daxili (kredit, portfel, bank əməliyyatları riskləri). Bank risklərinin səviyyəsinə bank əməliyyatlarının (forfeter, hedcirləmə və s.) və ya onların sığortalanmasının köməyiylə nəzarət olunur.

- **Bank sertifikatı**

*Bank certificate*

1) Bank müştərisinin hesabının saldusunu göstərən sənəd.

2) Bankda pul vəsaitinin deponentləşdirilməsini təsdiq edən sənəd.

Əsas etibarilə bu sənəd müştəri tərəfindən banka yatırılmış depozit məbləğinin götürülməsi üçün istifadə olunur.

- **Bank zəmanəti**

*Bank guarantee*

1) Kreditor qarşısında borclunun pul öhdəliklərinin yerinə yetirilməsi üzrə bank zəmanətidir. Bu o deməkdir ki, əgər müştəri göstərilən müddətdə borcunu ödəyə bilməsə, bank bu öhdəliyi öz üzərinə götürərək ödəməni öz hesabına icra edəcəkdir;

2) Bankın belə öhdəlik götürməsinə təsdiq edən sənəd.

Bank zəmanəti zəmin tərəfindən geri çağırılı bilməz. Bank zəmanəti təkcə ölkə daxilində hesablaşma və kredit əməliyyatlarının aparılması zamanı yox, həm də beynəlxalq hesablaşmalar və kreditləşmələr zamanı da tətbiq olunur. Bu cür zəmanətlər ya bankın zəmanət məktubu formasında, ya da vekseldə onun yazısı (aval) formasında tərtib oluna bilər.

- **Bank**

  - Bank*

  - İqtisadi subyektlərin pul və vəsaitlərini müvəqqəti cəlb edən, sərəncamında olan pul vəsaitlərini (xüsusi və cəlb etdiyi pul vəsaitlərini) müddətlik, qaytarılmaqlıq, ödəncilik və təminatlılıq şərti ilə öz hesabına və öz adından yerləşdirən, fiziki və hüquqi şəxslər üçün hesablar açan, bu hesablarla bağlı əməliyyatlar aparan, iqtisadi subyektlərə müxtəlif maliyyə xidmətləri göstərən müstəsna hüquqa malik maliyyə-kredit institutu.

- **Bankın əlaqəli (afilə edilmiş) şəxsləri**

  - Affiliated persons of bank*

  - Bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində

olan şəxslər (ər/arvad, valideyn, o cümlədən ər/arvadın valideynləri, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülənlər, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.

- **Bankın filialı**

  - Bank branch (branch of a bank)*

  - Ölkənin mərkəzi bankı tərəfindən təqdim olunan lisenziya şəraitində kommersiya bankının funksiyalarının tam, yaxud bir hissəsini onun yerləşdiyi fiziki məkandan kənarında həyata keçirən qeyri-müstəqil qurum, ana bankın struktur bölməsi.

- **Bankın məcmu kapitalı (öz vəsaiti)**

  - Total capital of bank*

  - Prudensial hesabatlı məqsədləri üçün istifadə olunan kapital olmaqla, ölkənin Mərkəzi Bankının normativ xarakterli aktları ilə müəyyən etdiyi birinci dərəcəli və ikinci dərəcəli kapitalla daxil olan elementlərin cəmi və onlardan tutulmaların fərqidir.

- **Bankın nümayəndəliyi**

*Representative office*

Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarında yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafeələrini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.

- **Bankın şöbəsi**

*Bank department*

Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarında yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşdığı, onun ölkə ərazisində depozitlər cəlb edən və ya köçürmə, hesablaşma-kassa əməliyyatları apararı ayrıca bölməsidir.

- **Banklararası tələblər**

*Interbank requests (needs)*

Müəyyən müddətə və ya tələb olunanadək bir bank tərəfindən digər bankda yerləşdirilmiş depozitlər və ya “nostro” müxbir hesab qalıqları.

- **Banko**

*Banko*

Bank tərəfindən alqı-satqısı həyata keçirilən qiymətli kağızların alış və ya satışı kursu.

- **Baş (çərçivə) sənədi**

*Master agreement*

Hər hansı bir fəaliyyət üzrə ən ümumi şərtlərin razılaşdırıldığı çərçivə sənədi.

- **Baydaun**

*Buydown*

Proqressiv faiz dərəcəsinə malik borc (kredit). Baydaunda faiz dərəcələri əvvəlcə aşağı olur, sonra isə getdikcə artır. Məs, baydaunda kredit dərəcəsi birinci ay 2%, ikinci ay 2,5%, üçüncü ay 3% və s. ola bilər. Bəzən baydaun artan faizli borc kimi də adlandırılır.

- **Baza (bазis) dövrü**

*Base period*

İqtisadi parametrlərin dəyişmə indeksi hesablanarkən müqayisə (hesabat) bazası seçilmiş dövrüdür. Adətən, parametrlərin qiymətinin baza dövrünə olan səviyyəsi 100 faiz götürülür. Məsələn, parametrlərin qiymətinin baza dövrünə nisbətən 8% artımı 108% təşkil edir.

- **Baza (ehtiyat) valyutası**

*Reserve currency*

Mərkəzi banklar və digər maliyyə institutlarında saxlanılan xarici valyuta. Ehtiyat valyutası beynəlxalq borc öhdəliklərinin ödənilməsi və ya daxili valyuta məzənnəsinə təsir etmək üçün istifadə olunur.

- **Baza aktivi**

*Underlying asset*

Fyuçers və opsiya müqavilələrinin əsasını təşkil edən aktiv. Baza aktivi adətən qiymətli kağız və əmtəə qismində olur.

- **Baza dərəcəsi**  
(baza dəyişmə bəndi)

*Basis point*

Hər hansı bir göstəricinin kəmiyyət ölçüsünün (və ya onun dəyişməsinin) bir faiz bəndinin yüzdə bir hissəsi. Maliyyə bazarlarında, əsasən, maliyyə alətlərinin gəlirliliyini və faiz dərəcələrini (və ya onların dəyişməsini) ölçmək üçün istifadə edilən standart baza ölçüsü. 1 baza bəndi 0,01 faizə bərabərdir.

- **Baza dərəcəsi**

*Prime rate*

Bankın ən yaxşı müştərilərindən borca görə tələb olunan faiz dərəcəsi.

- **Baza riski**

*Basis risk*

Fond birjasında müddətli sövdələşmə zamanı fyuçerslərlə hedcinqin qeyri-mükəmməl olması şəraitində cari qiymətlə fyuçers qiyməti arasında nisbətənin arzu olunmaz dəyişməsi ehtimalı ilə şərtlənən risk.

- **Baza səviyyəsi**

*Baseline*

Hər hansı bir göstəricinin kəmiyyət ölçüsünün (və ya onun dəyişməsinin) baza dövrünə olan səviyyəsi. Müəyyən dövrdə göstəricilərin kəmiyyət ölçülərinin

dəyişməsi baza səviyyəsi ilə müqayisədə qiymətləndirilir.

- **Baza tarifi**

*Single tariff*

Kommersiya banklarının krediti vaxtında ödəyən və əməkdaşlıq etdikləri böyük müştərilərinə təyin etdikləri ən aşağı faiz dərəcəsi.

- **Baza ticarəti**

*Basis trading*

Aktiv üzrə eyni vaxtda nağd uzun mövqenin və bu aktiv üzrə fyuçers üzrə qısa mövqenin götürüldüyü arbitraj əməliyyatı. Aktivin cari qiyməti və onun saxlanma və sığorta xərclərinin cəmi fyuçersdən gələn gəlirdən az olduğu müddətdə treyder mənfəət əldə edir.

- **Baza valyutası**

*Base currency*

Valyuta bazarında valyuta cüt-lüyünün birinci tərəfi. Məsələn, Avro/ABŞ dolları katirovkasında Avro baza valyutası, ABŞ dolları isə istinad valyutası hesab olunur. Burada baza valyutasının bir mislini almaq üçün tələb olunan istinad valyutasının həcmi ifadə olunur.

- **Bazar dəyəri**

*Market value*

Qiymətli kağızın ən son elan olunmuş qiyməti və ya cari alqı-satqı qiyməti. Şirkətin bazar

dəyəri şirkətin səhmlərinin sayı ilə bir səhmin cari bazar qiymətinin hasilinə bərabərdir

bax. Market capitalization.

- **Bazar kapitalizasiyası (kapital)**

*Market capitalization*

Bazar kapitallaşması şirkətin bütün bazar dəyərini ifadə edir və şirkət tərəfindən buraxılmış səhmlərin cari bazar qiyməti ilə dəyərlərinin cəminə bərabərdir. Şirkətin kapitallaşması şirkətin bütün səhmlərinin sayının bir səhmin bazar qiymətinə vurulması yolu ilə hesablanır.

- **Bazar qiyməti (birja qiyməti, birja məzənnəsi)**

*Market price*

Bazarda tələb və təklif əsasında formalaşan qiymət. İqtisadi nəzəriyyəyə görə mal və ya xidmətin bazar qiyməti tələb ilə təklifin kəsişdiyi nöqtədə müəyyən olunur. Odur ki, tələb və ya təklifin həcmində ani dəyişiklik bazar qiymətinin kəskin dəyişməsi ilə nəticələnə bilər.

Qiyətli kağızlar bazarında qiymətin ən son ticarət olunduğu qiymət bazar qiyməti sayılır.

- **Bazar qiymətində sifariş (bazar sifarişi)**

*Market order*

Brokerə qiymətli kağızın alqı-satqısını bazarda formalaşan sərəfəli

qiymətə həyata keçirmək üzrə verilən sifariş növüdür.

Bazar sifarişi, sifarişin yerinə yetirilməsinə zəmanət verir. Lakin, günlük ticarət həcmi aşağı olan səhmlər üçün bazar sifarişi cari qiymətdən çox yüksək qiymətdə alış ilə nəticələnə bilər. Buna görə də, bazar sifarişini günlük yüksək ticarət həcminə malik səhmlər üzrə etmək daha məqsədəuyğun hesab olunur.

- **Bazar qiymətləndirməsi**

*Mark to market (MTM)*

1) Aktiv və öhdəliklər kimi müəyyən dövr ərzində dəyişə bilən hesabların ədalətli dəyərinin ölçülməsi. Bazar qiymətləndirməsinin məqsədi təşkilatın və ya şirkətin cari maliyyə vəziyyətinə dair real qiymətləndirmənin aparılmasıdır.

2) Qiymətli kağızların, portfelin və ya hesabın uçot dəyərinin deyil, cari bazar dəyərinin və ya qiymətinin qeyd olunması üçün aparılan mühasibatlıq əməliyyatı.

3) Birgə fondun xalis aktiv dəyərinin (XAD) ən son bazar qiymətləndirməsi əsasında müəyyən edilməsi.

- **Bazar meyilləri (bazarın inkişaf meyilləri)**

*Market trend*

Bazarda qiymətin ümumi istiqaməti. Bazar meyilləri qısa, orta və uzun müddətli ola bilər. İn-



vestor meyilləri düzgün müəyyən edə bildikdə yaxşı mənfəət əldə edə bilər. Bazar oyunçuları adətən bazar meyilləri istiqamətində ticarət etməyi düzgün hesab edirlər.

- **Bazar riski**

*Market risk*

İnvestisiyanın dəyərinin ümumi bazar faktorlarında dəyişikliklərlə əlaqədar azalma riski.

Səhmin bazar riskini ölçmək üçün beta əmsalından istifadə olunur.

Bax: Sistem riski.

- **Bazar sektoru**

*Market sector*

Bazarda müəyyən parametrlərinin ümumiliyi ilə səciyyələnən və rəqabət aparən əmtəə, xidmət və qiymətli kağızlar toplusu.

Əmtəə və xidmətlər bazarında bazar sektoru terminindən bir-birləri ilə birbaşa rəqabətdə olan oxşar əmtəə və xidmətlər alan və satan biznes strukturlarının fəaliyyətini təsvir etmək üçün istifadə olunur. Təhlilçilər bir-birləri ilə birbaşa rəqabətdə olan şirkətlərin səhmlərinin siyahıda yansıması üçün səhm bazarında bölgü aparırlar.

İstiqraz bazarında bu termin emitentlərin növünə görə bazarın bölüşdürülməsini nəzərdə tutur. Məsələn, dövlət, korporativ və ya kommunal istiqrazlar.

Marketinq sahəsində, həmçinin, reklam kampaniyalarında bu termindən xüsusi olaraq hədəfə alınan bazar sektorlarını göstərmək üçün istifadə edilir və bu zaman onlar daha çox bazar seqmenti adlandırılır.

- **Bazar vaxtı**

*Market timing*

1) Adətən, texniki göstəricilərdən və ya iqtisadi məlumatlardan istifadə etməklə bazarın gələcək konyukturunun müəyyən edilməsi cəhdi.

2) Bazar konyukturunda baş verən dəyişiklər fonunda mənfəət əldə etmək məqsədilə fond aktivləri sinifləri arasında aparılan əvəzləmələr.

- **Bazar likvidliyi**

*Market liquidity*

Aktivin qısa zaman ərzində dəyərində əhəmiyyətli itkiyə yol verilmədən alınıb-satılma imkanına malik olma qiymətləri.

- **Bazarlararası Ticarət Sistemi**

*Intermarket Trading System (ITS)*

Səkkiz Amerika birjasını və eləcə də, birja bazarlarından kənarında eyni qiymətli kağızlarla ticarət edən bir neçə dilerləri birləşdirən kompüter sistemi.

- **Bazis**

*Basis*

Fyuçers qiyməti ilə cari qiymət arasındakı fərq. Qiymətli kağızlarla münasibətdə bu termin qiymətli kağızın spot qiyməti ilə fyuçers bazarındakı qiyməti arasındakı fərq ifadə edir. Adətən, cari qiymətlərlə fyuçers qiymətləri arasında yüksək korrelyasiya mövcud olur, lakin, buna baxmayaraq, bazis sabit qalır.

- **Bençmark (müqayisə bazası)**

*Benchmark*

Müqayisə üçün istifadə olunan standart. Bençmark qiymətli kağız, adətən, digər qiymətli kağızların dəyərləndirilməsində istifadə olunur. Yüksək likvidliyə malik olmaqla yanaşı, nisbətən yaxın zamanda və böyük həcmdə buraxılmış olması önəmlidir.

- **Benefisiar (faydalanan şəxs)**

*Beneficiary*

1) Xeyrinə ödəniş edilmiş, gəlir, mənfəət, güzəştə əlaqədar pul vəsaiti və s. əldə etmiş şəxs, o cümlədən kreditor;

2) Borcluya (prinsipal) tələb hüququ olan şəxs.

- **Bessa**

*Baisse*

Maliyyə bazarında, o cümlədən birjada qiymətli kağızların, eləcə

də, digər maliyyə alətlərinin məzənnəsinin aşağı düşməsi.

- **Beta əmsalı**

*Beta*

Fond bazarında qiymətli kağızın kursunun dəyişməsi ilə ümumi bazar kursunun dəyişməsi arasında kəmiyyət nisbətini ifadə edən göstərici. Beta əmsalı AK&M agentliyi tərəfindən hesablanır. Əgər Beta əmsalı müsbətdirsə, onda bu qiymətli kağızın səmərəliliyi bazarın səmərəliliyinə uyğundur. Mənfi beta əmsalı zamanı həmin qiymətli kağızın səmərəliliyi bazarın səmərəliliyi artdıqca azalacaqdır. Beta əmsalını, həmçinin, qiymətli kağızlara investisiya riskinin ölçüsü hesab etmək olar. Beta əmsalının böyük olması zamanı investisiyaların risk dərəcəsi orta hesabla bazara görə yüksəkdir. Beta əmsalının kiçik olması zamanı investisiyaların risk dərəcəsi aşağı olur.

- **Beynəlxalq kredit**

*International credit*

Borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyəti ilə müşayiət olunan kredit növüdür. Kreditor və borc alan rolunda banklar, iri şirkətlər, xüsusi sahibkarlar, dövlət idarələri, hökumət, həmçinin beynəlxalq və regional təşkilatlar çıxış edə bilirlər.

- **Beynəlxalq reyting agentliyi**  
**Moody's**  
*Moody's*

Beynəlxalq reyting agentliyidir. Moody's reytingləri risk səviyyəsi və alıcının borc üzrə ödənişləri vaxtında edə bilməsi əsasında müəyyən edir. Reytinglər aşağıda göstərilmişdir

- Aaa – ən yüksək reyting, aşağı risk
- A
- Baa – orta qiymət, orta risk
- Ba
- B
- Caa – aşağı qiymət, yüksək risk
- Ca
- C

- **Bələdiyyə istiqrazları**  
*Municipal bonds (muni)*

Yerli özünüidarəetmə təşkilatları (bələdiyyələr) tərəfindən buraxılan istiqrazlar. Adətən belə istiqrazlar müəyyən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə emissiya edilir və onlar üzrə gəlirlilik və əsas borc vəsaiti həmin investisiya layihəsinin həyata keçirilməsindən yaranan gəlirlərdən tutularaq ödənilir.

- **Bələdiyyə istiqrazlarının sığortalanması**  
*Municipal bond insurance*

Bələdiyyə istiqrazlarına investisiya qoyan investorların yerli hakimiyyət orqanlarının öz öhdə-

liklərini yerinə yetirməməsi risklərindən sığortalanması. Adətən, bu alət kredit reytinginin yüksəldilməsi məqsədilə istifadə olunur. Bələdiyyə istiqrazlarının sığortalanması ideyası 1971-ci ildə Amerika sığorta istiqrazları korporasiyası (hazırda Amerika bələdiyyə istiqrazlarının sığortalanması və zəmanəti korporasiyası) tərəfindən irəli sürülmüşdür.

- **Bələdiyyə qiymətli kağızları**  
*Municipal securities*

Bələdiyyə qiymətli kağızları bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada buraxılan qiymətli kağızlar. Bu alətlə əldə olunan gəlirdə vergi güzəştləri olunur.

- **BİBOR**  
*BİBOR*

Bəhreyn "ofşor" pul bazarında iştirakçı banklar tərəfindən müəyyən edilən banklararası depozitlərin (xarici valyutada olan) faiz dərcəsi.

- **Binomial model**  
*Binomial model*

Amerika tipli opsiyonların ilkin dəyərini hesablamaq üçün Koks, Roslar, Rubinstein və Şarp tərəfindən təklif edilmiş opsiyon qiymətləndirməsi modeli.

- **Bir günlük sifariş**

*One-day order*

Qiymətli kağızların alqı-satqısı üzrə müştəri tərəfindən brokerə verilən və verildiyi gün yerinə yetirilməli olan sifariş. Belə sifariş həmin gün icra edilmədiyi halda, avtomatik olaraq qüvvəsini itirir.

- **Bir səhmə düşən mənfəət**

*Earnings per share (EPS)*

Şirkətin xalis mənfəətinin səhmlərin sayına (il ərzində orta say) nisbəti. Bir səhmə düşən mənfəət şirkəti üçün önəmli gəlirlilik göstəricisidir.

- **Birbaşa xarici investisiyalar**

*Foreign direct investment (FDI)*

Xarici sahibkar kapitalının ölkədə uzunmüddətli kapital qoyuluşunu təmsil edən investisiya forması. Belə investisiyalar xarici investorların öz ölkələrindən kənarında müəssisə yaratması imkanını və onların fəaliyyəti üzərində nəzarətini təmin edir. Xarici müəssisələrin əldə etdiyi bütün gəlirlərin investor tərəfindən idarə olunmasına imkan yaradır.

- **Birbaşa ilkin təklif**

*Direct public offering*

Şirkət, anderrayter olmadan, qiymətli kağızları özü birbaşa investorlara satdığı hal. Həmin investorlar şirkətin müştəriləri, işçiləri, podratçıları, distribyutorları və s. ola bilər.

- **Birinci sinif bank**

*Prime bank*

Ən yüksək reytingə və ən çox aktivə malik olan banklar sırasında olan bank.

- **Birja bankı**

*Exchange bank*

Birja sövdələşmələri ilə bağlı kredit və depozit əməliyyatlarını həyata keçirən, müxtəlif istiqamətli maliyyə xidmətləri göstərən ixtisaslaşmış bank. Birja bankı birja vasitəçilərinin fəaliyyətinin yüksəlməsinə bilavasitə təsir göstərir.

- **Birja çökəkliyi (çalası)**

*Exchange hole*

Birjanın əməliyyat zalında, adətən, döşəmə səviyyəsindən aşağıda yerləşən dairəvi və ya çoxbucaqlı formasında meydança. Pirlələrdə yerləşən brokerlərə bir-birini yaxşı görməyə imkan verir. İri birjalarda adətən bir neçə çökəklik olur.

- **Birja dövriyyəsi**

*Exchange circulation*

Müəyyən zaman müddətində birjada əmtələrin, qiymətli kağızların, valyutanın və s.-nin alqı-satqısının ümumi həcmi. Birja dövriyyəsi birjada reallaşdırılmış əmtələrin, qiymətli kağızların və s.-nin pul ifadəsində həcmi kimi hesablanır.

- **Birja əqdi**

*Exchange transaction*

Birja sövdələşmələri gedişində birja əmtəəsi üzrə birja ticarətinin iştirakçıları arasında (öz adlarından və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş müqavilədir (sazişdir).

- **Birja müdaxiləsi**

*Exchange intervention*

Güclü bazar subyektlərinin, yəni dövlətin, iri bank və ya şirkətlərin fond birjasında qiymətli kağızların kurslarına məqsədli şəkildə müdaxiləsi. Əsas etibarilə B.m. Hökumət tərəfindən həyata keçirilir. Bu zaman hökumət yerləşdirdiyi dövlət qiymətli kağızlarını daha ucuz qiymətlə geri almaq imkanını əldə etmiş olur.

- **Birja komitəsi**

*Exchange committee*

Birjanın daim fəaliyyətdə olan nəzarət – sərəncamverici idarəetmə orqanı. Onun tərkibindən rəyasət heyəti və idarə heyəti formalaşır. Birja komitəsinin funksiyaları səhmdar cəmiyyətinin müşahidə şurasının funksiyaları ilə oxşardır.

- **Birja qiyməti (bazar qiyməti)**

*Exchange price (market price)*

Ayrı-ayrı birjalar tərəfindən müstəqil surətdə təyin olunur. Bir-

jalarda təyin edilən qiymətlər, keyfiyyəti, həcmi və göndərmə müddəti vahid şəkllə salınmış şəraitdə həyata keçirilən real müqavilələrin qiymətləridir.

Birja fondunda tədavüldə olan qiymətli kağızların dəyəridir. Birja kursu qiymətli kağızların gəlirlilik səviyyəsi ilə ssuda faizi səviyyəsi arasındakı nisbətlə təyin olunur.

- **Birja möhtəkirliyi**

*Exchange speculation*

Qiymətli kağızların alqı-satqısı üzrə birja sövdələşməsinin (əməliyyatının) bir növüdür. Birja sövdələşməsi kimi birja möhtəkirliyinin də məqsədi alınan və satılan qiymətli kağızların qiymətlərindəki fərqdən mənfəət əldə etməkdir. Birja möhtəkirliyinin funksiyasına perspektivdə satın alınmış qiymətli kağızlardan gəlir (divident) alınması yox, yalnız onların alındığı qiymətdən yuxarı satışı daxildir. Bu mənada birja möhtəkirliyi normal birja fəaliyyətinin ayrılmaz və tamamilə təbii elementidir, bunun da mahiyyəti son nəticədə əmtələrin istehsalından yox, onların təkrar satışından mənfəət əldə etməkdən ibarətdir.

- **Birja rüsumu**

*Exchange duty*

Birja üzvlərinin və iştirakçılarının birja əməliyyatları aparmaq hüququna görə xüsusi birja komitəsinə ödədikləri haqq, rüsum.

- **Birja səhmlı investisiya fondu**  
*Exchange-traded fund (ETF)*

Fond birjasında alınıb-satıla bilən (səhmlər kimi) müxtəlif növ aktivlərə (səhm, istiqraz, əmtəə) malik olan fond. ETF-lərin çoxu indeksləri (S&P 500, Dou Cons kimi) izləyir və kiçik investitorlara imkan verir ki, daha az xərclərlə diversifikasiya edə bilsinlər.

- **Birja və Qiymətli Kağızlar üzrə Komissiya (SEC)**  
*Securities and Exchange Commission (SEC)*

ABŞ fond birjalarını, qiymətli kağızların buraxılışını və alqı-satqısını tənzimləmək məqsədi ilə 1934-cü ildə yaradılmış dövlət agentliyi.

- **Birja yığıncağı**  
*Exchange meeting*

Birja üzvlərinin yığıncağı. Burada həmin birjada kotirovka edilən əmtəələrin tələb və təklifinin həcmi aşkar edilir və yığıncaq iştirakçıları arasında sövdələşmə bağlanır. Birja yığıncağı, bir qayda olaraq, birja komitəsinin qərarlarına uyğun olaraq iş günlərində müəyyən saatlarda həftədə bir neçə dəfə keçirilir.

- **Birja**  
*Exchange*

Eyni növ əmtəələrin, qiymətli kağızların və valyutanın topdansatış ticarəti ilə bağlı həyata keçirilən iqtisadi münasibətlərin məcmusu. Birja topdansatış ticarət münasibətlərinin tərəfləri arasında vasitəçi rolunu oynayır. Alqı-satqı predmetinin növündən asılı olaraq birjalar aşağıdakı kimi sadalanır: Fond birjası (qiymətli kağızlar üzrə ticarət bazarı), əmtəə birjası (material qiymətlilər üzrə ticarət bazarı), valyuta birjası (valyutalar üzrə ticarət bazarı), əmək birjası (iş qüvvəsi bazarı) və s.

- **Birjada oyun**  
*Gambling*

Birjada əmtəələrin, valyutaların və qiymətli kağızların qiymətlərində (kotirovkalarında) dəyişmə meyllərinin proqnozlaşdırılması hesabına mənfəət əldə edilməsi məqsədilə, eləcə də, müxtəlif əmtəə və fond birjalarında kotirovkaların və məzənnələrin fərqi hesabına aparılan möhtəkirlik əməliyyatları. Birjada məzənnənin yüksəldilməsinə görə oyun (bu cür oyunçuları "öküzlər" adlandırılır) və məzənnənin azaldılmasına görə oyun (bu cür oyunçuları "ayılar" adlandırılır) fərqləndirilir. Birjada hər bir müştəri öz hesabına, öz riskinə və öz mənafeyi üçün oynayır.

- **Birjadankənar**  
*Over-the-counter*  
(*over the counter, OTC*)

1) Rəsmi fond birjasında listingdən keçməyən və/və ya kotirovka olunmayan birjadankənar bazarda alınıb-satılan qiymətli kağızlar;

2) Qiymətli kağızlar üzrə ticarətin birjada deyil, tərəflər (məs. dilerlər) arasında telefon və ya kompüter şəbəkəsi vasitəsilə birbaşa olaraq həyata keçirildiyi bazar.

- **Birjadankənar əməliyyatlar**  
*Off-board*

Birjadankənar bazarda həyata keçirilən əməliyyatlar, başqa sözlə: (i) coğrafi baxımından müxtəlif yerlərdə yerləşən tərəflər (məsələn, dilerlər) arasında telefon və ya kompüter şəbəkəsi vasitəsilə həyata keçirilən əməliyyatlar; (ii) birjada kotirovkaya daxil olmayan qiymətli kağızlarla əməliyyatlar.

- **Birləşdirilmiş informasiya sistemi (birləşdirilmiş məlumat lenti, tiker)**  
*Consolidated tape*

Milli və regional fond birjalərində, NASDAQ və İnstitusional Şəbəkə Korporasiyası sistemində bağlanmış əqdlər üzrə qiymətli kağızın simvolunu, əqdin həcmi, son əqdin qiymətini və əqdin gəldiyi birja haqqında məlumatları əks etdirən və ictimaiyyəti məlumatlandırma məqsədi daşıyan informasiya sistemi.

- **Birləşmə üzrə arbitraj**  
*Merger arbitrage*

Risksiz mənfəət yaratmaq üçün iki birləşən şirkətin səhmlərinin

eyni vaxtda alınması və satılması əməliyyatlarını əhatə edən hedc fond strategiyası.

- **Birləşmə və udulma**  
*Mergers and acquisitions (M&A)*

İki şirkətin birləşməsini və ya bir şirkətin digərini satın almasını əks etdirən anlayış.

- **Birləşmə**  
*Fusion (merger)*

Kapitalın, eləcə də digər iqtisadi imkanların birləşdirilməsi əsasında mənfəətin artırılması məqsədi ilə iqtisadi subyektlərin, xüsusilə səhmdar cəmiyyətlərin birləşməsi.

- **Blank (etimad) krediti**  
*Blank credit*

Banklar tərəfindən mal-material qiymətliləri, ehtiyatları, debitor öhdəliyi, qiymətli kağızlar və s. ilə təminat olmadan təqdim olunan kreditdir. Başqa sözlə, kredit verənin yalnız şəxsi etibarına əsaslanan maddi təminatlı kreditdir, yəni blank kreditində debitor borc alandan heç bir təminat, yəni qiymətli kağız, əmlak, dövlət zəmanəti və s. tələb etmədən verir. Blank krediti bir qayda olaraq yüksək etibarə malik və ödəniş qabiliyyətli şəxslərə təqdim edilir. Uyğun olaraq, yüksək risk səviyyəsi ilə əlaqədardır. Kreditin bu növü təminatlı maliyyə vəziyyətində olan

müştərilərə, “birinci dərəcəli” kreditlərə (borc alanlara) təqdim edilir ki, bank onlarla da uzunmüddətli qarşılıqlı münasibətlərə malik olur. Çəvik ödəniş qabiliyyəti prinsipi – bank krediti təqdim edilməsi zamanı əsasdır. Maddi təminata malik olmayan sövdələşmə riskini nəzərə alaraq, belə istiqraz (borc) üzrə faiz təminata malik olan kreditə nisbətən daha yüksək ola bilər. Blank krediti qısa müddətə, 90 günə qədər, məhsul və xidmət istehsalı və reallaşması prosesində yaranan pula tələbatı ödəmək məqsədilə təqdim olunur. Blank kreditini əldə etmək üçün borc alan banka zəmanət ərizəsini özünün firma blankında təqdim edir. Bu zaman bank lazım olan ssudanın əsaslı olub-olmadığını yoxlayır. Blank krediti təqdim edilməsi haqqında qərar borc alanın maliyyə hesabatlarının təhlili əsasında qəbul edilir. Blank krediti vəsaitin hesablaşma hesabına istiqamətlənməsi və ya təqdim edilən tədiyyə sənədlərinin ödənilməsi yolu ilə verilə bilər.

- **Blank**

*Blank*

1) Sənədin doldurulmamış, yəni tələb olunan (zəruri) məlumatların yazılmamış maketi (formas);

2) İdarənin, təşkilatın və s.-nin adı, nişanı həkk olunmuş, zəruri məlumatların qeyd olunması üçün hazırlanmış sənəd forması.

- **Blanko-veksel**

*Blanko-bill*

Veksəl sahibinin imzası, veksəlin verilmə tarixi, ödəniş məbləği və s. bu kimi bir sıra əsas məlumatların əlyazma formasında yazılması üçün boş qrafaların da ayrıldığı veksəl blankı. Həm daxili, həm də beynəlxalq ticarət əməliyyatlarında blanko-veksəldən əsas etibarilə aksept kreditləri zamanı geniş istifadə olunur.

- **Blank-vauçer**

*Blank-voucher*

Hər hansı kommersion əməliyyatı haqqında ümumi məlumatların əks olunduğu blank. Əsas etibarilə blank-vauçerdə əməliyyatın obyekt, tarixi, iştirakçıları, məbləği və digər əsas göstəricilər yer alır.

- **Blek-Şulz modeli**

*Black & Scholes model*

Avropa tipli opsiyonların qiymətləndirilməsində geniş istifadə olunan opsiyon modeli. 1973-cü ildə Fişer Blek və Myron Şulz tərəfindən təklif edilmişdir.

- **Bonifikasiya**

*Bonification*

1) Mövcud kredit dərəcələrini tənzimləmək məqsədi ilə iqtisadiyyatın müəyyən sahələrinin və ya müəyyən qrup kreditə ehtiyacı olan subyektlərin subsidiyalaşdırıl-



ması (məqsədli, əvəzsiz vəsaitlərin verilməsi);

2) Əmtənin keyfiyyətinin, eləcə də digər göstəricilərinin müqavilədə nəzərdə tutulandan üstün olmasına görə satış qiymətinin artırılması. Əmtənin keyfiyyət göstəricilərinin müqavilədə nəzərdə tutulan səviyyədən aşağı olduğu təqdirdə əmtənin qiyməti aşağı salınır və bu, əks bonifikasiya adlanır;

3) Əmtənin və xidmətin ölkədən ixracı zamanı daxili bazarda ona hesablanan vergilərin geri ödənilməsi, qaytarılması. Bu proses dünya bazarında həmin əmtəə və ya xidmətin rəqabət qabiliyyətinin artırılması məqsədinə xidmət edir.

- **Bonus emissiyası**

*Free issue*

Şirkət öz ehtiyatlarından əsas vəsaitinə pul köçürdüyü zaman, o mövcud səhmdarlar üçün ödənilməyən səhmlər buraxır. Yeni səhmlər onların mövcud paylarına mütənasib olaraq paylanır. Bu cür emissiya kapitallaşma emissiyası və ya bonus emissiyası kimi tanınır.

- **Bonus**

*Bonus*

1) Müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə görə işçilərə ödənilən əlavə mükafat. Daimi xarakter daşımır və bir qayda olaraq, əməyin ödənilməsi və şəraiti xüsusi sazişlərdə nəzərdə tutulmur.

Ödənişin bu növü ilə "səhmlərin bonus emissiyası" - (səhmdarlar arasında pulsuz proporsional bölgü üçün yeni səhmlərin buraxılışı) bir-biri ilə əlaqədardır. Mənfəətin və ya ehtiyatların kapitallaşmasıdır. Əgər işçilər öz müəssisələrinin səhmdarlarıdırsa, onda bu cür səhmlərin bölgüsü onlara şamil edilir;

2) Sövdələşmə və ya konkret saziş şərtlərinə uyğun olaraq satıcının alıcıya verdiyi əlavə güzəstdir. Bir qayda olaraq əgər daimi alıcılar müəyyən dövr ərzində şərtlənmiş miqdarda əmtəələr alarsa, bonus güzəştləri bu alıcılara verilir;

3) Komissiyon mükafat. Əmtəə bazarında bonus bir qayda olaraq, satılan (mübadilə olunan və ya satın alınan) əmtəənin dəyərinə görə faizlə müəyyən olunur və əmtəənin vəziyyətindən, ona olan tələbdən (onun qıtlığından), satış kanallarından (mağaza vasitəsilə və ya birbaşa), satışın həcmindən asılı olaraq dəyişir, eləcə də xidmətə olan tələb və təklifin nisbətindən, potensial, komissionerlər arasında rəqabətin səviyyəsindən asılıdır. Bonus komissiyon sazişlərdə razılaşıdırılır;

4) oxşar obyektlərin digər sığortalılarla müqayisədə daha az risk ehtimalı yaranan sığortanın təqdim etdiyi sığorta tarifi və ya sığorta haqqının məbləğindən güzəstdir. Davranışı və ya vəziyyəti yüksək risk yaradan sığortalı üçün sığorta haqqına və ya tarifinə əlavə (güzəşt) malus

adlanır. Buna görə də diversifikasiya olunmuş güzəşt və ya əlavələrin təbiiqi ilə bütün tarifişmə sistemi "bonus-malus" adlanır.

- **Borc**

*Debt*

Pul vəsaiti və yaxud natural formada alınan aktiv, habelə hər hansı iqtisadi subyekti qarşısında icra olunmamış öhdəlik.

- **Borc kapitalı**

*Loanable funds*

Borcöhdəliyi əsasında cəlb edilən kapital. Borc kapitalı mal-material, pul vəsaiti və maliyyə aktivləri şəklində ola bilər. Borc öhdəlikli qiymətli kağızların (istiqlazların, veksellərin və s.) yerləşdirilməsi, satılması yaxud bank və digər kredit təşkilatlarından, eləcə də müxtəlif iqtisadi subyektlərdən birbaşa kreditlərin əldə olunması yolu ilə borc kapitalı cəlb edilir. Borc kapitalını təqdim edən tərəf kreditör, alan tərəf isə borc alan, yaxud benefisiar adlanır.

- **Borc öhdəlikləri (alətləri)**

*Debt instruments*

Müqavilənin şərtlərinə uyğun olaraq kreditörə borcu qaytarmağı vəd etməklə, emitentə kapitalı artırmağa imkan verən kağız və ya elektron istiqraz. Borc alətlərinin növlərinə kreditör və debitor ara-

sındakı veksəl, istiqraz, sertifikat (istiqlaz bileti), ipoteka, icarə və s kimi razılaşmalar daxildir.

- **Borc öhdəlikləri ilə təmin olunmuş istiqraz**

*Collateralized debt obligation (CDO)*

Təminatlı istiqrazların bir növü olub dəyəri və ödənişləri sabit-gəlirli baza aktivlərindən gələn vəsaitlər hesabına formalaşan qiymətli kağız. Borc öhdəlikləri ilə təmin olunmuş istiqraz müxtəlif risk profilli hissələrə (translara) bölünməklə müxtəlif tipli investörlərin marağını ödəmiş olur.

- **Borc-kapital nisbəti**

*Debt-equity ratio*

Şirkətin borcunun şirkətin məcmu kapitalına olan nisbəti. Şirkətin borcunun məcmu kapitalına bölünməsi üsulu ilə hesablanır.

- **Borcla alma**

*Leveraged buyout (LBO)*

Şirkətdə üstünlük təşkil edə biləcək payların borc alan məbləğlə (kredit və ya istiqraz yolu ilə) əldə edilməsi. LBO zamanı adətən alınan şirkətin (bəzən alan şirkətin) aktivləri borc almaq məqsədilə girov qoyulur. İstifadə olunan borc (istiqlaz və ya digər formada) adətən investisiya reytingindən aşağı reytingdə hesab olunurlar.

- **Borcla maliyyələşdirmə**

- Debt financing*

İstiqraz, veksəl və ya not kimi borc alətlərini satmaqla kapitalı artırmaq.

- **Borc-səhm svopu**

- Debt-equity swap*

Adətən, iqtisadi problemlər ilə üzləşən və ya kredit reytingi aşağı düşən debitor ölkənin yerli valyutadan istifadə etməklə bazar şərtlərinə uyğun olaraq xarici borcu güzəştli qiymətlə geri alması. Sonra isə, kreditorlar müvafiq yerli valyutadan istifadə etməklə debitor ölkədə fəaliyyət göstərən şirkətlərə investisiya yatırılır və bununla da, borcu səhmə çevirirlər. Bu, debitor ölkənin öz borcunu təminatlı alətə çevirmiş olur. Bu termin, həmçinin, şirkət borclarını qaytara bilmədikdə onu müəssisənin səhmləri ilə əvəz etməsi zamanı da istifadə edilir.

- **Bölüşdürülməmiş mənfəət**

- Retained earnings*

Yenidən biznesə qaytarılan və ya mövcud borcun ödənilməsinə istifadə olunan mənfəət.

- **“Böyük table”**

- Big board*

ABŞ-ın əsas fond birjası olan Nyu-York fond birjası (New York Stock Exchange, NYSE). Dünyanın ən iri birjası olub Dou Cons və NYSE Composite indekslərini müəyyənləşdirir.

“Böyük table” termini təkcə bu birjanın çox böyük elektron tabloya malik olmasını deyil, həm də burada bütün iri şirkətlərin səhmlərinin dövr etdiyini və onun aparıcı mövqə tutmasını ifadə edir.

Birja 1972-ci il 17 may tarixində yaranmışdır. 1975-ci ildə 1336 üzvdən ibarət sərbəst qeyri-kommersiya təşkilatına çevrilmişdir. Üzvlük yerləri satıla bilər. 2006-cı ildə NYSE elektron Archipelago Holdings birjası ilə birləşdi. Artıq, NYSE Groupun öz səhmləri də birja dövriyyəsidir. Birjada 1.5 mindən çox şirkətin minlərlə səhm və digər qiymətli kağızlarının dövriyyəsi baş verir və müxtəlif əməliyyatlar aparılır.

- **Broker**

- Broker*

Bazarda tərəflər arasında vasitəçilik funksiyasını həyata keçirən hüquqi və ya fiziki şəxs, vasitəçi. Göstərdiyi xidmətinə görə broker tərəf-müqabillərin birindən, yaxud hər ikisindən komissiya haqqı alır. Broker fəaliyyəti daha çox fond bazarına aid olduğu üçün bu termin əsas etibarilə qiymətli kağızlar bazarında vasitəçilik mənasını ifadə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində broker fəaliyyətinə aşağıdakı kimi tərif verilir: Broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komissiyon müqaviləsi əsasında müvəkkil və ya komissiyon-

çu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.

- **Broker assosiasiyası**

*Association of broker*

Birgə fəaliyyət məqsədi ilə brokerlərin (həm hüquqi, həm də fiziki şəxs qismində) birləşdiyi təşkilat. Broker assosiasiyası müvafiq birja tərəfindən rəsmiləşdirilir. Broker assosiasiyasının yaradılmasında əsas məqsəd imkanları birləşdirmək yolu ilə vasitəçilik xidmətini gücləndirmək və bununla əlaqədar olaraq mənfəəti, gəliri artırmaqdır.

- **Broker borcu (ssudası)**

*Brokers' loans*

Banklardan brokerlər tərəfindən götürülmüş pul, fondun mütəxəssislərinin inventarizasiyasını, korporativ və bələdiyyə qiymətli kağızlarının yeni emissiyalarının zəmanətini və müştəri marja hesablarını maliyyələşdirmək kimi məqsədlər üçün istifadə edilir.

- **Broker haqqı (brokerçilik)**

*Brokerage*

1) Brokerin fond birjasında vasitəçilik fəaliyyətinə görə verilən haqq, mükafat. Adətən, broker haqqı həm alıcı, həm də satıcı tərəfindən verilir. Broker haqqının həcmi fond

birjasında öncədən müəyyən olunmaqla, yaxud tərəflərin razılaşmalarına görə müəyyən olunur.

2) Broker fəaliyyəti, broker işi, ümumilikdə broker fəaliyyəti ilə məşğul olanlar (ABŞ).

- **Bum**

*Boom*

1) Bir qayda olaraq, ekzogen amillərin dəyişməsi nəticəsində əmtəələrinin dəyərinin və qiymətli kağızların məzənnəsinin dəyişməsi, birja möhtəkirliyinin baş alıb getməsi ilə müşayiət olunan istehsalın həcmnin qısa müddətli süni canlanması;

2) Təklifin qısa müddətli dövrdə, məsələn, birjada həcmnin təhrək edici şəkildə artımı.

- **Buraxılış (emissiya) qiyməti**

*Issue price*

Qiymətli kağızların bir ədədinin buraxılış (emissiya) qiyməti.

- **Buraxılış (emissiya) tarixi**

*Issue date*

Vəsaitlərin cəlb olunması məqsədilə qiymətli kağızların buraxılışı (emissiyası) tarixi.

- **Buraxılış (emissiya)**

*Issuance*

Vəsaitlərin cəlb olunması məqsədilə qiymətli kağızların buraxılması (emissiyası).

- **Buraxılışa icazəli səhmdar kapital (səhmlər)**

*Authorized capital (authorized capital stock, authorized stock, authorized shares)*

Səhmdar cəmiyyətin (şirkətin) nizamnaməsinə uyğun olaraq emissiyasına (buraxılışına) icazəli olduğu səhmlərin maksimal sayı. Şirkətin faktiki buraxdığı səhmlərin sayı bu saydan az da ola bilər və şirkət buraxdığı səhmlərinin, real olaraq, bir hissəsini yerləşdirə bilər (bir hissəsi ehtiyatda saxlanılır, bir hissəsi başqa məqsədlər üçün istifadə olunur, bir hissəsi yerləşdirilməyə də bilər). Əgər hər hansı bir şirkət buraxılışa icazəli səhmlərdən əlavə səhmlər buraxmaq istəyərsə, onda bu şirkət nizamnaməsində qeyd olunmuş buraxılışına icazəli olduğu səhmlərin sayının artırılması haqqında qərar qəbul etməli və onun icrası üçün zəruri olan müvafiq tədbirləri görməlidir.

- **Büdcə ili**

*Fiscal year*

Təsdiq olunmuş büdcənin müvafiq qanunvericiliyə uyğun icrası müddəti, dövrü. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda büdcə ili təqvim ili ilə üst-üstə düşür. Lakin, İtaliya, İsveç, ABŞ və s.-də büdcə ili iyulun 1-dən iyunun 30-dək, Yaponiya, Böyük Britaniyada isə aprelin 1-dən martın 31-dək davam edir.

- **Bütün hüquqlarla**

*Cum all*

Səhmlərin alıcının onlarla bağlı bütün hüquqlara (yeni buraxılmış səhmlərdə üstünlük, dividend və s.) malik olması şərti ilə satışı (satış qiyməti).

- **Bütün hüquqlar istisna olmaqla**

*Ex-all*

Səhmlərin alıcının onlarla bağlı bütün hüquqlar və imtiyazlardan məhrum olması şərti ilə satışı (satış qiyməti).



- **CAC 40 indeksi**  
*CAC 40 index*

Paris Fond Birjasında listinqdə olan 100 ən böyük şirkətdən 40 şirkətin adı səhmləri üzrə hesablanan fond indeksi.

- **Canlanma**  
*Rally*

Bütünlükdə bazarın və ya hər hansı bir sektorun tənəzzüldən sonra bərpa olunması (dirçəlməsi) və yaxud dar ticarət çərçivəsindən çıxması.

- **Cari aktivlər**  
*Current assets*

Nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula asanlıqla və tez çevrilə bilən digər aktivlər.

- **Cari borclar (passivlər)**  
*Current liabilities*

Şirkətin bir il ərzində ödəməli olduğu borcları. Tərkibinə qısamüddətli (bir ilə qədər ödəmə vaxtı olan) xarakterə malik öhdəliklər daxildir. Cari passivlərin tərkibinə aşağı-

dakı əməliyyatların elementləri daxildir: (i) alınmış kredit, (ii) kreditör borcları üzrə əmtəələrin və xidmətin çatdırılması/göstərilməsi, (iii) avanslar və depozitlər, (iv) hesablanmış borclar (əmək haqqı, vergilər, ödənişlər və faizlər üzrə hesablanmış, lakin ödənilməmiş borc).

- **Cari dəyər**  
*Present value (PV)*

Gələcək pul axınlarının diskontlaşdırılmış cari dəyəri. Cari dəyər aşağıdakı düsturla hesablanır:

$$\text{Cari Dəyər} = (\text{Pul axını}) / (1+r)^t$$

r - diskont faiz dərəcəsidir (tələb olunan gəlirlik).

- **Cari əməliyyatlar üzrə pul axını**  
*Operating cash flow (OCF)*

Müəyyən dövr ərzində şirkətin cari fəaliyyəti (istehsal və satış) ilə əlaqədar daxil olan və ödənilən pul vəsaitləri. Cari əməliyyatlar üzrə xalis pul axınları daxil olan ümumi pul vəsaitlərindən bütün əməliyyat xərcləri çıxılmaqla müəyyənləşdirilir.

Cari əməliyyatlar üzrə daxil olmuş və ödənilmiş pul vəsaitləri şirkətin dövriyyə vəsaitləri balansında əks olunur.

- **Cari gəlirlilik**  
*Current yield*

İstiqrazlar və digər sabit gəlirli qiymətli kağızlar üzrə illik

pul axınlarının (faiz, kupon və ya dividend ödəmələri) bazar qiymətinə nisbəti.

Bu göstərici istiqrazın bazar qiymətini nəzərə almaqla, investorum hal hazırda istiqrazı alaraq ilin sonuna kimi saxlamasından əldə ediləcək gəliri əks etdirir.

- **Cari hesablaşma**

*Rolling settlement*

Əksər fond birjalarının sövdələşmə üzrə hesablaşmanı ticarət müqaviləsi bağlandıqdan sonra razılaşdırılmış sayda gün ərzində həyata keçirmək təcrübəsini ifadə edir.

- **Cari kuponlu istiqraz**

*Current coupon bond*

Kupon dərəcəsi faiz dərəcəsinin cari bazar səviyyəsindən +/-0,5%-dən artıq kənarlaşmayan istiqraz.

- **Cari likvidlik əmsali**

*Current ratio*

Dövriyyə kapitalının (cari aktivlərin) qısamüddətli öhdəliklərə (cari passivlərə) olan nisbəti. Adətən, 2:1 nisbəti kifayətlilik həddi kimi qəbul edilir.

- **Cari (işçi) nəzarət**

*Working control*

Şirkətə onun səs hüququna malik səhmlərinin 51%-dən az hissəsinə sahib olan səhmdar və ya

səhmdarlar tərəfindən nəzarət olunması. Belə nəzarət yalnız şirkət səhmlərinin geniş şəkildə səpələndiyi halda mümkün olur.

- **Cari ödəmə müddəti**

*Current maturity*

Borcun son ödəniş tarixinə qalmış vaxt. Bu istiqrazların qiymətləndirməsində vacib amildir.

- **Cari valyuta əməliyyatları**

*Current currency transactions*

1) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın ölkəyə və ölkədən köçürülməsi;

2) 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;

3) əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən köçürülməsi;

4) ölkəyə və ölkədən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, təqaüd, aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar.

- **Cəldlik əmsalı**

*Quick ratio*

Şirkətin qısa müddətli likvidliyini əks etdirən göstərici. Cəldlik əmsalı şirkətin ən likvid aktivləri vasitəsilə qısamüddətli öhdəliklərini qarşılama imkanını əks etdirir.

Cəldlik əmsalı=(Cari Aktivlər – İnventarlar)/(Cari Öhdəliklər).

- **Cəmi aktivlər üzrə rentabellik (gəlirlilik)**

*Return on total assets (ROA)*

Şirkətin məcmu aktivləri müqabilində gəlirliyinin göstəricisi:

ROA = (Xalis gəlir)/(Məcmuaktivlər).

- **Cərimə qiyməti**

*Penalty bid*

İlkin yerləşdirilən qiymətli kağızların tezliklə satılmasının qarşısını almaq məqsədilə bəzi brokerlərin qadağa qoyduğu müddətdə qiymətli kağızları satanlara tətbiq olunan qiymət.

- **Cirinq**

*Gearing*

İqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifadə edən anlayış:

$$C=bk / \text{şk}$$

Burada: c-cirinq əmsalı; bk-məcmu borc kapitalının həcmi; şk-məcmu şəxsi kapitalının həcmi.

Əsas etibarilə Böyük Britaniyada işlənən bu anlayış ABŞ-da leveric kimi adlandırılır. Bu göstəricidən müəssisənin maliyyə durumunu, eləcə də istehsal imkanlarının məhsuldarlığının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən cirinqin aşağı olması müəssisə üçün müsbət göstərici hesab olunur. Çünki, borc kapitalının çoxluq təşkil etməsi müəssisə mənfəətinin daha çox hissəsinin faiz ödənişlərinə sərf olunmasına, bu da sərəncamda qalan mənfəətin həcmnin azalmasına gətirib çıxarır.

- **“Clearstream” klirinq sistemi**

*Clearstream*

Qiymətli kağızların klirinqi, tənzimləməsi və mühafizəsi üçün beynəlxalq sistem. Cedel International və Deutsche Borse Clearing şirkətlərinin birləşməsi nəticəsində 2000-ci ildə yaradılıb.





- **Çarpaz məzənnə**

*Cross rate (cross-course, cross currency pairs)*

İki ölkənin valyutasının üçüncü bir valyutaya (adətən, ABŞ dollarına) nəzərən hesablanmış mübadilə məzənnələrinin nisbəti əsasında hesablanan mübadilə məzənnəsi.

Məsələn:

1 USD = 0.8 AZN

1 USD = 31 RUR

olarsa, çarpaz məzənnəyə görə:

0.8 AZN = 31 RUR.

- **Çatdırılma qiyməti**

*Delivery price*

Fyuçers kontraktının müddətinin bitmə zamanı baza aktivlərinin çatdırılma qiyməti. Adətən, klirinq evi tərəfindən müəyyənləşdirilən hesablaşma qiymətini göstərir.

Baza aktivinin qiyməti gün ərzində hərəkətdə olduğu üçün çatdırılma qiyməti klirinq evləri tərəfindən müəyyən olunur.

- **Çatdırılma tarixi**

*Prompt date*

Kontraktı icra etmək üçün məhsulun çatdırılmalı olduğu tarix.

- **Çek**

*Check (cheque)*

1) Bankda və ya digər kredit təşkilatlarında hesabı olan şəxsin həmin banka, yaxud kredit təşkilatına onun hesabında olan pul vəsaitinin bir hissəsinin və ya bütünlüklə başqa şəxsin hesabına köçürülməsi, eləcə də, nağd ödəniş şəklində başqa şəxsə, yaxud özünə verilməsi barəsində tapşırığın əks olunduğu qiymətli kağız. Qiymətli kağızın bir növü kimi çek özündə aşağıdakı məlumatları əks edir: (i) sənədin üzərində onun çek olduğunu təsdiq edən "çek" sözü. (ii) ödənişi həyata keçirən subyektin (bankın və s.-nin) və hesabın adı; (iii) ödənişi barəsində tapşırıq verilmiş pul vəsaitinin məbləği; (iv) çeki təqdim edən tərəfin rəsmi tapşırığını təsdiq edən imza; (v) ödənişin aparıldığı valyuta və s. Çek məhdud zaman müddətində (adətən 10 gün müddətində) qüvvədə olur. Yəni, tapşırıq alan tərəf çekin icrasını həmin müddət ərzində həyata keçirməlidir.

2) Alqı-satqı münasibətləri zamanı kassa mədaxilini təsdiq edən sənəd. Burada çek alqı-satqı münasibətlərinin həqiqiliyini sübuta yətirir və maliyyə, o cümlədən vergi nəzarətinin bir aləti kimi çıxış edir.

- **Çek İnvestisiya Fondu (ÇİF)**

*Cheque Investment Found*

Müvafiq qanunvericilik və normativlər əsasında əhalidən özəlləşdirmə çeklərini qəbul edən, əvəzində

özəlləşdirilən müəssisənin səhmlərini təqdim edən investisiya fondu, ixtisaslaşmış maliyyə institutu. Fond göstərilən fəaliyyət nəticəsində yerləşdirdiyi səhmlərə görə müvafiq səhmdar cəmiyyətdən dividend əldə edir.

- **Çek-kaunter**

*Check-counter*

Bankın öz müştərisinin hesabında olan pul vəsaitlərini bu və ya digər məqsədlər üçün istifadə etdiyi halda onlara təqdim etdiyi qəbz, çek.

- **Çevrilmiş gəlirlilik əyrisi**

*Inverted yield curve*

*(negative yield curve)*

Qısamüddətli aktivlərin uzunmüddətli aktivlərlə müqayisədə daha yüksək gəlirliliyi olduğu vəziyyəti əks etdirən əyri.

- **Çəkisiz/çəkili indekslər**

*Unweighted/weighted indices*

Birja indeksləri iki üsulla – ya çəkili, ya da ki, çəkisiz üsulla hesablanır. Çəkisiz indekslər ədədi və ya həndəsi orta əsasında hesablanırlarsa, çəkili indekslərdə müəyyən qiymətli kağızların adətən öz bazar dəyərinə və ya başqa göstəriciyə görə hesablanmış çəkili nəzərə alınır.

- **Çəkmək**

*Weighting*

İndeks və ya iqtisadi göstəricinin müxtəlif formalaşdırıcı komponentlərinə verilən əhəmiyyətdir.

- **Çıxarış haqqı**

*Back-end load*

İnvestorun qarşılıqlı investisiya fondundan və ya digər investisiya layihəsindən çıxıqdada (payını və ya səhmini satdıqda, pulunu götürdükdə) ondan tutulan birdəfəlik komissiya haqqı. Bu haqq iştirak müddəti nə qədər uzun olsa, bir o qədər az olur.

- **Çıxış istiqrazı**

*Exit bond*

Alıcıya istənilən növbəti təkrar maliyyələşdirmədə iştirak etməkdən azad olma hüququ verən və əsasən az inkişaf etmiş ölkələr tərəfindən buraxılan aşağı faizli uzun müddətli istiqraz.

- **Çikaqo Əmtəə Birjası**

*Chicago Mercantile Exchange*

*(CME)*

ABŞ-ın Çikaqo şəhərində yerləşən və müxtəlif əmtəə, valyuta və maliyyə alətlərinin ticarət olunduğu birja.

- **Çikaqo Opsion Birjası**

*Chicago Board Options*

*Exchange (CBOE)*

Çikaqo opsion birjası səhmlərlə opsion sövdələşmələri üzrə ixtisaslaşmış birja. 1973-cü ildə yaradılmışdır və hazırda bu sahədə dünyanın ən böyük bazarıdır.

- **Çin səddi**

*Chinese wall*

Maliyyə qurumlarının (İnvestisiya evi, İnvestisiya bankı, Broker şirkəti və s.) müxtəlif bölmələri arasında funksiyaların və məlumat axınlarının kəşisməməsi baxımından bölgüsünün aparılması və sərhədlənməsi. Müxtəlif bölmələr arasında maraq konfliktini əngəlləmək və qiymətlərə təsir edə biləcək məlumatın (məsələn, insayder informasiyasının) sızmasının qarşısını almaq məqsədi daşıyır. Məsələn, investisiya bankında “İnvestisiya məsləhəti” və “Broker fəaliyyəti” departamentləri arasında Çin divarı mövcuddur.

- **Çoxalan istiqraz**

*Multiplier bond*

Bax: “Dovşan” istiqrazı.

- **Çoxmilli şirkət**

*Multinational*

Təsis olunduğu ölkədən başqa ölkələrdə də fəaliyyət göstərən şirkət. Bu tip şirkətlər əsasən Amerika, Yaponiya və ya Qərbi Avropa şirkətləri olub kiçik ölkələrin çoxundan daha yüksək büdcəyə malikdirlər. Məsələn, Koka-kola, BMW, Nike.



- **Daxili gəlirlilik (rentabellik) səviyyəsi (norması)**

*Internal rate of return*

İnvestisiya layihələrinin qiymətləndirilməsi zamanı istifadə olunan smeta gəlirliliyinin göstəricisidir.

- **Daxili xəbərdarlıq**

*House call*

Müştərinin həyata keçirdiyi əməliyyatları davam etdirməsi üçün hesabında yetərincə vəsait olmaması haqqında broker tərəfindən xəbərdarlıq edilməsi.

- **Daxili idarəetmə alışı**

*Management buyout (MBO)*

Şirkətin rəhbərliyinin və /və ya icraçı direktorlarının mövcud səhmdarlardan şirkət üzrə nəzarət paketini alması.

- **Damno**

*Damno*

1) Pulun real dəyəri ilə (əmtəə ekvivalenti ilə ölçülən) məzənnə dəyəri (xarici valyuta ilə müqayisədə) arasındakı mənfi fərq. Bu zaman pulun məzənnəsi onun real dəyərindən aşağı olur;

2) İnvestor tərəfindən ikinci bazarda qiymətli kağızın aşağı məzənnə ilə satılması. Bu əməliyyat nəticəsində investor ziyana uğramış olur;

3) Bankın, yaxud digər kredit təşkilatının inkassasiya əməliyyatları ilə bağlı xərcləri;

4) Vekselin inkassaya götürülməsi ilə bağlı bankın müştəridən aldığı xüsusi haqq, ödəniş.

- **Daşınar əmlak**

*Movable property*

Bir fiziki məkandan (yerdən) başqa fiziki məkana (yerə) sərbəst daşına bilən, daşınmaz əmlakdan fərqli olaraq torpağa birbaşa birləşməyən əmlak. Məsələn, nağd pul vəsaiti, pul sənədi, qiymətli kağız, əşya, ləvazimat və s.

- **Daşınmaz əmlak üzrə investisiya fondu**

*Real estate investment trust (REIT)*

Fəaliyyətinin müstəsna predmeti kimi daşınmaz əmlakın alqısı, satqısı, təmiri və s. olan investisiya fondu.

- **Daşınmaz əmlak**

*Real property*

Bir fiziki məkandan (yerdən) başqa fiziki məkana (yerə) sərbəst daşına bilinməyən, torpaq və bilavasitə torpağa birləşmiş əmlak. Məs, bina, tikili və s.

- **Data-veksel**

*Data-bill*

Verildiği, təqdim edildiyi zaman üzərində konkret ödəniş müddəti göstərilən veksəl.

- **“Daun-tik”**

**(“mənfi-tik”, düşmə, enmə)**

*Down tick (downtick)*

Eyni qiymətli kağız üçün özündən əvvəlki əqd üzrə qeydə alınmış qiymətə nisbətən aşağı qiymətə əqd bağlanması. Belə əqdin qiyməti displeydə minus işarəsi ilə göstərilir.

- **“Dayan” sifarişi**

*Stop order*

Müəyyən qiymətə çatdıqda qiymətli kağızın alqısına və ya satqısına dair brokerə verilən sifariş. Bu əməliyyat investora qiymətli kağızları sataraq itkilərini məhdudlaşdırmaq və ya bu kağızları alaraq gələcək qiymət artımından gəlir əldə etmək imkanı yaradır.

- **Dayandırmaq**

*Lay off*

Bu termin əsasən şirkətin əlavə səhm buraxaraq şirkətin səhmdarları arasında yerləşdirməsi zamanı işlədilir və yerləşdirmə zamanı riskin aşağı salınması məqsədilə prosesin müvəqqəti dayandırılmasını ifadə edir.

- **“Dayan-zərər” sifarişi**  
 (“dayan” əmri,  
 “dayan-itki” sifarişi)  
*Stop-loss order (S/L)*

Qiymətli kağızın alışı və ya satışı bazar qiyməti müəyyən qiymətə çatdıqdan sonra həyata keçirmək haqqında brokerə verilən sifariş. Qiymət müvafiq həddə çatdıqdan sonra alış və ya satışı həyata keçirmək üçün əlavə təsdiq tələb olunmur və müvafiq qiymətdə sifariş tez-tez yerinə yetirilir. Bu əməliyyat investorun qiymətli kağızlar üzrə itkilərini məhdudlaşdırmaq məqsədi güdür.

- **Debet**  
*Debit*

İkitərəfli cədvəl formasında olan mühasibat hesabının sol tərəfidir. Pul vəsaitlərinin, əmtəə-material sərvətləri (məsələn, hazır məhsul, bitməmiş istehsal, material, yanacaq və sair) ehtiyatlarının vəziyyətini və hərəkətlərini qeyd etmək üçün istifadə olunan hesablarda debetdə hər ayın əvvəli üçün nəzərə alınan mövcud sərvətlər və ay ərzində onların daxil olması göstərilir.

- **Debet qalığı (balansı)**  
*Debit balance*

Müştərinin broker qarşısındakı borcunu göstərən marja hesabındakı məbləğ. Kreditin təminatçısı kimi onun vasitəsi ilə alınmış və broker

tərəfindən saxlanan qiymətli kağızlar çıxış edir. Debet saldosuna faiz stavkaya görə müəyyən edilir.

- **Deflyasiya**  
*Deflation*

1) Əmtəə və xidmətlərin cari ilə qiymətlərinin bazis ili kimi görülmüş ilin qiymətlərinə yenidən hesablanması prosedurası (məsələn, ümumi milli məhsulun deflyatoru);

2) İnflyasiyanın azaldılması üçün tətbiq edilən və əsasən tədaviyə əsaslanan artıq pul kütləsinin müəyyən hissəsinin çıxarılmasına yönəldilmiş dövlət tədbirləri kompleksidir: qiymətli kağızların buraxılması, nağd pulun cəlb edilməsi üçün banklarda faiz dərəcələrinin artırılması, vergi vasitələri və pul islahatlarına və pul mübadiləsinə (denominasiya) qədər sair vasitələr. Belə ki, kreditlərin ödənişinin məhdudlaşdırılması (uçot dərəcəsinin qaldırılması nəticəsində) kapital qoyuluşlarının azaldılmasına gətirib çıxardığından deflyasiya son nəticədə işsizliyin genişlənməsinə səbəb olur;

3) İqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azalması (inflyasiyaya əks olaraq), adətən 2-ci bənddə sadalanan tədbirlər nəticəsində makroiqtisadi tarazlığın pozulması, o cümlədən iqtisadiyyatda məcmu tələb səviyyəsinin aşağı düşməsi nəticəsində qiymətlərin azalması və bundan asılı olaraq istehsalın azalması ilə iqtisadi

böhranın müşahidə olunması. Bu zaman iqtisadiyyatda inflyasiyanın əksi olan proses baş verir. Deflyasiya zamanı qiymətlərin ümumi səviyyəsi aşağı düşür, pulun alıcılıq qabiliyyəti artır (əks inflyasiya). Dövlət deflyasiya sındromunu aradan qaldırmaq üçün müxtəlif vasitələrlə antideflyasiya tədbirlərini həyata keçirir.

- **Defolt**

*Default*

Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır.

- **Defolter**

*Defaulter*

Pul, yaxud borc öhdəliklərindən qismən və ya tam şəkildə imtina edən, yəni defolt həyata keçirən iqtisadi subyekt.

- **Dekholder**

*Deck holder*

Birjada brokerlə müştəri arasında vasitəçilik xidməti göstərən şəxs. Dekholder müştərinin birja əməliyyatları ilə bağlı tapşırığını brokerə çatdırır.

- **Delisting**

*Delisting*

Fond birjasında təminatlı, yaxud aşağı təminatlı qiymətli kağızların listingdən (alqı-satqı siyahısından) çıxarılması.

- **Delta hedcinq**

*Delta hedging*

Opsion mövqeyinin deltasına mütənəşib şəkildə əsas alətlərin alışı və ya satışı ilə riskləri sığortalamaq üçün opsion sahibi tərəfindən istifadə edilən metoddur. Adətən, ticarətçilər hər hansı bir bazarda neytral qalmağa çalışırlar.

- **Delta**

*Delta*

Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici.

Məsələn, deltası 0,7 olan "Koll" opsiyona nəzər salsaq görərik ki, baza aktivinin qiyməti hər dəfə 1 ABŞ dolları artdıqda, "Koll" opsiyonunun qiyməti 0,70 ABŞ dolları artım nümayiş etdirir.

- **Depo hesabı**

*Custody account*

Depozitarda qiymətli kağızların uçotunun aparıldığı hesab.

- **Deponent**

*Deponent*

1) Bankın depozitinə qiymətli əşya qoyan fiziki və ya hüquqi şəxs;

2) Müəssisənin və ya təşkilatın sərəncamında müvəqqəti olan pul məbləğinin məxsus olduğu fiziki və ya hüquqi şəxs;

3) Qiymətli kağızların qorunub saxlanması və ya qiymətli kağızlara olan hüquqların uçotu üzrə depozitariyanın xidmətlərindən istifadə edən, pul və ya qiymətli kağızları banka qorunmaq üçün verən fiziki və ya hüquqi şəxs.

Deponent həmçinin əmək haqqını vaxtında almayan işçilər və ayrı-ayrı təşkilatlar və şəxslərdir. Deponent edilmiş məbləğ şəxslərə onların tələbi ilə ödənilir, yaxud müəssisə və təşkilatlara keçirilir

- **Deport**

*Deport*

1) Qiymətli kağızın, yaxud valyutanın məzənnə üzrə dəyəri ilə qarşılıqlı razılaşma əsasında vaxtından öncə ödəniş edilən dəyəri arasında fərq;

2) Birja möhtəkirləri tərəfindən qiymətli kağızlar bazarında məzənnə mənfəəti əldə et-

mək məqsədi ilə qiymətli kağız məzənnələrinin aşağı salınması istiqamətində aparılan birja əməliyyatı.

- **Depozit (əmanət) bankı**

*Deposit bank (bank of deposit)*

Əhalidən əmanətləri qəbul edən bank. Belə banklar, əsasən, cəlb edilmiş depozitlər hesabına hesablaşma krediti və etibara (vəkalətə) əsaslanan əməliyyatları həyata keçirirlər. Başqa sözlə, bir qayda olaraq, belə banklar xüsusi şəxslərin, müəssisələrin, dövlət təşkilatlarının müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi, bu vəsaitlər hesabına uzun olmayan müddətə ssudaların verilməsi və qısa müddətli kommersioniye vekselləri ilə uçot əməliyyatları üzrə ixtisaslaşır və etibara (vəkalətə) əsaslanan müxtəlif əməliyyatları həyata keçirirlər.

- **Depozit sertifikatı**

*Certificate of deposit (CD)*

Bank və ya digər maliyyə institutuna depozit (əmanət) qoyulmasına görə qoyulmuş vəsaitin geri ödəniləcəyi tarixi və faiz dərəcəsini göstərən müqavilə üzrə müştəriyə təqdim olunan sənəd (qəbz). Kommersioniye bankları və ya əmanət institutları tərəfindən buraxılan qısa və ya orta müddətli borc alətidir.

- **Depozit**

*Deposit*

1) Hüquqi və fiziki şəxslərin, eləcə də digər iqtisadi subyektlərin banka qoyduqları pul vəsaiti. Azərbaycan rəsmi terminologiyasına görə fiziki şəxslərin depozitləri əmanət adlanır;

2) Kredit təşkilatına saxlanca verilən qiymətli kağızlar;

3) Müştərinin banka tələb formasında müraciətini təsdiq edən bank kitabçasındaki yazılış;

Gömrük rüsumları və ödənişlərinin təminatı formasında gömrük orqanına edilən ödənişlər.

- **Depozitar**

*Depositary*

1) Depozit qoyulan, yəni depoziti qəbul edən tərəf. Başqa sözlə, pul vəsaitlərini və ya digər qiymətli əşyaları müvəqqəti cəlb edən və buna görə qarşı tərəfə haqq ödəyən şəxs (bank, kredit təşkilatı və s.);

2) Qiymətli kağızların cavabdehlik əsasında saxlanması və qorunması xidmətini göstərən peşəkar fond bazarı iştirakçısı;

3) Beynəlxalq müqavilələri təsdiq edən hüquqi sənədi saxlayan, qoruyan beynəlxalq qurum, dövlət.

- **Depozitar fəaliyyət**

*Depositary activity*

Qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə

öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.

- **Depozitar sistemi**

*Depositary system*

Bir-biri ilə "depo" hesabları açmaq vasitəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən depozitarların vahid sistemidir.

- **Depozitar Trast Şirkəti**

*Depositary Trust Company (DTC)*

Bu cür şirkətlər qiymətli kağızların təhlükəsiz saxlanması və bu kağızlar üzrə klirinq əməliyyatının aparılması ilə məşquldur.

- **Depozitlərin sığortalanması**

*Deposit insurance*

Banklar tərəfindən həyata keçirilən sığorta növüdür və bankların iflas elan olunması zamanı əmanəтчilərin əmanətlərinin qaytarılmasına onlar tərəfindən zəmanət verilir. Adətən, iqtisadi tənəzzüllər və böhranlar dövründə geniş ölçüyə malik olur. Əmanətlərin sığortalanması ABŞ-da xüsusilə geniş yayılmışdır. Belə ki, əmanətlərin sığortalanması burada 1933-cü ildə yaradılmış kreditlərin Federal sığorta korporasiyası tərəfindən həyata keçirilir. Federal Rezerv Sisteminin üzvü olan banklar üçün məhdud hədlərdə depozitlərin icbari sığortalanması qəbul edilmişdir (1981-



ci ildən hər bir əmanətçi üçün 100 min ABŞ dolları). Bütün banklar depozitlərin könüllü sığortasını həyata keçirirlər.

- **Depressiya**

*Depression*

İqtisadi tənəzzül prosesidir. İqtisadi tsikl dörd fazanı: eniş (böhran), depressiya (durğunluq), canlanma və yüksəlişi əhatə edir. Yüksəliş iqtisadi inkişaf əyrisinin yüksək nöqtəsi depressiya isə onun aşağı həddidir. Bununla belə qeyd olunmalıdır ki, depressiya iqtisadiyyat üçün gərəkli ola bilər. Belə vəziyyət iqtisadi sistemi daha səmərəli və canlı işləməyə vadar edir. Vurğulanmalıdır ki, depressiya yeni iqtisadi tsiklin başlanğıcıdır.

- **Derivativlər**

**(törəmə qiymətli kağızlar)**

*Derivatives*

Baza aktivindən (qiymətli kağız, əmtəə və s.) törəyən və ya baza aktivinin qiymətinə bağlı olan qiymətli kağızlar.

Əsasən hedcinq və spekulyasiya məqsədilə istifadə olunur. Adətən yüksək leverəcə malikdir və nəticədə baza aktivinin qiymətinin azacıq dəyişməsi derivativ alətin qiymətində böyük dəyişikliklərə səbəb ola bilər. Əsas növləri fyuçerslər, forvardlar, opsiyonlar, svoplardır.

- **Devalvasiya**

*Devaluation*

Milli valyuta məzənnəsinin xarici valyutaya nisbətdə, yaxud milli pul nişanlarının real qızıl tutumunun (tərkibinin) aşağı düşməsi. Devalvasiya ölkə iqtisadiyyatında baş verən müxtəlif maliyyə böhranları, yaxud qeyri-tarazlığı, o cümlədən inflyasiya, tədiyyə balansında uzun müddət davam edən kəsrli vəziyyətin nəticəsi kimi baş verir. Devalvasiya prosesi dövlətin bu prosesə müdaxiləsi baxımından 2 qrupa ayrılır: açıq devalvasiya, qapalı devalvasiya.

Açıq devalvasiya – dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcmdə dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edilməsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması.

Qapalı devalvasiya – dövlətin məqsədli müdaxiləsindən kənar ölkə iqtisadiyyatında baş verən devalvasiya prosesi. Bu zaman köhnə pul nişanələrinin yeniləri ilə əvəz olunması, yaxud dövriyyədən zəruri miqdarda milli valyutanın yığılması həyata keçirilmir.

Bunlarla yanaşı, rəqabət devalvasiyasına da rast gəlinir. Bu, dünya bazarında milli məhsulların rəqabət qabiliyyətini artırmaq, beləliklə də milli ixracı stimullaşdırmaq üçün dövlət tərəfindən məqsədli şəkildə həyata keçirilən devalvasiyadır. Bu

zaman xarici valyutaya nisbətdə milli valyuta məzənnəsi ucuzlaşır və ölkə daxilində istehsal olunmuş məhsul dünya bazarında daha aşağı qiymətə malik olur. Beləliklə, qiymət amilinə görə bu məhsullar dünya bazarında yüksək rəqabət qabiliyyəti qazanır.

- **Dezintermediasiya**

*Disintermediation*

1) Qiymətli kağızlar bazarında faiz dərəcələrinin artdığı şəraitdə fiziki və hüquqi şəxslər tərəfindən bank depozitlərinin geri götürülməsi;

2) Kredit vəsaitlərinin xaricə axını, hərəkəti nəticəsində pul-kredit resurslarının milli bank kredit sistemindən ayrılması, çıxması;

3) Bankların, yaxud digər kredit təşkilatlarının birbaşa emitentə çevrildikcə qiymətli kağızlar bazarında vasitəçilik fəaliyyətindən imtina etməsi, uzaqlaşması;

4) Yerli maliyyə institutlarının vasitəçilik funksiyalarından müxtəlif səbəblər üzündən imtina etməsi.

- **Dərəcə (bənd)**

*Point*

Qiymətli kağızların və valyuta məzənnələrinin və indekslərin kəmiyyətlərinin dəyişmələrini ölçmək üçün istifadə edilən ölçü vahidləri.

Kreditin bir faiz dəyəri. Səhmin bir ABŞ dolları dəyəri. İstiqrazın nominal dəyərinin 1 faizi.

- **Dəyər**

*Value (cost)*

1) Hər hansı aktivin pul ilə ifadə olunmuş qiyməti.

2) İstehsal olunmuş aktivin məcmu xərclərini özündə əhatə edən ödənilmiş və ya razılaşdırılmış qiyməti.

3) İstehsal olunmuş əmtəyə sərf olunan ictimai əmək.

Açıq bazar əməliyyatlarında qiymətli kağızların formalaşan dəyəri onların bazar dəyəri adlanır.

Qiymətli kağızın pul ifadəsində üzərində göstərilən dəyəri onun nominal dəyəri adlanır.

- **Dəyər, sığorta və fraxt (SİF)**

*Cost, insurance and freight (CIF)*

Satıcının əmtəənin çatdırılma nöqtəsinə qədər bütün xərclərini (sığorta və gəmi xərcləri daxil olmaqla) ödəməli olduğunu ifadə edən ticarət termini. Əmtəələrin dəniz ticarətində istifadə olunur.

- **Dəyərin azalmasına görə zərər**

*Impairment loss*

Aktivin balans dəyərinin onun bərpa dəyərindən artıq olduğu məbləğ.

- **Dəyişən ödəniş dəyərli istiqraz**

*Bond variable redemption*

Ödəniş dəyəri ABŞ dolları/Yaponiya yeni, ABŞ Xəzinədarlığının istiqrazının vəziyyəti, birja indeksi və

ya qızılın qiyməti kimi dəyişənlərlə əlaqədar olan istiqraz.

- **Dəyişkən dərəcə**

*Variable rate*

Sabit olmayan (artım, faiz və s.) dərəcə.

- **Dəyişkənlik indeksi (qeyri-sabitlik indeksi)**

*Volatility index*

Texniki təhlildə istifadə edilir. Hər bir verilmiş zaman müddətində orta qiymətin dinamikasını ölçən bir trendə riayət edən təhlildir.

- **Diler**

*Dealer*

1) Birjada vasitəçilik funksiyasını həyata keçirən, o cümlədən şəxsi maliyyə vəsaitlərindən istifadə etməklə qiymətli kağızların, valyutaların, eləcə də digər qiymətliyərin öz adından və öz hesabına alqı-satqısını həyata keçirən peşəkar iştirakçı;

2) Öz adından və öz hesabına məhsul istehsalçısından topdansatış formasında məhsul əldə edən və onu pərakəndə formada reallaşdıran kommersiya subyekti, hüquqi və ya fiziki şəxs.

- **Dilerlərarası broker**

*Inter-dealer broker*

İstiqraz və ya birjadankənar törəmə qiymətli kağızları bazarında fəaliyyət göstərən və dilerlərarası

ticarəti təmin etmək üçün əsas dilerlər arasında vasitəçi rolunu oynayan broker.

- **Diplomlu maliyyə analitiki**

*Chartered financial analyst (CFA)*

Diplomlu Maliyyə Analitikləri İnstitutunun (1990-cı ildən etibarən İnvestisiya menecmenti və tədqiqatları Assosiasiyası) diplomuna almış mütəxəssis. Müvafiq diplomu almaq üçün namizədlər 3 mərhələdən ibarət olan imtahanlardan keçməlidirlər və qiymətli kağızlara investisiya qoyuluşları, portfelin idarə edilməsi, uçot, maliyyə təhlili, etik davranış qaydaları və s. bu kimi sahələr üzrə zəruri biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər.

- **Direktorlar şurası**

**(İdarə heyəti)**

*Board of directors*

Səhmdar cəmiyyətinin kollegial idarəetmə orqanı. Bu orqanın üzvləri səhmdarların ümumi yığıncağında seçilir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçir

rir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənilib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı, bu şirkətdən asılı olmayan xarici üzvlər də daxil olur. "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Direktorlar Şurası funksiyasını İdarə heyəti yerinə yetirir.

- **Diskont (endirim)**

*Discount*

Ümumilikdə nəyinsə adi qiymətindən ucuz satışını ifadə edir. Aktivin diskontlu satışı onun dəyərinin bazar qiymətindən yüksək olmasını ifadə edir.

- **Diskont dərəcəsi**

*Discount rate*

1) Mərkəzi Bank tərəfindən komməriya banklarına verilən qısa müddətli borcun faiz dərəcəsi. Bu cürə borclanmaq limitli olduğu üçün komməriya bankları adətən digər borclanma mexanizmlərindən istifadə edirlər;

2) Gələcək pul axınlarının cari dəyərinin hesablanmasında istifadə olunan faiz dərəcəsi.

- **Diskont gəlirliliyi**

*Discount yield*

Diskontlu borc qiymətli kağızların gəlirliliyi.

- **Diskont pəncərəsi**

*Discount window*

Komməriya banklarının Mərkəzi Bankdan borclanma mexanizmi. Mərkəzi Bank bu mexanizm vasitəsilə komməriya banklarına qısa müddətli borc verərək onların likvidlik problemini aradan qaldırır. Bu mexanizmdən istifadə edən banklar Mərkəzi Banka diskont dərəcəsi həcmində faiz ödəyirlər.

- **Diskontlaşdırılmış pul axını**

*Discounted cash flow*

İnvestisiya imkanlarının gəlirli olub olmamasını ölçən qiymətləndirmə metodu. İnvestisiyanın dəyərinin müəyyənləşdirilməsi məqsədilə investisiyadan gələcəkdə gözlənilən pul axınlarının diskont faiz dərəcəsi istifadə olunmaqla cari dəyəri hesablanır. Əgər diskontlaşdırılmış pul axını üsulu ilə əldə olunmuş dəyər qiymətləndirilən investisiya imkanlarının xərcindən yüksəkdirsə, investisiya məqsədəuyğun sayıla bilər.

Diskontlaşdırılmış pul axını metodu həmçinin şirkətin dəyərinin hesablanması zamanı istifadə olunur.

- **Diskresion (ixtiyar) hesab**

*Discretionary account*

Müştəri ilə razılaşdırmadan əməliyyatlar aparıla biləcək müştəri hesabı.

- **Diskresion (ixtiyar) sifariş**

*Discretionary order*

Brokerə əməliyyatı nə vaxt və hansı qiymətə yerinə yetirməsi seçimini etmək hüququnu verən sifariş.

- **Diversifikasiya**

*Diversification*

Portfelin ümumi riskini azaltmaq məqsədilə investisiyanı fərqli tipli qiymətli kağızlar və müxtəlif sahələrdə olan şirkətlər arasında yaymaq strategiyası.

- **Divident daxil olmaqla**

*Cum dividend*

Alıcının səhm üzrə elan olunmuş, lakin ödənilməmiş dividendi almaq hüququna malik olması.

Səhm dividendənkənar satış gününə qədər dividend daxil olmaqla, həmən gündən başlayaraq isə dividend hüquqları nəzərə alınmadan ticarət olunur.

- **Divident diskontlaşdırma modeli**

*Dividend discount model*

Şirkətin səhminin qiymətinin gələcəkdə gözlənilən dividendlərin diskont faiz dərəcəsi istifadə etməklə

cari dəyərinin hesablanması üsulu. Divident Diskontlaşdırma Modelinə əsasən bu model nəticəsində əldə olunan dəyər şirkətin səhminin cari dəyərindən çox olarsa, səhmin dəyəri normaldan aşağıdır.

Bu dəyərləndirmə metodu dividend ödəməyən şirkətlər üçün yarırsızdır.

- **Divident**

*Dividend*

Ümumi yığıncanın qərarı ilə şirkətin gəlirinin səhmdarlara paylanılan hissəsi. Dividentlər nəğd pul, səhm və əmtəə formasında ola bilər.

- **Dividentin gəlirliliyi**

*Dividend yield*

İllik dividendlərin səhmin qiymətinə olan nisbətidir. Çox zaman dividend gəlirliliyindən səhm üzrə əldə olunan gəlirin həcmi müəyyən etmək üçün istifadə edilir. Yüksək gəlirlilik yüksək dividend və ya şirkətin bazar reytinginin aşağı olmasına baxmayaraq, səhmlərin qiymətinin azalması ilə nisbətən cəlbedici görünməsi deməkdir. Aşağı gəlirlilik sürətli artım gözləntiləri fonunda şirkətin səhmlərinin qiymətinin yüksək olması və ya şirkətin gəlirlərinin əksər hissəsinin bölüşdürməməsi, onları yenidən biznesə yatırmaq üçün nəğd formada saxlamağa üstünlük verməsi deməkdir.

- **Dividentin ödəniş günü**

*Pay date*

Dividentin səhm sahibinə ödənilməli olduğu gün.

- **Dividentin ödənməsi**

*Dividend cover*

Şirkətin vergi ödənişlərindən sonra yerdə qalan gəlirlərinin elan olunmuş dividendlərinə və ya faizlərinə nisbəti.

- **Dividentin ötürülməsi**

*Passing the dividend*

Səhmdarlara səhmlər üzrə gəlirlərin bu və ya digər səbəbdən ödənilməməsi. Termin müəssisənin elan edilmiş və ya gözlənilən dividenti ödəyə bilməməsini ifadə edir. Müəssisənin vəsaitləri olmaya, yaxud o, bərpa mərhələsində ola bilər, buna görə də nağd pulu bilavasitə müəssisənin inkişafına investisiya edə bilər.

- **Dividentlərin avtomatik təkrar (yenidən) investisiyası planı**

*Dividend reinvestment plan (DRIP)*

Fondun səhmdarları və mülkiyyətçiləri tərəfindən dividend ödəyicisinin ödədiyi dividendlərin avtomatik olaraq həmin şirkətin səhmlərinin alınmasına yönəldilməsi sxemidir.

- **Dividentlərin ayrılması**

*Dividend stripping*

Normaldan daha çox dividendlərin ödənilməsi fikri ilə dividendlərin ödənilməsi vaxtından bir az əvvəl səhmlərin alınmasını təcəssüm etdirən möhtəkirlik strategiyası.

- **Dizajio**

*Disagio*

1) qiymətli kağızların (pulun, faizli kağızların, veksellərin) birja sövdələşməsi zamanı onların məzənnəsinin nominaldan aşağı kənarlaşması;

2) nağd əmtənin qiyməti ilə müddətli sövdələşmə üzrə əmtənin qiyməti arasında mənfə fərq.

- **Dolama**

*Churning*

Broker tərəfindən özünün komissiya haqqını artırmaq məqsədi ilə müştərinin hesabına həddindən artıq fəal sövdələşmələr (olduqca qısamüddətli) aparılması. Bu müştərinin hesabında mövqelərin tez-tez açılması və bağlanması ilə müşayiət olunur və birja qaydalarına görə qadağandır.

- **Dolayı kotirovka**

*Indirect quotation*

Daxili valyutanın bir vahidinin mübadilə olunduğu xarici valyuta vahidinin miqdarını göstərən

terminidir. Məsələn, ABŞ-da dola-yı kotirovkaya ən sadə misal kimi funt sterlinq/dollar məzənnəsini göstərmək olar. ABŞ bankları beynəlxalq əməliyyatlarında do-layı kotirovkadan, daxili əmə-liyyatlarında isə birbaşa kotirovka-dan istifadə edirlər.

- **Dollar dəyərinin ortalanması**

*Dollar cost averaging*

Qiymətli kağızların dövrü ola-raq müəyyən olunmuş dollar dəyəri ilə alınması sistemi. Bu sis-tem çərçivəsində investorlar alış za-manı səhmlərin sayını deyil, daha çox dollar dəyərini nəzərə alırlar. Hər bir investor eyni miqdarda dol-lara malik olduğu təqdirdə, qiymət aşağı olduqda ödənişlər vasitəsilə daha çox səhm alınır, qiymət qalx-dıqda isə əksinə, daha az səhm alınır. Beləliklə də, investorlar əlveriş-li və əlverişsiz vaxtlardan asılı olmayaraq, dövrü alışları davam etdirdikdə və səhmlərin satıldığı qiymət onların orta dəyərindən yüksək olduqda qiymətlərdə müşa-hidə olunan müvəqqəti enişlər investorlar üçün faydalı olacaqdır. Dollar dəyərinin ortalanma-sı mənfəəti təmin etmir və enişli bazarlarda itkilərdən müdafiə et-mir. Dollar dəyərinin ortalanma-sı qiymətli kağızların qiymətində müşahidə edilən təlatümlərdən asılı olmayaraq, onlar üzrə davamlı in-vestisiya qoyuluşlarını təmin etdiyi

üçün investorlar qiymətlərin aşağı düşdüyü vaxtda alışları davam etdirmək üçün maliyyə potensialını nəzərdən keçirməli olurlar.

- **Dollarlaşma**

*Dollarization*

Ölkəni əhalisinin milli valyu-ta ilə yanaşı və ya əvəzinə digər ölkənin valyutasından istifadəsi. Dollarizasiyanın əsas səbəbi digər ölkələrin valyutasının milli valyu-taya nisbətdə daha stabil olmasıdır.

Dollarizasiyanın mənfə cəhəti isə digər ölkənin valyutasını qəbul etməklə ölkənin monetar siyasəti həyata keçirə bilməməsidir.

- **Domisilləşmə**

*Domiciliation*

Bank hesabına malik olan şəx-sin banka onun vekselləri üzrə tədiyyəni tənzimləmək hüququ verməsi əməliyyatı. Kommersiya vekseli üzrə tədiyyənin həyata ke-çirildiyi yer – tədiyyənin domisili-dir (yaşayış yeridir). Domisilləşmə təcrübəsi: (i) uçot əməliyyatlarının həyata keçirilməsi zamanı daha əlverişli vergiqoyma və ən yaxşı şərtləri alaraq bankla iş üstünlük verən vekseli təqdim edən üçün; (ii) öz vəsaitlərini banka qoyan və tədiyyənin həyata keçirilməsi üçün onların tutulmasına ehtiya-cı olmayan köçürmə vekseli üzrə tədiyyəçi üçün; (iii) bankir üçün (belə ki, o, tədiyyə qaydalarının

sadələşdirilməsinə nail olur və öz müştərilərinin işləri haqqında ən yaxşı təsəvvürə malik olur); (iv) bütövlükdə iqtisadiyyat üçün (belə ki, tədavül xərcləri azalır – az nağd pul tələb olunur) fayda təmin edir.

- **Dou nəzəriyyəsi**

*Dow theory*

Çarlz Dou tərəfindən irəli sürülən fond bazarının konyukturasının səhmlərin qiymətlərinin (sənaye və nəqliyyat üzrə Dou-Cons indekslərinin) dəyişməsi əsasında təhlili nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, indekslərin əvvəllər qeydə alınmış maksimal hədləri keçməsi bazarın yüksəlişə meyilli olmasına, əksinə, indekslərin əvvəllər qeydə alınmış minimal hədlərdən aşağı düşməsi isə bazar enişə meyilli olmasına dəlalət edir.

- **Dou-Cons Sənaye (Səhmləri) İndeksi**

*Dow Jones Industrial Average (DJIA)*

ABŞ səhm bazarlarının ən qədim barometrlərdən biridir. DCSI və ya Dou Cons həm dünyanın ən böyük fond birjalarında səhm qiymətləri üçün bençmark olduğuna görə və həm də ABŞ iqtisadiyyatının dünyadakı əhəmiyyətinə görə bütün dünyada investorlar tərəfindən izlənilir. İndeks özünə yalnız NYFB-na daxil olan 30 ən böyük ABŞ səhmini daxil edir. Bu indeks iştirakçı səhmlərin

qiymətlərinin sadə ədədi ortası kimi hesablanır. Üzv şirkətlərin bazar kapitallaşmasında heç bir çəkisi yoxdur, belə ki, ən böyük və ən kiçik iştirakçının qiymətində baş verən eyni faiz dəyişikliyi indeksdə eyni effektdə malik olur.

- **“Dovşan” istiqrazı**

*Bunny bond*

Sahibinə alacağı faiz ödənişlərini həmin növdən olan əlavə istiqrazlara dəyişmək imkanı verən istiqraz.

- **Dönərli**

*Negotiable*

1) Maliyyə alətinin ödəniş vasitəsi kimi digər tərəfə verilmə və ya satılma imkanı. Dönərli maliyyə aləti səlahiyyətin verilməsi və ya çətdirilmə vasitəsilə transfer oluna bilən sayılır. Dönərli maliyyə alətinə misal olaraq bank çekini göstərmək olar. Çünki, ödənişin aparılması üçün onu yazmaq və ya ödəniş üçün digər şəxsə transfer etmək olar.

2) Müqavilənin və ya razılaşmanın dəyərini və ya digər şərtlərini uyğunlaşdırmaq imkanı. Məsələn, qiymət üzrə danışıq aparmaq mümkün olduqda bu o deməkdir ki, satıcı qiyməti aşağı sala bilər.

- **Dönərli imtiyazlı səhmlər**

*Convertible preference share*

Təsbit edilmiş konversiya qiyməti ilə adi səhmlərə çevrilə bilən



imtiyazlı səhm. İmtiyazlı və ya üstün tutulan səhmlər sahibinə şirkət tərəfindən adi səhmlər üzrə ödənişlər edilməzdən öncə hər hansı bir dividəntə görə öncədən iddia hüququ verir.

- **Dönərli istiqraz**

*Convertible bond*

Şirkətin göstərilən müddət ərzində əvvəlcədən müəyyən olunmuş sayda səhminə dəyişdiriləbilən istiqraz.

Bu tip istiqrazın dəyəri ekvivalent adı istiqrazın dəyərindən yüksək olur. Səhmin qiyməti müəyyən səviyyədə yuxarı qalxdıqda investor istiqrazı konvertasiya etməkdə maraqlı olur.

- **Dönmə (keçid) nöqtəsi**

*Break-point*

Açıq investisiya şirkətinin səhmlərinin əldə edilməsində investora güzəşt imkanı verən investisiya məbləği.

- **Dördüncü dərəcəli bazar**

*Fourth market*

İnstitusional investorlar arasında kompüter şəbəkəsi üzərindən iri həcmli qiymətli kağızların alqı-satqı bazarı.

- **Dövlət bankı**

*National/state bank*

Dövlətin mülkiyyətində olan və dövlət orqanları tərəfindən idarə

olunan bank. Bu cür banklara hər şeydən əvvəl ölkənin Mərkəzi bankı aiddir. Lakin kommərsiya bankları, eləcə də digər xüsusi kredit idarələri dövlət bankları ola bilər.

- **Dövlət borcu**

*National/government/public debt*

Dövlətin hər hansı bir orqanının malik olduğu borc. Dövlət gəlirlərinin çoxunu əhalidən alınan vergilər təşkil etdiyi üçün dövlət borcu həm də vergi dolayı yolla ödəyicilərinin borcu sayılır. Dövlət adətən dövlət istiqrazlarının buraxılışı yolu ilə borclanır və bu istiqrazlar yerli və ya xarici valyutada ola bilərlər.

- **Dövlət istiqrazları**

*Government bonds*

Dövlət tərəfindən buraxılan borc qiymətli kağızları. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub, hər hansı bir fəvqəladə hadisə ilə əlaqədar tələb olunan xərclərin (məsələn, hərbi xərclər) qarşılınması və ya bu və ya digər tədbirlərin həyata keçirilməsi üçün çatışmayan vəsaitin əldə olunması məqsədi güdür. Bu zaman borcalan kimi dövlət çıxış edir. Bir qayda olaraq, dövlət istiqrazının yerləşdirilməsi borcverənlər tərəfindən bu istiqrazların alınması yolu ilə həyata keçirilir ki, bu zaman borcverən borcaldan təqdim edilən pul vəsaitinə

və ya digər əmlaka görə müəyyən edilmiş faiz gəlirləri və ya dövlət istiqrazının tədavülə buraxılma şərtləri ilə nəzərdə tutulmuş digər hüquqları əldə etmiş olur.

- **Dövlət krediti**

*State credit*

Dövlətin kreditor, borcalan və ya zəmanətçi kimi çıxış etdiyi kredit münasibətidir və bu zaman borcverən və ya borcalan rolunda dövlət özü çıxış edir.

- **Dövlət ortamüddətli istiqrazları (xəzinə notu)**

*Treasury note*

Öhdəlik müddəti 2 ildən 10 ilədək olan dövlət borc qiymətli kağızları.

- **Dövlət zəmanəti**

*State guarantee*

Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair dövlət öhdəliyi.

- **Dövri səhmlər**

*Cyclical stock*

Bazar dəyəri iqtisadi dövrlərdən asılı olan (məsələn: avadanlıq istehsalı sahəsi, metallurgiya və digər baza sənaye sahələri) səhmlər. Belə səhmlərin bazar dəyərinin hərəkəti işgüzar dövrə uyğun olur. Dövrün yüksəliş mər-

hələsində artır, tənəzzül mərhələsində isə azalır.

- **Dövriyyə (pul) vəsaitləri balansı**

*Cash flow statement*

Müəyyən müddət ərzində müəssisəyə daxil olan pul vəsaitləri ilə müəssisənin xərcləri arasındakı nisbəti ifadə edən maliyyə cədvəli (balans).

- **Dövriyyə kapitalı**

*Working capital*

1) Məhsuldar kapitalın bir hissəsi olmaqla dəyəri istehsal olunmuş məhsulun üzərinə tam keçən və məhsulun reallaşmasından sonra pul və ya dəyər formasında geri qayıdan, başqa sözlə, istehsal prosesi zamanı birbaşa istehsal olunmuş məhsulun, göstərilən xidmətin, görülən işin üzərinə qoyulan kapital;

2) Şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bilən aktivlər. Dövriyyə kapitalı pul vəsaitlərindən, asan reallaşan qiymətli kağızlardan, debitor borclarından, material-istehsal ehtiyatlarından, hazır məhsuldan, bitməmiş istehsaldan, materiallardan, dəst məmulatlardan və gələcək dövrün xərclərindən formalaşır. Dövriyyə kapitalı likvidlik meyarına – müəssisənin vəsaitlərinin nağd pula çevrilməsi qabiliyyətlərinə

görə qiymətləndirilir və şirkətin maliyyə vəziyyətinin sabitliyinin vəziyyətini göstərir.

- **Dövriyyə vəsaitləri (aktivləri)**

*Working assets*

*(circulating assets)*

Bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsal, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir (kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsidir)

- **Düşmüş mələklər**

*Fallen angels*

Buraxılış zamanı investisiya dərəcəsi yüksək reytingə malik olan, lakin sonradan reytingi əhəmiyyətli dərəcədə düşən istiqrazlar.



- **Effektiv faiz dərəcəsi**

*Effective interest rate*

Maliyyə alətinin gözlənilən ömrü və ya uyğun olan zaman, daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin xalis balans dəyərinə qədər diskontlaşdırılan faiz dərəcəsidir. Effektiv faiz dərəcəsinə hesablayan zaman müəssisə, maliyyə alətinin (məsələn, avans ödəmələr, alıcı opsiyonu və oxşar opsiyonlar) bütün müqavilə şərtlərini nəzərə alaraq pul vəsaitləri daxilolmalarını qiymətləndirməli, lakin gələcək kredit zərərlərini nəzərə almamalıdır. Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin tərkib hissələri olan, müqavilənin tərəfləri arasında ödənilmiş və qəbul edilmiş bütün haqlar və digər məbləğlər, əməliyyat məsrəfləri və bütün digər mükafat və ya güzəştlər daxil edilir. Pul vəsaitləri axını və oxşar maliyyə alətləri qrupunun gözlənilən ömrünün etibarlı qiymətləndirilə bilməsi haqqında fərziyyə mövcuddur. Buna baxmayaraq, pul vəsaitləri axını və ya

maliyyə alətinin (maliyyə alətləri qrupunun) gözlənilən ömrünün etibarlı qiymətləndirilməsinin mümkün olmadığını nadir hallarda, müəssisə maliyyə alətinin (maliyyə alətləri qrupunun) müqavilə şərtləri üzrə olan pul vəsaitləri axınını bütün müqavilə müddətinə tətbiq etməlidir.

- **Effektiv faiz metodu**

*Effective interest method*

Maliyyə aktivi və ya maliyyə öhdəliyinin (və ya maliyyə aktivləri və ya maliyyə öhdəlikləri qrupunun) amortizasiya edilmiş dəyərinin hesablanması və faiz gəliri və ya faiz xərclərinin aid olduqları dövrlər üzrə bölüşdürülməsi metodudur.

- **Effektiv valyuta məzənnəsi**

*Effective exchange rate*

Müəyyən ölkənin valyutasının ticarət və kapitalın hərəkəti üzrə əsas tərəfdaş ölkələrinin valyutalarının daxil olduğu valyuta səbətinə nəzərən hesablanmış orta çəkili məzənnəsi. Effektiv valyuta məzənnəsi göstərilən səbətdə daxil olan valyutalarla ikitərəfli məzənnələrinin müvafiq ölkələrin ticarət və kapitalın hərəkəti üzrə dövriyyəsinə malik olduğu paya uyğun orta çəkili indeksi kimi hesablanır.

- **Ehtiyat fondu**

*Reserve fund*

Kommersiya banklarının məcburi qaydada yaradılan və bir

qayda olaraq müəyyən edilmiş normativlər əsasında il ərzində, yaxud illik mühasibat hesabatı bankın təsisçilərinin (payçıların) ümumi yığıncağı tərəfindən təsdiq edildikdən sonra mənfəətdən ayırmalar hesabına yaranan fondur. Bankın təsis sənədlərinə əsasən bankın payçıların birdəfəlik ödənişlərinin ehtiyat fonduna köçürülməsi nəzərdə tutulmuş olarsa, bu cür köçürmələrə də yol verilir. Ehtiyat fondu üçün ayırmalar bankın nizamnaməsində nəzərdə tutulan həcmdə aparılır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə əhali arasında işləyən banklar üçün ehtiyat fondunun həcmi bankın nizamnamə fondunun 10%-dən az ola bilməz.

Ehtiyat fondunun vəsaitləri bankın planlarında nəzərdə tutulmayan əməliyyatlar üzrə xərclərin və yaranan biləcək zərərlərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Ehtiyat fondunun vəsaitləri həm də bankın ödənilmiş nizamnamə kapitalının 10%-dən artıq məbləğdə bankın nizamnamə kapitalının artırılmasına yönəldilə bilər. Xüsusi kapitalın kafilik normativləri hesablanarkən ehtiyat fondunun vəsaitləri birinci səviyyəli kapitala aid edilir.

Səhmdar cəmiyyətində ehtiyat kapital (fond) qüvvədə olan qanunvericiliyə müvafiq qaydada yaradılır və zərərlərin ödənilməsi üçün, eləcə də səhmdar cəmiyyətinin istiqrazlarının ödə-

nilməsi və başqa vəsaitlər olmadıqda onun səhmlərinin girovdan çıxarılması üçün nəzərdə tutulmuşdur. Səhmdar cəmiyyətində ehtiyat fondunun həcmi təşkilatın nizamnaməsi ilə müəyyən edilir, lakin o, nizamnamə kapitalının 15%-dən az ola bilməz. Başqa təşkilatlarda ehtiyat kapitaldan istifadə edilməsi qaydası onların nizamnamələri ilə müəyyən edilir. Ehtiyat fondunun vəsaitləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məbləğə çatana qədər bu fonda illik ayırmaların həcmi xalis mənfəətin 5%-dən az ola bilməz. Qanunvericiliyə əsasən ehtiyat fondunun yaradılması nəzərdə tutulmayan təşkilatlarda bu fond xalis mənfəət hesabına yaradıla bilər.

Kommersiya bankları da qiymətli kağızların qiymətdən düşdüyü halda onların məzənnəsinin azalması nəticəsində yaranan zərərləri ödəmək məqsədilə ehtiyat fondu yaradır, bankın məsrəflərinə aid edilən və ssudalar üzrə yarana biləcək itkiləri ödəmək üçün ssudalar üzrə ehtiyatlar, eləcə də bankın inkişafı – bank üçün avadanlıq, daşınmaz əmlak alınması və başqa məqsədlər üçün nəzərdə tutulan iqtisadi inkişaf fondları yaradırlar.

- **Ehtiyat tələbləri**

*Reserve requirements*

Banklara qoyulmuş depozitlərin müəyyən bir hissəsinin bu bankla-

rın Mərkəzi Bankdakı hesablarında saxlanması tələbi. Mərkəzi Bank ehtiyat tələblərini artırıb-azaltmaqla ölkədə pul təklifini tənzimləyir

- **Eks-divident**

**(“Dividentdən kənar” səhm)**

*Ex-dividend (Ex-dividend stock)*

Divident almaq hüququ olmadan alınmış səhm. Səhm satıldıqda elan olunmuş divident üzrə hüququn səhmin satıcısında qalması.

- **Eksponensial sürüşən orta**

*Exponential moving average*

Son vaxtlardakı qiymət hərəkətinə daha çox çəki verən sürüşən orta çəki.

- **Ekstra divident**

*Extra dividend*

Şirkətin ödədiyi adi dividentə səhm və ya nağd pul formasında əlavə olunan divident.

- **Ekstrapolyasiya**

*Extrapolation*

Faiz dərəcələri və ya digər dəyişənlərin məlum qiymətləri üzrə zaman sıralarına əsasən dəyişmə meyillərinin müəyyən edilməsi prosesi.

- **Ekzotik (qeyri-adi)**

*Exotic*

Qeyri-adi və ya mürəkkəb maliyyə alətlərini təsvir etmək

üçün istifadə edilən termin. 'Vanil' alətlərinin əksi. Xarici valyuta bazarlarında ekzotik terminindən yeni formalaşan bazar ölkələrinin valyutalarını təsvir etmək üçün istifadə edilir.

- **Ekzotik valyuta**

*Exotic currency*

Məhdud hallarda istifadə olunan xarici valyuta. Məsələn, Azərbaycanca Küveyt dinarı və ya Kanada dolları ekzotik valyuta kimi qəbul olunur.

- **Elektron ticarət**

*Screen trading*

Elektron sistemdə aparılan ticarət.

- **E-menecer (elektron menecer)**

*E-manager*

Həm internetdən interaktiv alqı-satqı xidmətləri göstərən, həm də ilkin yerləşdirmə anderrayting proseslərində iştirak edən brokerlər.

- **Emissiya**

*Issue*

Bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası, bir qayda olaraq, dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən

həyata keçirilə bilər. Məhz, bu cəhətinə görə, qiymətli kağızlar 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri-dövlət qiymətli kağızları.

- **Emissiya edildikdə**

*When issued (W/I)*

Emissiyasına icazə verilmiş, lakin buraxılışı faktiki olaraq həyata keçirilməmiş qiymətli kağızlar üzrə bağlanan əqdlər. Belə əqdlər sözügedən qiymətli kağızlar faktiki olaraq buraxıldıqdan sonra qanuni hesab olunur və yerinə yetirilir.

- **Emissiya prospekti**

*Prospectus*

Müəyyən qiymətli kağızın yeni buraxılışı zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan qiymətli kağız haqqında məlumatlar əks olunan sənəd.

- **Emitent**

*Issuer*

Qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən qurum (müvafiq dövlət orqanı, bələdiyyə və ya şirkət).

- **Endirim (ucuzlaşdırma)**

*Markdown*

1) Tələbi stimullaşdırmaq və ya rəqibləri bazardan sıxışdırıb çıxar-

maq üçün malların və qiymətli kağızların satış qiymətinin müvəqqəti olaraq aşağı salınması. Aşağı satış səviyyəsinə malik malların və ya qiymətli kağızların ehtiyatdan çıxarılması üçün daimi ucuzlaşmalar-dan istifadə olunur.

2) Bazarın vəziyyətinin dəyişməsinə cavab olaraq bazar iştirakçılarının tənzimləyici vasitə kimi tətbiq etdikləri ucuzlaşmalar.

- **Enib-qalxma (fluktuasiya)**

*Fluctuation*

1) Bazarda (o cümlədən qiymətli kağızlar bazarında) qiymətlərin və tələbin dövrü olaraq dəyişməsi (dayanıqsızlıq);

2) Valyutanın mübadilə məzə-nəsinin dövrü olaraq dəyişməsi (tə-rəddüdü).

- **Etibarlı istiqraz**

*Gilt-edged bond*

Birinci dərəcəli və zəmanətli istiqrazlar (əsasən, dövlət istiqrazları və çox yüksək kredit reytinginə malik olan və "Mavi fişka" adlanan şirkətlər tərəfindən buraxılan istiqrazlar).

- **Etibarnamə (etibarlı şəxs)**

*Proxy*

1) Başqasını təmsil etmək hüququ verən sənəd –etibarnamə;

2) Başqasını təmsil etməyə səlahiyyət verilmiş şəxs. Məsələn,

səhmdarların illik ümumi yığıncağında iştirak etmək istəməyən səhmdarlar, öz səsvermə hüquqlarını başqa şəxsə verə bilərlər - səhmdarı təmsil edən etibarlı şəxs.

- **Eyniləşdirmə (identifikasiya)**

*Identification*

Şəxsi nömrə, imza, kod, göstərici vasitəsilə bankın, bank müştərilərinin, müəssisənin, vergi ödəyicilərinin, sığorta olunan subyektin və s.-nin fərqləndirilməsi.



- **Ədalətli dəyər**  
*Fair value*

Aktivin bazar qiymətinin rasio-  
nal və qərəzsiz formada hesablan-  
ması.

- **Əks istiqamətli investor**  
**(“qəribə” investor)**

*Contrarian (contrain investor)*

Müəyyən şəraitdə əksər inves-  
torların əksinə hərəkət edən inves-  
tor.

- **Əks-REPO müqaviləsi**  
*Reverse-repo contract*

Müştərilər tərəfindən qiymətli  
kağızların emitentə satışı (REPO-  
nun açılması) və eyni zamanda  
emitent tərəfindən həmin qiymətli  
kağızları müştərilərə satmaq, müş-  
tərilərin isə onları emitentdən geri  
satın almaq öhdəliyini (REPO-nun  
bağlanması) rəsmiləşdirən müqa-  
vilə.

- **Əqd limiti**  
*Deal limit*

Hər bir əqd üzrə treydlərin  
maksimal ticarət məbləği

- **Əlaqəli (aidiyyəti, afila  
edilmiş) şəxslər**  
*Affiliated persons*  
*(control persons)*

Şirkətin fəaliyyətinə təsir imkanı  
olan şəxslər. Bura direktorlar, icraçı  
direktorlar (rəhbərlər), səhmdarlar,  
mühüm iştirak payına malik olan  
şəxslər və onlarla yaxın qohum-  
luq münasibətlərində olan şəxslər  
(ər/arvad, valideyn, o cümlədən  
ərin/arvadın valideynləri, babası,  
nənəsi, övladı, o cümlədən övlad-  
lığa götürülənlər, qardaşı və bacısı)  
kimi şəxslər daxildir.

- **Əlavə olunmuş iqtisadi dəyər**  
*Economic value added*

Şirkətin mənfəətliliyini ölçmək  
üçün geniş istifadə edilən göstəri-  
cilərdən biri olmaqla, vergi ödə-  
nişlərindən sonra əməliyyat mənfə-  
ətindən kapitalın ümumi dəyə-  
rinin çıxılması yolu ilə hesablanır.

- **Əlavə vəsait tələbi**  
*Maintenance call*

Birjanın müəyyənləşdirdiyi sə-  
viyyədə aşağı düşdükdə marja  
hesabına əlavə vəsaitlər qoyulması  
haqqında tələb.

Bax: Daxili xəbərdarlıq.

- **Əməliyyat gəlirləri**  
*Operating profit*

Şirkətin əsas biznes əməliyyatla-  
rından əldə olunan gəlir. Bu məbləği



ğə firmanın investisiyalarından əldə olunan gəlirlər, faiz və vergi ödənişləri təsir etmir.

Həmçinin, "Vergi və Faiz Xərclərindən Öncəki Gəlir" kimi də tanınır. Aşağıdakı kimi hesablanır:

Əməliyyat gəlirləri =  
Əməliyyatlardan gələn ümumi gəlir – Əməliyyat xərcləri.

- **Əməliyyat xərcləri**

*Transaction costs*

1) Hər hansı bir əməliyyat üzrə tərəf-müqabil axtarılması, danışıqlar aparılması, müqavilə bağlanması və onun həyata keçirilməsinin təmin olunması ilə əlaqədar xərclər. Bəzən əməliyyat xərclərinə təşkilat daxilində müvafiq əməliyyat üzrə idarəetmə mexanizmlərinin qurulması xərcləri də aid edilir;

2) Qiymətli kağızların və ya digər maliyyə alətlərinin alqı-satqısı ilə əlaqədar yaranan xərclər. Bu xərclərə, ilk növbədə broker və digər bu kimi xidmətlər üzrə ödənilən komissiya haqqları, vergilər, yığımlar və bu kimi digər xərclər daxildir.

Bax: Əməliyyata görə əlavə ödənişlər.

- **Əməliyyat mənfəəti marjası**

*Operating profit margin*  
(*operating margin*)

Müəyyən dövr ərzində şirkətin cari əməliyyatlarından əldə olunmuş gəlirlərinin həmin dövr üzrə

ümumi gəlirlərinə olan nisbəti. Bu göstərici şirkətin normal biznes fəaliyyəti ilə əlaqədar xərclərin və məsrəflərin səmərəliliyini müəyyənləşdirmək baxımında əhəmiyyətlidir.

- **Əməliyyata görə əlavə ödənişlər**

*Transaction fees*

Hər hansı bir əməliyyatın aparılmasına görə edilən ödənişlər. Məsələn, əqdin bağlanmasına görə peşəkar iştirakçılara ödənilən komissiya haqqı, kredit kartı ilə əməliyyatlar zamanı müvafiq maliyyə qurumu tərəfindən alınan komissiya haqqı və s.

- **Əmlak**

*Property*

Hüquqi və fiziki şəxslərin sərəncamında, mülkiyyətində olan material qiymətliyə, aktivlər.

- **Əmtə Birjası**

*Commodity Exchange*  
(*COMEX*)

Müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könnüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilat. Əmtə

birjasının fərqli cəhətləri kimi ticarətin mütəmadiyi və onun müəyyən yerdə həyata keçirilməsi, əmtələrin keyfiyyətinə, göndərmə şərtlərinə və müddətlərinə əsas tələblərə uyğunlaşması, ticarətin alıcı və satıcının qarşılıqlı təkliflərinə uyğun aparılması, əmtənin göndərilməsi üzrə kontraktların (müqavilələrin) həyata keçirilməsi, malların anbarlardan, eləcə də gələcəkdə göndərilməsi haqqında sövdələrin bağlanması çıxış edir.

Əmtə birjası bir qayda olaraq, təşkilati cəhətdən korporasiyalarda nəinki mənfəət qazanmaq, həmçinin alqı-satışı ucuzlaşdırmaq və asanlaşdırmaq məqsədi güdən korporasiyada birləşən xüsusi şəxslər birliyi şəklində təşkil olunur. Əmtə birjası açıq və qapalı xarakterdə olur. Qapalı xarakterli birjada (onlar əksəriyyət təşkil edir) birja vasitəçiləri (brokerlər) fəaliyyət göstərirlər, açıq xarakterli birjada isə onlardan əlavə sövdələşmələrdə bura gələnlər də iştirak edirlər. Real mallar üzrə və müəyyən əmtəəsiz sövdələşmələr aparən birjalar bir-birindən fərqləndirilir.

- **Əmtələr**

*Commodities*

Keyfiyyət xüsusiyyətləri eyni olan və qiyməti bazarda müəyyən olunan əşya. Bura, əsasən yeyinti və ya istehsalda istifadə olunan təbii resurslar və ya onlardan

düzəldilmiş müəyyən məhsullar aiddir. Məsələn. Neft, qaz, əlvan və qara metallar, çay, kofe və s. Əmtə birjasında ticarət zamanı əmtənin spesifik keyfiyyəti və həcmi göstərilən fyuçers müqavilələrindən istifadə olunur. Əmtə birjasından kənarında isə forvardlardan istifadə olunur.

- **Əmtəli ödəniş**

*Payment in-kind (PIK)*

Əmtə verməklə və ya xidmət göstərməklə edilən ödəniş.

- **Ən yaxşı qiymətlə**

*At best*

Alış və satış əməliyyatlarını bazarda mövcud olan ən yaxşı cari qiymətlə icra etmək barəsində brokerə verilmiş sərəncam. Bu sərəncam bazarın vəziyyəti nəzərə alınmadan dərhal yerinə yetirilməlidir.

- **“Ən yaxşı səylər”**

**prinsipi üzrə təklif**

*Best efforts offering*

Agent olaraq çıxış edən anderrayterin təklif olunan qiymətli kağızın yerləşdirilməsinə bütün gücünü sərf edəcəyi (maksimum səy göstərəcəyi) barədə razılıq verdiyi, lakin satılmamış qiymətli kağızları alacağı barədə öhdəlik götürmədiyi anderrayting prosesidir.

## **Əsas (aparıcı) göstəricilər (indikatorlar)**

*Key indicators*

*(leading indicators)*

İqtisadiyyatın gələcək inkişaf meyillərini müəyyənləşdirməyə imkan yaradan statistik göstəricilər.

- **Əsas diler**

*Primary dealer*

Dövlət qiymətli kağızlarının buraxılışına nəzarət edən orqan tərəfindən (məsələn, Mərkəzi Bank və ya Maliyyə Nazirliyi) dövlət qiymətli kağızlarının ilkin bazarında dilerlik hüququ verilən maliyyə vasitəçisi. Əsas dilerlər ilkin bazarda dilerlikdən əlavə, təkrar bazarda market-meykerlik vəzifəsi də daşıyırlar.

- **Əsas kapital (əsas vəsaitlər  
(fondlar), uzunmüddətli  
maddi aktivlər)**

*Capital assets*

İstehsal potensialını təyin edən mühüm göstərici kimi, əmək vasitələrinin dəyərində əks olunur. Milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar, həm də ümumi təkrar istehsal prosesinin həlledici şərti, əmək məhsuldarlığını, istehsalın səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi də çıxış edir. Onun spesifik əlaməti müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərini

tədricən hazır məhsulun üzərinə köçürülməsindədir. Bu çox dəyərli proses nəticəsində nizamnamə kapitalı avanslaşdırılır, əsas kapitalın pula, onun da yenidən əsas kapitalla çevrilməsi reallaşır.

Azərbaycanda qanunvericiliyə uyğun olaraq istifadə müddəti bir ildən çox olan və dəyəri 100 manatdan çox olaraq amortizasiya edilməli olan maddi aktivlər.

- **Əsas vəsaitlər**

*Fixed assets (Permanent assets)*

Torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər.



- **Faiz bəndi**

*Percentage point*

Faizlə ifadə olunmuş hər hansı bir kəmiyyətin (faiz dərəcələrinin, qiymət və gəlirlilik indekslərinin və s.) baza dövrünə görə faiz ifadəsində dəyişməsinə ölçmək üçün istifadə edilən ölçü vahididir. Məsələn faiz dərəcəsi keçən il 10%, bu il isə 12% təşkil etmişdirsə deyirlər ki, faiz dərəcəsi 2 faiz bəndi artmışdır (hansı ki, faiz ifadəsində bu artım 20% təşkil edir).

- **Faiz dərəcəsi**

*Interest rate*

Borc alətlərindən istifadə etmələri üçün borcalanlara, borcverən tərəfindən borcun məbləğinə faiz nisbəti kimi hesablanmış xidmət haqqı.

- **Faiz dərəcəsinin diferensialı (faiz dərəcəsinə fərq)**

*Interest rate differential*

Ssudalar və borcların qaytarılması mənbəyi olan cəlb olunmuş depozitlər üzrə faizlər arasındakı fərq.

- **Faiz xərcələri**

*Interest cost*

Debitor tərəfindən kredit üzrə ödənməmiş faiz məbləğinin kumulativ miqdarı. Poyntlərin əslində əvvəlcədən ödənməmiş faiz olması səbəbindən, ssudada faizini azaltmaq məqsədi ilə ödənilən hər bir poynt bu məbləğə daxil edilməlidir. Eyni zamanda, kreditör tərəfindən debitora ödənməmiş hər hansı mənfi poyntlər və ya ödəmənin güzəştlər əslində debitorun ssuda üzrə gələcək faizə görə ödəyəcəyi ödənişlər olduğu üçün faiz xərcindən çıxılmalıdırlar.

- **Faiz riski**

*Interest rate risk*

Faiz dərəcələrinin dəyişməsi nəticəsində investisiyaların dəyərdən düşməsi və gəlirliyin azalması riski.

- **Faiz**

*Percent (percentage, rate)*

- 1) Ədədin yüzdə bir hissəsi;
- 2) Kreditörün borc alan subyektdən təqdim etdiyi borc vəsaitinə (pul vəsaiti və ya natural şəkildə) görə aldığı əlavə haqq, yaxud həmin haqqın əsas borca nisbətə faiz ifadəsi.

- **Faizin kapitallaşdırılması**

*Capitalization of interest*

Müqaviləyə əsasən ödənilmə vaxtı çatmış faizlərin ödənilməmiş

hissəsinin kreditin qalığı məbləğinə əlavə olunması. Kapitallaşdırılmış faizə müddəti uzadılmış, yaxud yeni kredit kimi rəsmiləşdirilmiş faizlər də aiddir.

- **Faizli svop**

*Interest rate swap*

İki borc aləti emitenti arasında əvvəlcədən müəyyən olunmuş eyni məbləğdə borc üçün sabit faiz dərəcəsi ilə dəyişkən faiz dərəcələri üzrə ödəmələrin dəyişdirilməsi haqqında saziş.

İki tərəf arasında gələcək faiz ödənişlərinin mübadiləsinə şərait yaradan törəmə alət. Adətən, tərəflər arasında sabit faiz ödəmələri və üzən faiz ödəmələri mübadilə edilir. Şirkətlərin faiz dərəcəsi svoplarından istifadə etməkdə başlıca məqsədləri faiz dərəcəsinin dəyişməsindən irəli gələn risklərdən özlərini qorumaqdır.

- **Faizli**

*Interest bearing*

Nominal məbləğ üzrə faiz ödənişləri həyata keçirən maliyyə alətini təsvir edən anlayış.

- **Faktor-bank**

*Factor(ing)-bank*

Faktoring əməliyyatı həyata keçirən bank. Faktoring əməliyyatında faktor-bank müştəridən onun üçüncü şəxsdən ödəniş almaq, ya-

xud borcu geri almaq hüququnu təsdiq edən pul sənədini əldə edərək öncə ödəniş (borc) məbləğinin 70-90%-ni (adətən 2-3 gün ərzində), borc müddəti bitdikdən sonra, yəni ödəniş məbləğini üçüncü şəxsdən aldıqdan sonra isə (adətən 90 gün ərzində) qalan hissəsini müştəriyə ödəyir. Faktor-bank göstərdiyi faktoring xidmətinə görə müştəridən adətən ümumi məbləğin 0,5-1,5%-i həcmində haqq alır.

- **Faktor-firma**

*Factor(ing)-company*

Faktoring fəaliyyəti ilə məşğul olan firma, müəssisə. Adətən, faktor-firma faktoring əməliyyatlarını faktor-bank vasitəsilə həyata keçirir.

- **Federal Rezerv Sistemi**

*Federal Reserve System*

Federal Rezerv Sistemi 1913-cü ildə yaranmış ABŞ dövlətinin mərkəzi bankı funksiyalarını yerinə yetirən müstəqil qurumdur. Federal Rezerv Sisteminin idarə heyəti ABŞ prezidenti tərəfindən seçilir. Federal Rezerv Sistemi İdarə Heyətindən, 12 Federal Rezerv Bankından və onların 24 filialından və Sistemə üzv olan bütün federal və ştat banklarından ibarətdir.

- **Federal fondlar**

*Fed funds*

1) ABŞ-da Federal Rezerv Sistemə üzv olan kommertiya bank-

larının federal rezerv banklarının birində saxladıkları sərbəsat ehtiyatlar. Bu ehtiyatlar banklararası qısamüddətli ssudalar üçün istifadə olunur;

2) Federal Rezerv Sistemi tərəfindən dövlət qiymətli kağızlarının alınmasına ödənilən vəsaitlər.

- **Federal fondların uçot faiz dərəcəsi (qısamüddətli kreditlər üzrə)**

*Federal funds rate*

ABŞ kommertiya banklarının Federal Rezerv Sistemindəki ehtiyatlarından digər banklara verilən qısamüddətli (adətən, 1 gecəlik) borcların faiz dərəcəsi.

- **FİBOR**

*Frankfurt Interbank Offered Rate (FIBOR)*

Almaniyanın Frankfurt şəhərinin banklararası depozit bazarında hər gün saat 11<sup>00</sup>-da 12 bank tərəfindən təsbit edilən təklif dərəcəsi. FİBOR – 1985-ci ildən təsbit olunur.

- **Fiksinq**

*Fixing*

1) Hər hansı müqavilənin dəyərinin, qiymətinin təsbit edilməsi;

2) Banklararası valyuta kursu əsasında valyuta kotirovkasının həyata keçirilməsi. Valyuta birjasının rəsmi bülletenində valyutaların

alış və satış kursları fiksinqə əsasən göstərilir;

3) Əmtəə birjasında müəyyən zaman müddətində qiymət kotirovkasının həyata keçirilməsi.

- **Fiktiv kapital**

*Artificial capital,*

*Fictitious capital*

Sahiblərinə müntəzəm gəlir gətirən və qiymətli kağızlar bazarında real kapitaldan fərqli olaraq müstəqil hərəkət edən qiymətli kağızlarda (səhmlərdə, istiqrazlarda və s.) təqdim edilmiş kapital. Başqa sözlə, real kapitaldan (pul və ya avadanlıq formasında olan) fərqli olaraq dəyər deyil, yalnız gəlir almaq hüququnu ifadə edən kapitaldır. Fiktiv kapital sənaye kapitalının hərəkəti prosesində heç bir funksiyayı yerinə yetirməyərək, dəyərin və izafi dəyərin yaradılması prosesində iştirak etməyərək, sahibinə izafi dəyər əldə etmək hüququ verir. Beləliklə, fiktiv kapitalın hərəkəti fond bazarının fəaliyyət göstərməsinin əsasında durur. Tarixi baxımdan fiktiv kapital istehsaldan borc kapitalının təcrid edilməsi ilə və kredit sistemini təşkil edən xüsusi təsisatların əmələ gəlməsi zəminində yaranmışdır. Fiktiv kapitalın real kapitaldan ayrılması borc kapitalı əsasında baş verir, bunun nəticəsində borc kapitalı sahibinin əlində mülkiyyət titulu qalır, real olaraq isə bu kapitala fəaliyyətdə olan sahibkar sərəncam verir.

- **Filyera**

*Filiera*

Ticarət münasibətləri zamanı satıcı tərəfindən alıcı tərəfə göndərilən, əmtəənin müəyyən edilmiş müqaviləyə uyğun olaraq qəbul edilməsini təklif edən veksəl, ticarət sənədi. Adi vekseldən fərqli olaraq filyera borc öhdəliyini təsdiq edən sənəd kimi deyil, müqaviləni təsdiq edən sənəd kimi təqdim edilir. Əmtəənin alınması üçüncü şəxsə ötürüldükdə filyera da üçüncü şəxsə təqdim olunur. Faiz hesablanmır.

- **“Financial Times 100”**

**fond indeksi (Futsi)**

*FTSE 100 (FTSE, Footsie)*

London Fond Birjasında listinqdə olan 100 ən böyük şirkətin səhmlərini əhatə edən indeks. Bu indeks Futsi (Footsie) də adlanır.

- **Flipper**

*“Flipper”*

Fond birjasında möhtəkir fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxs. Flipperin başlıca məqsədi əldə etdiyi səhmləri qısa müddətdə reallaşdırmaqla, yəni qısamüddətli maliyyə əməliyyatları vasitəsi ilə möhtəkir mənfəəti əldə etməkdir.

- **Flout**

*Float*

1) Şirkətin, təşkilatın kassasında olan banknot və monetlər.

2) Çekin banka daxil olması ilə ödənişi arasındakı müddət.

3) Şirkətin fond bazarında tədavülə buraxılan səhmlərinin sayı.

- **FOB**

*Free on board (FOB)*

Satıcının əmtəənin gəmiyə yüklənməsinə qədər bütün xərclərini ödəməli olduğunu ifadə edən ticarət termini. Əmtəələrin dəniz ticarətində istifadə olunur. Gəmiyə çatdırıldıqdan sonrakı bütün risklər alıcıya aiddir.

- **Fond birjası**

*Stock exchange*

Hüquqi şəxs formasında yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən və bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısı. Eyni zamanda, fond birjası üzvlərinin qiymətli kağızların alqı və satqısını həyata keçirdiyi ticarət məkanıdır.

- **Fond indeksi üzrə fond**

*Stock index fund*

Səhm bazarı indekslərinə investisiya edən fond.

- **Fond indeksi üzrə fyuçers**

*Stock index futures*

Səhm indeksi üzrə fyuçers kontraktı.

- **Fond indeksi üzrə opsiyon**

*Stock index option*

Səhm indeksinin “Koll” və ya “Put” opsiyonu.

- **Fond indeksi**

*Stock index*

Seçilmiş bir qrup səhmlərin qiymətlərindəki dəyişiklikləri əks etdirən göstərici.

- **Fond**

*Fund*

1) Bu və ya digər məqsədlər üçün toplanmış (alınmış, səfərbər edilmiş) pul vəsaiti. Vəsaitlərin istifadə istiqamətlərindən asılı olaraq ehtiyat fondu, sosial fond, istehlak fondu, yığım fondu və s. kimi fondlar mövcuddur;

2) Müəyyən qrup insanların məqsədli şəkildə birləşməsindən formalaşaraq bu və ya digər fəaliyyətlə məşğul olan qurum, təşkilat, birlik və s.;

3) Kapital, ehtiyat, yığım, istehsal vasitəsi və s.

- **Fondlaşdırılmış borc**

*Funded debt*

Şirkətin bir ildən və ya bir biznes siklindən daha çox müddətə ödəniş vaxtı olan istiqrazlar, uzun müddətli veksəl borcları və ya borc iltizamları kimi borcudur. Kredit şərtləri üzrə debitor firma tərəfindən edilən faiz ödənişləri ilə

təmin olunduğu üçün bu növ borc təminatlı borc sayılır.

- **Fondlaşdırılmış gəlir**

*Funded income*

Əmlaka (daşınmaz əmlak, qiymətli kağızlar) sahiblikdən əldə edilən gəlirdir. Fondlaşdırılmış gəlirin əsas formaları – renta və faizlərdir. Ancaq fondlaşdırılmış gəlir əldə edən şəxs rantye adlanır.

- **Fondlaşdırma**

*Funding*

1) Gələcək ödənişlərin reallaşdırılması məqsədi ilə ehtiyat pul vəsaiti fondlarının yaradılması;

2) Qısamüddətli borcların uzunmüddətli borclarla əvəz edilməsi. Fondlaşdırmadan dövlət borcunun idarə edilməsində də geniş istifadə olunur. Adətən, hökumət dövlət büdcəsi gəlirlərinin aşağı düşdü-yü şəraitdə borc öhdəlikli dövlət qiymətli kağızlarının ödənişini reallaşdırma bilmədikdə həmin maliyyə alətlərini daha uzunmüddətli borc alətləri ilə əvəz edir. Beləliklə, dövlət əlavə borc müddəti əldə etmiş olur.

- **Forfeyter**

*Forfeiter*

Forfeytinq əməliyyatları üzrə kreditləşmə zamanı vekseli və ya veksəl paketini alan hüquqi və ya-xud fiziki şəxs.



- **Forfeytinq**

*Forfeiting*

Bank və ya maliyyə şirkəti tərəfindən alıcının ticarət əməliyyatları üzrə borc öhdəliklərinin satıcılardan alması yolu ilə ticarət əməliyyatlarının kreditləşdirilməsi forması. Forfeytinqdən xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində geniş istifadə olunur. Belə kreditləşdirmə müvafiq maliyyə agentinin idxal edən tərəfindən akseptləşmiş veksellərin ixrac edəndən satın alınması formasında həyata keçirilir. Forfeytinqin şərtlərinə uyğun olaraq satıcı özünün alıcıya qarşı tələblərini konkret maliyyə agentinə güzəştə gedir. Bu halda satıcı faizlər çıxılmaqla veksellərin bütün məbləğini dərhal alır. Borclu (əmtələrin alıcısı) isə özünün öhdəliklərini bir qayda olaraq yarım illik ödəniş yolu ilə ləğv edir. Forfeytinq veksellərin kommersiya bankları tərəfindən aparılan adi uçotundan onunla fərqlənir ki, bu halda borc öhdəliyi üzrə bütün risklərin həmin öhdəliyin alıcısına – forfeytora keçməsinə yol verilir. Bununla əlaqədar forfeytor alıcının fəaliyyət göstərdiyi ölkədəki elit bankın təminatlarının təqdim edilməsi barədə tələb irəli sürmək vəzifəsi yaranır. Forfeytinq satıcının debitor borcunu azaltmağa, balansın strukturunu təkmilləşdirməyə, kapital dövriyyələrinin sayını artırmağa imkan verir. Forfeytinqin

üstünlükləri – kreditvermə dərəcələrinin sabitliyi, veksellərin və digər borc tələbnamələrinin təkrar alışıının rəsmiləşdirilməsinin sadəliyi. Adətən forfeytinq bank kreditindən baha başa gəlir.

Ödəniş müddəti üçün uzun müddətə (1 ildən 7 ilə qədər) nəzərdə tutulan iri məbləğdə maşın və avadanlıqlar satışında çox vaxt forfeytinqdən istifadə edilir. Forfeytor ödəniş müddəti çatana qədər sənədləri özündə saxlaya bilər, yaxud dövriyyə etməmək əsasında başqa forfeytinq firmasına verə bilər. Ödəniş müddəti çatdıqda bu sənədlərin son saxlayıcısı onları ödəniş üçün banka təqdim edir.

- **Forvard**

*Forwards*

Aktivi gələcəkdə müəyyən tarixdə və müəyyən qiymətə almaq və ya satmaq öhdəliyini əks etdirən müqavilə. Forvard müqaviləsi bağlandıqda heç bir maliyyə vəsaiti tələb olunmur. Forvardlar, əsas xüsusiyyətlərinə görə fyuçerslərə bənzəsə də, aralarında müəyyən fərqlər var. Forvardların fyuçerslərdən əsas fərqi iki tərəf arasında razılıq əsasında formalaşdırılması, birjadankənar ticarət olunması və marja(ehtiyat vəsait) tələblərinin olmamasıdır.

Forvardlar əsasən hedcinq və spekulasiya üçün istifadə olunur.

- **Forvard bazarı**

*Forward market*

Forvard kontraktlarının alqı satqısının həyata keçirildiyi birjadan-kənar bazar.

- **Forvard marjası**

*Forward margin*

Əmtənin nağd (hazırkı) qiyməti ilə müəyyən tarixdəki gələcək qiyməti arasındakı fərq.

- **Fundamental (əsaslı) tədqiqatlar**

*Fundamental research*

Konkret tətbiqi məsələlərin həlli məqsədilə deyil, ümumilikdə bəşəriyyətin biliklərinin artırılması məqsədi ilə aparılan tədqiqatlar

Bax: Fundamental (əsaslı) təhlillər.

- **Fundamental (əsaslı) təhlillər**

*Fundamental analysis*

Şirkətin durumu ilə yanaşı, tələb və təklif, iqtisadi statistika, dövlət siyasətləri və müəssisələrin maliyyə hesabatları kimi əsas iqtisadi, siyasi, sosial və ekoloji amillər üzrə aparılan tədqiqatlar əsasında qiymətlərin proqnozlaşdırılması üsuldur. Texniki təhlillərdən fərqli olaraq, fundamental təhlillər qiymətlərə keçmişdə nə olduğunun yox, onlara gələcəkdə nə olacağıının üzərində dayanır.

- **Fyuçers müqaviləsi**

*Futures contract*

Aktivi gələcəkdə müəyyən tarixdə və müəyyən qiymətə almaq və ya satmaq öhdəliyini əks etdirən standartlaşdırılmış müqavilə. Fyuçerslər törəmə qiymətli kağızların bir növü olub birjada alqı-satqı olunurlar. Əsasən əmtəələrin ticarətində istifadə olunur. Ticarət riskini azaltmaq məqsədilə fyuçers ticarətində iştirak edən treyderlərdən fyuçers müqaviləsinin 5-15%-i miqdarında marja (ehtiyat vəsait) tələb olunur. Konsepsiya baxımından forvardlara bənzəsə də, aralarında müəyyən fərqlər var. Fyuçerslərin forvardlardan əsas fərqi standartlaşdırılmış olması, birjada ticarət olunması və marja tələblərinin olmasıdır. Fyuçerslər əsasən hedcinq və alqı-satqı üçün istifadə olunur.

- **Fyuçers**

*Futures*

Fyuçers müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyi təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır.



- **Geri almaq (bay-bek)**

*Buy back*

1) Əvvəllər satılmış əmlakı geri satın almaq;

2) Dilerdən əvvəllər ona satılmış malları müəyyən şərtlərlə geri almaq;

3) Satılmış avadanlığın haqqının tam şəkildə və ya bir hissəsinin həmin avadanlıqda istehsal olunmuş məhsullarla ödənilməsinə təmin edən qarşılıqlı ticarət əməliyyatı;

4) Qısa mövqeni bağlamaq üçün qiymətli kağızların alınması;

5) İstiqrazlarla əlaqədar borcu vaxtından əvvəl bağlamaq üçün investorlardan öz səhmlərinin və ya istiqrazlarının satın alınması.

- **Geri çağırılabilən qiymətli kağız**

*Callable security*

Emitent tərəfindən dövriyyə müddəti bitənədək geri çağırılabilən qiymətli kağız. Adətən, istiqrazlar və ya imtiyazlı səhmlər belə qiymətli kağızlar rolunda çıxış edirlər. Bu növ qiymətli kağızların yaranmasının əsas səbəbi faiz dərəcələrinin azaltmaq istəyidir.

Emitent yüksək faizli kağızları geri çağıraraq daha aşağı faizli qiymətli kağızlar buraxır.

- **Geri çağırılan borc**

*Call loan*

Girov kimi qiymətli kağızları girov qoymaqla brokerə marja hesablarını maliyyələşdirmək üçün kommersiya bankı tərəfindən verilən borc. Borc verən tələb etdiyi zaman qaytarılmalı olan borc.

- **Geri çağırılmayan istiqraz**

*Non-callable bond*

Dövriyyə müddəti bitməmişdən əvvəl ödənilə bilməyən (geri çağırılabilən) istiqraz.

- **Geri çağırma**

*Call*

Emitent tərəfindən qiymətli kağızların dövriyyə müddəti bitmə vaxtından əvvəl müəyyən vaxtda və müəyyən edilmiş məbləğdə ödənilməsi. İstiqrazı geri qaytarma hüququ.

bax. Call Option.

- **Geriye split**

**(səhmlərin geriye spliti)**

*Reverse split*

*(reverse stock split)*

Dövriyyədə olan səhmlərin sayının azaldılması və bir səhmin nominal dəyərinin artırılması. Mə-

sələn şirkət 2-nin 1-ə geriyə split həyata keçirərkən səhmlərinin sayını 2 dəfə azaldaraq hər bir səhmin dəyərini 2 dəfə artırır. Yəni iki səhmi geri çağıraraq əvəzində onların dəyərini özündə əks etdirən 1 səhmlə əvəz edir. Adətən, geriyə “split” edərək şirkətin məqsədi heç bir şey dəyişmədən səhmlərinin bazar qiymətini artırmaqdır.

- **Gələcək dəyər**

*Future value*

Ödənişin gələcəkdə müəyyən vaxtda dəyəri.

- **Gələcək faiz dərəcəsi haqqında razılaşma**

*Forward rate agreement (FRA)*

Gələcək faiz dərəcəsi haqqında müqavilə. Bu müqavilə faiz riskindən müdafiə aləti olmaqla, faiz dərəcələrinin dəyişməsinin qarşılıqlı kompensasiyası haqqında banklararası razılaşmanı əks etdirir.

- **Gəlir istiqrazları**

*Income bond*

Əsas məbləğini tam qaytaran, faiz gəlirini isə ancaq mənfəət olduğu halda ödəyən istiqraz. Bəzi hallarda gəlir istiqrazları üzrə ödənilməmiş faiz şirkətə qarşı iddiaaya səbəb ola bilər.

- **Gəlir səhmləri**

*Income shares (Income stocks)*

Nisbətən yüksək, adətən də, müntəzəm olaraq artan cari gəlirlər (faizlər, dividendlər) ödənilən, lakin sahibinə kapitalın artımından gəlir əldə etmək hüququ verməyən səhmlər.

- **Gəlir**

*Revenue*

İnvestorlara səhm və istiqraz investisiyalarından qayıdan əlavə pul məbləği.

- **Gəlirlilik**

**(qiymətli kağızların gəlirliliyi)**

*Yield*

Müəyyən dövr ərzində qiymətli kağızlardan əldə olunan gəlirlərin məbləğinin həmin qiymətli kağızların nominal və ya bazar dəyərinə faiz nisbəti.

- **Gəlirlilik əyrisi**

*Yield curve*

Müxtəlif öhdəlik müddəti olan istiqrazlar ilə onların gəlirlilikləri arasında əlaqəni əks edən əyri. Ən çox izlənən gəlirlilik əyrisi müxtəlif öhdəlik müddəti olan dövlət istiqrazları ilə onların gəlirlilikləri arasında əlaqəni əks edən dövlət istiqrazlarının gəlirlilik əyrisidir. Dövlət istiqrazlarının gəlirlilik əyrisi bazardakı digər borc qiymətli kağızları üçün müqayisə bazası funksiyasını yerinə yetirir.

- **Gəlirlilik hesabatı**

*Earnings report*

Şirkətin rüblük fəaliyyətini əks edən maliyyə hesabatları.

Gəlirlilik hesabatları hər rübün sonunda buraxılaraq investora şirkətin fəaliyyəti və gəlirlilik nəticələri haqqında məlumat verir.

- **Gəlirlilik səviyyəsi (dərəcəsi)**

*Rate of return*

İnvestisiyanın gəlirliliyi. Müəssisə üçün bu, xalis mənfəətin istifadə edilən orta kapitala faiz nisbəti kimi hesablanır.

- **Girov kağızı**

*Mortgaging certificate*

Girovqoyanla, o borclu deyilsə, həm də borclu ilə girovsaxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağız.

- **Girov**

*Collateral*

Borc və ya krediti sığortalamaq məqsədilə debitor tərəfindən girov qoyulan və borcu qaytaracağına zəmanət verən qiymətli kağızlar və ya digər əmlak şəkilində qoyulmuş girov. Defolt halında girov üzrə hüquqlar kreditora keçir.

- **Girovdan imtina**

**(“mənfi girov”) şərti**

*Negative pledge clause*

Kredit (və ya istiqraz) müqaviləsinin borcalanın (istiqrazın emiten-tinin) öz aktivlərini girov qoymaqla bu müqavilə əsasında cəlb olunan kreditlərdən (yerləşdirilən istiqrazlardan) daha üstün təminatla yeni kreditlər götürməsinə (istiqrazlar yerləşdirməsinə) imkan verməyən şərti.

- **Göndərən (adresant)**

*Addressant (addresser)*

Hər hansı göndərişi, o cümlədən maliyyə və pul sənədini göndərən tərəf.

- **Göy qurşağı**

*Rainbow*

Valyuta risklərindən müdafiəni nəzərdə tutan istiqrazlar başa düşülür.

- **Gün ərzində**

*Intraday*

Bir gün ərzində ticarət sessiyasında baş verənlər.

- **Günbəgün**

*Day to day*

Aparıcı anderrayterin yetərinə sifarişləri olmadığı halda ilkin yerləşdirmə təklif təqvimində günə gün olaraq göstərilir.

- **Günlük qiymət limiti (həddi)**

*Daily price limit*

Bir gün ərzində xammal, fyuçers və opsiyon bazarlarında qiymətlərin maksimum yol verilə bilən artımı və ya enişidir. Birjalar adətən hər müqaviləyə görə gündəlik limit təyin edirlər.

- **Günlük limit**

*Intraday limit*

Əməliyyat günü ərzində valyuta əməliyyatları üzrə dilerlərə qoyulmuş limit (ümmilikdə və hər valyuta üzrə ayrı-ayrılıqda).

- **Günlük sifariş**

*Day order*

Bir gün müddətində yerinə yetirilməli olan alqı və ya satqı sifarişi.

- **Günlük treyderlər**

*Day traders*

Gün ərzində öz hesabına qiymətli kağızların qısa müddətli alqı-satqı əməliyyatlarını həyata keçirən treyderlər. Bu treyderlər adətən ticarət günün sonunadək bütün mövqeləri bağlayırlar.



- **Hanq Senq İndeksi**

*Hang Seng Index (HSI)*

HSİ indeksi Honkonq Fond Birjası üçün istinad edilən əsas fond indeksidir. İndeks Honkonq birjasının 70 faiz kapitallaşmasını təmsil edən 33 mavi fişka səhminə əsaslanır.

- **Hedc fondu**

*Hedge fund*

Səciyyəvi olaraq, çox gəlirli mövqeləri götürməklə və qısa alqı, svop, derivativlər, proqram ticarəti və arbitraj kimi aqressiv strategiyalardan istifadə etməklə qəfil və qısamüddətli bazar dəyişikliklərindən yüksək gəlir əldə etməyə can atan özəl investisiya fondudur.

Adətən maliyyə təşkilatlarına və varlı adamlara məhdudiyət qoyulur.

- **Hedc qeyd-şərti**

*Hedge clause*

İnvestisiya məsələlərinə dair hesabatlarda müəllifin bütün məlumatın dürüstlüyünə dair məsuliyyət daşmadığını nəzərdə tutan qeyd-şərt.

- **Hedc**  
*Hedge*

Arzu olunmaz qiymət dəyişikliyinə qorunmaq üçün edilən investisiya. Alıcı və ya satıcı tərəfindən özlərinin bizneslərini, yaxud ödəniş vasitələrini bazarda qiymət (məzənnə) dəyişməsi nəticəsində maliyyə itkisindən sığortalamaq (qorumaq) məqsədilə aparılan forvard əməliyyatı. Hedc əməliyyatı möhtəkirlik xarakteri daşımır. Məsələn, satıcı subyekt bir neçə müddət sonra dəyəri ödəniləcək əmtəni (kommersiya krediti formasında) alıcı subyektə göndərir. Bu halda satıcı subyekt ödəniş günü alacağı xarici valyutanın mümkün mübadilə məzənnəsi riskindən qorunmaq məqsədilə həmin məbləği banka satır. Beləliklə, satıcı ilə bank arasında yaranan münasibət hedc adlanır.

- **Hedcer**  
*Hedger*

Hedc əməliyyatını həyata keçirən subyekt (şirkət, bank və s.).

- **Hedcinq aləti**  
*Hedging instrument*

İnvestorların malik olduqları digər investisiyalar vasitəsi ilə baş verə biləcək hər hansı kapital itkisi riskini tənzimləmək məqsədi ilə istifadə etdikləri alətdir. Məsələn: opsiyonlar, fyuçerslər və s.

- **Hedcinq**  
*Hedging*

Riskin minimallaşdırılmasına yönəldilmiş tədbir və ya ticarət strategiyası. Hedcinq bir bazarda olan ticarət mövqeyindəki qiymət dəyişməsinə qarşı sığortalanmaq məqsədilə digər bazarda əks mövqeyin açılmasıdır.

- **Hedcinqin effektivliyi**  
*Hedge effectiveness*

Hedcinq predmetinin dəyəri və ya pul vəsaitləri axınında hedcinq edilən riskə aid edilə bilən dəyişikliklərin hedcinq alətinin dəyəri və ya pul vəsaitləri axınındakı dəyişikliklər ilə tam qarşılıqlı olduğu səviyyə.

- **Hesab kitabı**  
**(mühasibat kitabı)**  
*Book*

Verilmiş qiymətli kağızlar üzrə ticarət mütəxəssisi tərəfindən nəzarət edilən alışı və satışı sifarişlərinin qeydiyyatı. Peşəkar treyderlərin ifadəsində bu məcazi ad bütün ticarət əməliyyatlarının müxəbirləşdirilməsini ifadə edir.

- **Hesablaşma qiyməti**  
*Settlement price*

Ticarət günü ərzində törəmə qiymətli kağızları üçün ödənilən son məbləğ.

- **Hesablaşma riski**

*Settlement risk*

Hesablaşma zamanı tərəflərdən birinin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi riski.

- **Hesablaşma tarixi**

*Settlement date*

Əmtəə və ya qiymətli kağızın alıcı və satıcı arasında mübadilə tarixi. Səhm və istiqrazlar üzrə hesablaşma adətən ticarət günündən 3 gün sonra baş verir.

- **Hesablaşma**

*Settlement*

Əmtəə və ya qiymətli kağızın satıcısı və alıcısı arasında hesablaşma.

- **Həcm**

*Volume*

Müəyyən müddət ərzində bütün bazarda reallaşan (həyata keçirilən) əqdlərin və ya səhmlərin miqdarı. Həcm adətən gündəlik baza əsasında müəyyən edilir.

Qiymətli kağızlar bazarında ticarət olunan qiymətli kağızların sayı.

- **Həddən artıq alışı/satışı**

*Overbought & oversold*

Bu və ya digər istiqamət üzrə qiymətlərin nə zaman və hansı sürətlə dəyişdiyini müəyyən etməyə çalışan texniki təhlil alətidir. Bu, adətən, müəyyən vaxt kəsiyində artan və azalan buraxılış-

ların (emissiyaların) sayı arasındakı fərqi sürüşən ortasına əsaslanaraq hesablanır.

- **Həddən çox yazılma**

*Oversubscribed*

Sifarişin sayı mövcud səhmlərdən daha çox olduğu hal.

- **“Hər şey və ya heç nə” prinsipi ilə sifariş (sərəncam) (“ol or nan” sifarişi (sərəncamı))**

*All-or-none order*

Müştərinin brokerə verdiyi icrası tam həcmdə mütləq yerinə yetirilməli olan sifariş, əks halda, belə sifariş ləğv olunur.

- **“Hər şey və ya heç nə” prinsipi ilə təklif (“ol or nan” təklifi)**

*All-or-none offering*

Anderrayterin təklif olunan bütün səhmləri sata bilmədiyi halda emitentin təklifi ləğv etmə hüququ.

- **Həyata keçirilmə qiyməti**

*Strike price*

Opsion sahibinin bu opsion üzrə baza aktivini (qiymətli kağızı) ala və sata bildiyi qiymət.

- **Hibrid qiymətli kağızlar**

*Hybrid securities*

İki və daha çox maliyyə alətinin xüsusiyyətlərinə malik olan qiy-



mətli kağızlar (məsələn, kupon faizi müəyyən əmtənin qiymətindən asılı olan istiqrazlar).

Adətən, hibrid qiymətli kağızlar həm pay, həm də borc qiymətli kağızların xüsusiyyətlərinə malik olurlar (məsələn, dönərli istiqraz, varrantlı istiqraz).

- **Holdinq şirkəti**

*Holding company*

Digər şirkətlərin nəzarət səhm paketlərinə sahib olmaqla onlar üzərində nəzarət hüququna malik olan şirkət. Adətən, holdinq şirkətləri ana şirkətlərdən fərqli olaraq, özləri istehsal prosesi ilə deyil, maliyyə menecmenti və marketing kimi sahələrlə məşğul olurlar.

- **Holland hərracı**

*Dutch auction*

Hərracı aparının daha yüksək qiymətlə başladığı və qiymətin hər hansı bir iştirakçı tərəfindən qəbul olunana qədər aşağı salındığı hərrac. Holland hərracında, adətən, rezerv qiymətdən (satıcının qəbul edəcəyi ən aşağı qiymət) heç bir iştirakçı yüksək təklif irəli sürmədikdə hərrac dayandırılır.

- **Hüquqlar istisna olmaqla**

*Ex-rights*

Səhmlərin onlar üzrə bütün hüquq və imtiyazların satıcıda qalması şərti ilə ticarəti.



- **Xalis aktivlər (xalis aktivlərin dəyəri)**

*Net assets (net asset value, NAV, net worth)*

Şəxsin və ya şirkətin cəmi aktivləri çıxılaraq cəmi passivləri (öhdəlikləri).

Şirkətlər üçün xüsusi kapital və ya xalis kapital kimi də adlandırılır.

Korporativ qiymətləndirmə nöqtəyi-nəzərindən xalis aktivlərin dəyəri aşağıdakı kimi hesablanır: Aktivlərin dəyəri çıxılaraq passivlər bərabərdir xalis aktivlərin dəyəri.

- **Xalis aktivlərin rentabelliliyi**

*Return on net assets*

Şirkətin əməliyyatlardan xalis mənfəətinin dövr ərzində xalis aktivlərin orta həcminə nisbəti.

- **Xalis cari dəyər**

*Net present value (NPV)*

Pul mədaxilinin cari dəyəri ilə pul məxaricinin cari dəyəri arasındakı fərq. Xalis cari dəyər uzun müddətli investisiya layihələrinin gəlirliyinin hesablanması üçün istifadə olunur.

$$NPV = \sum_{t=1}^T \frac{C_t}{(1+r)^t} - C_0$$

$C_t$  = t tarixində gözlənilən pul axını

$C_0$  = ilkin investisiyanın məbləği

r = diskont faiz dərəcəsi

İnvestisiya layihəsinin xalis cari dəyəri müsbət olduğu təqdirdə investisiya qoyuluşu məqsədəuyğun hesab edilir. Xalis cari dəyər mənfə olduqda isə investisiya qoyuluşu məqsədəuyğun hesab edilmir.

- **Xalis dəyişmə(fərq)**

*Net change*

Qiymətli kağızın bir gün öncəki son qiyməti ilə bu günün son qiyməti arasındakı fərq. Bu qiymət, adətən, səhmlərin dəyər cədvəlində son rəqəm kimi göstərilir.

- **Xalis gəlir**

*Net income*

1) Məcmu gəlirlərin bu gəlirlərin əldə olunması üçün çəkilən bütün xərclər çıxıldıqdan sonra qalan hissəsi.

2) Fiziki şəxsin ümumi gəlirinin vergi çıxıldıqdan sonra yerdə qalan hissəsi.

- **Xalis qazanc**

*Net earnings*

Məcmu şəxsi gəlirlərin vergilər, icbari ödənişlər (üzvlük haqları, sosial müdafiə fondlarına ödənişlər və s.) və bu kimi digər xərclər çıxıldıqdan sonra qalan hissəsidir.

- **Xalis mənfəət**

*Net profit*

Mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.

- **Xalis mövqe**

*Net position*

Treyderlərin müəyyən maliyyə aləti üzrə uzun və qısa mövqeləri arasındakı fərq. Müəyyən aktiv üzrə xalis mövqe uzun olduqda uzun xalis mövqe, əks halda isə qısa xalis mövqe adlanır.

- **Xalis pul axını**

*Net cash flow*

Müəyyən dövr ərzində şirkətə daxil olan və onun ödədiyi pul vəsaitlərinin fərqi.

- **Xam qiymətli kağızlar**

*Unseasoned securities*

Bazarda dövriyyədə kifayət qədər möhkəmlənməmiş yeni qiymətli kağızlar. Bu kağızlar bazarda yeni olduqlarından onların qiymətlərinin dəyişməsi meyllərini də müəyyən etmək çətindir və buna görə də onların təkrar bazarı da fəal deyildir.

- **Xarici istiqraz**

*Foreign bond*

Xarici borcalan tərəfindən daxili maliyyə bazarında buraxılmış və yerli valyutaya denominasiya edil-

miş istiqraz. Emissiya valyutasından asılı olaraq bu istiqrazların müxtəlif adları var, məsələn, Funt sterlinq üçün - Buldoq istiqrazı, Yen üçün - Samuray istiqrazı, ABŞ dolları üçün - Yanki istiqrazı və s.

- **Xarici valyuta bazarı**  
(valyuta bazarı)

*Foreign exchange market*  
(*FOREX market, FX market*)

Xarici valyutalarla əməliyyatlar aparılan bazar. Valyuta ticarəti vahid bir məkanda (birjada) deyil, birjadan kənar elektron şəbəkə, telefon və s. vasitəsilə həyata keçirilir.

- **Xarici valyuta**

*Foreign currency*  
(*foreign exchange*)

1) Müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədaviyə ehtiyacı olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədaviyə ehtiyacı olmayan və ya çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədaviyə ehtiyacı olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları. Məsələn, avro, dollar, rubl, lirə və s. Azərbaycan üçün xarici valyutadır;

2) Beynəlxalq hesablaşma əməliyyatlarında istifadə edilən ödəniş və kredit vasitələri. Məsələn, xarici valyutada olan veksellər, çeklər, eləcə də beynəlxalq səviyyədə banklararası köçürmələr və s.

- **Xəbərdarlığın birinci günü**

*First notice day*

Fyuçers kontraktı satıcısına həmin fyuçers kontraktı üzrə faktiki maliyyə alətlərinin və ya fiziki əmtəələrin çatdırılması barədə niyyət xəbərdarlığını etmək üçün icazənin verildiyi ilk tarixdir.

- **Xəbərdarlığın son günü**

*Last notice day*

Fyuçers müqaviləsi üzrə çatdırılma haqqında niyyət xəbərdarlığının verilməsi üçün son gün.

- **Xərc (məsrəf) əmsali**

*Expense ratio*

Qarşılıqlı fondun əməliyyat xərcələrini qarşılamaq üçün sərf etdiyi orta xalis aktivlərinin faiz nisbəti.

- **Xərcini ödəmə (qaytarma)**

*Payback*

1) İnvestisiya layihəsinin öz xərcini ödəməsi;

2) Kreditin və digər borcların qaytarılması, borcun ödənilməsi.

- **Xərcini ödəmə (qaytarma) müddəti**

*Payback period*

1) İnvestisiya layihəsinin öz xərcini ödəməsi müddəti;

2) Kreditin və digər borcların qaytarılması müddəti, borcun ödənilməsi müddəti.

- **Xəzinə kağızları**

*Treasuries*

Bütün növ dövlət borc qiymətli kağızlarını əks etdirən ümumi ifadə.

- **Xəzinə səhmi**

*Treasury stock*

Emitent tərəfindən geri alınmış səhm. Şirkətin özünə məxsus olan və dövriyyədə olmayan səhmləri. Xəzinə səhmləri şirkətin dövriyyədə olan səhmlərini investorlardan geri almaq nəticəsində və ya öncədən dövriyyəyə buraxılmaması nəticəsində formalaşır. Bu səhmlər dividend ödəmir və səs hüququ vermir.

- **Xəzinə vekseli (Dövlət qısamüddətli istiqrazı, DQİ)**

*Treasury bill*

T'ədavül müddəti 1 ilədək olan dövlət borc qiymətli kağızları.

Xəzinə vekseli dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təsbit edən və ya qısa müddətə (1 ildən az) şəxslərdən sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış sadə vekseldir.

- **Xırda alverçi (skalper)**

*Scalper*

Çox da böyük olmayan mənfəət əldə etmək məqsədilə birjada qısa müddətli möhtəkir (spekulyativ) əməliyyatlar aparan şəxs. Adətən,

bu tip alverçilər öz mövqelərini gün ərzində açıb və bağlayırlar.

- **Xırda əməliyyat**

*Scalp*

Qısa müddət ərzində aparılan və çox da böyük gəlirlə nəticələnməyən möhtəkir (spekulyativ) birja əməliyyatı.

- **Xırda nominalı (qəpik) səhmlər**

*Penny Stocks*

Bazarda 1 ABŞ dollarından (bəzi hallarda 5 ABŞ dollarından) daha az məbləğə satılan qiymətli kağızlar.

- **Xüsusi (daxili) volatillik**

*Implied volatility*

Səhmin qiymətində nəzərdə tutulmuş valetlilik. Bu bazarın verilmiş məlum səhm qiymətinin nə qədər dəyişəcəyini göstərən ölçü vahididir. Bu gözlənilən dəyişikliyin istiqamətini deyil ölçüsünü göstərir. Valetlilik illik faiz kimi ifadə olunur.

- **Xüsusi Borc Alma Hüququ (SDR)**

*Special Drawing Rights (SDR)*

Beynəlxalq Valyuta Fondunun (BVF) buraxdığı və dövlətlərarası nağdsız hesablaşmalar üçün və hesablaşma vahidi kimi istifadə olunan beynəlxalq tədiyyə və ehtiyat vəsaitləridir. SDR-nin yara-

dılma məqsədi – dünya ticarətinin yüksək artım sürəti ilə əlaqədar kifayət qədər qiymətləndirilməyən beynəlxalq likvidlik səviyyəsinin yüksəldilməsidir.

SDR sistemi 1970-ci ildən fəaliyyət göstərməyə başlamışdır. BVF-də xüsusi borc alma hesabı yaradılmışdır ki, bunun vasitəsi ilə SDR-dən istifadə etməklə əməliyyatlar həyata keçirilir.

- **Xüsusi ehtiyatlar fondu**  
*Special reserve fund*

Aktivlər üzrə zərərin ödənilməsi üçün “adi ehtiyatlar” a və “məqsədli ehtiyatlar” a bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə əlaqədar mümkün zərərin ödənilməsi üçün istifadə olunur.



- **İcmal maliyyə hesabatları**  
*Consolidated (summarized) financial statements*

Yalnız iqtisadi subyektin fəaliyyətinin nəticələrinə və maliyyə vəziyyətinə dair əsas göstəricilərlə maraqlı istifadəçi qruplarını məlumatlandırmaq məqsədini daşıyan və yoxlanmış illik maliyyə hesabatlarının ümumiləşdirilmiş forması kimi tərtib olunan maliyyə hesabatı.

- **İcmal mühasibat balansı**  
*Consolidated balance sheet*

Şirkətin və onun törəmə müəssisələrinin maliyyə vəziyyətini (aktivlərinin və öhdəliklərinin vəziyyətini) ümumiləşdirilmiş şəkildə əks etdirən mühasibat balansı.

- **İcra edilən kredit**  
*Performing loan*

Faiz və əsas məbləğin qaytarılması üzrə ödənişləri, əvvəlcədən nəzərdə tutulmuş qrafikə uyğun olaraq, vaxtında (və ya cüzi gecikmələrlə) ödənilən kredit.

- **İdarə Heyətinin Sədri**  
(Baş icraçı direktor)

*Chief executive officer (CEO)*

Şirkətdə əsas korporativ qərarların verilməsi, yüksək səviyyəli strategiyalarının müəyyən olunması və icrası, ümumi əməliyyatların idarə olunmasına cavabdeh olan şəxs. İdarə heyətinin sədri şirkətdə ən yüksək vəzifə hesab olunur.

- **İflas**

*Crash*

1) böhran hadisəsini, xüsusilə müəssisənin, firmanın müflis olmasını, yoxsullaşmasını ifadə edən termin;

2) tam uğursuzluq, müvəffəqiyyətsizlik.

Birja iflası və əməliyyat iflası fərqləndirilir. Birja iflası – bazar iştirakçılarının və investorların xeyli itkilərinə gətirib çıxaran birja konyukturasının kəskin azalmasıdır. Əməliyyat iflası – fond birjasının elə halıdır ki, bu zaman onun iştirakçıları əməliyyatların artan həcmi həyata keçirə bilmirlər, bəzi broker firmaları ilə alqının, satqının baş verməsinin və ölçüsünün seçimi zamanı, eləcə də bağlanmış sövdələr üzrə nağd hesablaşmalarla qiymətli kağızların daşınması zamanı səhvlər edirlər.

- **İkiqat təminatlı istiqraz**

*Double-barreled bond*

Bələdiyyə tərəfindən buraxılan və iki müxtəlif maliyyə mənbəyi ilə

təmin edilən istiqraz (misaal üçün, belə istiqrazlar üzrə ödənişlər maliyyələşdirilən investisiya layihəsinin gəlirləri hesabına və yuxarı hakimiyyət orqanının zəmanəti əsasında həyata keçirilə bilər).

- **İkili (ikiyaruslu) valyuta bazarı**

*Double currency market*

İkili məzənnə mövcud olan valyuta bazarı. Bu zaman valyuta məzənnələri bir yarusda sərbəst bazar qanunları ilə, digər yarusda isə dövlətin valyuta tənzimlənməsi vasitəsilə formalaşır.

- **İkili məzənnə**

*Double rate*

Dövlət tərəfindən valyuta əməliyyatlarının tənzimlənməsi məqsədilə milli valyuta üzrə iki müxtəlif məzənnənin müəyyən edilməsi. Adətən, maliyyə əməliyyatları üçün bir, kommersion əməliyyatları üçün isə başqa məzənnə müəyyənəndirilir.

- **İkinci dərəcəli borc**

*Subordinated debt*

Üstün hüquqa malik olmayan borc. Bu cür borc aləti ya təminatlıdır və ya digər borcverənlərə nisbətən şirkətin aktivlərinə ikinci dərəcəli iddiaçı hüququ verir. Müflisləşmə halında ikinci dərəcəli borc öhdəlikləri daha üstün borc öhdəliklərindən sonra ödənilir.

- **İkitərəfli agent**  
(**çarpaz agent, dual agent**)  
*Agency cross*  
(*dual agency, put through*)

Hərrac zamanı eyni brokerin həm alıcı, həm də satıcı üçün agent fəaliyyəti göstərməsi. Belə hallar broker şirkətinin eyni zamanda iki müxtəlif müştəridən eyni səhmlərin müvafiq miqdarda alqı və satqı sifarişini qəbul etdikdə baş verir.

- **İkitərəfli bazar**  
*Two-way market*

Dilərlərin fəal surətdə həm alış, həm də satış məzənnələrini təyin etdiyi bazar.

- **İkivalyutalı istiqraz**  
*Dual currency bond*

Bir valyuta ilə kupon ödənilən, lakin müəyyən onlunmuş məbləğdə digər valyuta, çox vaxt, dollar ilə əvəzi ödənilən istiqraz. Adətən, investolar yuxarı-bazar kuponu alırlar, lakin, bu zaman, hazırkı misal çərçivəsində dolların məzənnəsi məbləğin müəyyən edildiyi dövrdə olan göstəricidən aşağı düşdükdə onlar risk ilə üzləşirlər. Bu istiqrazlar alış valyutası ilə əməliyyat aparan borcötürənlər üçün sərfəlidir. Çünki, onlar uzunmüddətli məzənnə riski ilə qarşılaşmayacaqlar. Digər borcötürənlər üçün isə alternativ variant kimi təminatlı məzənnədən istifadə oluna bilər (mə-

sələn, emissiya valyutasında öhdəliklərə malik korporasiyalar ilə).

- **İqtisadi “barometr”**  
*Economic barometer*

İqtisadi konyunkturayı xarakterizə edən göstəricilər və ya göstəricilər sistemi. Məsələn, qiymət səviyyəsi, işsizlik səviyyəsi, müxtəlif makroiqtisadi göstəricilərin artım dinamikası və s.

- **İqtisadi göstəricilər (indikatorlar)**  
*Economic indicators*

Ölkədə iqtisadi vəziyyəti əks etdirən və maliyyə və iqtisadi meylləri təhlil etmək, qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan statistik göstəricilər. Məsələn ÜDM-in artım sürəti, İstehlak qiymətləri indeksi, Tədiyyə balansının saldosu, İşsizlik səviyyəsi və s.

- **İqtisadi risk**  
*Economic risk*

İqtisadi subyektlərin gözləntiləri ilə müqayisədə gəlirlərinin xeyli az və ya xərclərinin daha çox ola bilməsi riski. Əsas səbəbləri xammalın qiymətlərinin yüksəlməsi, rəqabətin güclənməsi, valyuta məzənnəsinin dəyişməsi və siyasi rejimin dəyişməsi ola bilər.

- **İlkin kütləvi təklif**  
*Initial public offering (IPO)*

Şirkət tərəfindən səhmlərinin ilk dəfə olaraq kütləvi təklif olunması, başqa sözlə, yeni açıq səhmdar cəmiyyəti və ya qapalı səhmdar cəmiyyəti formasından açıq səhmdar cəmiyyəti formasına keçən şirkətin öz səhmlərini ilkin bazarda açıq satışa buraxması. Bu zaman istənilən investor şirkətin səhmlərini əldə edə bilər.

- **İlkin qiymətli kağızlar bazarı**  
*Primary security market*

Yeni buraxılmış qiymətli kağızların alqı-satqısı həyata keçirilən bazar. İlkin bazarda qiymətli kağızlar birbaşa olaraq emitentdən alınır. Bu, ikin bazarı təkrar bazardan fərqləndirir.

- **İlkin marja**  
*Initial margin*

Ticarət əməliyyatının açılması üçün tələb edilən ilkin məbləğdir. Öhdəliklərin icrası üçün təminat rolunda çıxış edir.

- **İlkin prospekt**  
*Preliminary prospectus*

İnvestorlar üçün, anderrayter tərəfindən çap olunan, səhmlərin buraxılması haqqında ilkin sənəddir.

- **İlkin təqdimat**  
*Road show*

İnvestorlarla emitentin və anderrayterin ilkin yerləşdirmədən öncə keçirdikləri görüşlər.

- **İlkin yerləşdirmə qiyməti**  
*Public offering price*

Qiymətli kağızın yeni buraxılışı üzrə anderrayter tərəfindən qoyulan qiymət. Anderrayter ilkin yerləşdirmə qiymətini müəyyən edərkən şirkətin maliyyə vəziyyəti, artım templəri, sektordakı vəziyyət kimi faktorlara baxır.

- **İlkin yerləşdirmə**  
*Primary distribution*

Müəssisə tərəfindən buraxılan qiymətli kağızın yeni buraxılışının ilkin satışı.

- **İllik göstərici (səviyyə, dərəcə)**  
*Annual rate*

Hər hansı bir göstəricinin qiymətinin bir il ərzində çatdığı səviyyəni ifadə edir. Məsələn, satış həcminin illik səviyyəsi, investisiya qoyuluşunun illik səviyyəsi və s. Bəzi göstəricilərin qiymətlərinin illər üzrə müqayisəsi onların orta illik səviyyələrinin müqayisəsi əsasında aparılır. Hər hansı bir göstəricinin orta illik səviyyəsi ilin müəyyən dövrləri (aylar, rüblər) üzrə toplanan yekun illik səviyyənin həmin dövrlər üzrə orta kəmiyyəti



əsasında müəyyən olunur. Orta illik səviyyə və ya dərəcə üzrə müqayisənin üstün cəhəti ondan ibarətdir ki, bu halda ilin müxtəlif dövrlərindəki mövsümi xarakterli dəyişmələrin təsirindən yaranan kənarlaşmalar istisna olunur ki, bu da ümumi meyili daha dəqiq müəyyənləşdirməyə kömək edir. Məsələn: əvvəlki ilin orta inflyasiya dərəcəsi ilə cari ilin orta inflyasiya dərəcəsi müqayisə olunduqda, artıq mövsümi xarakterli dəyişikliklərin təsiri kənarlaşdırılmış olur.

- **İllik hesabat**

*Annual report*

Şirkətin hər təqvim ili və ya maliyyə ilinin sonunda müəyyən olunmuş formada hazırladığı və həmin dövrdəki fəaliyyətinin nəticələrini və cari vəziyyətini əks etdirən hesabat. İllik ümumi yığıncaqdan əvvəl səhmdarların nəzərdən keçirmələri üçün onlar arasında yayılır. Bununla yanaşı, bu hesabat müvafiq dövlət qurumlarına, kreditrlərə və digər bu kimi maraqlı tərəflərə də təqdim olunur.

- **İllik hesablı faiz dərəcəsi**

*Annualized interest rate*

Faiz dərəcəsinin ilin müəyyən dövrünə aid qiyməti əsasında hesablanan illik səviyyəsi.

Bax: *İllik hesablı səviyyə (dərəcə)*.

- **İllik hesablı səviyyə (dərəcə)**

*Annualized rate*

Hər hansı bir göstəricinin ilin müəyyən dövrünə aid qiyməti əsasında hesablanan illik səviyyəsi. Məsələn, aylıq (rüblük) gəlir səviyyəsi və ya faiz dərəcəsi əsasında illik gəlir səviyyəsi və ya faiz dərəcəsinin hesablanması. Əgər həmin göstəricilərin ilin digər aylarında da (rüblərində də) eyni olması gözlənilirsə, onda illik hesablı gəlir səviyyəsini və ya faiz dərəcəsinə müəyyənləşdirmək üçün bir aylıq (rüblük) göstərici 12-yə (4-ə) vurulur. Əgər göstəricinin ilin dövrləri üzrə səviyyəsi dəyişkəndirsə, onda illik hesablı səviyyənin hesablanması üçün onun müvafiq dövrlər üzrə orta səviyyəsindən (dərəcəsinə) və ya müvafiq riyazi hesablamalardan, əsasən də, ekstrapolyasiya üsulundan istifadə olunur.

- **İmtina**

*Give up (give-up)*

1) Müqavilə bağlamaqdan imtina etmək və ya başqasına güzəştə getmək;

2) Fyuçers bazarında birjanın bir üzvü ilə bağlanmış müqaviləni birjanın digər üzvünə vermək (bütün komissiya haqlarını güzəştə getməklə);

3) Fond birjasının bir üzvünün sifarişi ilə müqavilə bağlayan digər üzvünün onun adını açılması

(bu halda alıcı və satıcı arasında müqavilə birbaşa, vasitəçisiz rəsmiləşdirilir);

4) Bir birja brokeri vasitəsi ilə sifarişi yerləşdirmək, lakin hesablaşmanın digər birja brokeri vasitəsi ilə aparılmasını tələb etmək;

5) Yüksək gəlirlilikli qiymətli kağızların satılması və həmin məbləğdə daha aşağı gəlirliliyə malik qiymətli kağızların alınması nəticəsində gəlirdə itirmək.

- **“İmtinaya qədər” sifarişi**  
(*sərəncamı, əmri*)

*Good til canceled (GTC)*

Müştəri tərəfindən dayandırılana qədər və ya icra olunana qədər olan alqı-satqı sifarişləri.

- **İmtiyazlı iştirak**

*Participating preferred*

Müəyyən edilmiş dividendə və ya ümumi səhm üzrə dividendlərin ödənilməsindən sonra müəyyən edilmiş şərtlər əsasında əlavə dividendlərə malik imtiyazlı səhm.

- **İmtiyazlı səhm**

*Preferred (chartered, privileged) share*

Emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra

onun qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququ, habelə, səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür. İmtiyazlı səhmlər üzrə müəyyən olunmuş dividend adi səhmdarlara hər hansı bir ödəmə edilməmişdən əvvəl ödənilir.

Yuxarıda sadalanan üstünlüklərinə baxmayaraq, bu cür səhmlər səsvermə hüququna malik olmurlar və mənfəət artanda, adi səhmdarlardan fərqli olaraq, imtiyazlı səhmdarların dividend gəlirləri artmır.

- **İmtiyazlı yazılış hüququ**

*Subscription right*

*(subscription privilege)*

Kənar investora təklifdən qabaq, şirkətin qiymətli kağızların yeni buraxılışı zamanı öz səhmdarlarına verdiyi üstünlükdür. Adətən, yazılış qiyməti bazar qiymətindən aşağı olur.

- **İndeks fondları**

*Index funds*

Portfelinin strukturu müəyyən fond indeksinin (Məsələn, Standard & Poor's 500 İndeksi kimi) strukturuna uyğunlaşdırılan (bağlanan) qarşılıqlı investisiya fondu.

İndeks qarşılıqlı fondu daha yüksək gəlir əldə etməkdən çox, gəlirliliyi seçilmiş indeksə uyğun

təmin etməyi qarşısına məqsəd qoyur.

- **İndeks**

*Index*

İqtisadiyyatda və ya bazarda baş verən dəyişiklikləri ölçmək üçün istifadə edilən kəmiyyət göstəricisi. Adətən, indekslər müəyyən bir sahəni və ya onun altsahələrini təmsil edən müəyyən sayda qiymətli kağızların dəyərini və ya iqtisadi indikatorların qiymətlərini ifadə edir.

- **İndekslə əlaqələndirilmiş istiqrazlar**

*Index-linked bonds*

Kuponları pərakəndə satış və ya istehlakçı qiymət indeksləri ilə əlaqələndirilmiş istiqrazlar.

- **İndeksləşdirmə**

*Indexing*

1) İnvestisiya portfelinin müəyyən fond indeksinin (məs., S&P 500 kimi) təmsil etdiyi qiymətli kağızlar və bu indeksin qiymətində onların çəkirlərinə uyğun şəkildə formalaşdırıldığı passiv investisiya strategiyası. Başqa sözlə, investisiya portfelinin müəyyən fond indeksinə bağlanması (investisiyanın bu indeksin hesablanmasında nəzərə alınan qiymətli kağızlara qoyulması);

2) Əmək haqqı, pensiya, sosial yardımlar, kredit məbləğləri, faiz

dərəcələri və s. bu kimi gəlirlərin (və ya xərclərin) inflyasiyadan müdafiə olunması üçün onların qiymət indeksləri ilə əlaqələndirilməsi.

- **İndikator (göstərici)**

*Indicator*

Hər hansı prosesin müəyyən dövr ərzində gedişatını xarakterizə edən mütləq və ya nisbi göstərici.

Fond birjasının indikatoru isə qiymətli kağızlar bazarında müəyyən dövr ərzində aparılan əməliyyatların həcmnin, maliyyə alətlərinin gəlirliliyinin, o cümlədən faiz dərəcələrinin dinamikasının, alqı-satqı əməliyyatlarının həcmnin öncədən qiymətləndirilməsi məqsədi ilə istifadə edilən göstəricidir. Fond birjasının indikatoru birja mütəxəssisləri tərəfindən istifadə olunur.

- **İndossament**

*Endorsement*

1) Vekselin, çekin, konosamentin və digər qiymətli kağızın əks tərəfində ötürücü yazıdır ki, buna uyğun olaraq qiymətli kağıza dair bütün hüquqlar bir şəxsdən digərinə keçir. İndossamenti həyata keçirən şəxs indossant adlanır;

2) Sığorta polisində hər hansı bir düzəlişdir və ya sığorta şərtlərinin dəyişməsi ilə əlaqədar sığorta haqqında müvəqqəti şəhadətnamədir. Qiymətli kağızı saxlayan hər hansı bir qanuni şəxs kağızın özünün mətnində onun ötürülməsinə qa-

dağanı düzəliş etmək hüququna malikdir, bununla əlaqədar indosament qüvvəsini itirir.

Ötürücü hüquqlar veksəl və ya çek üzrə tədiyyənin, konosament üzrə tədiyyənin alınması ilə bitmir, vekselin köçürülməsi hüququna, akseptin ödənilməsi tələbini, vekselin və digər qiymətli kağızların etiraz edilməsini ehtiva edir. Indosament hər hansı bir şəxsin (indossantın) və ya veksələ münasibətdə təqdim edənin xeyrinə – eləcə də, veksələ və vekselverənə görə tədiyyənin özünün xeyrinə indossant tərəfindən edilə bilər. Əgər ötürücü yazıda indossamenti edənin xeyrinə, onun adı yoxdursa, onda o, blank indossamenti (təqdim edənə) adlanır. Sonradan qiymətli kağızın sahibi beləliklə ötürücü yazını adlı edərək, adı bu ötürücü yazıda yaza bilər. Ötürücü yazı qiymətli kağız üzrə bütün borc məbləği qədər sənədin özündə, yer olmadığı halda – sənədə birləşdirilən kağızda edilir.

Ötürücü funksiyadan savayı indossament vekseldə və ya çekdə həmçinin zəmanət funksiyasını yerinə yetirir: veksəl üzrə hər bir indossant akseptə görə tədiyyəyə görə, çek üzrə indossant isə – tədiyyəyə görə cavabdehdir. Indossant veksəl verənlə (çek saxlayanla), avalçı ilə, ödəyici ilə birgə həmrəylik məsuliyyəti daşıyır (baxmayaraq ki, “dövriyyəsiz” düzəlişi ilə indosament vasitəsi ilə öz üzərindən bu məsuliyyəti götürə bilər).

- **İndossant**

- Endorser*

Orderli qiymətli kağız üzrə hüququ verən şəxsdir. Indossantın qiymətli kağızda icra edilmiş indossamenti qiymətli kağızla təsdiqlənmiş bütün hüquqların keçməsi üçün əsasdır.

- **İndossat**

- Endorsee*

Xeyrinə indossament təqdim olunmuş, yəni maliyyə, yaxud pul sənədləri ilə bağlı hüquq almış (təqdim edənin hüququ əsasında) hüquqi və ya fiziki şəxs.

- **İnflyasiya**

- Inflation*

Müəyyən müddət ərzində əmtəə və xidmətlərin keyfiyyəti yüksəlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən düşməsi, dəyərsizləşməsi. Başqa sözlə, inflyasiya pul tədavülü kanallarının əlavə (artıq) pul kütləsi ilə dolması, yaxud pul tədavülü kanallarının tələbatından artıq həcmdə pul kütləsinin dövriyyəyə buraxılması nəticəsində pulun dəyərsizləşməsi prosesidir. İnflyasiya iqtisadi tarazlığı pozduğundan və iqtisadi böhrana səbəb olduğundan dövlət bu və ya digər iqtisadi-maliyyə alətləri (tədbirləri) vasitəsilə bu prosesin qarşısını almağa çalışır ki, bu da anti-inflyasiya siyasəti ad-

lanır. İqtisadiyyatda inflyasiyanın səviyyəsini qiymət indeksi müəyyən edir. Yaranma səbəbinə görə inflyasiya iki qrupa bölünür: *tələb inflyasiyası və təklif inflyasiyası*. İqtisadiyyatda tələbin artması cəmiyyətin istehsal imkanlarını xeyli geridə qoyaraq qiymətlərin yüksəlməsinə, yəni inflyasiyaya gətirib çıxarır. Təklif inflyasiyası (xərc inflyasiyası) zamanı isə qiymətləri tələb deyil istehsal xərcləri artırır. Belə ki, məhsul vahidinin istehsal xərclərini artıran amillər həm də inflyasiyanı törədən amillər kimi çıxış edir. Eyni zamanda, ölkə iqtisadiyyatında əmək haqqı səviyyəsinin yüksəldilməsi ilə bağlı olan inflyasiya istehsal məsrəflərinin artması ilə yaranan inflyasiyanın tərkib hissəsidir. Tempinə görə inflyasiya, əsasən, 4 cür fərqləndirilir: *normal* (illik 4%-ə qədər), *sürünən* (4-20%), *yüksək* (20-200%) və *hiperinflyasiya* (200%-dən yüksək). Yaranma səbəblərindən irəli gələrək inflyasiya gözlənilən və gözlənilməz olur. Birincisi, adətən, hökumətin həyata keçirdiyi iqtisadi tədbirlərin nəticəsi kimi, ikincisi isə makro-iqtisadi səviyyədə baş verən gözlənilməz dəyişmələrin nəticəsi kimi meydana çıxır.

- **İnformasiya manipulyasiyası**  
*Spinning*

Anderrayterlər tərəfindən yüksək tələbə malik olan səhmlərin

ilkin yerləşdirilməsini seçilmiş şirkətlərə təklif olunması.

Bu kimi təklif gələcəkdə bu seçilmiş şirkətlər üçün investisiya bankı xidmətlərini göstərmək imkanını əldə etmək məqsədilə həyata keçirilir.

- **İnformasiya resursları**

*Information resources*

Müxtəlif sənədlər, sənədlər massivi, informasiya sistemlərində sənədlər və sənədlər massividir. Kitabxanalar, arxivlər, fondlar, bank məlumatları və digər informasiya sistemləri). İnformasiya resursları mülkiyyət obyektii olurlar. Onlar dövlət və qeyri-dövlət formasında ola bilərlər.

- **İnformasiya sistemi**

*Information system*

İnformasiya proseslərini reallaşdıran informasiya massivləri və informasiya texnologiyaları toplusudur.

- **İnformasiya texnologiyaları (İT)**

*Information technology (IT)*

İnformasiya yığılması, saxlanması, emalı və yayılması məqsədilə proseslər, proseduralar, rəqlamentlər texniki- aparat, riyazi və linqvistik vasitələr toplusudur.

- **İnformasiya təhlükəsizliyi**

*Information security*

Təşkilati-texniki tədbirlər kompleksli nəticəsində informasiyanın tamlığı və konfidensiallığının təmin edilməsi, informasiya sisteminin təhlükəsizliyinin göstəricisidir. Ayrı-ayrı fəaliyyət sferaları (dövlət idarəetmə sistemləri, banklar, informasiya şəbəkələri və s.) Xüsusi informasiya təhlükəsizliyi tədbirlərinin tətbiqini tələb edir.

- **İnformasiya toplusu (massivi)**

*Information collection*

Saxlanma və istifadə üçün yığılan, qeydə alınan və müvafiq qaydada sistemləşdirilən informasiya toplusu (nəşrlər, elmi və digər hesabatlar, elektron qeydlər).

- **İnfrastruktur**

*Infrastructure*

Hər hansı istehsal və xidmət prosesi üçün yardımçı xarakter daşıyan istehsal və qeyri-istehsal sahələrinin kompleksi. Başlıca istehsal infrastrukturuları nəqliyyat, enerji təchizatı, rabitə, təhsil, səhiyyə və iaşə sahələri hesab olunur. Bazar iqtisadiyyatı şəraitində bazar mexanizmlərinin normal fəaliyyətinə yardımçı olan bütün növ təsisatlar da infrastrukturun tərkib hissəsi sayılır və bazar infrastrukturunu adlanır. Əmtəə bazasının infrastrukturunu dedikdə əmtəə birjalrı, topdan və pərakəndə ticarət

şirkətləri, auksionlar və s. başa düşülür. Banklar, maliyyə-kredit institutları, fond birjalrı, valyuta birjalrı, sığorta şirkətləri, broker və diler müəssisələri, auditor şirkətləri və s. maliyyə bazarının infrastrukturunu hesab olunur. Eyni qayda ilə, əmək birjalrı, əmək bazarında vasitəçi şirkətlər və digərlər bu kimi təsisatlar əmək bazarının infrastrukturunu təşkil edirlər. Bununla yanaşı, bazar münasibətləri şəraitində dövlətin tənzimləyici siyasətini həyata keçirən vasitəçi idarələr, firmalar və digər dövlət təsisatları da bazar infrastrukturunun tərkib hissələri kimi fəaliyyət göstərirlər. Məsələn, antiinhisar və qiymət tənzimlənməsi üzrə dövlət qurumları və s.

- **İnkişaf istiqrazı**

*Development bond*

Yerli bələdiyyə orqanları tərəfindən buraxılan və müəyyən regionun inkişafı üçün nəzərdə tutulmuş istiqrazlar. Adətən belə istiqrazlar vergidən azad olurlar.

- **İnkoterms (Beynəlxalq Kommersiya Şərtləri)**

*Incoterms (International Commercial Terms)*

Beynəlxalq ticarət praktikasında müqavilə şərtlərinin və qaydalarının toplusudur. Daşıma üsuluna görə inkotermlər aşağıdakı hissələrə bölünür:

1) EXW, FCA, CPT, CIP, DAF, DDU, DDP. Bütün nəqliyyat növləri (yəni kombinləşmiş nəqliyyat).

2) FAS, FOB, CFR, CIF, DES, DEQ. Yalnız limandan limana dənizlə daşıma.

- **Innovasiya**

*Innovation*

1) Elmi-texniki tərəqqi nəticəsində yeni texnika və texnologiyanın kəşfi;

2) Biznes fəaliyyətinə yeni texnika və texnologiyanın tətbiqi əsasında iqtisadiyyata kapital qoyuluşu.

Mənfəətin artırılması, xərclərin azaldılması, riskin aşağı salınması məqsədi ilə yeni maliyyə alətlərinin yaradılması, yeni maliyyə əməliyyatlarının aparılması, yeni hesablaşma formalarının tətbiqi və s. ilə əlaqədar innovasiya maliyyə innovasiyası adlanır.

- **İnsayder əməliyyatları**

**(insayder ticarəti)**

*Insider dealings*

*(insider tradings)*

Geniş ictimaiyyətə çatdırılmayan emitent şirkətin fəaliyyəti haqqında informasiyadan istifadə edilməklə qiymətli kağızlarla qanunsuz əməliyyatlar. Bu informasiyaya malik olan şəxs insayder adlanır.

- **İnsayder informasiyası**

*Insider information*

Geniş ictimaiyyətə çatdırılmayan müəssisə və ya sahibkarın fəaliyyəti haqqında məxfi məlumat. İnsayder informasiyasına malik olan şəxslər afilə olunmuş şəxslər adlanır.

- **İnsayder krediti**

*Insider loan*

Bankın əlaqəli (afilə olunmuş) şəxsinə verilmiş kreditdir.

- **İnsayder**

*Insider*

Vəzifəsi və ya qohumluq əlaqələrinə görə şirkətin məxfi məlumatlarına daxil olmaq imkanı olan əməkdaşdır, xidməti məlumat ümumi qaydada əldə edilə bilməyən, qiymətli kağızlar bazarının iştirakçısı olan təşkilatlarda, yaxud müvafiq dövlət orqanlarında tutduğu vəzifə ilə əlaqədar olaraq əldə edilən və ya emitentlə bağlanmış müqaviləyə əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, qiymətlər və digər xüsusiyyətlər üzrə açıqlanmamalı olan və istifadə edildikdə məlumat sahibinə qiymətli kağızlarla əməliyyatların aparılmasında digər iştirakçılardan daha üstün mövqə təmin edən məlumata malik şəxsdir. Məsələn, şirkətin

idarə heyəti və yüksək vəzifəli əməkdaşları insayder sayılır. Şirkət barəsində investora məlum olmayan, ictimaiyyətə açıqlanmamış dəyərli məlumatlara malik və ya bu məlumatlara çıxışı olan şirkət işçisi olmayan vəzifəli və ya digər şəxslər də insayder sayılır.

- **İnstitusional investor**

*Institutional investor*

Müştərilərinin adından maliyyə bazarı alətlərinə böyük həcmdə investisiya edən maliyyə institutları. Məsələn, pensiya fondları, investisiya fondları.

- **İnteqrasiya**

*Integration*

Bu və ya digər səviyyədə birləşmə, yaxud ayrı-ayrılıqda elementlərin tam şəkildə birləşməsi.

Dövlətin üzərinə düşən daxili və xarici iqtisadi siyasətin bu və ya digər formada istiqamətləndirilməsi məqsədilə maliyyə münasibətləri və maliyyə alətlərinin qarşılıqlı əlaqələndirilməsi prosesi maliyyə inteqrasiyası adlanır. Məsələn, ölkənin mərkəzi bankı tərəfindən yerli kredit institutlarının fəaliyyətinin tənzimlənməsi, büdcə sisteminin təşkili və s. Maliyyə inteqrasiyası milli iqtisadiyyatın vahid mexanizm kimi formalaşmasının ən ümdə şərtlərindən biridir.

- **İnterpolyasiya**

*Interpolation*

Sıranın qiyməti məlum olan elementləri əsasında digər elementlərinin qiymətinin hesablanması üsulu. Xətti və eksponensial interpolyasiyadan daha geniş istifadə olunur.

- **İntersessiya**

*Intercession*

Bu və ya digər maliyyə-borc münasibətlərində hər hansı tərəfin borc öhdəliklərini qismən, yaxud tam öz üzərinə götürməsi.

- **İnvestisiya "barometri"**

*Investment barometer*

Qiymətli kağızlar bazarında səhmlərin, istiqrazların və digər maliyyə alətlərinin məzənnə dəyişmələrini əks etdirən göstəricilər və ya göstəricilər sistemi.

- **İnvestisiya bankı**

*Investment bank*

Uzunmüddətli borc kapitalını səfərbərliyə alan və onu qiymətli kağızlara qoyuluş formasında borc alanlara (dövlətə və şirkətlərə) verən, onların emissiyasını və yerləşməsinə, eləcə də, birjada və birjadan kənar qıymətli kağızların alqı-satqısını təşkil edən bank. Başqa sözlə, investisiya bankı, əsasən, yeni əsas fondların yaradılması sferasında uzunmüddətli kapital



qoyuluşları ilə əməliyyatlarda ixtisaslaşan maliyyə idarəsidir.

- **İnvestisiya bankiri**

*Investment banker*

İnvestisiya bank işi ilə məşğul olan şəxs.

- **İnvestisiya dərəcəsi**

*Investment grade*

Müflisləşmə riskinin aşağı olmasını əks etdirən reyting dərəcəsi.

- **İnvestisiya etmək**

*Investing*

Gələcəkdə mənfəət əldə etmək üçün qiymətli kağızlara və digər aktivlərə vəsait qoyuluşu.

- **İnvestisiya fəaliyyəti**

*Investing activities (investment operations, investment activity)*

Maddi qiymətlilərin, o cümlədən pul vəsaitinin, əmlakın, qiymətli kağızların və s.-nin mənfəət əldə etmək məqsədi ilə biznes fəaliyyəti obyektinə yönəldilməsi, yatırılması ilə bağlı iqtisadi fəaliyyət. Bilavasitə investisiya fəaliyyətini həyata keçirən şəxs investor adlanır.

- **İnvestisiya fondu**

*Investment fund*

Qiymətli kağızlarını investorlar arasında yerləşdirərək cəlb etdiyi sərbəst vəsaitləri dövlət və kor-

porativ qiymətli kağızlara investisiya edən, banklara depozit kimi yatıran, eləcə də digər investisiya istiqamətlərinə yönəldən investisiya institutu. Hüquqi təşkilati formasına görə investisiya fondu səhmdar cəmiyyət kimi fəaliyyət göstərir ki, bunlar da açıq tipli investisiya fondu və qapalı tipli investisiya fondlarına bölünür. Birincisi özünün qiymətli kağızlarını yeni investorlar arasında yerləşdirdiyi halda, ikincisi qiymətli kağız buraxılışını (emissiyasını) bir dəfə və təsbit olunmuş həcmdə həyata keçirir. Səhmin yeni alıcısı, yəni investorlar bu qiymətli kağızları yalnız bazar qiymətləri ilə ilkin sahibindən əldə edə bilər.

- **İnvestisiya formulası**

*Formula investing*

İnvestorun müəyyən bazar göstəricilərinin dəyişməsindən asılı olaraq vəsaitlərini müxtəlif investisiya maliyyə alətləri arasında yənidən bölüşdürməsinə əsaslanan investisiya strategiyası.

- **İnvestisiya institutu**

*Investment institute*

İnvestisiya münasibətləri, xüsusilə qiymətli kağızlarla bağlı vasitəçilik xidməti göstərən konsaltinq fəaliyyəti üzrə ixtisaslaşan maliyyə qurumu. Göstərdiyi xidmət növlərindən asılı olaraq investisiya şirkətləri, investisiya fondları, investisiya vasitəçiləri, investisiya

məsləhətçiləri kimi investisiya institutları mövcuddur.

- **İnvestisiya qiymətli kağızları**

*Investment securities*

Buraxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq, bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlar.

- **İnvestisiya meneceri**

*Fund manager*

Öz hesabı üçün və ya başqalarının adından investisiya fondlarına cəlb olunmuş şəxs və ya təşkilat.

- **İnvestisiya məsləhətçisi (konsultantı)**

*Investment counsel*

İnvestisiya fəaliyyəti ilə bağlı, xüsusilə qiymətli kağızlar bazarında məsləhət (konsultasiya) xidmətləri üzrə ixtisaslaşan investisiya institutu. İnvestisiya bazarı, o cümlədən qiymətli kağızlar bazarının tədqiqi ilə bağlı məhsulların satılması investisiya məsləhətçisinin fəaliyyətinin əsasını təşkil edir.

- **İnvestisiya mövqeyinin saxlanması xərcləri**

*Cost of carry*

İnvestisiya mövqeyinin alınması və saxlanmasına görə ortaya çıxan xərclər.

Bu xərclərə, istiqrazların alınmasında istifadə olunan borca görə ödənilən faiz xərcləri kimi maliyyə xərcləri ilə yanaşı, bu vəsaitin risksiz aktivə qoyulması nəticəsində əldə oluna biləcək imkan xərcləri də daxildir.

- **İnvestisiya portfeli (qiymətli kağızlar portfeli)**

*Investment portfolio (securities portfolio, holding of securities)*

Şəxs və ya müəssisənin sahib olduğu müxtəlif qiymətli kağızlar.

- **İnvestisiya sertifikatı**

*Investment certificate*

1) Bir səhmdən az olmayan gəliri təmin edən, lakin səhmdar cəmiyyətinin ümumi yığıncağında səs hüquqi verməyən qiymətli kağız. Səhmlərin bölgüsü, ona verilən hüquqların xırdalanması, yalnız dividendlərə, bölünməyən mənfəətə və ləğv edilən qalığa şamil olunan əmlak hüququnun qiymətli kağızların sahibində qalması nəticəsidir. Sertifikat səhmdən fərqli olaraq müəyyən minimum gəlirə zəmanət verir;

2) təsbit olunmuş məbləğin investisiyası kimi sığorta haqqının eyni vaxtda ödənilməsi ilə həyat sığortası polisi. Faizin ödənilməsi razılaşdırılmış dərəcə üzrə aparılır və investisiyalaşma dövrünün sonunda artımla geri qaydır.

- **İnvestisiya səviyyəli istiqraz**

*Investment grade bond*

Kredit reytingi "Moody"s" agentliyinin Baa və "Standard & Poor's" şirkətinin BBB reytingindən aşağı olmayan nisbətən daha etibarlı olan istiqrazlar.

- **İnvestisiya şirkəti**

*Investment company*

Ölkə daxilində, yaxud beynəlxalq səviyyədə investisiya fəaliyyətinin həyata keçirilməsi üzrə ixtisaslaşan maliyyə-kredit institutu. Bu şirkət özünəməxsus qiymətli kağızları investorların arasında yerləşdirərək fərdi investorların sərbəst pul vəsaitlərini cəlb edir və həmin vəsaitlərlə həm birbaşa investisiya şəklində, həm də müxtəlif müəssisələrin səhmlərinin əldə edilməsi yolu ilə kapital qoyuluşunu həyata keçirir. Bunlar açıq və qapalı tipli olurlar.

- **İnvestisiya trust fondu**

*Investment trust fund*

Qiymətli kağızların saxlayıcısı və əmanətçisi olan maliyyə-kredit müəssisəsidir. Bir qayda olaraq, xırda investorların qiymətli kağızlarının etimad əsasında birləşdirilməsi yolu ilə onların pul vəsaitlərini sərbəst etmək məqsədilə yaradılır.

İnvestisiya trust-fondu institutional investordur, yəni trustın təsisçilərinin çoxsaylı qiymətli

kağızlarını idarə edir. O, konyunktura bələd olduğuna görə qiymətli kağızlar müxtəlif şirkətlərin investisiya planlarına sərmayə qoyur. Bu cür sərmayə qoyuluşlarından yaranan gəlirlər və zərərlər tam həcmdə səhmdarların hesabına aid edilir və trust-fondun səhmlərinin bazar qiymətlərində öz əksini tapır. İnvestisiya trust-fondu ona etibar edilmiş kapitalın məhdud hissəsini (5%-dən 20%-ə qədər) səhmlər alınmasına sərf etmək hüququna malikdir.

Göstərilən əməliyyat növləri investisiya trust-fondun müstəsna fəaliyyət növləridir, onun başqa fəaliyyət növləri ilə məşğul olması qadağan edilmişdir.

Bir qayda olaraq investisiya trust-fondu kreditoru olduğu şirkətin uzunmüddətli inkişaf perspektivlərinə təsir göstərmək və onun idarə olunmasına müdaxilə etmək imkanına malik olmur. Bu cür məhdudiyətlər antitrest (antiinhisar) qanunvericilik tədbirləri qisminə aiddir.

Müasir dövrdə investisiya trust-fondu dividendlərin təkrar investisiya proqramlarında fəal iştirak edirlər. Bu halda trust fondun təsisçiləri ilə əvvəlcədən əldə edilmiş razılışmaya əsasən onun idarə heyəti kreditoru həmin trust fond olan şirkət tərəfindən ödənilən dividendlərin müqabilində əlavə səhmlər alır. Beləliklə, fondun etibar edilmiş kapitalı, yəni təsisçilərin

mülkiyyəti artır. Xırda səhm saxlayıcılarının səhmlərinin idarə edilməsi ilə məşğul olan investisiya trust-fondu, xüsusən, ABŞ-da geniş yayılmışdır. ABŞ-ın maliyyə fondları arasında investisiya və pensiya trustları mühüm yer tutur. Bu fondlar Nyu-York fond birjasının iştirakçısı olan şirkətlərin səhmlərinin təqribən 50%-ə malikdirlər.

## • **İnvestisiya**

### *Investment*

Mənfəət, və ya başqa bir formada sosial-iqtisadi səmərə əldə etmək məqsədi, pul vəsaitlərinin, qiymətli kağızların, əmlakın, intellektual mülkiyyətin, eləcə də digər maddi qiymətlilərin biznes fəaliyyətinə cəlb edilməsi, yatırılması, qoyulması. Dəyərinin həcmindən asılı olmayaraq istənilən məbləğdə pul vəsaitinin, maliyyə alətinin, yaxud digər qiymətlilərin istehsalə və ya müxtəlif biznes sahəsinə yönəldilməsi *i.* hesab olunur. İnvestisiya fəaliyyətinə başlamamışdan öncə investisiya layihəsinin qiymətləndirilməsi aparılır. İnvestisiya layihəsinin qiymətləndirilməsi maliyyə imkanlarının təhlili, investisiyanın sosial-iqtisadi effektivliyinin hesablanması, investisiya riskinin qiymətləndirilməsi, eləcə də investisiya layihəsinin digər üstünlük və çatışmazlıqlarının araşdırılmasını tələb edir. İnvestisiya prosesinin idarə edilməsi biznes fəaliyyətinə

yönəldilən maliyyə vəsaitləri, eləcə də digər maddi qiymətlilərin hərəkətini tənzimləmək, onların iqtisadi-sosial səmərəyə çevrilən amilləri düzgün inkişaf etdirməkdən ibarətdir. İnvestisiya istər makro, istərsə də mikro səviyyədə iqtisadi artımın ilkin şərtidir.

## • **İnvestor**

### *Investor*

Mənfəət əldə etmək məqsədi ilə şəxsi və ya cəlb etdiyi maddi qiymətliləri – pul vəsaitlərini, qiymətli kağızları, əmlakı, mülkiyyəti və s.-ni investisiya layihələrinə yönəldən hüquqi və ya fiziki şəxsdir. İnvestorlar investisiya qoyuluşundan mənfəət əldə etməklə yanaşı, bu və ya digər sahələrin investisiya ehtiyacını da qarşılayırlar və bununla da iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayırlar. İnvestor investisiya qoyuluşu riskini minimuma endirmək və yüksək gəlirliliyi təmin etmək maraqlarını rəhbər tutaraq qiymətli kağızlar alırlar. İnvestisiya layihələrini reallaşmasını büdcədən maliyyələşdirən dövlət, dövlətin subyektləri, peşəkar və institusional investorlar adlanan maliyyə-kredit idarələri də investor ola bilərlər. İnvestorlar, bir qayda olaraq vergi və digər güzəştlərdən istifadə edir.

Nisbətən yüksək risk dərəcəsi zamanı qiymətli kağızların yüksək

gəlirliliyinə üstünlük verən investitorlar aqressiv investitorlar adlanır.

Öz ölkəsinin hüdudlarından kənardə investisiya yatırımı həyata keçirən investitorlar xarici investitorlar adlanır. Xarici dövlət, xarici şirkət, xarici fiziki şəxs, beynəlxalq maliyyə-kredit institutu xarici investitor kimi çıxış edə bilər. Xarici investitorun investisiya fəaliyyəti kapital yatırımı həyata keçirdiyi ölkənin müvafiq qanunvericiliyi ilə tənzimlənir. Xarici investitor xarici kapitalı ölkə iqtisadiyyatına gətirməklə yerli iqtisadi potensialı artırır ki, buna görə də dövlət adətən xarici investitorların investisiya fəaliyyətinə müxtəlif səviyyələrdə stimullaşdırıcı siyasət, o cümlədən səmərəli vergi güzəştləri tətbiq edir.

Rəsmi olaraq qiymətli kağızın sahibi sayılan (qeydiyyatda alınan), lakin faktiki olaraq ondan istifadə hüququna malik olmayan, yəni həmin maliyyə alətindən bilavasitə əldə etməyən investitor nominal investitor adlanır. Məsələn, bank öz adından qiymətli kağız cəlb edir, lakin onun istifadəçisi kimi müştəri çıxış edir. Burada bank nominal investitora çevrilir.

- **İnzibatçı (administrator)**

*Administrator*

1) Məhkəmənin qərarı və ya şəxsi razılaşma əsasında digər şəxsin əmlakını idarə etmək üçün təyin olunmuş şəxs.

2) Qanunvericiliyə görə müəyyən təşkilatlarda müəyyən vəzifələri tutan şəxslər. Məsələn, rəsmi qanunvericiliyə əsasən, bankın müşahidə şurasının, audit komitəsinin və idarə heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri inzibatçı hesab olunurlar.

- **İpoteka (girov) təminatlı qiymətli kağızlar**

*Mortgage-backed security (MBS)*

Təminatı ipotekaya (girova) əsaslanan qiymətli kağızlar.

Aktivlərlə təmin edilmiş istiqrazların bir növü olub daşınmaz əmlakın maliyyələşməsində istifadə olunur.

- **İpoteka (girov)**

*Hypothecation*

Borca zəmanət kimi müəyyən aktivlərin, o cümlədən qiymətli kağızların girov qoyulması.

- **İpoteka bankı**

*Mortgage bank*

Daşınmaz əmlakın girovu kimi uzunmüddətli ssudalar verən ixtisaslaşmış bank. Əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: ssudalara görə dərəcələr borc alınan maliyyə vəziyyətindən asılıdır; borcun vaxtında qaytarılmaması

əmlakın itirilməsinə səbəb olur; ipoteka krediti, ipotekaların yenidən satışı, müxtəlif texniki xidmətlərə ixtisaslaşan qeyri-depozit institutudur; investor tərəfindən yenidən satış üçün ipoteka mənbəyidir; daşınmaz əmlakın girovu ilə təmin olunan girov kağızı buraxır.

- **İpoteka bazarı**

*Mortgage market*

Daşınmaz əmlakın girov qoyulması nəticəsində verilən ssuda kapitalı bazarının bir hissəsidir. Onlara dövlət və özəl maliyyə-kredit təşkilatları, sığorta şirkətləri, ssuda əmanət assosiasiyaları, ipoteka, kommersiya və əmanət bankları aiddir. Burada alət kimi ticarət-sənaye şirkətləri tərəfindən buraxılan ipoteka istiqrazları istifadə olunur. Bu istiqrazlar isə maliyyə-kredit institutları tərəfindən alınır.

- **İpoteka hüququ**

*Mortgage interests*

Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

- **İpoteka ilə təmin olunmuş istiqrazlar**

*Collateralized mortgage obligations (CMO)*

Dəyəri və ödənişləri ipoteka borclarının girov qoyulması hesabı-

na təmin olunan istiqraz. CMO-lar, adətən, onları formalaşdıran institutun balansında deyil, ayrıca fəaliyyət göstərir.

Bu istiqrazlar şirkətin, emitentin, müəyyən əmlakın zərərdən müdafiə üstünlüyünə malikdirlər. Şirkətin ləğvi zamanı bu cür istiqraz sahibləri başqa kreditorlar kimi girov aktivlərinə iddialı olurlar.

- **İpoteka istiqrazı**

*Mortgage bond*

İpoteka girovu qoyulmuş istiqrazlar. İpoteka örtüyü ilə (ipoteka hovuzunun girov qoyulması ilə) təmin olunan istiqraz. Defolt halında istiqraz sahibləri örtüyə sahiblik hüququna malikdir və örtükdəki əmlakın satılması yolu ilə kompensasiya edilə bilirlər.

- **İpoteka kağızı**

*Mortgage deed*

İpoteka hüququnu təsbit edən adlı qiymətli kağız.

- **İpoteka krediti**

*Mortgage credit*

Əmlakın girov qoyulması əsasında verilən kreditdir. Kredit və rənlərin mənafeyini təmin etmək məqsədilə girov qoyulmuş əmlakın, alınmış borc ödənilənə qədər, satılmasına qadağan qoyulur və bu haqda ipoteka kitabında qeydiyyat aparılır. Alınmış borc və onun faizi

vaxtında ödənilməzsə, girov qoyulmuş əmlak üzərində mülkiyyət hüququ kreditora keçir.

- **İpoteka qoyan**

*Mortgagor*

İpoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər.

- **İpoteka müqaviləsi**

*Mortgage contract*

Əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanmış əqdərdir.

- **İpoteka portfeli (hovuzu)**

*Mortgage pool*

Fərdi ipotekaların bir yerə toplanılması yolu ilə formalaşan hovuz. Adətən, ipoteka təminatlı qiymətli kağızların buraxılışı zamanı girov kimi istifadə olunur.

- **İpoteka saxlayan**

*Mortgagee*

İpoteka hüququ olan və ipoteka qoyanın digər kreditörünə nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxs, o cümlədən, ipoteka kağızının qanuni sahibidir.

- **İpoteka şəhadətnaməsi**

*Mortgage certificate*

İpoteka şəhadətnaməsi qanuni sahibinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağız.

- **İrad məktubu**

*Deficiency letter*

Qiymətli kağızlar üzrə tənzimləyici orqanın yeni buraxılış etməyə hazırlaşan emitentə təqdim etdiyi və qeydiyyatda verilmiş emissiya prospektində müəyyən boşluq, yanlışlıq və çatışmazlıqların olduğunu bildirən yazılı xəbərdarlıq məktubu.

- **ISE NATIONAL-100 indeksi**

*ISE NATIONAL-100*

İstanbul Fond Birjası tərəfindən hesablanan indeksdir. Yalnız yerli şirkətləri əhatə edir (investisiya şirkətləri istisna olmaqla) və Türkiyə iqtisadiyyatının əsas göstəricilərindən biridir.

- **İstehlakçı (istehlak) qiymət indeksi (İQİ)**

*Consumer price index (CPI)*

İstehlak mal və xidmətlərinin qiymət səviyyəsinin göstəricisi.

Müəyyən məhsul və xidmətlərdən yaradılmış sabit bazar səbətinin qiymətinin dəyişməsinə göstərir. İndeksin faiz dəyişməsi inflyasiyanın göstəricisi kimi istifadə olunur.

- **İstehsalçı qiymət indeksi**

*Producer price index (PPI)*

İstehsalçıların satdıqları mal və xidmətləri üzrə qiymətlərin dəyişməsinə göstərən indeks.

- **İstifadə (icra) etmək**

*Exercise*

Opsion alıcısının opsion hüququndan istifadə etməsi. Opsion istifadə edildikdə opsion satıcısı alıcıya qarşı olan öhdəliyini yerinə yetirmək məcburiyyətindədir.

- **İstifadə (icra) qiyməti**

*Exercise price Exercise prise/  
Strike price*

Opsion istifadə olunduqda opsion alıcısının baza aktivini ala ("Koll" opsion olduqda) və ya sata ("Put" opsion olduqda) biləcəyi qiymət.

İstifadə (icra) qiyməti opsion kontraktının hazırlanması zamanı müəyyən olunur.

- **İstiqraz emissiyası müqaviləsi**

*Bond indenture*

İstiqraz buraxılışı zamanı emittentin və investorların (alıcıların)

hüquq və öhdəliklərini, o cümlədən buraxılan istiqrazın ödəniş tarixini, vaxtından əvvəl ödənilə bilmə imkanını, faiz dərəcəsini, faiz ödənişlərinin dövrürlüyünü və digər bu kimi şərtləri əks etdirən yazılı razılaşma. Başqa sözlə, istiqraz buraxılışının bütün şərtlərini özündə əks etdirən müqavilə.

- **İstiqraz**

*Obligation (bond, loan securities)*

Borc qiymətli kağızlarının bir növü olmaqla, sahibinin müəyyən olunmuş müddətdə emittəndən həmin kağızın nominal dəyərini (əmlak ekvivalentini) və nominaldan faiz və ya diskont şəklində təsbit olunmuş gəlir əldə etmək hüququna təminat verən sənəddir (müqavilədir). Faiz ödənişlərini nəzərdə tutmayan istiqraz faizsiz istiqraz hesab olunur.

Dövlət orqanları tərəfindən büdcə kəsirini örtmək üçün və səhmdar cəmiyyətlər tərəfindən kapital toplamaq məqsədilə buraxılır. Səhmlərdən fərqli olaraq istiqrazlarda onun ödənilməsi vaxtı göstərilir. Nəzəri baxımdan istiqrazlar adi səhmlərdən daha təhlükəsizdir. Çünki onlar təsbit olunmuş ödəniş müddətinə malikdir və səhmdara hər hansı ödəniş edilməzdən əvvəl qaytarılır (ödənilir). Lakin şirkət müflis olduqda, onun istiqraz sahibləri səhmdarları qədər itkiyə məruz qala bilərlər.



- **İstiqraz-barometr**

*Bellwether bond*

Davranışı vasitəsilə istiqraz bazarını bütövlükdə istiqamətləndirmək və eyni zamanda, qiymətinə başqa istiqrazların qiymətlərinin istinad etməsi üçün nəzərdə tutulmuş dövlət istiqrazı.

- **İstiqrazların yuyulması**

*Bond washing*

Faiz gəlirini kapital artımına çevirmək üçün kupon ödənişindən sonra istiqrazın lazımi faizlə satışı və yenidən satın alınması. Bəzi investolar üçün bu vergidən yayınmağın bir yoludur.

- **İstismar xərcləri (cari xərclər)**

*Operating expenses*

Şirkətin öz biznesini normal davam etdirməsi üçün zəruri olan işgüzar əməliyyatların yerinə yetirməsi nəticəsində məruz qaldığı xərclər. Şirkətin öz rəqibləri ilə rəqabət aparma qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmədən cari əməliyyat xərclərini mümkün qədər azaldılması menecment qarşısında duran əsas vəzifələrdən biridir.

- **İstisna etməklə**

*Ex*

İstisna edilmiş, çıxılmış, deməkdir. Bunlara eks-kapitallaşma, eks-divident, eks-hüquqlar daxildir.

Eks, payların alıcısının cari kapitallaşma buraxılışını, cari dividentləri və ya cari səhmlərin emissiyalarını almamasını göstərir. Bu cum dividentin əksidir.

- **İzləyici səhm**

*Tracking stock (share)*

Dividenti şirkətin müəyyən bölməsinin (və ya törəmə müəssisəsinin) fəaliyyətinin nəticələrinə bağlanmış adi və ya imtiyazlı səhm.



- **Kağız bareli**

*Paper barrel*

Neft və ya neft məhsulları üzrə fyuçers, forvard və ya opsiyon müqaviləsidir.

- **Kambio**

*Cambio*

Borc öhdəlikli maliyyə sənədi, veksəl, istiqraz və s.

- **Kambist**

*Cambist*

Veksellərlə əməliyyat aparan hüquqi və ya fiziki şəxs. Bəzi hallarda xarici valyutalarla əməliyyat aparan şəxslərə də bu ifadə şamil edilir.

- **Kapital (investisiya) qoyuluşlarının diversifikasiyası**

*Diversification of investments*

İnvestisiyaların mümkün istiqamətlər üzrə şaxələndirilməsi. Bu zaman müəyyən bazar göstəricilərinə əsaslanaraq müxtəlif maliyyə alətləri arasında investisiyanın yenidən bölgüsü də nəzərdə tutulur.

- **Kapital bazarı**

*Capital market*

Uzunmüddətli maliyyə alətlərinin ticarətinin aparıldığı bazar sistemidir.

- **Kapital xərcləri**

*Capital expenditure*

Uzun müddətli aktivin əldə edilməsi üçün çəkilən xərclər.

- **Kapital qoyuluşu üzərində nəzarət barədə qanunvericilik**

*Blue sky laws*

İnvestorları dələduz və ya prinsipsiz sövdələşmələrə cəlb olunmaqdan qorumaq məqsədi ilə qiymətli kağızların satışını və qarşılıqlı fondların fəaliyyətini tənzimləyən qanunvericilik aktları və qaydalar toplusu.

- **Kapital zərəri**

*Capital loss*

Qiymətli kağızların və ya ümumilikdə aktivlərin ilkin xərcindən aşağı qiymətə satılması və ya ötürülməsi nəticəsində yaranan zərər.

Kapital artımından yaranan zərərlər aktivlər satılmayana qədər tanınmır.

- **Kapital**

*Capital*

1) gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin is-

tehsalı üçün insanların yaratdığı resurslar;

2) istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə;

3) izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir;

4) investurun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı;

5) fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu;

6) əsas istehsal amilindən biri (əmək, torpaq, sahibkarlıq qabiliyyəti və kapital). Burada kapital anlayışı özündə maşın və avadanlıqları, istehsal binasını, eləcə də, pul və maliyyə aktivləri şəklində olan, istehsala qoyulmaqla onun bir amilinə çevrilən vəsaitlər nəzərdə tutur.

- **Kapitalın adekvatlıq əmsalları**  
*Capital adequacy ratios*

Birinci dərəcəli kapitalın və məcmu kapitalın ayrılıqda risk dərəcəsi üzrə ölçülmüş aktivlərə olan nisbəti.

- **Kapitalın adekvatlığı**  
**(kapitalın kafilik norması)**  
*Capital adequacy*

Maliyyə təşkilatları üçün müvafiq Nəzarət orqanı tərəfindən təsdiq edilən normativ. Maliyyə təşkilatının xüsusi vəsaitlərinin (kapitalının) kontragentlərin ris-

ki nəzərə alınmaqla təshih edilmiş aktivlərin ümumi məbləğinə nisbətinin yolverilən həddi kimi müəyyən edilir.

- **Kapitalın artımından gəlirlər**  
*Capital gain*

Qiyətli kağızların və ya ümumilikdə aktivlərin ilkin xərcindən yuxarı qiymətə satılması və ya ötürülməsi nəticəsində yaranan mənfəət.

Kapital artımından yaranan gəlirlər aktivlər satılmayana qədər tanınır.

- **Kapitalın hibrid elementləri**  
*Hybrid elements of capital*

Səhmlərin və borc öhdəliklərinin xüsusiyyətlərini özündə birləşdirən maliyyə alətləri, o cümlədən qeyri—kumulyativ müddətsiz imtiyazlı səhmlər, kumulyativ müddətsiz imtiyazlı səhmlər, subordinasiya borc öhdəlikləri və ya oxşar digər qiymətli kağızlar.

- **Kapitalın orta çəkili dəyəri**  
*Weighted average cost of capital (WACC)*

Şirkətin kapital cəlb etməsi üçün buraxacağı qiymətli kağızların sahiblərinə ödəməli olduğu orta çəkili faiz dərəcəsi.

- **Kapitallaşma**  
*Capitalization*

1) izafi dəyərin, mənfəətin, gəlirin kapitala çevrilməsi, onun genişlənməsi üçün istifadə edilməsidir;

2) orta borc faizi kimi sahibkarlıq fəaliyyətindən gələn gəlir nəzərə alınmaqla müəssisənin dəyərinin qiymətləndirilməsi metodudur;

3) xalis cari dəyərə gələcək xalis mənfəətin əlavə edilməsi yolu ilə iqtisadi dəyərin qiymətləndirilməsidir.

4) Şirkətin ümumi səhm kapitalının bazar dəyəridir. Səhmin bazar qiymətinin səhmlərin ümumi sayına hasili formasında hesablanır.

- **Kastodian**

*Custodian*

Qiymətli kağızların cavabdehlik əsasında saxlanması və qorunması xidmətini göstərən hüquqi şəxs. Adətən, kastodian funksiyasını banklar, bəzi hallarda isə broker şirkətləri daşıyır.

- **Kerb**

*Kerb*

Birja bağlandıqdan, alqı-satqı sessiyaları qurtardıqdan sonra aparılan ticarət əməliyyatları.

- **Kəmiyyət təhlili**

*Quantitative analysis*

Maliyyə bazarlarında dəyişikliklərin mürəkkəb riyazi və statistik modellərdən istifadə edərək araşdırılması üçün maliyyə təhlili metodologiyası.

- **Kənar satışı**

*Selling away*

Broker şirkətinin işçisi tərəfindən müştərilərə öz şirkətlərində olmayan fond bazarı məhsullarının alınması üzrə məsləhətin verilməsidir. Bu cür praktika ağılsız və etik normalarına uyğun gəlməyən hərəkət kimi qiymətləndirilir.

- **Kənarlaşma**

*Deviation*

Statistik ölçü aləti olmaqla hər hansı bir təsadüfi kəmiyyətin müəyyən bir qiymətinin həmin kəmiyyətin orta qiyməti kimi təsbit olunmuş qiymətdən nə qədər kənarlaşmasını göstərir. Maliyyə bazarlarının təhlillərində daha çox standart kənarlaşmadan istifadə olunur. Standart kənarlaşma təsadüfi kəmiyyətin orta qiymətindən ortalama kənarlaşmasını səciyyələndirir və dispersiyadan kvadrat kök almaqla hesablanır. Dispersiyadan fərqli olaraq, təsadüfi kəmiyyətlə eyni tərtibli ölçüyə malik olur. Standart kənarlaşmadan təsadüfi gəlir gətirən investisiyaların riskliliyinin (standart kənarlaşmanın qiyməti nə qədər böyük olarsa, investisiyaların riskliliyinin də bir o qədər böyük olduğunu söyləmək olar) və maliyyə alətlərinin məzənnələrinin volatilliyinin qiymətləndirilməsində geniş istifadə olunur.

- **“Kəpənək” spreadi**

*Butterfly spread*

İstifadə müddəti və istifadə qiyməti eyni olan “Koll” və “Put” opsiyonlarının satışı (“At The Money Straddle” şərti) və istifadə müddəti eyni, lakin istifadə qiyməti müxtəlif olan (“Koll” opsiyonunun istifadə qiymətinin “Put” opsiyonunun istifadə qiymətindən yüksək olması nəzərdə tutulmaqla) “Koll” və “Put” opsiyonlarının alışı (“Out Of The Money Strangle” şərtilə) proseslərinin eyni vaxtda aparılmasını əhatə edən opsiyon strategiyasının tətbiqi zamanı yaranan spread. Opsiyonun əsaslandığı aktivlərin bazar dəyəri sabit qaldıqda potensial gəlir əldə etmək mümkündür və aktivlərin dəyərində ciddi dəyişiklik olduqda isə risklər minimum səviyyədə olur.

- **Kəsmə**

*Haircut*

Qiymətli kağızlar üzrə REPO sazişində brokerin öz xidmət haqqını almaq üçün saxladığı əlavə vəsait.

- **Kiçik kapitallaşma**

*Small cap*

Müəyyən bazarda kapitallaşma səviyyəsi nisbətən kiçik olan şirkət və ya belə şirkətin səhmləri.

- **Kiçik metallar**

*Minor metals*

Kobalt, tantal, volfram, antimoni, civə və molibden kimi metallar.

- **“Kiu” planı**

*Keogh plan*

Özlərinin gələcək pensiya təminatı üçün kiçik firmalar və fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaradılan pensiya planı.

- **Klassik fond birjası**

*Classical stock exchange*

Treyderlər arasında şifahi təlimatların mübadiləsi vasitəsilə ticarət aparılan birja. Ən iri klassik fond birjası – Nyu-York Fond birjasıdır. Bu cür birjalar dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərir.

- **Klassik qiymətli kağızlar**

*Classic equity securities*

Səhmdar cəmiyyətlər və dövlət tərəfindən buraxılan istiqrazlar və səhmlər.

- **Klauzula**

*Clausula*

Hər hansı müqavilədə (xüsusilə, beynəlxalq müqavilələrdə və mövcud şəraitin dəyişməsi ehtimalı böyük olan hallarla bağlı müqavilələrdə, məsələn, sığorta müqaviləsində) edilən müəyyən qeyd-şərt

lər və düzəlişlər. Bu qeyd-şərtlərə, əsasən, müqavilənin bağlandığı andakı vəziyyətin dəyişməməsi halında müqavilənin qüvvədə olması şərti, müəyyən hallar baş verdikdə müqavilə öhdəliklərindən azad olma şərtləri və bu kimi digər şərtlər aiddir.

- **Kliring**

*Clearing*

Öhdəliklərin qarşılıqlı əvəz edilməsi, ləğv edilməsi əsasında aparılan nağdsız hesablaşma sistemi. Bu zaman əmtəə və xidmətləri, qiymətli kağızları və s. aktivləri alan tərəf həmin məbləğ müqabilində satıcı tərəfin ona qarşı olan öhdəliyini ləğv edir.

Beynəlxalq ticarət və ya maliyyə-kredit münasibətlərində dəyərin öhdəliklərin ləğvi ilə əvəz edilməsi, yaxud öhdəliklərin qarşılıqlı əvəz edilməsi əsasında hökumətlərarası razılaşmaya valyuta kliringi deyilir.

- **Kliring bankı**

*Clearing bank*

Fəaliyyəti öhdəliklərin qarşılıqlı əvəz edilməsi üzrə aparılan hesablaşma sistemi əsasında formalaşan kommersiya bankı. Kliring bankı alıcı ilə satıcı arasında kliring münasibətləri üzrə hesablaşma xidməti həyata keçirir.

- **Kliring evi**

*Clearing house*

Fyuçers və ya fond bazarlarında bağlanmış müqavilələrə əsa-

lında maliyyə əməliyyatları üzrə qarşılıqlı əvəzləmə və hesablaşma xidmətlərini göstərən və bu müqavilələrin icrasına nəzarət edən maliyyə institutu. Kliring evi birjanın bir qurumu kimi və ya müstəqil təşkilat kimi fəaliyyət göstərə bilər.

Kliring evi inzibati mərkəz kimi çıxış etməklə alıcı və satıcılar arasında müqavilə üzrə öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə kömək etməklə onların işini asanlaşdırır və risklərini azaltmış olur.

- **Kliring fəaliyyəti**

*Clearing activity*

Kliring fəaliyyəti qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir.

- **Kliring sistemi**

*Clearing system*

Qiymətli kağızların alqı-satqısı üzrə hesablaşmaların aparılması, onlara sahiblik hüququnun ötürülməsi, onların saxlanması, çeklər üzrə hesablaşmalar kimi əməliyyatların həyata keçirilməsi məqsədilə bir qrup maliyyə təşkilatları tərəfindən yaradılan sistem.

- **Kollektiv iddia**

*Class action suit*

Eyni tələb ilə çıxış edən bir qrupun adından bir və ya daha çox şəxs tərəfindən qaldırılan iddia. Məsələn, müəyyən məsələ ilə əlaqədar olaraq səhmdarların adından şirkətə qarşı irəli sürülən iddia.

- **Komissiya brokeri**

*Commission broker*

Qiyəmətli kağızların və ya əmtəələrin satışı üçün əhalinin sifarişlərini yerinə yetirən agent.

- **Komissiya müqaviləsi**

*Contract of commission*

Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə müəyyən haqq müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.

- **Komissiya**

*Commission*

Komissiya - vasitəçiliyə, agent əməliyyatlarına və s. xidmətlərə görə razılaşma məbləği ilə birgə alınan ödənişdir

Brokerlərin göstərdikləri xidmət müqabilində aldıkları məbləğ.

- **Komissiyasız fond**

*No-load (no-load fund)*

Səhmlərin komissiyasız və əlavə satış xərci olmadan satıldığı qarşılıqlı fond. Bunun səbəbi səhmlərin ikinci tərəfə keçmədən birbaşa olaraq investisiya şirkəti tərəfindən satılmasıdır. Bu səhmin alışı zamanı, onun satışı zamanı və ya "level load" kimi investorun səhmi saxladığı müddətdən asılı olaraq komissiyaların tutulduğu "load fund" un tərsidir.

- **Kommersiya sənədi (vərəqəsi)**

*Commercial paper*

Korporasiya tərəfindən debitor borcların, mal-materialların və qısa müddətli öhdəliklərin maliyyələşdirilməsi məqsədi ilə buraxılan təminatlı qısa müddətli borc aləti.

- **Konqlomerat**

*Conglomerate*

Konqlomerat (biznesin bir biri ilə əlaqəsi olmayan müxtəlif sahələrində fəaliyyət göstərən müxtəlif şirkətlərə nəzarət edir (tənzimləyir)).

- **Konsali**

*Consaly*

Böyük Britaniyada dövlət uzunmüddətli istiqrazların növlərindən birinin qısaldılmış adı.

- **Konsorsium**

*Consortium*

Bu və ya digər sahədə ortaq maraqların birgə təmin edilməsi məqsədilə iqtisadi subyektlərin müvəqqəti rəsmi ittifaqı. Konsorsium ittifaq üzvlərinin arasında qarşılıqlı razılaşmalarla rəsmiləşdirilir və hər bir üzv qəbul olunan fəaliyyət prinsiplərinə tabe olmalıdır.

Bank konsorsiumu – iri miqyaslı kredit, investisiya, zəmanət, yaxud digər bank əməliyyatlarının (adətən beynəlxalq maliyyə bazarlarında) həyata keçirilməsi məqsədilə bankların müvəqqəti birləşməsi, birgə fəaliyyəti. Çox zaman bank konsorsiumlarına konsorsiumun lideri kimi çıxış edən bir bank başçılıq edir.

Maliyyə konsorsiumu – iri miqyaslı maliyyə əməliyyatlarının aparılması məqsədilə maliyyə institutlarının (banklar, investisiya institutları və s.) müvəqqəti birgə fəaliyyəti.

- **Kontanqo**

*Contango*

1) Qiymətli kağızlar bazarında satın alınmış səhmlərin dəyərinin ödənişinin növbəti hesablaşma dövrünə qədər təxirə salınması imkanı;

2) Qiymətli kağızlar bazarında iştirakçı subyektlərin mükafatlandırılması.

- **Konto**

*Conto*

Bank hesabı.

- **Kontragent (tərəf-müqabil)**

*Counterpart (counteragent, cosignatory)*

Müqavilə şərtlərinə görə üzərinə bilavasitə müəyyən öhdəliklər götürən hüquqi və ya fiziki şəxs.

- **Kontrakt ayı**

*Contract month*

Fyuçers müqaviləsinin müddətinin sona yetmə və ya fyuçers müqaviləsi üzrə aktivin çatdırılma ayı.

- **Konvergeniya**

*Convergence*

Baza aktivini üzrə fyuçers qiymətinin nağd qiymətə yaxınlaşması. Fyuçers kontraktının son günündə baza aktivinin fyuçers qiyməti ilə nağd qiyməti təqribən bərabərləşir.

- **Konversiya**

*Conversion*

İqtisadi münasibətlərdə hər hansı razılaşma üzrə şərtlərin dəyişdirilməsi. Bu üsuldən maliyyə sahəsində də istifadə olunur:

1) Dövlət borcu münasibətləri zamanı kredit şərtlərinin, o cümlədən borc faizinin və ya borc müddətinin dəyişdirilməsi. Borc faizlərinin dəyişdirilməsi möhkəmləndirmə,



faizlərin dəyişdirilməsi isə əvəz etmə adlanır;

2) Səhmdar cəmiyyət tərəfindən tədavülə buraxılan istiqraz vərəqlərinin müəyyən olunmuş dəyər nisbəti əsasında həmin müəssisənin səhmləri ilə dəyişdirilməsi, əvəzləşdirilməsi;

3) İmtiyazlı səhmlərin adi səhmlərlə əvəzləşdirilməsi;

4) Eyni bazar dəyərinə malik iki müxtəlif müəssisələrin səhmlərinin dəyişdirilməsi;

5) Satıcı opsiyonunun alıcı opsiyona çevrilməsi;

6) Cari valyuta məzənnəsi ilə bir valyutanın digəri ilə mübadilə edilməsi.

- **Konvertasiya (konversiya) əmsalı**

*Conversion ratio*  
(*conversion rate*)

Bir imtiyazlı səhmə və ya istiqraza konvertə olunan adi səhmlərin sayı.

- **Korner**  
*Korner*

Bazar iştirakçısı tərəfindən bazarda mövcud vəziyyətə nəzarət etmək, lazımı şəraitdə qiymət səviyyəsini öz maraqlarına uyğun səviyyədə qaldırmaq, bununla da mənfəət əldə etmək məqsədilə təklif olunan bütün müvafiq malları, aktivlərin alınması cəhdi. Bu ifadə daha çox qiymətli kağızlar bazasına aid olunur. Bu halda qiymətli

kağızlar bazarında maliyyə aktivi almaq istəyən şəxslər, adətən forvard kontraktları bağlamış və onları yerinə yetirmək üçün müəyyən sayda qiymətli kağız almalı olan fond iştirakçıları daha yüksək qiymət ödəməyə məcbur olurlar. Bu vəziyyət adətən fond bazarında inhisarçılıq kimi də adlanır.

- **Korporasiya**  
*Corporation*

Payçılıq prinsipi əsasında fəaliyyət göstərən hüquqi şəxs statusuna malik sahibkarlıq fəaliyyəti üzrə təşkilat forması. Korporasiya həm dövlət, həm də özəl mülkiyyətə malik ola bilər.

Maliyyə bazarında vasitəçilik fəaliyyəti ilə məşğul olan, yaxud başlıca fəaliyyəti maliyyə münasibətlərindən ibarət olan müəssisə, təşkilat maliyyə korporasiya adlanır.

Beynəlxalq səviyyədə korporasiyaya misal kimi Beynəlxalq Maliyyə Korporasiyasını (BMK) göstərmək olar. BMK üzv ölkələrin sənaye sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq, eləcə də həmin ölkələrdə özəl sektoru möhkəmləndirmək və genişləndirmək məqsədilə 1956-cı ildə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı kimi yaradılan beynəlxalq maliyyə-kredit institutudur. BYİB-in əsas fəaliyyətindən fərqli olaraq, BMK üzv ölkələrə

yönəltdiyi kreditlər üçün hökumət zamanəti tələb etmir, beləcə bütün kredit riskini öz üzərinə götürür. BMK-nın BYİB-dən daha bir fərqi ondadır ki, bu maliyyə qurumunun kreditləşdirdiyi sahələr içərisində sənaye əsas yer tutur. Bu maliyyə institutu tərəfindən təqdim olunan kreditlərin orta müddəti 7-8 il, maksimal müddəti isə 15 ildir. Hazırda 170-dən çox ölkə bu qurumun üzvlüyünə daxildir. BMK BYİB ilə vahid rəhbərlik altında birləşməmişdir.

- **Korporativ səhmlər**

*Corporate stocks*

1) Şirkətlər tərəfindən buraxılan səhmlər.

2) Kommunal xidmətlərdən istifadə hüququna dair şəhadətnamə (istiqrazlar). Kommunal xidmətlərə görə gələcək ödənişlərin əvvəlcədən yığılması məqsədilə müvafiq təşkilatlar tərəfindən buraxılır.

- **Kotirovka olunan valyuta**

*Quoted currency*

Foreksdə valyuta cütlüyündə kotirovka olunan ikinci valyuta. Birbaşa kotirovkada kotirovka olunan valyuta xarici valyutadır. Dolaşığı kotirovkada isə kotirovka olunan valyuta daxili valyutadır.

Həmçinin "ikinci dərəcəli valyuta" və ya "əks valyuta" kimi də tanınır.

- **Kotirovka**

*Quotation (quota)*

Birjada faktiki vəziyyətdən asılı olaraq, qanunvericilik normaları daxilində məhsul, xidmət, qiymətli kağızlar və valyutaların qiymətlərinin/məzənnələrinin müəyyən edilməsi. Məsələn, səhmin bazar qiymətinin müəyyən edilməsi üçün fond birjasında satıcı və alıcıların qiymət təkliflərinin qarşılaşdırılması səhmin kotirovkası adlanır.

- **Kotirovkada olan səhm**

*Listed stock*

Fond birjalarında listingindən keçərək birjada ticarət edilən səhm.

Şirkətlər adətən səhmlərinin yüksək likvidliyini təmin etmək üçün əsas birjalarda listingdən keçməyə çalışırlar. Listing qaydalarına əməl etməyən şirkətlərin səhmləri listingdən çıxarılır.

- **Kotirovkaya əsaslanan**

*Quote driven*

Alış və satış həcmələrinin və onlara uyğun maksimum qiymət hədlərinin təklif olunması əsasında qeydiyyatdan keçmiş market meykərlər və iri dilerlər tərəfindən qiymətlərin müəyyən olunduğu bazar. Başqa sözlə, belə bazarda qiymətlər qeydiyyatdan keçmiş market meykərlər və iri dilerlərin təşkil etdiyi kotirovka əsasında müəyyən olunur.

- **Köçürmə (transfer) agenti**

*Transfer agent*

1) Emitentin tapşırığı ilə onun qiymətli kağızlarının qeydiyyatının aparılması, qiymətli kağızların sertifikatlarının buraxılması və ödənilməsi, itmiş və məhv olmuş sertifikatlarla əlaqədar problemlərin tənzimlənməsi və qiymətli kağızlara mülkiyyət hüququnun keçməsi ilə əlaqədar digər işləri yerinə yetirən bank və ya digər şəxs;

2) Şirkət və ya qarşılıqlı-ümumi fond tərəfindən onun qiymətli kağızlarının və onların sahiblərinin qeydiyyatının aparılması məqsəd ilə işə götürülmüş şəxs.

- **Köhnə buraxılış**

*Off-the-run issue*

Periodik emissiya olunan qiymətli kağızın (əsasən, istiqraz) keçmiş (ən son buraxılış olmayan) seriyası. Adətən, likvidliyi daha aşağı olduğu üçün son buraxılmış seriyaya nəzərən diskontla satılır.

- **Köhnəlmə (qiymətdən düşmə, dəyər itirmə)**

*Depreciation*

1) Zaman keçdikcə və istifadə olunduqca aktivlərin fiziki və ya mənəvi köhnəlməsi və bunun nəticəsində dəyərini itirməsi (bax: amortizasiya);

2) Açıq bazarda tələb və təklif arasında yaranan nisbətə təsiri nə-

ticəsində valyutanın, əmtənin, maliyyə alətlərinin və digər qiymətli lərin dəyərini itirməsi.

- **Köməkçi menecer**

*Co-manager*

Qiymətli kağızların bazara təklif olunması zamanı anderraytin qəda iş-tirak edən anderrayter şirkətlərdən biri aparıcı, digərləri isə köməkçi menecer olur.

- **Köpürdölmüş (fırıldaqçı) müəssisə (“sabun köpüyü”), qondarma müəssisə)**

*Bubble*

1) Uğursuz, baş tutmamış maliyyə əməliyyatı;

2) Müflis olmuş müəssisə;

3) Maliyyə fırıldaqları aparmaq məqsədi ilə yaradılan qondarma müəssisə.

- **Kredit (borc) marjası**

*Lending margin*

Banka cəlb olunmuş vəsaitlərin dəyəri və verilmiş kreditlərdən daxil olan gəlirlər arasındakı fərq.

- **Kredit dayağı**

*Leverage*

İnvestisiyanın gəlirliyini artırmaq məqsədilə borcdan istifadə olunması. Leverage adi maliyyə borcundan başqa törəmə qiymətli kağızlar, qiymətli kağızların marja ilə ticarəti və başqa formalarda ola

bilər. Leverage gəlirliyi artırmaqla yanaşı, investisiyanın riskini də artırır.

- **Kredit derivativləri**

*Credit derivatives*

Bir və ya bir neçə kredit müqaviləsi üzrə kreditlərin riskdən müdafiəsi məqsədilə istifadə olunan törəmə maliyyə aləti. Bu alət debitorun kredit riskini ümumi bazar riskindən ayırmaq üçün yaradılmışdır. İstiqrazın alıcısı istiqrazın debitor defoltu riskini qarşılamaq üçün kredit derivativini alır. Kredit derivativinin satıcısı defolta qarşı effektiv sığorta siyasətini həyata keçirir. Kredit derivativləri xəzinə istiqrazının gəlirlilik fərqlərini qəfil genişlənməsinə, qiymət diskontunun dərinləşməsinə, iflasa, müflisləşməyə və defolta qarşı mühafizəni təmin edə bilər.

- **Kredit dəyəri**

*Loan value*

Borc verənin borc alana vermək istədiyi maksimum kredit məbləği.

- **Kredit ittifaqı**

*Credit union*

Kredit ittifaqı mənafe ümumiyyəti əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit

təşkilatı. Kredit ittifaqında toplanan pul vəsaitləri üzvlərinin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün qısa və uzun müddətli kreditlər verilməsinə sərf olunur. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.

- **Kredit qıtlığı (sıxıntısı)**

*Credit squeeze (crunch)*

Pul təchizatının tələblə ayaqlaşmaması faizlərin qalxmasına və borclanmanın kəskinləşməsinə gətirib çıxarır ki, bu da kreditin məhdudlaşdırılmasının baş verməsinə səbəb olur.

- **Kredit nəzarəti**

*Credit watch*

Kredit reytingi agentliyi tərəfindən elanlarda istifadə olunan bu termin onu göstərir ki, agentlik adı çəkilən borc götürənin müəyyən məsələlərlə əlaqədar olaraq (məsələn, həmin borc götürən üçün arzuolunmaz hadisənin baş verməsi) kredit reytingini artırmaq və ya azaltmaq istiqamətində yenidən nəzərdən keçirməyə başlamışdır.

- **Kredit reytingi**

*Credit rating*

Borclunun (fərd, şirkət və ya dövlət) borcunu geri ödəmə qabiliyyətini ölçən mexanizm. Daha

yüksək reytingə malik şirkətlər daha ucuz borcalma qabiliyyətinə malikdirlər. Şirkət və dövlətlərə kredit reytingi verən əsas şirkətlər Moody's, Standart&Poors və Fitch Ratings şirkətləridir.

- **Kredit riski**

*Credit risk*

Borclunun borc müqabilində ödəniş edə bilməməsi və ya likvidasiya riski. Kredit riski borc alan şəxsin ümumi ödəmə qabiliyyəti əsasında hesablanır. Kredit riski artdıqca investitorların borc müqabilində tələb etdikləri gəlir faizi də artır.

- **Kredit zərəri ehtiyatı**

*Loan loss provisions*

Borc götürənlər tərəfindən kreditin ödəmə bilinməməsi nəticəsində yarana biləcək zərərin qarşısını almaq məqsədi ilə xüsusi ehtiyat hesabında saxlanan vəsait. Vəsaitin ölçüsü verilmiş kreditlərin həcmindən asılıdır və özündə kredit portfelindən müəyyən faiz saxlayır. Ehtiyat vəsaiti kredit zərərinə bağlamaq üzrə faktiki bank təcrübəsi, potensial kredit zərəri üzrə rəhbərliyin gözləntiləri və həmçinin gözlənilən iqtisadi şərtlər kimi faktorlar əsasında cari gəlirlərdən tutulmalar hesabına formalaşır.

- **Kredit**

*Credit*

Pul və ya natural formada verilən borc. Pulun meydana gəlməsindən

sonra kredit münasibətlərinin yaranması iqtisadi münasibətlər sisteminin daha da inkişafına səbəb olmuşdur. Bəşəriyyətin bütün dövrlərində maliyyə resursları iqtisadi subyektlər arasında qeyri-bərabər bölünmüşdür. Belə ki, bir qisim insanların, müəssisələrin və ya dövlətin sərəncamında sərbəst vəsait toplanır, digər subyektlər isə bu vəsaitlərin qıtlığı ilə qarşılaşır. Kredit münasibətləri bu iki qütb arasında körpü rolunu oynayaraq, sərbəst pul vəsaitlərinin, eləcə mal və xidmətlərin bölgüsünü həyata keçirir. Kredit münasibətlərində yaranan bu bölgü kreditin əsas prinsiplərinə uyğun olaraq müvəqqəti xarakter daşıyır. Kredit adətən qaytarmaqlıq, müddətlilik, təminatlılıq və ödənilmə şərti ilə verilir. Lakin, həmin şərtlərin hər hansı biri təmin edilmədiyi halda da kredit münasibətləri yarana bilər. Məs, faizsiz kreditdə ödənilmə, girovsuz kreditdə təminatlılıq, davamlı (əbədi) kreditdə müddətlilik şərti mövcud olmur. Sərbəst resurslara malik kreditorlar onların borc alanlara müvəqqəti verilməsi vasitəsilə əlavə pul vəsaitini əldə etməyə nail olurlar. Kreditdən ən iri müəssisə və birliklər ilə yanaşı, xırda istehsalçılar və tacirlər; dövlət və hökumət ilə yanaşı, müxtəlif vətəndaşlar da geniş istifadə edirlər. Müddətinə görə kreditlər 3 qrupa bölünür: qısamüddətli (1 ilə qədər); ortamüddətli (1 ildən 5 ilə qədər);

uzunmüddətli (5 ildən yuxarı). Kredit münasibətləri müxtəlif əlamətlərinə görə təsnifləşdirilir və bunun əsasında kredit aşağıdakı növləri fərqləndirilir: dövlət krediti, bank krediti, vətəndaş krediti, beynəlxalq kredit, portfel krediti, kommersiya krediti, vergi krediti, ipoteka krediti və s.

Bundan əlavə, mühasibat uçotu hesabının sağ tərəfi də kredit termini ilə ifadə olunur.

- **Kreditin ümumi dəyəri**

*Total amount of credit*

Kreditin “qeyd olunmuş dəyər”i ilə bu kredit üzrə bütün hesablanıb alınmamış faizlər, komissiyon haqları və digər ödənişlər daxil olmaqla ödənilməmiş məbləğlərin cəmidir.

- **Krek-spred (“neft-neft məhsulları” spreadi)**

*Crack spread*

Əmtəə bazarında xam neft fyuçersləri ilə, neft məhsulları fyuçerslərinin (benzin və s.) qiymətləri arasında fərq.

Neft məhsulları emal edən şirkətlər hedcinq üçün istifadə edirlər.

- **Kross-listinq (ikitarəfli listinq)**

*Cross-listing (dual listing)*

Şirkətin qiymətli kağızlarının iki və ya daha çox birjada listinqdə olması. Bu kimi hal müvafiq qiymətli kağızların likvidliyini artırmaqla yanaşı, investor-

lara qiymətli kağızlarla ticarəti bir neçə məkanda, o cümlədən xarici ölkələrdə də həyata keçirmək üçün əlavə imkanlar yaradır. Nəzərə alınmalıdır ki, digər ölkələrin birjalarında listinqində olmaq üçün şirkət həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulmuş və müvafiq birjalar tərəfindən qoyulmuş tələblərə cavab verməlidir.

- **Kumulyativ (toplanan) illik artım tempi**

*Compound annual growth rate (CAGR)*

Müəyyən vaxt ərzində investisiyanın dəyərinin və ya gəlirin həcmnin orta illik artım sürətini xarakterizə edən göstərici.

- **Kumulyativ imtiyazlı səhmlər**

*Cumulative preference shares (Cumulative preferred stocks)*

Emissiya şərtlərinə görə, vəsait çatışmazlığı halında dividendləri toplanan və sonrakı dövrlərdə qeyri-kumulyativ müddətsiz imtiyazlı və adi səhmlərin dividendləri ödənilməzdən əvvəl ödənilən, habelə emitentə dividendlərin ödənilməsi vaxtının müəyyən müddətə təxirə salma hüququ verən imtiyazlı səhmlər.

- **Kumulyativ səsvermə**

*Cumulative voting*

Şirkətin direktorlarının seçilməsində istifadə olunan səsvermə

metodlardan biri olub hər bir səhmdarın hər səhmə görə seçiləcək direktorların sayı qədər səsi olduğunu göstərir. Məsələn, 3 direktorun seçiləcəyi halda, 100 səhmi olan səhmdar 300 səsə malik olur. Bu səhmdarlara imkan verir ki, bütün səslərini bir şəxsə versinlər.

- **Kumulyativ**

*Cumulative*

İmtiyazlı səhmlərə və istiqrazlara görə keçmiş dövrlər üzrə hesablanmış, lakin ödənilməmiş dividend və faiz məbləğlərinin toplanması.

- **Kupon**

*Coupon*

İstiqraz üzrə ödənilən faiz. İstiqrazın nominalının faizi formasında ifadə olunur.

Məsələn, nominal dəyəri 1000 manat, illik kupon faizi 5% olan istiqraz ildə 50 manat gəlir gətirir.

- **Kupon gəliri**

*Coupon yield*

İstiqrazlarda və digər borc alətlərində illik faiz məbləğinin qiymətli kağızın nominal dəyərinə nisbətidir.

- **Kuponların ayrılması**

*Coupon stripping*

İstiqrazların əsas məbləğlərindən kuponlarının ayrılması yolu ilə onların kuponsuz istiqraza çevrilməsi

və həmin istiqrazların və onların kuponlarının müstəqil qiymətli kağızlar kimi ayrılıqda satılması.

- **Kuponlu istiqraz**

*Coupon bond*

Kupon ödəyən borc qiymətli kağızları (istiqraz). Kuponlar adətən ildə bir və ya iki dəfə ödənilir. İstiqrazın kupon ödəmələri onun nominal dəyərindən hesablanır.

Məsələn, nominal dəyəri 1000 manat, illik kupon faizi 5% olan istiqrazın illik kupon ödəməsi 50 manatdır.

- **Küçə adı**

*Street name*

Bu termin investörün sahibi olduğu qiymətli kağızlarının onun öz adına deyil, broker firması, bank və ya bu kimi digər nominal saxlayıcının (sahibin) adına qeydiyyat alındığı halı göstərir.

- **Küçə ticarəti (qara bazar, qeyri-rəsmi birja)**

*Kerb market*

Rəsmi birjalardan kənar ticarət əməliyyatlarının aparıldığı yer.

- **Kvantos**

*Quanto*

Forvard valyuta müqaviləsi üzrə opsiyonun bir növü. Bu zaman müqavilənin məbləği məzənnənin dəyişməsindən asılı olaraq dəyişir

və opsiyon mükafatı isə forvard məzənnəsinə daxil olur.

- **Kvazi pul**

*Quasi-money (near money)*

Qanuni ödəniş vasitəsi kimi istifadə oluna bilinməyən, yalnız maliyyə öhdəliklərinin icrası üçün istifadə oluna bilən yüksək likvidli maliyyə aktivləri. Kvazi pulun təyin edilməsi üzrə müxtəlif metodologiyalar mövcuddur. Əksər beynəlxalq maliyyə institutlarının metodologiyalarına görə bankın müddətli və yığım hesabları, eləcə də daha likvid xarakterə malik maliyyə alətləri kvazi pul hesab olunur. Kvazi pul ölkədə tədaviyə ehtiyac olan pul kütləsinin əsas hissəsini təşkil edir.

- **Konosament**

*Bill of lading*

*(letter of consignment)*

Sahibinə yüklənmiş mallar üzərində mülkiyyət hüququ verən qiymətli kağız. Dəniz nəqliyyatı üzrə yükdaşımalarda konosament gəmi kapitanı, onun köməkçisi və ya gəmi yükdaşımaları üzrə şirkət tərəfindən imzalanır və malların nəql olunmaq məqsədilə qəbul edildiyini, təyinat yerinə çatdırılacağını, eləcə də yükdaşıma üzrə digər şərtləri təsdiq edir.



- **Qabaqlayıcı sövdələşmə**

*Front running*

Bazar sui-istifadələrinin bir növüdür. Mənfəət əldə etmək məqsədi ilə müvafiq əmtəələr üzrə potensial böyük sövdələşməyə dair elan olunmamış məlumat əsasında opsiyon müqavilələrinin bağlanması. Qabaqlayıcı opsiyon sövdələşməsi opsiyon bazarında potensial sövdələşmənin yerinə yetirilməsi qiyməti müəyyənləşdikdə bağlanır.

- **Qabarıqlıq (konveksiya)**

*Convexity*

Kuponlu istiqrazın qiymətinin faiz dərəcələrinin dəyişməsinə olan həssaslığının göstəricisi.

Qabarıqlıq yüksək olduqda, istiqrazın qiyməti faiz dərəcələrinin dəyişməsinə daha az həssas olur. Riskin idarə olunması aləti kimi istifadə olunur və istiqrazlar portfelinin bazar riskinin dəyərləndirilməsinə kömək edir.

- **Qabarma**

*Bulge*

Bazarda qiymətlərin qəfil qalxmasını izah etmək üçün istifadə edilən jarqon terminidir.



- **Qamma**

*Gamma*

Baza aktivinin bir vahid dəyişməsi nəticəsində bu aktiv üzrə opsiyonun deltasının nə qədər dəyişəcəyini göstərən əmsal.

- **Qanuni siyahı**

*Legal list*

Əmanət bankları və trast fondları üçün qanuni investisiya qoyuluşlarının siyahısı.

- **Qapalı fond (qapalı tipli fond)**

*Closed end fund*

*(closed-end fund)*

Müəyyən olunmuş sayda səhm buraxan, başqa sözlə, xüsusi kapitalını təsbit edən investisiya fondu. Belə fondların səhmləri fond birjasında dövriyyəyə buraxıla bilər. Səhmlərin qiyməti tələb və təklif əsasında müəyyən edilir.

- **Qapalı səhmdar cəmiyyəti**

*Close corporation*

Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyən edilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti.

- **Qapalı yerləşdirmə**

*Closed distribution (private placement)*

Qiymətli kağızların əvvəlcədən müəyyənləşdirilmiş məhdud in-

vestorlar dairəsinə birbaşa təklifi (satışı). Başqa sözlə, qiymətli kağızların hər kəsə açıq şəkildə deyil, az sayda investora satılması.

Adətən, qapalı yerləşdirmə institusional investorlar (bank, qarşılıqlı-ümumi fond, sığorta şirkəti, pensiya fondu və s.) arasında aparılır.

- **Qapanış məzənnəsi**

**(son məzənnə)**

*Closing rate*

Balans hesabatı tarixinə spot mübadilə məzənnəsidir.

- **“Qara cəngavər”**

*Black knight*

Müəyyən şirkətin udulması haqqında həmin şirkətin özü üçün arzuolunmaz təkliflə çıxış edən hüquqi və ya fiziki şəxs.

- **Qarşılıqlı /müştərək/ümumi fond**

*Mutual fund/Unit trust*

İnvestorlardan vəsait cəlb edib səhm, istiqraz və digər qiymətli kağızlara investisiya edən kollektiv investisiya fondu. Fond menecer tərəfindən idarə olunur və gəlir və ya xərclər adətən ilin sonunda investorlar arasında paylanılır. Qarşılıqlı fond qapalı və açıq tipli ola bilər. Digər səhmlər kimi, qapalı tipli fondların səhmləri açıq bazar da alınıb və ya satıla bilər. Bu cür fondlar investorlar tərəfindən yeni

yerləşdirilən kapitalı qəbul etmərlər və ancaq əldə edilən gəliri portfelə yenidən investisiya edirlər. Açıq tipli fondlar yeni şəxsi səhmlərini investorlara satırlar, keçmiş səhmlərini yenidən almağa hazırdırlar və fond birjasında listingə düşümlər. Tələb artdıqca daha çox səhmlər buraxılır.

- **Qarşılıqlı əvəzlənə bilən**

*Fungible*

Bu termin bir alətin digəri ilə eyni xüsusiyyətlərə malik olduğunu və digəri ilə əvəz oluna bilənliyini təsvir etmək üçün istifadə olunur. Məsələn, yeni buraxılan istiqrazın əvvəl buraxılan mövcud istiqrazla qarşılıqlı əvəzlənə bilən olması üçün onun qiymətindən başqa digər bütün xüsusiyyətləri mövcud istiqrazın xüsusiyyətləri ilə eyni olmalıdır. Əgər istiqraz qarşılıqlı əvəzlənə biləndirsə, bu eyni xüsusiyyətlərə malik mövcud istiqrazla mübadilə edilə bilər.

- **Qarşılıqlı kredit fondu**

*Mutual loan fund*

Bax: Qarşılıqlı fond.

- **Qarşılıqlı-ümumi fond əlavəsi**

*Load*

Qarşılıqlı-ümumi fondların səhmlərinin alınmasına və ya satılmasına görə alınan ticarət əlavəsidir.

- **Qarşı-veksel**  
(əks-iddia, rekambio)

*Cross-bill (recambio)*

1) Veksəl üzrə ödəniş etmiş şəxs tərəfindən veksəl üzrə öhdəlik daşıyan digər subyektlərə protest elan etməklə ona faizlər, cərimələr və çəkdiyi digər xərclərlə birlikdə ödədiyi məbləğin qaytarılması ilə bağlı irəli sürülən rəsmi tələb (əks-iddia), yaxud bu tələbə görə təqdim olunan qarşı-veksel adlanan rəsmi sənəd;

2) Veksəl üzrə öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə tətbiq edilən cərimə;

3) Bank tərəfindən inkasso yolu ilə qəbul etdiyi vekselə protest edilməsi ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi üzrə müştəriyə təqdim olunan hesab.

- **Qeydiyyat kitabı (jurnalı)**

*Blotter*

Birjada baş verən hadisələr və həyata keçirilən əməliyyatlar üzrə ilkin məlumatların qeyd olunduğu kitab (jurnal). Sonradan bu məlumatlar sistemləşdirilir və təhlil olunur.

- **Qeydiyyat apararı (qeydçi)**

*Book runner*

Yeni buraxılmış qiymətli kağızların yerləşdirilməsi ilə əlaqədar bütün əməliyyatların qeydiyyatına cavabdeh olan anderrayter. Qey-

diyyat aparan şirkət başqalarını yazılışa abunə olmağa dəvət etmək və qiymətli kağızları abunəçilərə paylamaq kimi vəzifələri də həyata keçirir.

- **Qeydiyyat ərizəsi**

*Registration statement*

Yeni buraxılışa hazırlıq zamanı şirkət tərəfindən Qiymətli kağızlar üzrə tənzimləyici quruma göndərilən sənəd. Bu sənəddə emitent şirkət, borclanmanın məqsədi və şərtləri haqqında məlumatlar əks olunur.

- **Qeydiyyat tarixi**

*Record date*

1) Emitentin növbəti dividendləri almaq hüququ olan səhm saxlayıcılarının və qeydiyyatda olan səhm sahiblərinin siyahısını tərtib etmək üçün təyin etdiyi gün;

2) Səhmdarların ümumi iclasında səs vermə və yeni buraxılışa yazılış məqsədilə səhm saxlayıcılarının qeydiyyatdan keçməsi üçün təyin edilmiş son tarix.

- **Qeydiyyatata alınmış market-meyker (bazar iştirakçısı)**

*Registered competitive market maker*

Mövcud qaydalara uyğun olaraq, birjada rəsmi qeydiyyatdan keçmiş market-meyker (bazar iştirakçısı).

- **Qeydiyyatata alınmış nümayəndə**

*Registered representative*

İnvestisiya şirkətinin müştərilərə investisiya barədə məsləhətlər vermək səlahiyyəti olan əməkdaşı.

- **Qeyri-diskresion hesab**

*Non-discretionary account*

Brokerin müştərisinin tam ixtiyarında olan hesab; bu halda, müştəri apardığı əməliyyatlara görə birbaşa özü məsuliyyət daşıyır.

- **Qeyri-işlək kredit**

*Non-performing loan*

Faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraftlar.

- **Qeyri-işlək kreditin məbləği**

*Non-performing loan amount*

Ödənilməmiş faiz məbləği istisna olmaqla kreditin əsas məbləğinin ödənilməmiş qalığı.

- **Qeyri-kumulyativ imtiyazlı səhmlər**

  - Noncumulative preference share*

Emissiya şərtlərində geri alınma tarixi olmayan, sahibinin tələbi ilə ödənilməyən, ona gələcəkdə bu hüquqları verməyən, emitentə səhm sahiblərinə dividendlərin verilməməsi barədə qərar qəbul etmək hüququ verən, habelə səhm sahiblərinə əvvəlki ödənilməmiş dividendlər üzrə ödənişlərin alınmasını tələb etmək hüququnu verməyən imtiyazlı səhmlər. Emissiya şərtlərində dividendlərinin məbləği bazar şəraitindən və emitentin maliyyə vəziyyətindən asılı olaraq dəyişilməsi nəzərdə tutulursa, bu səhmlər qeyri—kumulyativ müddətsiz imtiyazlı səhmlərə aid edilmir.

- **Qeyri-kumulyativ**

  - Noncumulative*

Sahibinə ödənilməmiş və ya ötürülmüş (buraxılmış) dividendə görə heç bir haqq ödəməyən imtiyazlı səhmin bir növüdür. Əgər şirkət dividendləri verilən ildə ödənmək qərarına gələrsə, gələcəkdə investora həmin imtina olunmuş dividendlərin heç birini tələb etmək hüququ yoxdur.

- **Qeyri-likvid**

  - Illiquid*

Aktivin nəgd pula asanlıqla dəyişdirilə və ya satıla bilməməsi.

- **Qeyri-maddi aktivlər**

  - Intangible assets*

Maddi ifadəsi olmayan, lakin sahibinə gəlir gətirə bilən aktivlər. Məsələn: qudvil (firmanın işgüzar reputasiyası), rəqabət üstünlükləri, ticarət nişanı, icarə müqavilələri, franşayzları, patent və müəlliflik hüququ kimi aktivlər.

- **Qeyri-məhdud məsuliyyət**

  - Unlimited liability*

Müəssisədə sahibin itkilərinin üzərinə heç bir məhdudiyyət qoyulmaması halı. Qanunvericilikdə sahiblər və ya səhmdarların itkilərinin sərmayə olaraq qoyduqları kapitalla məhdudlaşdırıldığı məhdud məsuliyyət anlayışının mənacəksidir.

- **Qeyri-normal əqd**

  - Odd lot*

100 səhmdən az sayda qiymətli kağız üzrə əqdlərin bağlanması.

Fond birjasında hər hansı qiymətli kağız üzrə qəbul olunmuş standart əqdlərin sayından az sayda əqdlərin bağlanması.

- **Qeyri-rezident bank**

  - Non-resident bank*

Bir ölkənin ərazisindən kənarında yerləşməklə xarici dövlətlərin qanunvericiliyinə uyğun olaraq bank və ya digər kredit təşkilatı olan qeyri-rezident – hüquqi şəxsdir.

- **Qeyri-rezidentlər**

- Non-residents*

1) Müəyyən ölkəyə münasibətdə onun hüduqlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər;

2) Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüduqlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;

3) Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları;

4) Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri).

- **Qeyri-rəqabətli sifariş**

- Noncompetitive bid*

İlkin yerləşdirmənin orta çəkili qiyməti ilə sifarişdə göstərilən pul vəsaiti məbləğində qiymətli kağızların alqı-satqısı müqaviləsinin bağlanması barədə investurun emitentə etdiyi təklifdir.

- **Qeyri-subordinasiya borc öhdəlikləri**

- Non-subordinated debenture*

Qanunla müəyyən olunmuş qaydada və növbəliliklə subordina-

siya borc öhdəliklərindən əvvəl ödənilən cəlb edilmiş borclar (məsələn, banklararası kreditlər).

- **Qəbul edən (adresat)**

- Addressat (addressee)*

Hər hansı göndərişi, o cümlədən maliyyə və pul sənədini qəbul edən (alan) tərəf.

- **Qəbz**

- Quittance (receipt)*

Pulun, sənədin, habelə digər qiymətliyərin qəbul edilməsini, təhvil alınmasını təsdiq edən sənəd.

- **Qərəzli təklif**

- Hostile bid*

Şirkətə başqa bir şirkət və ya şəxs tərəfindən edilən və idarə heyəti tərəfindən dəstəklənməyən qərəzli alışı təklifi.

- **Qəti alış**

- Outright purchase*

Tam alış qiymətinin nəğd ödənməsi.

- **Qısa hedc**

- Short hedge*

Gələcəkdə satılacaq əmtəə və ya qiymətli kağızın qiymətinin düşməsinə qarşı sığortalanmaq məqsədilə bu əmtəə və ya qiymətli kağızlar üzrə törəmə alətlərin satışı.

- **Qısa marja hesabı**

*Short margin account*

“Qısa” satırlara cəlb olunan investortların onlardan tələb olunan marja depozitlərini qoyduqları hesab.

- **Qısa mövqe**

*Short position*

1) Qiymətli kağızların qiymətinin düşəcəyini guman edərək bu qiymətli kağızların borca götürülərək satılması.

2) Opsion və fyuçers kontekstində baza aktivinin gələcəkdə müəyyən qiymətə satılması.

- **Qısa ödəmə (bağlama)**

*Short covering (short cover)*

Öncədən borca götürülərək satılmış qiymətli kağızların geri qaytarılması üçün bazardan alınması.

Qısa ticarət pozisiyasını bağlamaq üçün əvvəllər satılmış istiqrazın və ya aktivin geriə alınması. “Ayı” bağlaması adı ilə də məşhurdur.

- **Qısa satış**

*Short sale*

İnvestorun sahib olmadığı və ya borca aldığı qiymətli kağızın satışı. Bu proses müəyyən qiymətli kağızların qiymətinin düşəcəyini guman edərək bu qiymətli kağızları borca götürülərək satılması və qiymət düşdükdən sonra isə satış qiymətindən daha ucuz alaraq sahibinə qaytarılması. Borca alınmış

qiymətli kağızı yüksək qiymətə sataraq sonradan onu ucuz qiymətə geri almaqla gəlir əldə olunur.

- **Qısamüddətli borclanma**

*Short-term borrowing*

Borc alanın 12 ay ərzində geri ödəməli olduğu borc (kredit).

- **Qısamüddətli istiqraz**

*Short term bonds*

Dövriyyə müddəti 1 ilədək olan istiqrazlar.

- **Qismən ödəmə**

*Paydown*

Ödənilməmiş kredit balansına görə edilmiş qismən ödəniş.

- **Qismən təminatlı kredit**

*Partly secured credit*

Bazar dəyəri kreditin ödənilməmiş məbləğindən aşağı olan girovla və ya digər təminatla təmin edilmiş kreditdir.

- **Qiymət göstəriciləri (indikatorları)**

*Price indicators*

Texniki analizdə istifadə olunan qiymət göstəriciləri. Bunlara satış həcmələri, təklifin və tələbin dəyişməsi və s. bu kimi göstəricilər aiddir.

- **Qiymət uçurumu**

*Gap*

Birja qiymətlərinin kəskin şəkildə artımı və azalması. Bu halda gün ərzində qiymət səviyyəsi o qədər artmış olur ki, minimum qiymət səviyyəsi ötən birja gününün qeydə alınmış maksimum qiymət səviyyəsini geridə qoyur və əksinə, gün ərzində maksimum qiymət səviyyəsi ötən gün qeydə alınmış minimum qiymət səviyyəsindən daha çox azalmaya məruz qalır.

- **Qiymətin minimal dəyişikliyi**

*Tick*

Maliyyə alətinin qiymətində baş verməsi mümkün olan minimal dəyişiklik. Qiymətin minimal dəyişikliyi müvafiq alətin gəlirliliyinin və faiz dərəcələrinin faiz bəndinin 1/100-ni təşkil edir.

- **Qiymətləndirmə (qiymətqoyma)**

*Evaluation*

Qiymətləndirmə, qiymətqoyma. Əmlakın, məhsulun və digər qiymətlilərin dəyərinin müəyyən edilməsi.

- **Qiymətlərlə manipulyasiya**

*Price manipulation*

Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçı-

larının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir.

- **Qiymətli kağızın dövlət qeydiyyat nömrəsi**

*State registration number of security*

Müvafiq dövlət orqanı tərəfindən emissiya qiymətli kağızlarının konkret buraxılışının eyniləşdirilməsi məqsədilə verilən kod. Bu kod müvafiq qanunvericiliyə uyğun olaraq tərtib olunur və dövlət reyestrinə daxil edilir.

- **Qiymətli kağızın həqiqi sahibi**

*Beneficial owner*

1) Qiymətli kağızın verdiyi hüquqlardan faydalanan şəxs;

2) Qiymətli kağızlara dair müəyyən əməliyyat qərarlarının təsdiqinə birbaşa və ya dolayısı ilə səs vermək və ya təsir göstərmək gücünə malik olan hər hansı bir şəxs və ya şəxslərdən ibarət qrup.

- **Qiymətli kağızın sertifikatı**

*Scrip*

Müvafiq qanunvericiliyə uyğun olaraq, bilavasitə emitent tərəfindən, yaxud emitentin sifarişində müvafiq depozitar tərəfindən buraxılan və qiymətli

kağızların sertifikatda göstərilən sayına bütün hüquqları təsdiqləyən maliyyə sənədi. Bu sertifikat əsasında qiymətli kağızın sahibi, o cümlədən investor emitentin öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququna malikdir.

- **Qiymətli kağızlar bazarı (fond bazarı)**

*Securities market (stock market)*

Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.

- **Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları**

*Professional market participants*

Qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslər.

- **Qiymətli Kağızlar üzrə İnvestorların Müdafiəsi Şirkəti**

*Securities Investor Protection Corporation*

Brokerin müflisləşməsi vaxtı müştərilərin pul və qiymətli kağızlarının itirilməsinin qabağını almaq üçün dövlətin təminatına əsasla-

nan şirkətdir. İnvestorlara ödənilən kompensasiyanın məbləği məhduddur. Kompensasiya fondu birja üzvlərinin və digər fond bazarı iştirakçılarının ödədikləri üzvlük haqqından formalaşır.

- **Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı**

*International Organization of Securities Commissions (IOSCO)*

Qiymətli kağızlar bazarının tənzimləyicilərinin beynəlxalq təşkilatı. Təşkilatın əsas məqsədi qiymətli kağız bazarlarının ədalətli, səmərəli və şəffaf fəaliyyətini təmin edən beynəlxalq standartların müəyyənləşdirilməsi və onlara riayət edilməsinə nəzarət edilməsi sistemlərinin qurulmasıdır.

- **Qiymətli Kağızlar üzrə Milli Klirinq Şirkəti**

*National Clearing Corporation*

ABŞ-ın Qiymətli kağızlar üzrə dilerlərin milli assosiasiyası tərəfindən yaradılmış klirinq şirkəti. Bu şirkət öz üzvləri arasında qiymətli kağızlar üzrə bütün klirinq əməliyyatlarını aparır.

- **Qiymətli kağızların buraxılışı**  
*Issue of securities*

Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir



növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur.

- **Qiymətli kağızların emissiyası**  
*Paper issue*

Emitentin qiymətli kağızların emissiyası haqqında qərarının qəbulundan başlayaraq, qanunvericiliyə uyğun olaraq, emissiya prospektinin tərtibi, qiymətli kağızların buraxılışı, yerləşdirilməsi və digər tədbirlərin məcmusu.

- **Qiymətli kağızların gözləniləndən daha az satılınması**

*Undersubscribed*

Yeni qiymətli kağızın investorlar tərəfindən tam alınmaması.

- **Qiymətli kağızların listinqi**  
*Listing of securities*

Fond birjasının şərtlərinə və tələblərinə uyğun gələn qiymətli kağızların kotirovka vərəqəsinə daxil olma prosedurası.

- **Qiymətli kağızların tədavülü**  
*Circulation of securities*

Qiymətli kağızların yerləşdirilməsindən sonra onlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir.

- **Qiymətli kağızların yerləşdirilməsi**

*Distribution of securities*

Qiymətli kağızların yerləşdirilməsi emitentin qiymətli kağızlarının ilk sahiblərinə özgəninkiləşdirilməsidir.

- **Qiymətli metallar**

*Precious metals*

İstənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarım-fabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium).

- **Qiymət-mənfəət nisbəti**

*Price-to-earnings ratio (P/E ratio, PE ratio, PER)*

Şirkətin səhminin cari qiymətinin hər səhmə düşən xalis mənfəətə nisbəti.

Məsələn, əgər 10 min səhmə məlik şirkətin səhmi hazırda 10 manata tədavül olunursa və son ildə xalis mənfəət 5 min manata bərabərdisə, P/E nisbətini aşağıdakı qaydada tapmaq olar:

Hər səhmə düşən xalis mənfəət  
 $= 10\,000 / 5\,000 = 2$   
 $P/E = 10 / 2 = 5.$

- **Qızılın qiymətinin müəyyənləşdirilməsi**  
*Gold fix*

Qızıl külçəsinin, qızıl məmulatlarının və qızıl tərkibli məhsulların dəyərini formalaşdırmaq üçün dilerlər tərəfindən qızılın qiymətinin təyin edilməsidir. Qızılın qiyməti dünyanın bütün qızıl mərkəzlərində gündə iki dəfə təyin edilir.

- **Qlobal depozitar qəbzləri (QDQ)**  
*Global depositary receipts (GDR)*

Xarici şirkətlərin bir neçə səhmini təmsil edən və müxtəlif ölkələrdəki banklar tərəfindən buraxılan sertifikat. QDQ yerli səhmlər kimi ticarət olunur, lakin müxtəlif bank nümayəndəlikləri vasitəsilə qlobal satış üçün təklif olunur. QDQ-lərlə ticarət həm şirkət, həm də investorlar üçün administrativ və ticarət xərclərini azaltmağa kömək edir.

- **Qlobal səhm təklifi**  
*Global share offering*

Səhmlərin eyni zamanda bir neçə ölkənin bazarında yerləşdirilməsi.

- **Qonorant**  
*Payer for honor (payer for honour)*

Vekselin üzərində imzası ilə təsdiq etməklə veksəl məbləğinin ödənişinə zəmanət verən şəxs.

- **Qonorat**  
*Referee in case of need*

Vekseli təqdim etməklə qonorantın zəmanəti əsasında borc əldə edən şəxs.

- **“Qoruyucu”**  
*Circuit breaker*

Birjada səhmlərin qiymətlərinin gözlənilməz və kəskin dəyişməsinin qarşısının alınması üçün tətbiq edilən nəzarət mexanizmidir. Belə hallarda nəzarətdən çıxmış bazarın çökməsinin qarşısını almaq üçün ticarətin müvəqqəti dayandırılması, gün ərzində qiymətlərin dəyişməsinin müəyyən limitlər (aşağı və yuxarı hədlər) qoyulmaqla məhdudlaşdırılması və s. bu kimi tədbirlərdən istifadə olunur.

- **Qudvil**  
*Goodwill*

Firmanın işgüzar reputasiyası və ya onun bazar qiyməti ilə balans dəyərinin fərqi.

- **Qüvvəyə minmə günü**  
*Effective date*

Səhmlərin qiymətli kağızlar üzrə tənzimləyici orqanın icazə si ilə alqı-satqısına başlanıldığı gün.



- **Ləğv etmə mükafatı**

*Liquidation premium*

Ləğv olunmuş müəssisənin borcları, səhmdar kapitalı üzrə ödənişləri və digər ödəmələri həyata keçirildikdən sonra sərəncamında qalan vəsaitlərin məcmusu. Bu halda müvafiq qanunvericilik əsasında, adətən, həmin qalıq vəsaiti müəssisənin sahibləri arasında bölüşdürülür.

- **Ləğv etmə**

*Liquidation*

1) Ləğv etmə, fəaliyyətini dayandırma və s.;

2) Müqavilə müddətinin sona çatması, müqavilə üzrə münasibətlərin başa çatdırılması;

3) Əsas istehsal fondların reallaşdırılması;

4) Məhkəmə qərarları əsasında, yaxud idarə heyətinin və ya təsisçilərin razılığı (öncədən və ya sonradan) ilə müəssisənin, təşkilatın fəaliyyətinin tam şəkildə dayandırılması, ləğv edilməsi. Dövlət mülkiyyətində olan müəssisənin likvidasiyası üzrə qərar əsas etibarilə yüksək müvafiq dövlət orqanı tərəfindən verilir.

- **Ləğv olunma dəyəri**

*Liquidating value*

*(liquidation value, residual value, salvage value)*

Ləğv etmədən sonra əsas vəsaitlərin və digər aktivlərin satışından əldə olunan dəyər.

- **Likvid aktiv**

*Liquid asset*

*(available asset, quick asset)*

Ehtiyac yarandıqı zaman sərbəst və rahat şəkildə nağd pul vəsaitinə çevrilən, reallaşdırıla bilən vəsait, aktiv. Pul özlüyündə likvid aktiv hesab olunur.

- **Likvidant**

*Liquidante*

Hər hansı borc alan subyektə qarşı özünün borc tələbini ləğv edən kreditor.

- **Likvidat**

*Liquidate*

Xeyrinə hər hansı borc tələbi ləğv olunan, qüvvədən düşmüş hesab olunan borc alan, yaxud borclu subyekt. *L.* likvidantın qarşı subyektidir.

- **Likvidator**

*Liquidator (receiver)*

1) Sığorta münasibətləri zamanı sığorta halları üzrə dəymiş zərərin səbəblərini həcmi ölçən

şəxs, sığorta şirkətinin ixtisaslaşmış işçisi;

2) Bu və ya digər iqtisadi münasibət zamanı hər hansı ləğvetmə prosesini həyata keçirməklə, rəsmiləşdirməklə bağlı müəyyənləşdirilmiş (adətən məhkəmə tərəfindən təyin olunmuş) hüquqi və ya fiziki şəxs.

- **Likvid qiymətli kağızlar**

*Liquidity securities*

1) İnvestor tərəfindən sahibi olduğu qiymətli kağızları (səhmləri, istiqrazları və s.) əldə etdiyindən daha yüksək dəyərə, yəni mənfəət əldə etməklə reallaşdırma bilməsi imkanları, qabiliyyəti. Başqa sözlə, qiymətli kağızların likvidliyi onlara bazar tələbinin yüksək olmasını ifadə edir;

2) istənilən növ qiymətli kağızın nağd pul vəsaitinə çevrilə bilməsi imkanları, qabiliyyəti. Bu zaman gəlirliyin təmin olunması şərti tələb olunmur.

- **Likvidlik riski**

*Liquidity risk*

1) Hər hansı şirkətin və ya maliyyə qurumunun öhdəliklərini vaxtında qarşılamaı üçün lazımi miqdarda likvid vəsaitlərə sahib olmaması ehtimalı ilə şərtlənən risk. Məsələn, bankın depozit sahibləri və ya kreditorların tələblərini vaxtında və lazımi dərəcədə qarşılaya biləcək maliyyə vəsaitinə (adətən, nağd pul) sahib olmaması riski;

2) İnvestisiyanın müddəti bitənədək investisiya olunmuş vəsaitlərin ciddi itkiyə yol vermədən qaytarılmasının mümkün olmaması ehtimalı;

3) qiymətli kağızların təkrar bazarda müvafiq qiymətə satılmasının mümkün olmaması ehtimalı.

- **Likvidlik tələsi**

*Liquidity trap*

Dövriyyədəki likvid formada pul kütləsinin həcmnin artması, uçot faiz dərəcələrinin isə adekvat dəyişməməsi ilə müşayiət olunan vəziyyət. Belə olan halda insanlar pullarını banklarda saxlamaqda maraqlı olurlar və yığımlar investisiyaya çevrilmir.

- **Likvidlik**

*Liquidity*

1) Şirkətin, bankın və ya ölkənin öhdəliklərini vaxtında yerinə yetirə bilməsi qabiliyyəti;

2) Bazarın ticarətin yüksək fəallığı, müxtəlif maliyyə alətlərinin, alıcı və satıcıların çoxluğu ilə xarakterizə olunan vəziyyəti.

- **LİMEAN**

*London Interbank Median*

*Average Rate (LİMEAN)*

London banklararası kredit bazarında şərti faiz hesablaşma dərəcəsi. LİMEAN bu bazar üzrə hesablanan digər faiz

dərəcələri olan LIBİD və LIBOR göstəricilərinin orta kəmiyyəti kimi müəyyən olunur.

- **Limit (sərhəd, hədd)**

*Limit*

Hədd, sərhəd, məhdudiyət, norma və bu kimi bir sıra sinonimləri olan bu termin maliyyə bazarlarında, əsasən, hər hansı bir kəmiyyətə müəyyən məhdudiyətlər qoyulmasını ifadə edir. Bu baxımdan, aşağıdakıları misal gətirmək olar: Broker limiti - fond bazarında investorun, müştərinin öz brokerinə bazarda əməliyyat aparmaqla bağlı müəyyənləşdirdiyi ən yüksək və ən aşağı qiymət səviyyəsi. Bu limit brokerə investorun sahib olduğu maliyyə alətləri ilə, bir qayda olaraq, həmin qiymət aralığında alqı-satqı əməliyyatları aparmağa imkan verir.

Valyuta əməliyyatları limiti banka hər hansı xarici valyutada əməliyyat aparmaqla bağlı müəyyənləşdirilmiş hədd. Bu hədd xaricində əməliyyat qeydə alındıqda bank müvafiq institutlar tərəfindən sanksiya və cərimələrə məruz qala bilər.

Dövlət borcunun limiti – (i) Bir maliyyə ili ərzində dövlətin daxili və xarici iqtisadi subyektlərdən cəlb etdiyi borc vəsaitlərinin həcminin müvafiq hökumət orqanı tərəfindən müəyyənləşdirilən yuxarı həddi. Beləliklə, həm daxili, həm də xarici

dövlət borcunun limiti ayrı-ayrılıqda müəyyənləşdirilir. Hökumətin müvafiq maliyyə orqanı tərəfindən bilavasitə özünün istifadəsi, yaxud öz adından cəlb edərək istifadəçiyə ötürmək məqsədilə və ya dövlət zəmanəti əsasında alınan kreditlərin həcmi həmin limiti aşı bilməz. (ii) Dövlətin faktiki borc öhdəliklərinin əsas makro-iqtisadi göstəricilərə nisbətinin limitləşdirilməsi. Bu halda dövlət borcu limiti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Müxtəlif iqtisadi nəzəriyyələrdə dövlət borcu limiti ilə bağlı fərqli yanaşmalar mövcuddur. Hal-hazırda aparıcı beynəlxalq maliyyə institutları (BVF, DB və s.) tərəfindən tövsiyə olunan normalara əsasən xarici dövlət borcunun limiti hesabat ilində ÜDM-nin 40%-i, əmtəə və xidmətlər ixracının 250%-i, xarici dövlət borcunun ödənişləri üzrə xərclərin məbləği ixracın 25%-i həcmində qədər qənaətbəxş hesab olunur.

Kredit limiti – bir qrup ölkələrdə bankın yerləşdirdiyi kredit vəsaitləri ilə bağlı hədd, limit. Bu limitə görə adətən hər hansı müştəri bankın şəxsi vəsaitlərinin 10%-dən çox həcmdə kredit vəsaiti əldə edə bilməz.

- **Listing**

*Listing*

1) Fond birjasına təklif edilən qiymətli kağızların birja ekspertləri tərəfindən keyfiyyət göstəricilərinə

və etibarlılıq səviyyəsinə görə qiymətləndirilməsi;

2) Səhmdar cəmiyyətin səhmlərinin birjada kotirovka olunan səhmlərin siyahısına daxil edilməsi.

- **Listing tələbləri**

*Listing requirements*

Fond birjalarında səhmlərin yerləşdirilməsi üçün listingindən keçmə standartları və tələbləri. Hər bir fond birjasının öz listing tələbləri var. Məsələn, bu tələblər siyahısında səhmdarların sayını, dövrüyyədə olan səhmlərin sayını göstərmək olar.

- **Listing üçün məlumatlar**

*Listing particulars*

Fond birjasında listingdən keçmək üçün iddiaçı şirkətin özü haqqında hazırlamalı və yaymalı olduğu ətraflı məlumatlar. Burada şirkətin fəaliyyətinin əsas məqamları, malik olduğu aktivlərin dəyəri, səhmlərinin və səhmdarlarının sayı, gəlirləri və s. bu kimi məlumatlar aiddir. Adətən, bu məlumatlar emissiya prospektində əks olunur.

- **Listingdən keçməmiş səhm**

*Unlisted stock*

Listing tələblərinə cavab vermədiyinə görə fond birjasında ticarət olunmayan səhm.

- **Lodinq**

*Loading*

Bank tərəfindən banka təqdim olunan borc öhdəlikli qiymətli kağızların (əsasən, köçürmə vekselləri) risklilik səviyyəsi nəzərə alınmaqla, faiz və aksept ödənişlərindən əlavə haqq alınması.

- **London Banklararası Depozit Bazarında Alış Faiz Dərəcəsi (LIBİD)**

*London Interbank Bid Rate*

*(LIBID)*

London banklararası depozit bazarında bankların bir-birindən depozitə (kreditə) götürdüyü vəsaitlərə tətbiq olunan faiz dərəcəsidir. Bu faiz dərəcəsi LIBOR-la sıx əlaqəli olsa da (LIBİD = LIBOR – 0,25%), adətən, ondan baza faiz dərəcəsi kimi istifadə olunmur.

- **London Banklararası Təklif üzrə Faiz Dərəcəsi (LIBOR)**

*London Interbank Offered Rate*

*(LIBOR)*

London banklararası bazarında bankların borclanma faizi. LIBOR qısamüddətli kreditlər üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi üçün dünyada ən çox istifadə olunan faiz dərəcəsidir.

- **Lot**

*Lot*

Ticarət sövdələşməsi həcmi xarakterizə edən minimum ölçü vahididir. Ticarət həcmi hər zaman tam lot ölçüsü ilə xarakterizə edilir.

- **LÜKSİBOR**

*Luxembourg Interbank Offered Rate (LUXIBOR)*

Lüksemburq pul bazarında banklararası depozit təklifinin orta dərəcəsi.



- **Maxinasiya**

*Machination (exchange fraud)*

Qanunsuz iqtisadi fəaliyyət, maliyyə fırıldaqçılığı.

- **Maliyyə bazarı**

*Financial market*

Maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusu. Borc bazarı, kapital bazarı, valyuta bazarı, pul bazarı, sığorta bazarı, qiymətli kağızlar bazarı və s. maliyyə bazarının tərkib hissələridir.

- **Maliyyə Xidmətləri İdarəsi**

*Financial Services Authority (FSA)*

Böyük Britaniyada maliyyə sektoruna nəzarət edən dövlət orqanı.

- **Maliyyə ili**

*Financial year*

1) Hökumətin rəsmi şəkildə dövlət büdcəsinin uçotunu həyata keçirdiyi dövr. Əsas etibarilə bu dövr bir il müddətini əhatə edir, əksər ölkələrdə o cümlədən

Azərbaycanda təqvim ili ilə üst-üstə düşür;

2) Maliyyə və uçot hesabatlarının təqdim edildiyi standart dövr. Bu zaman maliyyə ilinin təqvim ili ilə üst-üstə düşməsi, habelə bir il müddətini əhatə etməsi əhəmiyyət kəsb etmir.

- **Maliyyə mərkəzi**  
*Financial centre*

Beynəlxalq və yerli, kommersiya və dövlət maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün ölkənin əsas məkanı. Bu məkan adətən ölkənin paytaxtında yerləşir. Məsələn, Tokio, Lüksemburq, London.

- **Maliyyə öhdəliyi**  
*Financial liability*

Maliyyə öhdəçiliyinə əsasən (i) debitorun kreditor ilə bağlanmış müqavilədə müəyyən olunan şərtlər əsasında ona ödəniş və ya ödənişlər etməsini tələb edir və ya (ii) iki tərəf arasında maliyyə xarakterinə malik müəyyən hüquqları və ya öhdəlikləri müəyyən edir.

- **Maliyyə riski**  
*Financial risk*

Maliyyə öhdəliyini yerinə yetirməsi üçün şirkətin lazım olan nağd pul kütləsinə malik olmaması riski.

- **Maliyyə riskinə məruz qalma**  
*Exposure*

Debitora və ya ölkəyə verilmiş kreditin ümumi məbləği. Defolt halında tam risk altında olmaq. Banklar maliyyə riskinin qarşısını almaq məqsədi ilə hər bir borc alana borcun miqdarına görə məhdudiyət qoya bilər. Ticarət əməliyyatlarında, maliyyə riskinin yaranması təhlükəsi bazar qiymətlərindəki dəyişikliklərdən gəlir güdmək və ya itki üçün bir potensialdır.

- **Maliyyə vasitəçiliyi**  
*Financial intermediation*

Biznes və dövlət təşkilatları kimi kapital istifadəçilərini və pensiya fondları və şəxsi investorlar kimi kapital tədarükçülərini əlaqələndirən vasitəçilik fəaliyyəti. Bu termin, adətən, kommersiya və investisiya banklarının fəaliyyətlərini təsvir etmək üçün istifadə olunur.

- **Manipulyasiya**  
*Manipulation*

Qiymətli kağızların qiymətinin süni olaraq qaldırılması və ya endirilməsi. Adətən qeyri-qanuni sayılır.

Kiçik və az likvid olan şirkətlərin səhmlərini manipulyasiya etmək, adətən, daha asandır.

Məsələn, səhmin cari ticarət qiymətindən aşağı çoxlu sayda kiçik sifarişlərin qoyulması investorları şirkətlə bağlı problemlər olduğuna



inandıra bilər və nəticədə kütləvi satışa gətirib çıxara bilər ki, bu da qiymətləri daha da aşağı salar.

- **Maraq sifarişi**

*Indication of interest*

İnvestorlar tərəfindən yeni təklif olunan qiymətli kağızlar üçün verilən sifariş. Bu, sadəcə investorun almaq marağını göstərir və investora heç bir hüquqi səlahiyyət vermir.

- **Marja çağırışı**

*Margin call*

Klirinq evi və ya broker tərəfindən, marja hesabı minimal tələbdən daha aşağı düşən əks-tərəfdən (məsələn, müştəri) əlavə vəsait tələbi.

İnvestor, sahib olduğu qiymətli kağızların dəyəri aşağı düşdükdə, marja çağırışı ala bilər. Bu halda o, ya ticarət hesabına əlavə vəsait qoymaq, ya da aktivlərinin bir hissəsini satmaq məcburiyyətində qala bilər.

- **Marja hesabı**

*Margin account*

Müştərinin broker şirkətində olan və ona maliyyə alətlərini kreditə almaq imkanını verən hesab; bu zaman hesaba yalnız marja (müəyyən məbləğdə pul vəsaiti) daxil edilir.

- **Marja**

*Margin*

Birja əməliyyatı üzrə təminat qismində marja hesabında depo-

nentləşdirilməli olan müəyyən məbləğdə pul vəsaiti.

- **Marjin ticarət**

*Margin trading*

Digər qiymətli kağızları girov qoymaqla brokerdən alınan borc hesabına qiymətli kağızları almaq. İnvestorlara öz vəsaitlərindən daha artıq mövqe götürməyə imkan verir və nəticədə riski artırmış olur.

Marjin səviyyəsi müxtəlif qiymətli kağızlar üçün riskdən asılı olaraq fərqli ola bilər.

- **Market-meyker (bazar iştirakçısı)**

*Market-maker*

Ticarətə buraxılmış qiymətli kağızların likvidliyinin artırılması öhdəliklərini üzərinə götürmüş dirlərdir.

- **Mavi kristal (mavi fişka) səhmləri**

*Blue chip stocks*

Gəlirliyi və dividend ödənişləri yüksək olan etibarlı şirkətlərin səhmləri. Adətən, bu səhmlər sağlam (yaxşı) maliyyə vəziyyətində olan böyük şirkətlərə aid olur. Mavi kristal səhmlər uzun müddətli və stabil artım nümayiş etdirirlər. Buna görə də, digər səhmlərlə müqayisədə mavi kristal səhmlərin dəyəri daha az dəyişkən olurlar.

- **Metal pullarla (qızıl və gümüş sikkə və külçə formasında) investisiya**

*Hard money investments*

Adətən qiymətli metal külçələr, külçə sertifikatları və külçə sikkələri (xüsusilə qızılın və gümüş) formasında qoyulan investisiyalar.

- **Meydança brokeri**

*Floor broker*

Birja üzvü olan şirkətin müştərilərinin sifarişlərini birjada icra edən broker. Fond birjalarında alqı-satqı zamanı qiymətli kağızlar üzrə birbaşa saziş bağlayan treyder/ticarətçi.

- **Məhdud məsuliyyətli cəmiyyət (MMC)**

*Limited liability company (LLC)*

Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət. MMC-nin firma adında «məhdud məsuliyyətli cəmiyyət» sözləri mütləq göstərilir. MMC-nin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşıyır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayanın dəyəri həddində risk daşıyırlar.

- **Məhdud sifariş**

*Limit order*

Müştəri tərəfindən brokerə verilən sifariş növüdür. Bu sifarişlə broker ancaq göstərilən sayda və

göstərilən qiymətdə qiymətli kağızı ala və ya sata bilər.

- **Məhdudlaşdırılmış qiymətli kağızlar**

*Restricted Securities*

Qiymətli kağızlar və birjalar üzrə tənzimləyici qurum tərəfindən sərbəst alqı-satqısı məhdudlaşdırılmış qiymətli kağızlar.

- **Məqsədli kredit**

*Purpose loan*

*(special purpose credit)*

Qiymətli kağızla təmin olunmuş və qiymətli kağız almaq məqsədini daşıyan kredit.

- **Mənfəət marjası**

*Profit margin*

Xalis mənfəətin satış və ya kapitala nisbəti. Bəzən satışdan gəlir və ya kapitalın gəlirliliyi kimi tanınır.

- **Mənfəət və zərər haqqında hesabat (gəlirlər və xərclər haqqında hesabat)**

*Income statemen*

Şirkətin müəyyən dövrə aid gəlirləri və xərcləri haqqında hesabat.

- **Mənfəət**

*Profit*

Müəssisənin mənfəəti ümumi satışdan ümumi xərclər çıxıldıqdan sonra qalan məbləğdir. Mənfəət adətən daha

konkret, yəni fəaliyyətdən mənfəət və xalis mənfəət kimi müəyyən edilir.

- **Mənfəətin reallaşdırılması**

*Profit-taking*

Mövcud mövqenin bağlanması vasitəsilə mənfəətin reallaşdırılması (məsələn, payın satılması və ya opsiyonun istifadəsi).

- **Mənfə qudvil**

*Negative goodwill*

Şirkətin satış dəyəri ilə onun xalis aktivlərinin balans dəyəri arasında yaranan mənfə fərq.

- **Mərkəzi Bank**

**(“Banklar bankı”)**

*Central Bank (banker's bank)*

Ölkənin bank kredit sistemində hakim mövqeyə malik, digər bankların fəaliyyətini tənzimləyən, onlara kreditlər təqdim edən, onların vəsaitlərini müvəqqəti cəlb edən mərkəzi bank. Mərkəzi bank ölkə iqtisadiyyatındakı yerinə və roluna görə bütün digər banklardan üstün mövqeyə malik olduğuna, eləcə də digər banklara mərkəzləşmiş qaydada bank xidmətləri göstərdiyinə görə banklar bankı adını almışdır.

- **Mərkəzi Bankın qısamüddətli notları**

*Central bank notes*

Mərkəzi Banklar tərəfindən bir ilədək müddətə buraxılan

və buraxılmasında əsas məqsəd dövrüyyədə olan pul kütləsinin tənzimlənməsi olan adlı sənədsiz dövlət qiymətli kağızlar.

- **“Məsrəflər üstəgəl” (“maya dəyəri üsgəgəl”)**

**prinsipi üzrə müqavilə**

*Cost plus contract*

İcraçıya müqavilə ilə icazə verilən və ya başqa yolla müəyyən edilən məsrəflərin əvəzi ilə yanaşı, həmin məsrəflərin faiz nisbətində olan əlavə məbləğin və ya sabit məbləqli qonorarın ödənilməsini nəzərdə tutan müqavilədir.

- **Məzənnə**

*Course*

1) Məhsulların, həmçinin qiymətli kağızların alış və ya satış qiyməti;

2) Bir ölkənin milli pul vahidinin (milli valyutasının) başqa ölkənin milli pul vahidi ilə (xarici valyuta ilə) ifadə olunmuş qiyməti.

- **MİBOR**

*Moscow Interbank Offered Rate (MIBOR)*

Moskva banklararası kredit bazarında iri bank-dilerlər tərəfindən kredit vəsaitlərin yerləşdirilməsi üzrə müəyyən olunan orta faiz dərəcəsi. Bu göstərici kreditlərin orta illik dərəcələrinin orta çəkili ölçüsü əsasında hesablanır.

- **Minimal ilkin alış**

*Minimum initial purchase*

Minimal alış yeni hesab yaratmaq üçün fondun qəbul etdiyi ən kiçik investisiya miqdarını göstərir.

- **Minimum qiymət dəyişikliyi**

*Minimum price movement*

Müqavilənin və ya qiymətli kağızın qiymətində mümkün olan ən kiçik dəyişiklik.

- **Minoritar səhm paketi**

*Minority interest*

Şirkətin səhmlərinin nəzarət paketinə nisbətdə çox az bir hissəsinə sahib olmaq.

- **Monetar aktiv**

*Monetary asset*

Hesabda göstərilən miqdar üzrə satıla bilən debitor hesab, nağd pul vəsaiti və bank balans aktivləri üçün işlədilən ümumi termin. Maşın və avadanlıqlar, inventar və tez satılan qiymətli kağızlar kimi digər aktivlər mütləq olaraq şirkətin mühasibat balansında göstərilən qiymətdə satılmayacaqdır.

- **Moskva Banklararası Valyuta və Fond Birjasının Real Zaman İndeksi**

*INDEXCF*

Moskva Banklararası Valyuta və Fond Birjası tərəfindən hesablanan

və Rusiyanın 30 ən likvid səhmini əhatə edən real zaman indeksidir.

- **Möhtəkirələr (alverçilər)**

*Speculators*

Qiymət dəyişikliyindən yüksək gəlir əldə etmək gözləntisi ilə yüksək riskli qiymətli kağızların ticarəti ilə məşğul olan şəxs.

- **Möhtəkirlilik (alverçilik)**

*Speculation*

Qiymət dəyişikliyindən yüksək gəlir əldə etmək gözləntisi ilə yüksək riskli investisiya yatırılması prosesi.

- **Mövqe**

*Position*

Treyderlərin maliyyə aləti üzrə müəyyən vəziyyəti (uzun və ya qısa). Alınmış müəyyən valyuta növünün xalis həcmidir.

- **Mövqeni (pozisiyanı) bağlamaq**

*Closing a position*

Qiymətli kağız üzrə mövcud pozisiyaya əks pozisiya götürməklə mövcud pozisiyadan çıxmaq.

Məsələn, uzun fyuçers mövqeyinə malik investor, bu pozisiya həcmində qısa pozisiya götürməklə öz pozisiyasını bağlaya bilər.

- **Mövqeni açmaq**

*Taking a position*

Uzun və ya qısamüddətli mövqe tutmaqla alqı-satqı aktı. Müddətli kontraktları almaq və ya satmaq.

- **Mövqeyin saxlanması**

*Position keeping*

Dilerin mövqeyinin daim monitorinq olunması və saxlanması üçün zəruri tədbirlər görülməsi.

- **Mübadilə məzənnəsi haqqında forvard razılaşması**

*Forward exchange agreement (FXA)*

Törəmə valyuta maliyyə aləti olmaqla müəyyən edilmiş vaxtda bir valyutanın digərinə mübadiləsinin əvvəlcədən razılaşdırılmış məzənnə üzrə aparılması haqqında forvard müqaviləsidir. İcra vaxtı onun dəyəri müqavilə bağlandığı andakı forvard məzənnəsi ilə hesablaşma aparılan andakı svop məzənnəsi arasındakı fərq əsasında müəyyən olunur.

- **Mübadilə olunan istiqraz**

*Exchangeable bonds*

Dönərlə istiqrazlara oxşardır, lakin emitentin paylarına bağlı deyil. Onlar artıq emitentin də sahibi olduğu başqa şirkətdə səhmlərə mübadilə edilə bilirlər.

- **Müdaxilə (intervensiya)**

*Intervention*

Qiymətin, məzənnənin iqtisadi vasitələrlə artırılması, yaxud azaldılması məqsədilə bu və ya digər orqan tərəfindən maliyyə bazarının tənzimlənməsi. Müdaxilə iqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca alətlərindən biridir.

Birja müdaxiləsi - böyük həcmdə qiymətli kağızların satın alınması, yaxud satılması, yerləşdirilməsi yolu ilə onların birja məzənnələrinin tənzimlənməsi (artırılması və ya azaldılması). Adətən birja intervensiyası birjada möhtəkir əməliyyatlarının məhdudlaşdırılması məqsədilə həyata keçirilir.

Forvard müdaxiləsi – ölkənin mərkəzi bankı tərəfindən forvard bazarında milli valyutanın nağd ödənişləri nəticəsində məzənnənin tənzimlənməsi istiqamətində aparılan əməliyyatlar.

“İntramarkinal” müdaxilə – Avropa valyuta sisteminə daxil olan ölkələrin mərkəzi bankları tərəfindən vahidlik prinsipi əsasında həyata keçirilən valyuta müdaxiləsi.

Valyuta müdaxiləsi – mərkəzi bank qismində hökumət tərəfindən valyuta bazarının tənzimlənməsi tədbirləri. Mərkəzi bank ölkənin valyuta birjasında xarici valyutanın iri həcmdə yığılması, alınması, yaxud yerləşdirilməsi, satılması yolu ilə milli valyutanın məzənnəsini

tənzimləyir. Adətən, mərkəzi bank beynəlxalq maliyyə institutları, xüsusilə də BVF tərəfindən təqdim olunan məqsədli kreditlər vasitəsilə valyuta intervensiyası həyata keçirir. İEÖ-lərdən fərqli olaraq İEÖÖ və keçid iqtisadiyyatlı ölkələrdə valyuta intervensiyasına tez-tez müraciət olunur.

Razılaşdırılmış müdaxilə – valyuta kurslarını korrektə etmək məqsədilə bir neçə Mərkəzi bankın birgə fəaliyyətidir.

- **Müdaxilə dəhlizi**

*Intervention band*

Dövlətin və ya Mərkəzi Bankın valyuta məzənnəsini saxlamağa çalışdığı ən yuxarı və ən aşağı limit çərçivəsidir. Əgər məzənnə çərçivədən çıxarsa, bu zaman dövlət və ya mərkəzi bank mümkün tədbirləri görərək onu geri qaytarmağa çalışır. Bunlara rəsmi faiz dərəcələrinin qaldırılıb- endirilməsi, valyuta bazarlarında valyutanın alınub-satılması və s. bu kimi tədbirlər aiddir.

- **Müddəti keçmiş borc**

*Arrearage*

1) Ödəniş müddəti keçmiş borc məbləği.

2) Müəyyən ödənişlər (kredit alətləri və istiqrazlar üzrə faiz ödənişləri və ya imtiyazlı səhmlərə görə dividend ödənişləri və s. bu kimi digər ödənişlər) üzrə yaranmış və ya vaxtı keçmiş borc.

- **Müddətin bitməsi**

**(ekspirasiya)**

*Expiration date (expiry date)*

Opsion və ya fyuçers kontraktının vaxtının bitdiyi tarix və ya qüvvədə olma müddətinin başa çatması. Başqa sözlə, opsion və ya fyuçers kontraktının son istifadə tarixi.

- **Müddətli birja müqaviləsi**

*Exchange-traded contract*

Mütəşəkkil ticarət meydançalarında alınub-satılan bütün növ törəmə qiymətli kağızlar üzrə bağlanan müqavilələr.

- **Müddətli depozit (əmanət)**

*Time deposit*

Tələb olunanadək depozitindən fərqli olaraq müəyyən müddətə açılan depozit hesabı.

- **Müddətli müqavilə**

*Fixed-term contract*

Müəyyən müddət üçün bağlanan və bu müddət sona çatdıqda uzadılması və ya yenidən bağlanılmasına dair heç bir öhdəliyin götürülmədiyi müqavilədir.

- **Müəssisənin alınması**

*Purchase of enterprise*

Müəssisənin aktivlərinə və biznes əməliyyatları üzrə idarəetməyə sahib olmaq məqsədilə müəssisənin nəzərə səhm paketinin əldə edilməsi.

- **Müflisləşmə (iflas)**

*Bankruptcy*

Müəssisə və ya şəxsin kreditorlarına olan borcunu ödəyə bilməməsi ilə əlaqədar hüquqi proses. Bu proses zamanı debitorun aktivləri qiymətləndirilir və borcların ödənilməsinə yönəldilir. Müflisləşmə prosesi tam bitdikdə debitorun borcları tam ödənilir. Müflisləşmə prosesi debitorun təşəbbüsü ilə (əksər hallarda) və ya kreditorun adından başlanır.

- **Mühasibat yazılışı (hesabaalma)**

*Book entry (accounting entry)*

Emitent tərəfindən qiymətli kağızların qeydə alınması. Bu, adətən, kompüterləşdirilmiş formada baş verir ki, bu da sənədləşməni və xərcləri azaldır və mülkiyyət hüququnun ötürülməsi prosesini asanlaşdırır.

- **Mühüm iştirak payı**

*Considerable proportion*

Səhmdar kapitalının və ya səvmə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolaylı yolla sahiblik.

- **Mükafat (premiya)**

*Premium*

Adətən, nəyinsə nominal qiymətindən yuxarı qiymətə ticarət olunmasını ifadə edir. Qiymətli kağızlar bazarında bu anlayış səhm və istiqrazların nominal qiymətindən artıq satıldığı məbləği ifadə edir. Eyni zamanda opsiyon alıcısının satıcıya ödədiyi məbləğ də mükafat adlanır.

- **Müqavilə (emissiya müqaviləsi)**

*Indenture*

1) Tərəf-müqabillərin imzaları və möhürlə təsdiq olunmuş müqavilə sənədi;

2) Qiymətli kağızların emitenti ilə investorlar arasında bağlanan və razılaşdırılmış emissiya şərtlərini əks etdirən yazılı müqavilə.

- **Müqayisə üsulu**

*Comparables method*

Cari aktivin dəyərləndirilməsində (o cümlədən ilkin yerləşdirilən qiymətli kağızların qiymətinin müəyyənləşdirilməsində) təzəlikdə satılmış oxşar (müqayisə oluna bilən) aktivlərin (qiymətli kağızların) istifadə edilməsi üsulu. Bu zaman müqayisə olunan aktivlərə oxşarlar deyilir. Müqayisə üsulundan şirkətlərin cari dəyərinin qiymətləndirilməsində də istifadə olunur. Bu zaman oxşarlar kimi müvafiq sahədə fəaliyyət göstərən, gəlirləri, aktivləri, artım tempi və digər bu

kimi göstəriciləri qiymətləndirilən şirkətlə müqayisə oluna bilən şirkətlər götürülür.

- **Mürəkkəb faizin hesablanması**  
*Compounding*

İnvestisiyanın dəyərinin mürəkkəb faiz mexanizminə əsasən eksponensial artması.

- **Müsbət sahibolma**  
*Positive carry*

Aktivin gətirdiyi gəlirin ona sahibliyə, saxlanmasına və ya birjada mövqeyin maliyyələşməsinə görə çəkilən xərclərin cəmindən çox olduğu hal. Mənfi sahibolma isə bunun tərsidir.

- **Müstəqil broker**  
*Independent broker*

Aktivliyin çox olduğu dövrlərdə ticarət zalında digər üzvlərin sifarişlərini vasitəsiz olaraq yerinə yetirən broker.

- **Müstəsna hüquq**  
*Preemptive right*  
*(pre-emptive rights)*

Cari səhmdarların şirkətin gələcəkdə buraxacağı səhmləri ilkin almaq hüququ.



- **Nağd hesablaşma**  
*Cash settlement*

Bəzi fyuçerslər və opsiyonlar üzrə mövqələrin baza aktivinin çatdırılması yolu ilə deyil, nağd pul vasitəsilə bağlanması.

Baza aktivinə sahib olmaq istəməyən satıcılar üçün nağd hesablaşma fyuçers və opsiyon əməliyyatları keçirmək üçün daha əlverişli üsuldür.

- **Nağd ödəniş**  
*Payment in cash (cash payment)*

1) Bir iqtisadi subyektdən digərinə nağd şəkildə təqdim edilən ödəniş əməliyyatı. Bu halda məbləğ müəssisənin, təşkilatın hesabına deyil, nağd pul nişanları şəklində kassasına daxil olur. Əsasən nağd hesablaşma fiziki şəxslər arasında əmtəə və xidmətlər bazarında geniş istifadə olunur. Bank sistemi yüksək inkişaf etmiş ölkələrdə ümumi hesablaşmaların çox az hissəsi nağd formada həyata keçirilir.

2) Fond birjasında qiymətli kağızların alqı-satqısının nağd for-



mada həyata keçirilməsi. Bu halda ödəniş qısa müddətdə həyata keçirilməklə maliyyə aləti alıcıya – investora və ya fond vasitəçisinə təqdim edilir.

3) Xarici valyuta ticarətində əməliyyatların nağd formada və qısa müddət ərzində həyata keçirilməsi. Bu əməliyyat spot əməliyyatı adlanır.

- **Nağd pul axını (pul vəsaitləri axını)**  
*Cash flow*

İqtisadi subyektə, o cümlədən müəssisə və təşkilata və ya iqtisadi subyektədən başqa bir iqtisadi subyektə nağd pul ödənişləri. Adətən müəyyən dövr ərzində müəssisədən nağd pul axını əmək haqqı ödənişləri, investisiya qoyuluşu, vergi ödənişi, dividend verilməsi ilə bağlı nağd pul ödənişlərinin məcmusunu təşkil edir. Müəssisədə konkret layihə üzrə nağd pul axını əsas etibarilə vergi ödənişləri və istismar xərclərinə əsasən hesablanır.

- **Nağd pul ekvivalenti (pul vəsaitləri ekvivalenti, pul ekvivalenti)**  
*Cash equivalent*

Nağd pula asanlıqla çevrilə bilən aktiv. Bu cürə aktivlərin müddəti 3 aydan artıq olmur. Məsələn, ABŞ

qısamüddətli dövlət istiqrazları, pul bazarı alətləri.

- **Nağd pul formasında dividend (pul dividendi)**  
*Cash dividend*

Şirkətin səhmdarlarına nağd pul formasında ödənilən dividend.

- **Nağd pula satış (dərhal ödəniş əsasında satış)**  
*Cash sale*

Fond birjasının meydançasında qiymətli kağızların eyni gündə çatdırılmasını tələb edən saziş. Adi fond ticarətində, satıcı qiymətli kağızları üçüncü iş günündə çatdırılmalıdır. İstiqrazlar ticarət baş verdikdən sonra növbəti gündə çatdırılmalıdır.

- **NASD (Qiymətli Kağızlar üzrə Dilerlərin Milli Assosiasiyası)**  
*NASD (National Association of Securities Dealers)*

Nasdaq fond birjasının və birjadan kənar qiymətli kağızlar bazarının fəaliyyətinin tənzimlənməsi üçün məsul olan özünütənzimləyən təşkilat. O, həmçinin, investisiya üzrə mütəxəssislər üçün qəbul imtahanlarını keçirir.

- **NASDAQ (Qiymətli Kağızlar üzrə Dilerlərin Milli Assosiasiyasının Avtomatlaşdırılmış Kotirovkası)**

*NASDAQ (National Association of Securities Dealers Automated Quotations)*

Broker və dilerləri birjadan kənar satılan kotirovka qiymətləri ilə təmin edən avtomatlaşdırılmış məlumat şəbəkəsi.

- **NASDAQ Toplu İndeksi**  
*NASDAQ Composite*

Qiymətli kağızlar üzrə dilerlərin Milli Assosiasiyasında listinqdə olan bütün şirkətlərin səhmlərinin məzənnələri haqqında məlumatlar əsasında hesablanan kapitallaşma üzrə çəkili indeks.

- **Neofit**  
*Neophyte*

1) Hər hansı fəaliyyətlə yenicə məşğul olan şəxs;

2) Qiymətli kağızlar bazarında yenicə tədaviyə buraxılan maliyyə aləti (səhm, istiqraz və s.);

3) Yeni yaranan bank.

- **Netting**  
*Netting*

Qiymətli kağızlarla bağlanmış əqdlər üzrə eyni tipli qarşılıqlı tələb və öhdəliklərin əvəzləşdirilməsi yolu ilə kliring iştirakçılarının ye-

kun tələb və öhdəliklərinin müəyyən edilməsi.

- **Neytral**  
*Neutral*

Nə yüksəlmə nə də enmə meyili olmayan investisiya qoyuluşu fikiridir. Fərdi səhm üçün neytral fikir ümumiyyətlə səhmin alınub satılmamasını göstərir.

- **Nəzarət (majoritar) səhm paketi**  
*Majority interest*

Şirkətin səvermə hüququna malik səhmlərinin onun fəaliyyətinə nəzarət etməyə imkan verən hissəsi. Adətən, hesab olunur ki, şirkətin fəaliyyətinə nəzarət etmək üçün onun səhmlərinin yarısından çoxuna sahib olmaq lazımdır. Lakin şirkətin səhmləri xırda hissələrlə çoxlu sayda səhmdarlar arasında bölündüyü hallarda effektiv nəzarət üçün 20-30%-də kifayət edə bilər.

- **Nəzəri (şərti) istiqrazlar**  
*Notional bonds*

İstiqrazlar üzrə müddətli müqavilələr bağlanarkən əsas kimi qəbul edilən hipotetik ödəmə müddətinə, kupon (faiz) ödənişinə və digər şərtlərə malik standartlaşdırılmış nəzəri (xəyali) istiqraz. Hər bir birjanın standart istiqraz haqqında öz anlayışı və real istiqrazların nəzəri standarta konvertə qaydaları ola bilər.

- **Nikei 225 fond indeksi**

*Nikkei 225*

Yaponiyanın 225 ən iri şirkətlərinin Tokio Fond Birjasındakı səhmlərinin indeksi.

- **Nominal dəyərsiz**

*No par value*

Heç bir nominalı olmadan buraxılan səhmlər. Nominal dəyər təmsil etdikləri satış dəyərində və ya baza aktivlərinə heç bir aidiyyəti olmayan səhmlərin nominal və ya üzərində göstərilən dəyəridir. Səhmin dəyərinin nominal dəyərdən aşağı düşməsi kimi xoşagəlməz hallarda nominal dəyərlə səhmlər səhmdarlara qarşı məsuliyyətin yaranması imkanının qarşısını almır.

- **Nominal faiz dərəcəsi**

*Nominal interest rates*

İnflyasiya nəzərə alınmadan hesablanmamış cari faiz dərəcəsi.

İnflyasiya nəzərə alındıqda nominal faiz dərəcəsi real faiz dərəcəsinə əldə etmək olar:

$$(1 + r)(1 + i) = (1 + R)$$

$R$  – nominal faiz dərəcəsi

$r$  – real faiz dərəcəsi

$i$  – inflyasiya səviyyəsi.

- **Nominal istiqraz**

*Par bond*

Nominal dəyəri ilə yerləşdirilən və ya təkrar bazarda satılan istiqraz. Adətən, belə istiqrazlar borcun azal-

dılması məqsədilə buraxılır və keçmiş borcun aşağı faiz dərəcəsinə və ya uzun ödəniş müddətinə malik yeni nominal istiqraz ilə dəyişdirilə bilməsi üçün alternativ imkan yaradır.

- **Nominal qiymətləndirmə (kotirovka)**

*Nominal quotation*

Qiymətli kağızın dəyərini göstərmək üçün (əməliyyat həyata keçirmək məqsədi ilə deyil) qeyd olunan qiymət.

- **Nominal**

*Nominal*

Qiymətli kağızın, kağız pulun, yaxud sikkənin üzərində göstərilən dəyəri, ilkin dəyəri. Qiymətli kağızın nominal dəyəri, adətən, onun bazar dəyərindən fərqli olur. Bazar dəyəri nominal dəyərdən yuxarı olan qiymətli kağızlar *acio* (*ajio*), əks halda isə *disacio* (*disajio*) adlanır. Bir sıra ölkələrdə (Kanada, ABŞ və s.) qiymətli kağızların nominal dəyəri göstərilmədən emissiya oluna bilər. Bəzi ölkələrdə isə qiymətli kağızın minimum nominal dəyəri müvafiq qanunvericilik əsasında müəyyənləşdirilir.

- **Normal (müsbət) gəlirlilik əyrisi**

*Normal yield curve*

Eyni kredit keyfiyyətinə malik qısamüddətli borc alətlərinin uzun

müddətli borc alətlərindən daha aşağı gəlirliliyə malik olduğu gəlirlilik əyrisi. Bu mənfəət əyrisinə yuxarı qalxma meyili verir. Bu gəlirlilik əyrisinin ən çox müşahidə edilən formasıdır. Bəzən «müsbət gəlirlilik əyrisi» də adlandırılır.

- **Normal bazar həcmi**

*Normal market size*

1991-ci ildən etibarən səhmlərin alfa, beta, qamma və delta kimi kateqoriyalara bölünməsi sistemini əvəz edən yeni təsnifat sistemidir. Bu sistem hər bir qiymətli kağız üçün normal sayılan satış həcminə əsaslanan 12 kateqoriyadan ibarətdir.

- **Notifikasiya**

*Notification*

Vekselin sahibi tərəfindən borc məbləğinin ödənilməməsi, veksəl öhdəliyinin icra edilməməsi barəsində indossanta, vekseli təqdim edən şəxsə göndərilən rəsmi xəbərdarlıq və ya təqdim edilən xəbərdarlıq məktubu.

- **Növbədənənar (fövqəladə) ümumi yığıncaq**

*Extraordinary general meeting*

Səhmdarların birləşmə və kapital artımı kimi fövqəladə məqsədlər üçün çağırılan növbədənənar ümumi iclası.

- **NYSE (Nyu York Fond Birjasının Toplu İndeksi)**

*NYSE Composite Index*

Nyu-York fond birjasında özlərinin qiymətli kağızlarını qeydiyyatdan keçirmiş bütün şirkətlərin səhmlərinin məzənnələrinin dəyişməsinin bazar dəyəri ilə çəkili göstəricisi. Bu göstərici dollarla ifadə olunur. Nyu-York fond birjasında opsiyon və fyuçerslərlə əməliyyatlar bu indeks əsasında həyata keçirilir.

- **Nyu York Fond Birjası**


*New York Stock Exchange (NYSE)*

ABŞ-ın Nyu York şəhərində yerləşən və bazar kapitallaşmasına görə dünyanın ən böyük səhm birjası.

- **Nyu York Fyuçers Birjası**

*New York Futures Exchange (NYFE)*

Xəzinə istiqrazı fyuçersləri və bəzi valyuta fyuçersləri üzrə ticarətin aparıldığı birja.



- **Ofşor fond**

*Offshore fund*

Ofşor zonada (məs., Kayman Adaları) qeydiyyatdan keçmiş investisiya fondu. Ofşor zonalarda tənzimləmə və vergi səviyyəsi daha aşağı olduğu üçün fondları özlərinə cəlb edə bilər.

- **Opsion dividendi**

*Optional dividend*

Həm pul və həmdə səhm formasında ödənilə bilən dividend. Səhmdarın seçim imkanı var.

- **Opsion kliring şirkəti**

*Options clearing corporation*

Birjada fond opsiyonları üzrə kliring hesablaşmaları ilə məşğul olan şirkət. Bu şirkət opsiyonların icrasına təminat da verir. "Koll" opsiyonları alıcıları öz opsiyonlarının icrası zamanı şirkətdən onlara məxsus qiymətli kağızları alırlar və analoji olaraq, "Put" opsiyonlarının alıcıları, opsiyonlarının icrası zamanı onlara məxsus qiymətli kağızları şirkətə satırlar.

- **Opsion mükafatı**

*Option premium*

Opsiona görə ödənilən məbləğ. Baza aktivinin qiyməti və opsiyonun müddətindən asılıdır.

- **Opsion növü**

*Option type*

Opsionun 2 növü var: "Koll" (almaq hüququ verir) və "Put" (satmaq hüququ verir).

- **Opsion sahibi**

*Option holder*

Opsionu almış lakin onu icra etməmiş və satmamış şəxs. Həmçinin, opsiyonun alıcısı da adlanır.

- **Opsion seriyası**

*Option series*

Müəyyən qiymətli kağız üzrə eyni qiymətə və eyni müddətə malik bir sinifə aid olan (məsələn, bütün "Put" opsiyonları) opsiyonlar.

- **Opsion spread**

*Option spread*

Bir maliyyə alətinə eyni zamanda iki opsiyonun alınması və satılması. Bu zaman alınan və satılan opsiyonlar ya fərqli qiymətlərə, ya da fərqli icra müddətlərinə malik olur.

- **Opsion strategiyaları**

*Option strategies*

Hedcinq və ya spekulyasiya məqsədilə “Koll” və “Put” opsionlarının kombinasiyasından istifadə edilməsi. Məsələn, straddle, strangle.

- **Opsion**

*Option*

Opsion sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşıdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağız.

- **Opsionun daxili (real) dəyəri**

*Intrinsic value*

Opsionun icra (istifadə) qiyməti ilə baza aktivlərinin cari qiyməti arasında fərq. “Pulla olan” opsionlar üçün müsbətdir, “pulsuz olan” opsionlar üçün mənfidir, “pulda olan” opsionlar üçün isə sıfırdır.

- **Opsionun istifadəsi (icrası)**

*Exercise of option*

Opsion satıcısının müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə opsion sahibi tərəfindən görülən tədbirlər.

- **Opsionun satıcısı**

*Option writer*

Opsion müqaviləsi ilə satışı həyata keçirən şəxsdir. Opsion satıcısı opsion sahibinin qərarından

asılı olaraq, hansı aktivini satıb və ya alacağı öhdəliyini öz üzərinə götürür. Opsion satıcısı aktivini bazar qiymətlərindən aşağı qiymətə almaq və aktivini bazar qiymətlərindən yuxarı qiymətə satmaq öhdəliyini öz üzərinə götürür. Məsələn, “Koll” opsionunda, əgər opsion sahibi opsionu icra etməyi qərara alırsa, opsion satıcısı opsion sahibinə əsas aktivini satmalıdır. Əgər opsion satıcısı əsas aktivlə əlaqədar uzunmüddətli mövqeyə malik deyilsə, o mövqeni satmaq üçün ilk növbədə əldə etməli və müqaviləni yerinə yetirməlidir.

- **Order klauzulası**

*Order clause*

Sənəddə benefisiarın adından sonra xüsusi qeydin yazılması ilə köçürülməsi və ya alqı-satqısının indossament vasitəsilə aparılması mümkün olan qiymətli kağız, order. Bu zaman klauzula vasitəsilə həmin maliyyə aləti tapşırıq vasitəsinə çevrilir. Öncədən tapşırıq məqsədilə yazılmış hüquqi vasitələrdə klauzula qeydinin aparılması vacib deyildir. Çünki, bu qiymətli kağızlar həmin qeyd olmadan da indossament hüququna malikdir.

- **Orta cəmi aktivlər**

*Average total assets*

İki illik dövr ərzində cəmi aktivlərin orta göstəricisi. Bu göstərici aşağıdakı kimi hesablanır:

Tam aktivlər (cari il) + Tam aktivlər (əvvəlki il) ÷ 2.

- **Orta çəkili bazar indeksi**

*Market-value weighted index*

Hər bir aktivin kapitallaşma səviyyəsi ilə ölçüldüyü fond indeksi. Kapitallaşma üzrə qiymətləndirilən indeks də adlanır.

- **Orta çəkili kupon**

*Weighted average coupon*

Girovların birləşməsində (hovuzunda) orta kupondur ( faiz ödənişi). Orta çəkili kupon hər ayın sonunda girovun verilməmiş əsas balansının kupon dərəcəsinə çəkmək vasitəsi ilə hesablanır.

Orta çəki hesablamasında, hər bir qeyd edilmiş girovun əsas balansı çəki faktoru kimi istifadə edilir.

- **Orta çəkili ödəmə müddəti**

*Weighted average maturity*

Sərmayə kimi portfelə qoyulan dollar miqdarına uyğun olaraq çəkilmiş, portfeldə olan aktivlərin ödəniş vaxtının çatması üçün lazım olan orta vaxt. Orta çəkili ödəmə müddəti qarışıq gəlir portfellerinin faiz dərəcə dəyişikliklərinə olan həssaslığını ölçür. Daha uzun orta çəkili ödəmə müddətli portfeller faiz dərəcələrində baş verən dəyişikliklərə çox həssasdır, çünki daha uzun öhdəliklər həyata ke-

çirilir, faiz dərəcələrinin aşağı düşməsi və ya yüksəlməsi üçün böyük imkanlar yaradır və portfeldə öhdəliklərin icrasına təsir göstərir. Əgər faiz dərəcələri yüksəlsə istiqrazların dəyəri azalır, çünki bazarda daha çox marağı (faizi) ödəyən və buna görə də daha cazibədar istiqrazlar mövcuddur.

- **Ortalama (averaj)**

*Averaging*

1) Müəyyən dövr ərzində eyni buraxılışdan olan və məzənnələri sabit olmayan səhmlərin orta alış qiymətini aşağı salmaq məqsədilə onların davamlı olaraq alınub-satılmasından ibarət olan birja oyunu strategiyası;

2) Treyderin portfelində olan qiymətli kağızların orta qiymət nisbətini optimallaşdırılması məqsədi ilə onların birja dəyərində baş verən dəyişikliklər (artma və azalma) nəzərə alınmaqla müvafiq qiymətli kağızlardan əlavə olaraq alınması strategiyası;

3) Qiymətli kağızların və ya əmtələrin qiymətləri aşağı düşərkən qiymətli kağızlar portfelinin və ya əmtəə ehtiyatlarının orta alış qiymətini aşağı salmaq məqsədilə əlavə alışların həyata keçirilməsi;

4) Müəyyən göstəricinin (məsələn, gəlir, xərc, faiz dərəcəsi və s.) müəyyən dövrlər (aylar, rublər, illər) üzrə orta kəmiyyəti.

- **Ortamüddətli istiqraz**

*Medium-term bond*

Dövriyyə müddəti 1 ildən 3 ilə-dək olan istiqrazlar.

- **Overbought**

*Overbought*

Müəyyən zaman ərzində bazara məhsulun, aktivin daxil olmaması (məqsədli və ya məqsədsiz şəkildə), yaxud yüksək tələb nəticəsində qiymətin ciddi şəkildə qalxması vəziyyəti. Bu ifadə daha çox qiymətli kağızlar bazarında işlədilir.

- **Overnight**

*Overnight*

1) Növbəti bank günü ödənilməli olan banklararası qısamüddətli kredit müqaviləsi.

2) Kontrakt günündən sonrakı birinci iş günü həyata keçirilmiş xarici valyuta mübadiləsi üzrə əməliyyat.

3) Bir iş günü ərzində aparılmış maliyyə əməliyyatları. Hesabatlarda overnight, adətən, ON kimi ifadə olunur.

- **Oversold**

*Oversold*

Bazara qısa zaman ərzində böyük həcmdə məhsulun, aktivin daxil olması, dolması nəticəsində qiymətin ciddi şəkildə düşməsi vəziyyəti. Bu ifadə daha çox qiymətli kağızlar bazarında işlədilir.



- **“Ödə və apar” ticarəti**

*Cash and carry trade*

Bax: Baza ticarəti.

- **Ödəmə müddəti (ödəniş vaxtı)**

*Maturity*

1) Borcun son ödəniş tarixi;

2) Borc qiymətli kağızları üzrə öhdəliyin müddəti, əsas borc məbləğinin, toplanmış və son faiz gəlirinin ödənilmə tarixi.

- **Ödəmə nisbəti**

*Payout ratio*

Gəlirin səhmdarlara dividend şəklində ödənilən hissəsini əks edir.

$$\text{Ödəmə nisbəti} = \frac{\text{Divident}}{\text{Xalis gəlir}}$$

Ödəmə nisbətinin aşağı olması şirkətin mənfəətini dividend formasında ödəmə yerinə saxlamaq (məsələn, investisiya məqsədilə) istəyini göstərir.

- **Ödəmə zamanı gəlirlilik**

*Redemption yield (yield to maturity)*

Borc qiymətli kağızların ödəmə zamanı gəlirliliyi.



- **Ödənilmiş kapital**

*Paid-up capital*

Ödənilmiş kapital ödənişdə tam nominal dəyəri aldığı şirkət tərəfindən buraxılan səhmlərə əsaslanır.

- **Ödəniş qabiliyyəti olmayan**

*Insolvent*

Öhdəliyini yerinə yetirə bilməyən borclu.

- **Ödəniş müddəti çatmış veksəl**

*Due bill*

Ödəniş müddəti çatdığına görə ödənişə təqdim olunmalı olan veksəl.

- **Ödənişə qarşı tədarük (ÖQT)**

*Delivery versus payment (DVP)*

Qiymətli kağızların tədarükünün yalnız alıcı tərəfindən satıcının pul hesabına müvafiq məbləğ köçürüldükdən sonra həyata keçirilməsini nəzərdə tutan ticarət mexanizmi. Başqa sözlə, qiymətli kağızların tədarükü ilə nəğd ödənişin eyni vaxtda həyata keçirilməsi.

- **Ödəyici agent**

*Paying agent*

Səhmdarlara dividendlərin, istiqraz sahiblərinə isə əsas məbləğlərin və faizlərin ödənişini müəyyən haqq əvəzində bu səhm və istiqrazları buraxanların adından və onların hesabına həyata keçirən bank və

ya digər maliyyə-kredit institutu. Sərbəst üzən faiz dərəcəsinə malik notlar üzrə ödəyici agent hər rübdə əvvəlcədən müəyyən olunmuş gündəki baza faiz dərəcəsi əsasında sabit gəlir səviyyəsini də müəyyən edir.

- **Öhdəliyin bağlanma qiyməti (gerialma qiyməti)**

*Redemption price*

Borc qiymətli kağızlarının və imtiyazlı səhmlərin emitenti tərəfindən onların müddəti bitdiyi vaxt və ya vaxtından əvvəl geri alındığı qiymət. Gerialma qiyməti borc qiymətli kağızının nominalı ilə nəzərdə tutulmuş mükafatın cəminə bərabər olur.

- **Öhdəliyin bağlanması (geri alma ödənişi)**

*Redemption*

Borc qiymətli kağızlarının emitenti tərəfindən müddəti bitdiyi vaxt həmin qiymətli kağızları geri alınması və investora qiymətli kağıza ödədiyi nominal dəyərin qaytarılması.

- **“Öküz” bazarı**

*Bull market*

Qiymətlərin uzun müddət ərzində yüksəlişi müşahidə olunan bazar. Öküz bazarının göstəriciləri optimizm, investor inamının yüksək olması və qiymətlərin qalxmasının gələcəkdə də davam edəcəyi gözləntiləridir.

- **“Öküzlər”**

*Bull*

Bazarda müəyyən qiymətli kağızların qiymətlərinin və ya ümumilikdə qiymətlərin qalxacağına inanan və bundan yararlanmağa çalışan bazar oyunçuları.

- **“Ölü pişiyin sıçrayışı”**

*Dead cat bounce*

Maliyyə alətinin qiymətində və ya ümumilikdə bazarda qiymət\_lərin uzun müddət davam edən düşüşündən sonra birdən baş verən artım. Adətən, belə hal mövqelərin qısa qapanması nəticəsində baş verdüyündən qısamüddətli xarakterə malik olur və düşmə meyilinin artma meyili ilə əvəz olunması demək deyildir.

- **Ön ofis**

*Front office*

Şirkətdə müştərilərlə təmasda olan departamentlər – marketinq, satış, xidmət kimi bölmələr.

- **Ötürmə (satma, həvalə etmə)**

*Assignment*

1) Bir şəxsin ona məxsus müəyyən hüquqları və ya əmlakı başqa şəxsə ötürməsi (satması, həvalə etməsi).

2) Opsion satıcısının opsionun sahibinin öz hüquqlarını istifadə etmək niyyətini əks etdirən bildiriş alması nəticəsində opsionun

əsaslandığı baza qiymətli kağızını əvvəlcədən təsbit olunmuş icra qiymətinə satmağa (“Koll” opsionu halında) və ya almağa (“Put” opsionu halında).

3) İlkin sahibinin razılığı ilə svop üzrə müqavilənin satılması.

4) Qiymətli kağızın üzərində ona sahiblik hüququnun başqa şəxsə keçməsi haqqında ötürücü qeydlər edilməsi.

- **Ötürülmüş dividend**

*Passed dividend*

Direktorlar şurasının qərarı ilə əvvəlcədən planlaşdırılmış və ya müəyyən edilmiş dövrdə ödənilməmiş dividend.

- **Özəl investisiya şirkəti**


*Private equity firm*

Biznesi genişləndirmək üçün maliyyə vəsaitinə ehtiyacı olan özəl şirkətlərə investisiya edən şirkət. Investor şirkət üstünlük təşkil edən payı alır və idarə heyətində iştirak edir.

- **Özəlləşdirmə çeki**

*Voucher*

Özəlləşdirmə islahatı zamanı dövlət tərəfindən emissiya edilən, hər bir ölkə vətəndaşına paylanan, vətəndaşların özəlləşdirilən dövlət əmlakında payını təsdiq edən qiymətli kağız.



- **Paket (blok) ticarəti**

*Block trading*

Adətən institusional investorlar tərəfindən aparılan böyük həcmli alqı-satqı əməliyyatları. Beynəlxalq təcrübədə, adətən, 10 min səhm və ya 200 min ABŞ dolları dəyərində istiqraz üzrə sabit dəyərli alqı-satqı paket (blok) ticarəti sayılır.

- **Paket (blok, qiymətli kağızlar toplusu)**

*Block*

Böyük miqdarda təklif edilmiş və ya satılmış səhmlər və ya böyük dəyərə malik istiqrazlar. Bir qayda olaraq, sayı 10 000 paydan çox olan səhmlər və dəyəri 200 000 ABŞ dollarından daha çox olan istiqrazlar bloka alınmış kimi göstərilir.

- **Paritet**

*Parity*

1) Qiymətli kağızların bazar dəyəri ilə nominal dəyərinin bərabər olması vəziyyəti;

2) Tərəflərin bərabərliyi, uyğun vəziyyəti.

İki və ya daha çox valyutaların konkret müəyyənləşdirilmiş əmtəə və xidmətləri almaq qabiliyyətinə görə müqayisə əsasında müəyyənləşən paritet alıcılıq qabiliyyəti pariteti adlanır.

- **Passiv idarəetmə**

*Passive management*

Verilmiş bazar, yaxud sektorun strukturunun elə şəkildə nəzərə alınmasına yönəldilmiş investisiya strategiyasıdır ki, bu investorun gəlir və risk xarakteristikalarına uyğun gəlsin. İntestisiya portfelinin o şəkildə idarə edilməsidir ki, bu zaman investor portfelin strukturunu hər hansı bazar indeksinin strukturuna uyğun formalaşdırır və portfelin strukturunun aktiv korreksiyası yolu ilə verilmiş indeksə uyğun gələn gəlirlilikdən yüksək gəlirlilik əldə etməyə çalışır.

- **Passiv**

*Passive*

1) Müəssisənin mühasibat uçotu balansının bir hissəsi;

2) İntestorun investisiya qoyduğu müəssisənin idarə edilməsində fəal iştirak etmədiyi vəziyyət.

- **Pay almaq**

*Takedown*

İlkin bazarda qiymətli kağızların bir hissəsini almaq və qəbul etmək.

- **Pay investisiya fondu (PIF)**

*Unit investment trust*

Ayrı-ayrı xırda sahibkarlar tərəfindən etibarlılıq əsasında kapitalın investisiya fondu şəklində birləşdirilməsi nəticəsində yaranan investisiya fondu (trastı).

- **Pay qiymətli kağızı**

*Equity security*

Şirkətin xüsusi kapitalına pay qoyuluşunu təsdiq edən qiymətli kağız. Sadə və imtiyazlı səhmlər, səhm varrantı və s. belə qiymətli kağız nümunələridir.

- **Pip (pips)**

*Pip*

Valyuta məzənnəsində ən minimal dəyişikliyi əks edən anlayış. Adətən, 0.01%-ə bərabərdir.

Məsələn, USD/CAD valyuta cütünü (ABŞ dolları/Kanada dolları) ən az 0.0001 ABŞ dolları qədər dəyişə bilər.

- **Piramida sxemi (Ponzi sxemi)**

*Pyramid scheme (Ponzi scheme)*

Yüksək gəlirlilik vəd edən aldadıcı (fırıldaqcı) investisiya sxemi. Bu gəlir əsaslandırılmış investiyalardan deyil, yeni investorların vəsaitlərindən əldə edilir. Köhnə investorlara vəsait ödəmək üçün yeni investorların sayı kifayət qədər olmadıqda sistem dağılır. Ponzi sxemi kimi də məlumdur.

- **Portfel investisiya**

*Portfolio investment*

Divident və faizdən və kapitalın artımından gəlir əldə edilməsi məqsədilə qiymətli kağızlara, o cümlədən səhmlərə, istiqrazlara, veksellərə, xəzinə bonlarına, köçürmə depozit sertifikatlarına, bank akseptlərinə və s.-yə yatırılan investisiya. Birbaşa investisiyalardan (real aktivlərə və digər müəssisə üzərində idarə etməni əldə etmək və almaq üçün qiymətli kağızlara yatırılan investisiyalardan) fərqli olaraq portfel investisiya qoyuluşlarının əsas məqsədi passiv gəlir əldə etməkdir.

Fond bazarının inkişaf etdiyi ölkələrdə ümumi investisiyaların böyük hissəsi portfel investisiyaların payına düşür.

- **Portfel meneceri**

*Portfolio manager*

İnvestor adından onun investisiya portfelini idarə edən maliyyə məsləhətçisi. Fonda investisiya zamanı nəzərə alınacaq ən önəmli faktorlardan biridir.

- **Portfel**

*Portfolio*

İnvestorun maliyyə alətləri dəsti. Portfel birbaşa olaraq investorlar tərəfindən və ya maliyyə vasitəçiləri tərəfindən qurula bilər.

Portfelin qurulması zamanı investor gəlirlikdən əlavə riskə də

fikir verməlidir. Portfelin ümumi riskini azaltmaq məqsədilə diversifikasiyadan istifadə olunur.

Az risk tələb edən investitorların portfelleri adətən sabit gəlirli qiymətli kağızlar və pul ekvivalentlərindən, yüksək risklə yüksək gəlir etmək istəyən investitorların portfelleri isə səhmlər, derivativlər və alternativ investisiyalardan ibarət olur.

- **Portfelin formalaşdırılması**

*Book-building*

Emitentlə müqavilə bağlamışdan əvvəl andarrayter tərəfindən yeni buraxılış qiymətli kağızlara tələbi öyrənmək və optimal qiyməti müəyyənləşdirmək üçün potensial alıcılardan nə qədər qiymətli kağız almaq arzunda olduqları və onları hansı qiymətə almaq istədikləri barəsində ilkin sifarişlərin toplanaraq müvafiq kitabda qeydiyyatla alınması (sifariş portfelinin formalaşdırılması). Andarrayter bu sifarişlərin təhlili əsasında müvafiq qiymətli kağıza bazar tələbinin səviyyəsini və optimal yerləşdirmə qiymətini müəyyənləşdirdikdən sonra yerləşdirmə üzrə qəti razılığa gəlir və müqavilə bağlayır.

- **Prinsipal (əsas məbləğ)**

*Principal (capital amount)*

Borc alınmış və ya investisiya edilmiş ümumi məbləğ.

- **Problemlı qiymətli kağızlar**

*Distressed securities*

Hal hazırda müflisləşmə prosesində olan və ya müflislik ehtimalı böyük olan müəssisələrin qiymətli kağızları

Bu hal adətən müəssisələrin maliyyə öhdəliklərini qarşılaya bilməməsi ilə nəticələnir. Nəticədə, bu kimi şirkətlərin qiymətli kağızlarının dəyərinə ciddi azalma müşahidə olunur.

- **Problemlı şirkətlərin borcu**

*Distressed debt*

Hal hazırda müflisləşmə prosesində olan və ya müflislik ehtimalı böyük olan müəssisələr tərəfindən əldə olunmuş borc. Bu hal, adətən, müflisləşmə əsnasında olan şirkətlərin öz borclarını qaytara bilməməsi ilə nəticələnir və nəticədə borc qiymətli kağızlar dəyərindən düşür.

- **Proqnoz**

*Forecast*

İqtisadi proseslərin, hadisələrin, və münasibətlərin gələcək inkişafını irəli sürən elmi əsaslandırılmış hipotez. Proqnoz keçmiş faktiki göstəricilərin tendensiyasının təhlili əsasında irəli sürülür. Proqnozlaşdırma prosesi müxtəlif amillərin təsirinin proqnozlaşdırılan prosesə təsirlərini ölçür. Bu amillər endogen və ekzogen amillərə ayrı-

lır. Bilavasitə proqnozlaşdırılan proseslə bağlı olan təsirlər endogen, kənar hadisələrdən gələn təsirlər isə ekzogen amillər kimi qəbul edilir.

- **Proqnozlaşdırma**

*Prognostication (forecasting)*

Proqnozun irəli sürülməsi ilə bağlı istifadə olunan elmi praktiki metodların məcmusu və ya hər hansı bir prosesi, yaxud proseslər sisteminin inkişaf meyillərinə və perspektivlərinə yönəldilmiş elmi tədqiqat. Bax. Proqnoz. Proqnozlaşdırma proseslərin kəmiyyətə öyrənilməsindən keyfiyyət qiymətləndirilməsinə istiqamətlənir. Sosial-iqtisadi sahədə proqnoz makro iqtisadi tənzimləməyə, planlaşdırmaya, eləcə də idarəetmənin digər həlqələrinə xidmət edir. Müddətinə görə proqnozlaşdırma aşağıdakı kimi təsnifləşdirilir: cari, qısamüddətli, ortamüddətli və uzunmüddətli.

- **Proqramlı ticarət**

*Program trading*

Fundamental məlumatlara deyil, ticarət və qiymət səviyyəsinin hərəkətinə əsaslanan kompüter üzərindən ticarət metodu. Paket ticarət birja indeksinin fyuçersi, yaxud opsiyonlar və baza marjalar arasında arbitraj imkanlarından faydalanma q məqsədi güdür.

- **Prudensial**

*Prudential*

Maliyyə qurumlarının (bankların) təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanan düşünülmüş (ehtiyatlı) davranış, idarəetmə və nəzarət üsuludur.

- **Pul axınları üzrə**

**investisiyaların gəlirliliyi**

*Cash flow return on investment  
CFROI (%)*

Cari əməliyyatlar üzrə pul axınlarının inflyasiya nəzərə alınmaqla təshih olunmuş ümumi məbləğinin qoyulmuş investisiyaların (investisiya xərclərinin) inflyasiya nəzərə alınmaqla təshih olunmuş ümumi məbləğinə nisbəti. Bu göstərici daxili gəlirlilik dərəcəsi kimi çıxış edir. Bu göstəricinin hesablanması aşağıdakılara əsaslanır:

- aktivlərin istismar müddətində cari əməliyyatlarla əlaqədar hər il təkrarlanan pul axınlarının vergiyə cəlb edildikdən sonra qalan məbləğinə;

- aktivlərin istismar müddətinin sonuna kimi istifadə olunan dövrüyyə kapitalı və digər bu kimi aktivlərin dəyərində;

- əsas vəsaitlərin inflyasiya nəzərə alınmaqla təshih olunmuş ümumi məbləğinə.

- **Pul bazarı alətləri**

*Money market instruments*

Pul bazarı alətlərinə əsasən aşağıdakılar aid edilir: xəzinə vekselləri, bank akseptləri, kommersiya kağızları, repolar, sövdələşmə depozit sertifikatları və s.

- **Pul bazarı fondu**

*Money market fund*

Qısa müddətli pul bazarı alətlərinə investisiya edən fond. Pul bazarı fondu qısa müddətli pul bazarı alətlərinə investisiya etdiyinə görə riski və gəlirliyi az olur. Fondun portfelinə yüksək keyfiyyətli və likvid qısamüddətli (1 ildən az) qiymətli kağızlar təşkil edir.

- **Pul bazarı**

*Money market*

Qısamüddətli borc alətləri bazarı.

- **Pul emissiyası**

*Printing money*

Ölkədə pul təklifinin artırılması üçün yeni banknotların nəşri, yaxud yeni dövlət borc kağızlarının buraxılışı.

- **Pul təklifi**

*Money supply*

Müəyyən dövr ərzində hər hansı ölkənin iqtisadiyyatında dövriyyədə olan ümumi pul kütləsi

təklifi. Pul təklifinin həcmnin artmasının pula tələbin sabit qaldığı şəraitdə yalnız inflyasiya ilə nəticələnməsi qənaətində olan iqtisadçılar üçün pul təklifi inflyasiyaya nəzarət etmək üçün mühüm alət hesab olunur. Pul təklifinə nəzarət etmək üçün tənzimləyicilər pul təklifinin hansı konkret göstəricisinin hədəfə alınmasına dair qərar qəbul etməlidirlər. Lakin, hədəf göstəricisi nə qədər geniş olarsa sözügedən hədəfə nəzarət edilməsi bir o qədər çətin olacaqdır. Lakin, məqsədəuyğun olmayan dar pul kütləsinin hədəfə alınması da ölkədə mövcud olan ümumi pul kütləsinə qeyri-adekvat nəzarət olunmasına gətirib çıxara bilər.

- **Pul vəsaitləri hesabı**

**(nağd hesab, kassa hesabı)**

*Cash account*

Müştərilər tərəfindən yalnız tam ödənilmək şərti ilə aparılan qiymətli kağızların alışı üçün hesab.

- **Pulda olmaq**

**(öz dəyərində qalmaq)**

*At the money*

Opsionun istifadə qiymətinin baza aktivinin qiymətinə bərabər olduğu hal. Məsələn, XYZ şirkətinin səhminin cari bazar qiyməti 75 ABŞ dollarına bərabədirsə və bu səhm üzrə opsionun istifadə qiyməti də 75 ABŞ dolları olarsa, bu opsion pulda sayılır.

- **Pusluz səhmlərin buraxılışı**

*Scrap issue*

Şirkət ehtiyatda olan pul vəsaitlərini kapitallaşdıran zaman səhmdarlar üçün pulsuz səhmlərin buraxılışı. Biznesin uzunmüddətli maliyyələşməsinin tərkib hissəsi kimi ehtiyatların kapitallaşdırılması və ya yeni səhmlərə çevrilməsi ehtiyatları səhm kapitalının daha aydın və hesabatlı hissəsinə çevirir. Yeni səhmlər cari paylarına mütənasib olaraq mövcud səhm sahiblərinə paylanılır. Həmçinin, kapitallaşma emissiyası kimi də tanınır.

- **“Put” opsiyonu**

*Put option*

Sahibinə qiymətli kağızı göstərilən dövr ərzində və öncədən razılaşdırılmış qiymətə satmaq hüququ verən opsiyon. “Put” opsiyonun alıcısı opsiyonu istifadə etmək istədikdə opsiyonun satıcısı müvafiq baza qiymətli kağızı almaq öhdəliyi daşıyır.

- **“Put-koll” nisbəti**

*Put-call ratio*

“Put” opsiyonlarının həcmünün “Koll” opsiyonlarının həcminə nisbəti. İnvestorun bazar haqqında sentimentini (düşüncələrini) ölçmək üçün istifadə olunur.

Məsələn, “Put” opsiyonların “Koll” opsiyonların kifayət qədər

çox olması investorların qiymətin düşəcəyinə olan inamını göstərir.

- **“Put-Koll” pariteti**

*Put-call parity*

Eyni xüsusiyyətlərə (eyni istifadə qiyməti və müddət) malik “Koll” və “Put” opsiyonları arasında münasibət. Bu münasibət Avropa opsiyonları (və ya son istifadə tarixindən əvvəl istifadə olunmayan Amerikan opsiyonları) üçün düzdür və bu münasibətin pozulması arbitraj imkanları yaradır.

$$C + PV(X) = P + S$$

C – “Koll” opsiyon

P – “Put” opsiyon

PV(X) – istifadə qiymətinin cari dəyəri

S – səhmin qiyməti.





- **Rantye**

*Rentier*

Maliyyə gəliri ilə yaşayan şəxs. Gəliri yalnız dividenddən, kredit faizindən, qiymətli kağızlardan ibarət olan iqtisadi subyekt.

- **Rassel indeksləri**

*Russell indexes*

ABŞ şirkətlərinin "Frank Russell" Şirkəti (Takoma, Vaşinqton) tərəfindən hesablanan və dərc edilən bazar kapitallaşmasının çəkili indeksləri (hesablamaya cəlb edilən şirkətlərin sayına və səhmlərinə görə Rassel 3000, 2000, 2500, 1000, 200 və s. indeksləri hesablanır).

- **Razılaşdırılmış qiymətləndirmələr**

*Consensus estimates*

İqtisadiyyatın vəziyyətinin və ya şirkətin gələcək nəticələrinin razılaşma əsasında proqnozu. Müəyyən sayda ekspertin gözləntilərinin razılaşdırılması formasında hesablanır.

- **Real (fiziki) əmtəə bazarı**

*Physical market*

Real əmtəələrlə ticarət edilən bazar.

**Bax:** *spot bazarı*.

- **Real faiz dərəcələri**

*Real interest rates*

Nominal faiz dərəcəsinin inflyasiya nəzərə alınmaqla təhsis edilməsi nəticəsində əldə olunan faiz dərəcəsi.

İnflyasiya nəzərə alındıqda nominal faiz dərəcəsi real faiz dərəcəsinə əldə etmək olar:

$$(1 + r)(1 + i) = (1 + R)$$

$R$  – nominal faiz dərəcəsi

$r$  – real faiz dərəcəsi

$i$  – inflyasiya səviyyəsi.

- **Realizə edilmiş (reallaşmış) gəlir**

*Realized Gain*

1) Aktivin satışından əldə olunan nəğd gəlir;

2) Mövqenin likvidləşdirilməsindən əldə olunan nəğd gəlir.

- **Realizə edilmiş (reallaşmış) zərər**

*Realized loss*

1) Aktivin satışından yaranan zərər;

2) Mövqenin likvidləşdirilməsindən yaranan zərər.

- **Reallaşdırılmamış gəlir/  
mənfəət/zərər**

*Unrealized (paper) gain/profit/loss*

İnvestisiya qoyuluşu ilə əlaqədar reallaşdırılmamış gəlir/mənfəət/zərər. Qiymətli kağızlara investisiya zamanı reallaşdırılmamış gəlir/ mənfəət/zərər qiymətli kağızın bazar qiymətini onun əsl alış qiyməti ilə müqayisə etməklə hesablanır. Gəlir və ya zərər yalnız qiymətli kağız satıldıqda reallaşır. Mövqe ləğv olunduqda, reallaşdırılmamış gəlir/mənfəət/zərər haqqında məlumat verilməlidir.

- **Reallaşma (satış) qiyməti**

*Realization price*

- 1) Aktivin satış qiyməti;
- 2) Opsion müqaviləsində nəzərdə tutulmuş və opsion istifadə olunanda tətbiq olunan qiymət.

- **Rekvirent**

*Requieent*

Vekseli üzrə öhdəlik daşıyan subyektə protest elan etmək üçün notariat kontoruna müraciət edən şəxs, veksəl sahibi.

- **REPO Baş sazişi**

*General REPO agreement*

REPO və əks-REPO əməliyyatları aparılan zaman tərəflər arasındakı qarşılıqlı münasibətləri tənzimləyən və REPO və əks-REPO əməliyyatlarının aparılmasının əsas

şərtlərini, tərəflərin hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirən çərçivə sazişi.

- **Repo əməliyyatı**

*REPO transaction*

Satıcısı tərəfindən qiymətli kağızların müştərilərə satışı (REPO-nun açılması) və eyni zamanda müştərilər tərəfindən həmin qiymətli kağızları emitentə satmaq, emitentin isə onları müştərilərdən geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.

- **REPO sazişi (əqdi)**

*Repurchase agreement  
(REPO, RP)*

Qiymətli kağızların satıcısının (emitentinin) müəyyən olunmuş müddətdə və müəyyən olunmuş qiymətdə həmin qiymətli kağızları geri alacağı barədə öhdəliyi əks edən saziş (əqd).

- **REPO-nun açılma tarixi**

*REPO opening date*

REPO Şəhadətnaməsinə uyğun olaraq emitent tərəfindən qiymətli kağızların müştərilərə satıldığı gündür.

- **REPO-nun bağlanma tarixi**

*REPO closing date*

REPO Şəhadətnaməsinə uyğun olaraq emitent tərəfindən qiymətli

kağızların müştərilərdən satın alındığı gündür.

- **Resessiya**  
(iqtisadi gerilmə, tənəzzül)

*Recession*

İşgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq gerilməsi ilə müşayiət olunan fazası. Texniki olaraq, adətən, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması (ÜDM və ÜMM-in səviyyəsinin azalması) halı resessiya sayılır. Resessiya istehsal həcmnin, o cümlədən sənaye istehsalı həcmnin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi proseslərlə müşayiət olunur.

- **Restrukturizasiya olunmuş kredit**

*Rescheduled loan*

*(Restructured credit)*

Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər.

- **Restrukturlaşdırma**

*Restructuring*

Şirkətin borcu, əməliyyatları və strukturunda edilən ciddi dəyişiklik. Adətən şirkətlə bağlı ciddi

problemlər olduqda edilir. Məsələn, şirkət borcunu ödəməklə bağlı problemlə üzləşdikdə, borcu restrukturlaşdıraraq daha uyğun forma sala bilər.

- **Revalvasiya**

*Revaluation*

Ölkənin valyuta məzənnəsinin digər ölkələrin valyutasına nisbətdə rəsmi yüksəldilməsi. Devalvasiyanın tərsidir.

- **Reyestr saxlayıcısı**

*Registrar*

İstiqraz və səhm sahiblərinin qeydiyyatını (reyestrini) aparan təşkilat.

- **Rəqabətli sifariş**

*Competitive bid*

Sifarişdə göstərilən şərtlərlə (dəqiq qiymət və miqdar) qiymətli kağızların alqı-satqısı müqaviləsinin bağlanması barədə investordan emittentə etdiyi təklifdir.

- **Rəqabətli təkliflər auksionu**

*Competitive bid auction*

Anderrayterlərin emittentə öz qiymət təkliflərini irəli sürdükləri və ən yaxşı qiyməti təklif edən anderrayterin seçildiyi hərrac.

Bu metod əsasən dövlət qiymətli kağızlarının buraxılışında istifadə olunur. İstiqrazlar ilk öncə ən yüksək qiyməti təklif edən an-

derrayterlə, bu kifayət etmədikdə sonrakı ən yaxşı qiymət təklif edən anderrayterlərlə yerləşdirilir.

- **Rəqabətsiz sifariş hərracı**

*Non-competitive bid auction*

Qiymət üzrə deyil, həcm üzrə sifarişlərə imkan verən hərrac növü.

Bu tip hərraclarda sifarişçilər adətən rəqabətli hərraclardakı orta qiyməti ödəyirlər. Əsasən dövlət istiqrazlarının satışında istifadə olunur.

- **Rəmzi pul**

*Fiat money*

Dövlət tərəfindən buraxılan və qızıla və ya gümüşə konvertasiya olunmayan kağız pullar. O öz alıcılıq qabiliyyətini sadəcə olaraq dövlət təşkilatından və dövlət adından əldə edir.

- **Risk arbitrajı**

*Risk arbitrage*

Riskə əsaslanan arbitraj sövdələşmələri.

1) Birləşmə və udulma arbitrajı – Birləşdirilən (alınan) şirkətin səhmlərinin alınması və birləşdirən (alan) şirkətin səhmlərinin satılmasının (qısa satılmasının) eyni zamanda həyata keçirilməsi;

2) Ləğvətmə arbitrajı - ləğv olunan şirkətin cari dəyəri və qiymətləndirilən ləğvətmə dəyəri arasındakı fərqə əsaslanan arbitraj sövdələşməsi;

3) Cüt ticarət arbitrajı – tarixən bir-biri ilə sıx əlaqəli olan eyni sahənin çox oxşar şirkətləri arasındakı fərqə əsaslanan arbitraj. Tarixən iki şirkətin dəyəri arasında fərq yüksək səviyyədə qalırsa, onda onların hər biri üzrə bir-birini kompensasiya edən mövqelər (məsələn, biri üzrə uzun mövqe, digəri üzrə qısa mövqe) götürülməsi özünü doğrulda bilər.

- **Risk mükafatı**

*Risk premium*

Risksiz aktiv gəlirindən (dövlət istiqrazları) çox əldə olunan gəlir.

- **Risk**

*Risk*

Hər hansı fəaliyyətin, yaxud hadisənin mənfi istiqamətdə inkişaf etməsi və ya mənfi nəticələnməsi ehtimalı.

- **Riskin idarə olunması**

*Risk management*

İnvestisiya qərarlarının qəbulu zamanı qeyri-müəyyənliklərin (risklərin) müəyyən olunması, təhlili və ya bu risklərin qəbul olunması (nəzərə alınması) və ya da yumşaldılması prosesi.

- **Riskin önlənməsi**

*Risk reversal*

“Put” opsiyonun alınması və “Koll” opsiyonun satılması və ya ək-

sinə əməliyyatı əhatə edən opsiyon strategiyası. Opsionun satılması nəticəsində əldə olunan gəlir opsiyonun alınması üçün çəkilən xərcləri qismən və ya tam olaraq ödəyə bilər.

- **Riskli (qarşılıqlı) artım fondu (kapital gəlirliliyini (maksimum) artırmağa çalışan (qarşılıqlı) fond, kapitalını artırmağa çalışan (qarşılıqlı) fond)**

*Aggressive growth mutual fund (aggressive growth fund, maximum capital gains mutual fund, maximum capital gains fund, capital appreciation fund, capital appreciation mutual fund)*

Kapitalın uzunmüddətli dövrdə maksimal artımına nail olmağı qarşısına məqsəd qoyan və bunun üçün, əsasən, sürətli inkişaf potensialına malik olan kiçik şirkətlərin və dar sahələrin səhmlərinə yatırım edən qarşılıqlı investisiya fondu. Belə fondlar hər hansı bir şirkətin səhminə investisiya edərkən bu şirkətin böyük və ya kiçik olmasını deyil, onun müəyyən müddətdən sonra yüksək gəlir artımına nail olma perspektivlərinə əsaslanırlar. Dividentlərdən az gəlir əldə edildiyinə və ya heç gəlir əldə edilmədiyinə görə aqressiv artım fondları öz işlərini kapitalın dəyərinin artması ehtimalları üzə-

rində qururlar. Bu halda yüksək gəlirlər əldə etmə istəyi risklərin artması ilə də müşayiət də olunur.

- **Riskli kapital**

*Venture capital*

Kiçik və ilkin inkişaf mərhələsində olan şirkətlərə yatırılan vəsait.



- **S&P500 fond indeksi**  
*S&P500*

ABŞ fond bazarının əsas barometrlərindən olub “Standard and Poor’s” agentliyi tərəfindən Nyu York Fond Birjasında listinqdə olan bütün şirkətlərin bazar dəyərinin təqribən 80%-ni təmsil edən 500 şirkətin (400 sənaye, 20 nəqliyyat, 40 maliyyə və 40 kommunal şirkəti) bazar kapitallaşması (səhmlərin sayının bazar qiymətinə olan hasil) əsasında hesablanan fond indeksidir. Çikaqo Əmtəə Birjasında fyuçərlər və fyuçərs opsiyonları ilə ticarət bu indeksə əsaslanır.

- **Sabit faizli istiqraz**  
*Fixed rate bonds*

Kupon ödəmələri sabit olan istiqrazlar.

- **Sabit gəlir**  
*Fixed income*

Faizi kupon formasında ödənilən borc alətləri (istiqrazlar, kreditlər və s.) üçün istifadə olunan ümumi termdir. Bu hallarda əsasən sabit faiz dərəcəsi tətbiq olunduğundan onları ifadə

etmək üçün “sabit gəlir” termini işlədilir.

- **Sabit xərclər**  
*Fixed charges*

Amortizasiya ayırmaları, faiz, icarə haqqı ödənişləri və s. bu kimi xərclər.

- **Sabit qiymətli təkli**  
*Fixed price offer*

Sabit qiymət əsasında təklif edilən yeni emissiyalardır. Son vaxtlarda emissiya qabaqcadan müəyyən edilmiş sabit qiymətə və kupona satılmışdır. Əksər yeni istiqraz buraxılışları bu əsasda təklif edilir.

- **Sabit valyuta məzənnəsi**  
*Fixed exchange rate*

Hökumətin və ya Mərkəzi Bankın milli valyutunu digər ölkələrin valyutasına, valyutalar səbətinə və ya qızıl kimi digər dəyər ölçüsünə bağladığı valyuta rejimi.

- **Sabit/üzən istiqrazlar**  
*Fixed/floating bonds*

Tədavüldə olduğu müddətin müxtəlif dövrlərində sabit və üzən faiz dərəcələrinin hər ikisini ödəyən istiqrazlar.

- **Sabitləşdirmə**  
*Stabilization*

Yeni yerləşdirilmiş qiymətli kağızın təklif olunan qiymətdən aşağı

ği düşməsinin qarşısını almaq üçün anderrayter tərəfindən bir az yüksək qiymətlə alqı sifarişlərinin verilməsidir.

- **Sadə faiz**

*Simple interest*

Borc almanın doğurduğu xərc və ya pul borc verilməsi nəticəsində əldə edilən gəlirdir. Borc götürülən və ya borc verilən məbləğ (əsas məbləğ), vəsaitlərin borc olaraq götürüldüyü müddət və bazanın ümumi faiz dərəcəsi səviyyəsi əsasında hesablanır.

- **Sadə maliyyə aləti**

*Plain vanilla*

Özünəməxsus xüsusiyyətləri olmayan standart maliyyə alətləri və ya derivativlər.

Sadə səs çoxluğu prinsipi ilə səsvermə. Majority voting.

Bir səhm bir səs prinsipi ilə səsvermə metodu.

- **Sadə səs çoxluğu prinsipi ilə səsvermə**

*Majority voting*

Bir səhm bir səs prinsipi ilə səsvermə metodu.

- **Sadə sürüşən orta**

*Simple moving average (an unweighted moving average)*

Müşahidə aparılan dövrdən əvvəl müəyyən sayda zaman dövrlə-

rinə nəzərən hesablanan çəkisiz orta kəmiyyət.

- **Sadə veksəl (solo-veksel)**

*Promissory note (one-name paper, note of hand, PN, P/N)*

Borclu tərəfindən təqdim edilən və borcun ödəniləcəyi vədini əks etdirən sənəd.

- **Sahibliyin (saxlamanın) mənfi nəticəsi**

*Negative carry*

1) Aktivlərin, o cümlədən qiymətli kağızların və maliyyə fyuçers opsiyonlarının maliyyələşmə xərclərinin əldə ediləcək gəlirdən yüksək olması ilə səciyyələnən bir vəziyyət;

2) Mövqenin saxlanması maliyyələşmə xərclərinin gələn gəlirlərdən yüksək olması vəziyyəti.

- **Saxlama xərcləri (ehtiyatların saxlanması dəyəri, kreditin dəyəri, sabit xərclər)**

*Carrying charge*

Qiymətli kağızın və ya əmtənin müəyyən müddətə saxlanması ilə əlaqədar xərclər. Bu xərclərə sığortə, saxlanma və digər xərclər aiddir. Xərclər adətən fyuçers kontraktının və ya əmtənin qiymətində əks olunur.

- **Saxlanc**

*Custody*

Qiymətli kağızların cavabdehlik əsasında saxlanması və qorunması üzrə xidmət. Adətən ixtisaslaşmış banklar tərəfindən göstərilir. Müasir dövrdə, məhsul saxlanc müqavilələri əsas xidmət növü ilə yanaşı əlaqəli xidmətlərin göstərilməsini də nəzərdə tutur. Saxlanc xidməti həm sənədli, həm də sənədsiz (elektron) qiymətli kağızlar üzrə göstərilə bilər.

- **“Saxta” sövdələşmə (səhmlərin yalandan alqı-satqısı, “yuyulma” satışı)**

*Wash sale (sham transaction)*

1) “Saxta” sövdələşmə. Eyni adamın bir hesabından digər hesabına və ya ərin hesabından arvadın hesabına qiymətli kağızlar üzrə mülkiyyətin dəyişməsi (alqı-satqı) əməliyyatının aparılması. Eyni zamanda, çox qısa müddət ərzində qiymətli kağızların alınaraq satılması (və ya tərsinə, satılaraq alınması). Bu halda fəal ticarət görünüşü yaratmaqla potensial investoreləri cəlb etmək və beləliklə, bazar qiymətlərinə təsir etməklə mənfəət əldə etmək məqsədi güdülmür.

2) “Yuyulma” satışı (praktikada qadağan olunmuş hal). Vergi ödənişlərinin məbləğinin azaldılması məqsədi ilə qiymətli kağızların zərərlə satılması və onların geri alınması.

- **“Samuray” istiqrazı**

*Samurai bond*

Xarici borcalan tərəfindən Yaponiyada buraxılan yenilə ifadə olunan istiqraz.

- **Satan tərəf**

*Sell-side*

Bu termin əsas işi birjada ticarət etməkdən ibarət olan maliyyə institutlarını təsvir etmək üçün istifadə olunur. Ya öz adından, ya da digər investorelərin adından investisiya edən maliyyə institutlarını təsvir etmək üçün işlədilən alan tərəfin əksidir.

- **“Satandan sonra almaq” şərtli sifariş (sərəncam)**

*Buy after sell limit order (B/S)*

“Satmaq” və “almmaq” kimi iki sifarişin birincinin yerinə yetirilməsindən sonra ikincinin yerinə yetirilməsi şərti ilə bir sifarişdə birləşdirilməsi. Başqa sözlə, satış baş tutarsa, “almmaq” sifarişi qüvvəyə minir.

- **Satıcı opsiyonu**

*Seller's option*

Satıcıya səhm və ya istiqrazları müəyyən edilmiş müddət ərzində istənilən vaxt təqdim etmək hüququnu verən xüsusi əməliyyat.

- **Satın alınmış sövdələşmə**

*Bought deal*

Təkrar bazarda yenidən satmaq məqsədilə qiymətli kağızın bütün



emissiyalarını almaq üçün sığorta edənlə və ya aparıcı menecerlə razılaşma. Bu metod tələb edilən qiymətə bütün emissiyaların satılmasına görə riski emitentdən sığorta edənə keçirir.

- **Satış təklifi**

*Offer for sale*

Hər hansı bir şirkətin yeni səhmlərini satışa çıxarması üzrə təklif verməsi. Bunun üçün, əsasən, aşağıdakı iki yoldan istifadə edilir:

1) İnvestisiya bankı kimi bu sahədə ixtisaslaşmış və sponsorluq edə bilən vasitəçi qurumları dəvət etməklə kütləvi satış üçün təklif verilməsi;

2) Səhmlər yazılış üzrə və ya şirkətin özü tərəfindən emissiya şirkətlərini kütləvi şəkildə dəvət etməklə birbaşa təklif verilməsi. Bu təklif əvvəlcədən müəyyənləşdirilmiş qiymətə də əsaslanıb və ya investorlar arasında təşkil olunan tender vasitəsilə formalaşan qiymətə də. Tenderdə qiymət üzrə bütün təkliflər toplandıqdan sonra investorların hamısının ödəməyə hazır olduqları qiymətlər əsasında təklif qiyməti formalaşdırılır.

- **Satışa buraxmaq (endirimlə)**

*Selloff*

Bazar şərtlərinin qiymətləri sıxacağı ehtimalına əsaslanaraq gələcək ziyandan qaçmaq üçün malların və ya maliyyə alətlərinin endirimlə satışa buraxılması.

- **Satışın həcmi**

*Sales*

Firmanın əmtəə və xidmətlərin satışından əldə etdiyi vəsait. Bu məbləğə həmçinin icarə haqqı da daxil ola bilər.

- **Satqı sifariş**

*Sell order*

Qiymətli kağızın satılmasına dair brokerə verilən sifariş.

- **Sektor indeksi**

*Sector index*

Fond birjasının müəyyən istehsal sahəsinin bazar fəaliyyətini əks etdirən toplu indeks.

- **Sektor təhlilçiləri**

*Sectoral analysts*

Əsas diqqəti məxsusi bir sənaye sahəsinə yönəldən bazar təhlilçiləridir. Həmin sektorda fəaliyyət göstərən spesifik şirkətləri tədqiq edir və aparılmış tədqiqatlar nəticəsində alqı-satqıya dair tövsiyələr təqdim edirlər.

- **Sektor üzrə fondlar**

*Sector funds*

Müəyyən istehsal sahəsinə (məsələn, dağ-mədən sənayesinə) investisiya qoyuluşu edən qarşılıqlı investisiya fondlarının bir növüdür. Bu cür fondların fəaliyyəti tam və ya qismən müvafiq sektorun şirkətlərinin qiymətli kağızlarına

investisiya qoyuluşlarını həyata keçirməkdən ibarətdir.

- **Sekuritizasiya**  
*Securitization*

Qeyri-likvid aktivlərin (ipoteka və s.) likvid aktivlərə (alınub-satıla bilən) çevrilməsi məqsədilə müxtəlif növ borclardan yaradılan həvuzun (portfelin) girov qoyulması ilə qiymətli kağızlar buraxılışı.

- **Senyoraj**  
*Seignorage*

Dövlətin pul çap etməsindən əldə etdiyi gəlir. Bu gəlir pulun nominal dəyəri ilə onun çap edilməsi üçün sərf olunan vəsait arasındakı fərq ilə ifadə olunur.

- **Seriyalı istiqraz**  
*Serial bond*

Eyni vaxtda buraxılan, lakin bitmə müddəti müxtəlif olan istiqraz.

- **Sertifikat**  
*Certificate*

Hər hansı faktı və ya hüququ təsdiq edən sənəd, vəsiqə. Səhm üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd.

- **Sessiya**  
*Cession*

Şəxsin, müəssisənin və ya ölkənin mülkiyyəti, torpağı və ya hüquqları rəsmən başqasına verməsi.

- **Səhm kapitalı/Emissiya kapitalı**

*Share capital/Issued capital*

Faktiki olaraq emissiya edilən və ya səhmdarlara paylanılan səhmlər. Öz nizamnaməsinə və ya əsasnaməsinə uyğun olaraq müəssisəyə emissiya imkanı verilən maksimum həcmdə səhmləri əks etdirən nizamnamə kapitalından fərqli ola bilər.

- **Səhm opsiyonu**  
*Stock option (equity options)*

Müəyyən səhmlərlə müəyyən müddət ərzində razılaşıdırılmış qiymətlə alqı satqı əməliyyatı aparmaq hüququ verən törəmə alət.

- **Səhm svopu**  
*Equity swap*

Mübadilə olunan pul vəsaitlərinin biri və ya hər ikisi hər hansı bir səhmin gəlirliliyinə və ya fond indeksinin qiymətinə əsaslanan svop.

- **Səhm şəklində dividend**  
*Stock dividend*

Nəğd pul əvəzinə səhmlərlə ödənilən dividend ödəməsi.

- **Səhm**  
*Share (stock)*

Sahibinə hər hansı bir müəssisənin aktivlərində müəyyən bir paya sahiblik və payına uyğun olaraq

müəssisənin gəlirinin bir hissəsini dividend şəklində əldə etmək hüququ verən qiymətli kağız Eyni zamanda, səhm sahibinin səhmdar cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir.

- **Səhm-barometr**

*Bellwether stock*  
(*barometer stock*)

Qiymətlərinin dəyişməsi bazar konyukturasının dəyişməsinin indikatoru hesab olunan səhm. Adətən, barometr kimi yaxşı tanınmış iri şirkətlərin səhmləri çıxış edir.

- **Səhmdar (payçı)**

*Shareholder*

Təşkilat və ya şirkətdə paya və ya səhmlərə sahib olan fərddir.

- **Səhmdar cəmiyyət**

*Joint-stock company*

Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.

- **Səhmdar dəyəri**

*Shareholder value*

Səhmdar nöqtəyi-nəzərindən şirkətin dəyəri. Bu dəyər həm dividendlər, həm də şirkətinin səhmlərinin qiymətində artım baxımından şirkətin öz səhmdarlarına gəliri tə-

min etmək qabiliyyətini göstərir. Bu zaman səhmdarlar əsas diqqəti şirkətin sərmayələri və öz kapitalından nağd vəsait axını yaratmaq bacarığına yönəldir.

- **Səhmdar kapital**  
(**sahibkar kapitalı**)

*Equity*

1) Sahibkarlıq payını göstərən adi səhm və ya hər hansı başqa qiymətli kağız.

2) Müəssisənin balansında müəssisənin sahibləri tərəfindən yatırılan məbləğlə bölüşdürülməmiş mənfəət məbləğinin cəmidir.

3) Səhmdarların şirkətdəki payıdır. Qiymətli kağızlar bazarı paylaşır və ya səhmlərin buraxıldığı və alqı-satqı əməliyyatlarında iştirak etdiyi bazarlardır.

- **Səhmdar kapitalı**  
(**əsas fondlar**)

*Capital stock (shareholders' equity)*

Şirkətin adi və imtiyazlı səhmlər vasitəsilə maliyyələşməsinin məbləğini göstərir.

Səhmdar kapitalı = Məcmu aktivlər – Məcmu passivlər.

- **Səhmdar kapitalın riskinə görə mükafat**

*Equity risk premium*

Bazar risklərinin kompensasiya edilməsi üçün xəzinə vekselləri ilə

müqayisədə ümumi fond bazarının və ya müəyyən birjanın təmin etməli olduğu əlavə gəlir. Xəzinə veksellərinə dövlət tərəfindən təminat verildiyi üçün onlar risksiz qiymətli kağız hesab olunur.

- **Səhmdar maliyyələşməsi**

*Equity financing*

Kapitalı artırmaq məqsədi ilə sadə və ya imtiyazlı səhmin investora satılması.

- **Səhmdarların**

**Ümumi Yığıncağı**

**(İllik Ümumi Yığıncaq)**

*Annual General Meeting (AGM)*

Səhmdarların məcburi illik yığıncağı. Bu yığıncaqlar səhmdarlara şirkətin fəaliyyəti və qərarları haqqında məlumat əldə etmək imkanı yaradır. Səhmdarların Ümumi Yığıncağı səhmdarların bir yerdə toplanaraq direktorlar şurasına şirkətin vəziyyəti və strategiyası haqqında suallar ünvanlamaq üçün yeganə vasitədir. Həmçinin bu yığıncaqda səhmdarların məlumatlandırılması ilə bərabər direktorların seçilməsi kimi önəmli qərarların müzakirəsi də aparılır. Səhmdarların Ümumi Yığıncağının keçirilməsi vaxtı, yeri və gündəliyi haqqında dəqiq məlumatlar mütləq şəkildə müəyyən olunmuş vaxt ərzində səhmdarlara çatdırılmalıdır.

- **Səhmdarların vəsaitləri**

*Shareholders' funds*

Şirkətin xalis aktivlərindən (səhmdarların vəsaitləri ilə bölüşdürülməmiş ehtiyatların cəmi) minoritar paketin çıxılması yolu ilə müəyyən edilir. Həmçinin, səhm kapitalı və ya istifadə olunan kapital kimi də tanınır.

- **Səhmə dəyişdirilə bilən**

**uzunmüddətli qiymətli**

**kağızlar**

*Long-term equity anticipation*

*securities (LEAPS)*

Səhmə dəyişdirilə bilən bu qiymətli kağızları (səhm və ya indeks opsiyonları) "Put" və "Koll" tipində buraxırlar. Bu qiymətli kağızlar Çikaqo opsiyon və Amerika fond birjalarında və birjadankənar bazarlarda dövriyyədədir. Bu cür qiymətli kağızların müddəti 2-5 ilə bərabər olur.

- **Səhmin balans dəyəri**

*Book value per share (BVPS)*

Balans dəyəri ümumi aktivlərlə ümumi passivlərin fərqinə bərabərdir. Səhmin balans dəyəri (BVPS) isə balans dəyərinin ödənilməmiş səhmlərin sayına nisbətində bərabərdir.

- **Səhmin geri alınması**

*Share repurchase*

Şirkətin səhmlərinin qiymətinin yüksəldilməsi məqsədilə öz səhmlərini bazardan geri almaqla dövriyyədə olan səhmlərin sayının azaldılması.

- **Səhmin qeydiyyatdan keçmiş sahibi**

*Holder of record*

Emitent şirkətin reystrində adı qeyd olunmuş səhmdar. Yalnız belə səhmdarlar dividend alma hüququna malikdirlər.

- **Səhmin ucuzlaşması**

*Share discount*

Səhmin bazar dəyərinin nominal dəyərindən aşağı düşdüyü məbləğ.

- **Səhmlər üzrə mükafat**

*Share premium*

Səhmlərin nominal dəyərindən yüksək olan bazar dəyəri.

- **Səhmlər üzrə ödənilməmiş dividendlər**

*Unpaid dividends*

Adi səhmlər üzrə ödənişdən qabaq imtiyazlı səhmlər üzrə elan edilməmiş və ödənilməmiş dividendlər. Bu termin həmçinin faizləri ödənilməmiş bəzi gəlirli istiqrazlara da şamil edilir.

- **Səhmlərin (səhmdarların) reyestri (qeydiyyat jurnalı)**

*Share register*

Müəyyən tarixə qeydə alınmış qiymətli kağız sahiblərinin, onlara məxsus qiymətli kağızların sayının və növünün eyniləşdirilməsini təmin edən siyahı. Adətən, reyestrlərin aparılması ixtisaslaşdırılmış mərkəzi qurum, fərdi reyestr saxlayıcılar və ya emitentlərin özü tərəfindən həyata keçirilir.

- **Səhmlərin xırdalanması (bölünməsi)**

*Stock split*

Şirkətin mövcud səhmlərinin ümumi dəyərini dəyişmədən sayının artırılması. Başqa sözlə, mövcud dövriyyədə olan səhmlərin bir neçə hissəyə bölünməsi. Bu cür əməliyyatın məqsədi bir səhmin qiymətini azaldaraq ticarətinin daha da asanlaşdırılmasıdır. Beləcə səhmlərin sayı artır, lakin ümumi dəyərdə heç bir artım olmur.

- **Səhmlərin listinqi**

*Stock listing*

Müxtəlif şirkətlərin fond birjalınının müvafiq tələblərinə cavab verən səhmlərinin siyahısı. Listinqə düşmüş səhmlər fond bijasında ticarətə və kotirovkaya buraxılır. Müxtəlif fond birjalarında fərqli listinq standartları mövcud ola bilər.

- **Səlahiyyətli broker (səlahiyyətli treyder)**  
*Authorized broker (authorized trader)*

Hərrac iştirakçısının ştat işçisi olan, QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsinə malik olan, hərrac iştirakçısının adından fond birjasında sifarişlərin elan edilməsi və əqdlərin həyata keçirilməsi üçün hərrac iştirakçısı tərəfindən səlahiyyət verilmiş şəxsdir.

- **Səmərəli bazar hipotezi**  
*Efficient market hypothesis*

Bütün əldə olan məlumatın artıq aktivlərin qiymətində əks olunduğunu iddia edən hipotez.

Bu hipotezə görə, bazarın artıq "bildiyi" məlumatdan istifadə edərək, uzun müddət ümumi bazardan daha yaxşı nəticə göstərmək mümkün deyil.

- **Sənaye inkişafı istiqrazı**  
*Industrial development bond*

Yerli icra hakimiyyəti tərəfindən müxtəlif sənaye obyektlərinin tikintisinin maliyyələşdirilməsi məqsədilə buraxılan istiqrazlardır. Sonradan bu obyektlər icarəyə verilir və istiqrazlar üzrə ödənişlər həmin obyektlərin fəaliyyəti nəticəsində büdcəyə daxil olan ödənişlərdən və ya icarə haqlarından tutularaq ödənilir.

- **Sərbəst dövriyyədə olan səhmlər**  
*Free float*

Səhmdar cəmiyyətin səhmlərinin iri səhmdarların (səhmlərin 5%-dən çoxuna sahib olan) və insayderlərin əlində olmayan, eləcə də ticarəti məhdudlaşdırılmayan hissəsi. "Free-float" səviyyəsinin yüksək olması səhmlərin likvidlik səviyyəsinə təsir edir.

- **Sərbəst pul axını gəlirliliyi**  
*Free cash flow yield*

Şirkətin dividendləri ödəmək üçün bütün sərbəst vəsaitindən istifadə etdiyi halda səhmin dividend gəlirinin nə qədər yüksək ola biləcəyinin ölçüsüdür. Müəssisənin sərbəst pul axınının gəlirliliyini müəyyən etmək üçün dövriyyə vəsaitləri balansından əsas kapitalla çəkdiyi xərclərini çıxmaq və sonra alınmış fərqi onun cari səhmlərinin sayına bölmək lazımdır.

- **Sərbəst pul axını**  
*Free cash flow*

Şirkətin fəaliyyətindən yaranan nağd pul axını ilə onun əsas kapitalla çəkdiyi xərclərin fərqi. Sərbəst nağd pul axını, sadəcə olaraq, verilmiş ticarət dövrü ərzində şirkətin xalis kassa mövqeyindəki dəyişikliyi ifadə edir.

- **Sərbəst üzən valyuta məzənnəsi**

*Free floating exchange rate*

Sərbəst bazarda valyutaya olan tələb və təklif əsasən təyin edilən üzən valyuta məzənnəsinin bir formasıdır. Bu formada Mərkəzi Bankın müdaxilələri mümkündür, lakin bu müdaxilələr çox nadir hallarda baş verir və qeyri-müntəzəmdir. Bu, əsasən, məzənnənin kəskin aşağı düşməsini sığortalamaq məqsədi daşıyır.

- **Sərbəst və açıq bazar**

*Free and open market*

Tələb və təklifin qiymət baxımından sərbəst ifadə olunduğu bazar. Təklif, tələb və qiymətin hamısının tənzimləndiyi idarə olunan bazarın əksi.

- **Səs hüququna malik olmayan səhm**

*Non-voting stock*

Sahibinə korporativ məsələlərdə səs vermə hüququnu təmin etməyən səhm. İmtiyazlı səhmlər adətən səs vermə hüququna malik olmur. Bundan başqa şirkət sahibləri şirkətin başqalarının əlinə keçməsini önləmək üçün yeni səhmdarlara bu tip səhmlər sata bilərlər.

- **Səsli ticarət (açıq yüksək səs)**

*Open outcry*

Alıcı və satıcının birbaşa təması yolu ilə birja ticarəti üsulu. Bu hal-

da alış və satış üzrə təkliflər ucadan səsləndirilir.

- **Səsvermə (ballot)**

*Ballot*

Açıq və ya gizli səsvermə yolu ilə birja əməliyyatları ilə bağlı mübahisəli məsələlərin həlli variantı.

- **Səsvermə hüququ**

*Voting right*

Şirkətin idarə edilməsi ilə əlaqədar qərarların qəbul olunmasında səs vermə hüququ.

- **SİBOR**

*Singapore Interbank Offered Rate (SIBOR)*

Sinqapur banklararası depozit bazarında təklifin faiz dərəcəsi.

- **Sifariş (tapşırıq)**

*Order*

Opsionun ifadə etdiyi qiymətli kağızı müəyyənləşdirilmiş icra qiymətinə satmaq ("Koll") və yaxud almaq ("Put") öhdəsini qoyan opsiyon satıcısı tərəfindən icra haqqında bildiriş.

1) Sahibinə müəyyən olunmuş zaman ərzində, müəyyən olunmuş qiymətlərlə qiymətli kağızlar almağa hüquq verən sertifikat, rəsmi məktub.

2) Səhmdar cəmiyyət tərəfindən ona məxsus olan səhmlərin alınması ilə bağlı buraxılan opsiyon,

qiymətli kağız. 3) Hər hansı işin görülməsi, məhsulun göndərilməsi və s. ilə bağlı bir şəxsi tərəfindən digər şəxsə göndərilən rəsmi məktub, sənəd, əmr.

Qiymətli kağızın alınması və ya satılması üzrə müştəri tərəfindən brokerə instruksiyanın verilməsi. Əqdin mühüm şərtlərini nəzərdə tutan fond birjasının qaydalarına uyğun elan edilmiş qiymətli kağızlarla əqdin həyata keçirilməsi haqqında sərəncam.

- **Sifariş üzrə bölgü (abunə (yazılış) əsasında bölgü)**  
*Allotment*

Qiymətli kağızların əvvəlcədən sifariş (yazılma, abunə) əsasında bilavasitə yeni səhmdarlar və ya qiymətli kağızların yeni buraxılışına yazılışı və yerləşdirməni həyata keçirmək üçün yaradılmış sindikat üzvləri arasında bölüşdürülməsi.

- **Sifarişlər (təkliflər) əsasında**  
*Order driven*

Alış və satış təkliflərinin elan olunması yolu ilə qiymətlərin müəyyən olunduğu bazar. Fond birjalarının çoxu bu formada fəaliyyət göstərir.

- **Sıfır kuponlu istiqraz (kuponsuz istiqraz)**  
*Zero coupon bond*

Kupon ödənişləri olmayan istiqraz. Sıfır kuponlu istiqrazlar nomi-

naldan aşağı qiymətə (diskontla) satılır və öhdəlik müddəti bitdikdə nominal üzrə ödənilir.

- **Sığorta**  
*Insurance (assurance)*

Müxtəlif formalarda və müxtəlif həcmdə dəymiş ziyanın ödənilməsi məqsədilə sığorta haqları vasitəsilə sığorta fondu şəklində pul fondlarının yaradılması və sığorta ödənişləri kimi istifadəsi üzrə iqtisadi münasibətlərin məcmusu.

- **Sığortaçı**  
*Insurant*

Mövcud qanunvericiliyə uyğun şəkildə sığorta fondu yaradaraq onun qanunauyğun bölgüsünü həyata keçirməklə sığorta əməliyyatı aparən müəssisə, təşkilat, qurum.

- **Sığortalı (sığorta olunan)**  
*Insured*

Sığorta fonduna sığorta haqları köçürməklə bu və ya digər sığorta münasibətlərinin bir tərəfinə çevrilən hüquqi və ya fiziki şəxs.

- **Sımanmış təklif**  
*Seasoned offer*

Fond birjasında artıq listinqdə olan şirkət tərəfindən səhmlərin və ya istiqrazların təklifi. İlk dəfə olaraq listinqə daxil olan şirkət tərəfindən həyata keçirilən ilkin kütləvi təklifin əksidir. Ümumilikdə, belə



təklif həm kütləvi satış üçün təklif, həm də institusional investorlar üçün məhdud yerləşdirmə formasında ola bilər.

- **Sindikət borcu**  
*Syndicated loan*

Bir neçə şirkətin (sindikət) bir borcalana kifayət qədər vəsait təmin etmək üçün birgə təklif etdikləri borc.

- **Sindikət**  
*Syndicate*

Eyni fəaliyyət sferası üzrə bir neçə təsərrüfat subyektinin, o cümlədən müəssisənin, təşkilatın hər hansı sahədə vahid istiqamətdə fəaliyyət göstərməsi məqsədilə birləşməsi. Məsələn, bank sindikatu – emitentə tədavülə buraxılan qiymətli kağızların birdəfəlik (topdan) alışı və yerləşdirilməsi ilə bağlı zəmanət təqdim edən investisiya bankları qrupu və ya maliyyə institutları qrupudur. Bank sindikatu beynəlxalq və daxili maliyyə bazarında borc öhdəlikli qiymətli kağızlarının tədavülünü sürətləndirməyə xidmət edən başlıca vasitələrdən biridir.

- **“Sınımış” ilkin yerləşdirmə**  
*Broken IPO*

İlkin yerləşdirilmədən sonra qiymətli kağızlar ilkin yerləşdirmə qiymətindən aşağı satılırsa, belə ilkin yerləşdirmə “sınımış” ilkin yerləşdirmə adlanır.

- **Sistem riski**  
**(ödəniş sistemi riski)**  
*Systemic risk*

Bütövlükdə maliyyə sisteminin və ya bazarın çökmə riski. Ödəniş sisteminə daxil olan maliyyə qurumlarından birinin və ya bir neçəsinin öhdəliklərini yerinə yetirə bilməməsi zəncirvari olaraq digər iştirakşılardan da öz öhdəliklərini yerinə yetirə bilməməsinə və beləliklə də ümumilikdə maliyyə sisteminin böhranına gətirib çıxarır.

- **Sistematik risk**  
*Systematic risk*

Bütövlükdə iqtisadi vəziyyətin dəyişməsi və bazarda qiymətlərin ümumi səviyyəsinin azalması və ya artması nəticəsində şirkətin qiymətli kağızlarının qiymətinin dəyişməsi riski. Bu riskə bazar riski də deyilir və bu riski portfelin diversifikasiyası yolu ilə aradan qaldırmaq mümkün olmur.

- **Siyasi risk**  
*Political risk*

Siyasi cəhətdən qeyri-stabil olan ölkələrə investisiya etmək riski. Bu risk hakimiyyətin dəyişməsi, hərbi müdaxilə kimi faktorlardan yaranır.

- **Skeyt**  
*Scathing*

Fond birjasında dilerlərin qa-baqcadan kütləvi informasiya

vasitələrində nəşr etdikləri səhmlərin kotirovkasından imtina etməsi. Bu halda həmin dilərə qarşı iddia qaldırıla bilər.

- **Skripofiliya**  
*Scripophily*

Köhnəmiş qiymətli kağızların (səhmlərin, sertifikatların, istiqraz vəərəqələrinin və s.) kolleksiyası, toplanılması.

- **Süst (qeyri-fəal) bazar**  
*Thin market*

Alış və ya satış üzrə faizlər aşağı olan, kiçik həcmli və ya zəif fəaliyyət göstərən bazardır. Bu termin bütövlükdə bazara və ya ayrı-ayrı maliyyə alətlərinə aid edilə bilər.

- **Solo-veksel**  
*Sola bill*

Üzərində veksəl məbləğinin ödənişinə öhdəlik daşıyan yalnız bir şəxsin imzası olan sadə veksəl.

- **Son instansiya (məqam) kreditoru**  
*Lender of last resort*

Likvidlik çatışmamazlığı olan və ödənişlər üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən kommersiya bankları üçün Mərkəzi Bank tərəfindən maliyyə vəsaitlərinin (kreditlərin) təklif olunmasıdır. Mərkəzi Bankın funksiyalarından biridir.

- **Son ödəmə tarixi**  
*Maturity date*

Borc qiymətli kağızlarının əsas məbləğinin ödənilməsinin son tarixi. Bəzi borc qiymətli kağızları “çağrıla bilən” olduqları üçün emittent borcu son ödəmə tarixindən əvvəl də qaytara bilər.

- **Son prospekt**  
*Final prospectus*

Potensial investorlar arasında yayılan və ilkin emissiya prospektindən fərqli olaraq, yeni emissiya haqqında qiymət, çatdırılma müddəti və anderrayterlərin mükafatlarının məbləği kimi bütün təfəsilatlı məlumatları özündə əks etdirən emissiya prospektinin son variantı.

- **Son ticarət günü**  
*Last trading day*

Fyuçers və ya opsiyon müqaviləsi üzrə əqd bağlana biləcəyi son gündür. Bu gündən sonra həmin müqavilə üzrə baza aktivinin (müvafiq əmtəə və ya maliyyə alətinin) çatdırılması və ya nəgd hesablaşma təmin edilməlidir.

- **Spot**  
*Spot*

Əmtəə və xidmətlərin, eləcə də maliyyə alətlərinin, valyutanın nağd pula satılması və təcili göndərilməsi, təqdim edilməsi saziş-

ləri. Spot əməliyyatları üzrə münasibətlərin məcmusu spot bazarını təşkil edir. Spot bazarları üzrə münasibətlər bazara təqdim etdiyi qiymətlini təcili sürətdə satmağa cəhd göstərən satıcı subyektlər və alınmış qiymətlinin təcili göndərilməsini tələb edən alıcı subyektlər tərəfindən reallaşdırılır.

- **Spot bazarı**

*Spot market*

Qiymətli kağızların və əmtəələrin alqı-satqısının nəgd pulla həyata keçirildiyi və tərəflərarası mübadilənin qısa müddət ərzində yerinə yetirildiyi bazar.

- **Spot qiyməti**

*Spot price*

Müəyyən bir əmtəənin cari alqı-satqı qiyməti.

- **Spot məzənnə**

*Spot exchange rate*

Əməliyyatın həyata keçirildiyi anda bir valyutanın digər valyutaya nəzərən müəyyən olunan məzənnəsi.

- **Spred ticarəti**

*Spread trading*

Gözlənilən qiymət fərqiindən gəlir əldə etmək məqsədilə bir fyuçers müqaviləsinin alınması və eyni zamanda, digərinin satılması ilə əlaqədar olan ticarət.

- **Spred (marja)**

*Spread*

Qiymətli kağız üzrə təklif olunan qiymətlə tələb olunan qiymət arasındakı fərqi.

- **Staqflyasiya**

*Stagflation*

Milli istehsalın ciddi şəkildə aşağı düşməsi nəticəsində makroiqtisadi qeyri-tarazlıq, o cümlədən yüksək işsizlik və inflyasiya səviyyəsi ilə müşahidə olunan iqtisadi durum, vəziyyət.

- **Staqnasiya**

*Stagnation*

Müəyyən sahələrdə, maliyyə bazarlarında və ya ümumilikdə iqtisadiyyatda durğunluq vəziyyəti (çox kiçik, sıfır səviyyəli artım sürəti).

- **Standard & Poor's**

*Standard & Poor's*

Aparıcı kredit reytingi agentliklərindən biri.

- **Stellaj**

*Stellage*

Qiymətli kağızların alqı-satqısı əməliyyatlarının bir növü. Burada alqı-satqı münasibətlərinin tərəflərindən biri əməliyyat anında bir-tərəfli qaydada ticarət mövqeyinin seçilməsi hüququna malik olur. Məsələn, alış və ya satış mövqeyi və s.

- **STİBOR**

*Stockholm Interbank Offered Rate (STIBOR)*

Stokholm pul bazarında banklararası təklif dərəcəsi, məzənnəsi.

- **Stredl**

*Straddle*

İnvestorun eyni öhdəlik müddəti, baza aktivini və istifadə qiyməti olan opsiyon üzrə “Koll” və “Put” mövqelərinin götürməsi strategiyası.

Bu strategiya istənilən istiqamətdə böyük qiymət dəyişikliyi olduğu halda investora qiymətlərin qalxdığı bazarda “Koll” opsiyonunu, qiymətlərin düşdüyü bazarda isə “Put” opsiyonunu istifadə edərək yaranmış vəziyyətdən istifadə etmək imkanı yaradır. Aşağıdakı hallar mümkün ola bilər:

1) Fond bazarında səhmin müəyyən qiymətə alınması və ya satılması ilə bağlı səhm sahibi ilə əldə olunan razılıq;

2) Qiymətli kağız sahibinə müəyyən qiymət əsasında alqı-satqı aparmaq hüququ verən ikiqat opsiyon;

3) Əmtəə və xidmətlər bazasında eyni zamanda bir əmtəə və xidmətin satılması ilə başqa birinin alınması.

- **Strenql**

*Strangle*

İnvestorun eyni öhdəlik müddəti və baza aktivini, lakin fərqli istifadə

qiyməti olan opsiyon üzrə “Koll” və “Put” mövqelərinin götürməsi strategiyası.

Bu strategiya yalnız baza aktivində böyük qiymət dəyişikliyi olduğu halda mənfəətli olur. Bu strategiya yaxın gələcəkdə böyük qiymət dəyişikliyi gözlədikdə lakin bu dəyişikliyin hansı istiqamətdə olacağına əminlik olmadıqda effektiv hesab edilir.

- **Strukturlaşmış məhsul**

*Structured product*

Adi səhm, səhm səbəti, indeks, əmtəə, borc qiymətli kağızların emissiyası və ya xarici valyuta kimi ilkin (fyuçərs müqavilələrinin əsasında duran) qiymətli kağızlara əsaslanan investisiya məhsulu.

- **Subanderrayter**

*Subunderwriter*

Yeni tədaviyə buraxılan borc öhdəlikli qiymətli kağızların ikinci zəmanətçisi kimi çıxış edən birja vasitəçisi.

- **Subemitent**

*Subborrower*

Bilavasitə rəsmi emitent kimi çıxış etməyən, lakin emitentin öhdəliyinin bir hissəsini üzərinə götürən bank və ya istənilən hüquqi şəxs. Subemitentə əsas etibarilə borc öhdəlikli qiymətli kağızların emissiyası zamanı ehtiyac yaranır.

- **Suveren risk**

*Sovereign risk*

Hər hansı bir ölkəyə borc vermək və ya investisiya yatırmaq riskləri (ölkə riski).

- **Suveren buraxılış**

*Sovereign issue*

Dövlət zəmanətli şirkət tərəfindən buraxılan borc qiymətli kağızları.

- **Süst (qeyri-fəal) bazar**

*Thin market*

Aliş və ya satış üzrə faizlər aşağı olan, kiçik həcmli və ya zəif fəaliyyət göstərən bazardır. Bu termin bütövlükdə bazara və ya ayrı-ayrı maliyyə alətlərinə aid edilə bilər.

- **Sürüşən orta**

*Moving average*

Müəyyən dövr ərzində qiymətli kağızın orta dəyərini göstərmək üçün texniki təhlillər zamanı tez-tez istifadə edilən göstərici Sürüşən orta göstəricidən, bir qayda olaraq, hərəkətlərin sayını və mümkün dəstək və müqavimət sahələrini müəyyən etmək məqsədilə istifadə olunur.

- **Sürüşən sarıq**

*Crawling peg*

Adətən inflyasiyanı tənzimləmək üçün istifadə olunan, mübadilə kur-

sunda tədrici qiymətdən düşməyə və ya qiymətləndirməyə imkan verən valyuta sistemi.

- **Sürüşən satış qiymətli opsiyon**

*Moving strike option*

Satış qiymətinin opsiyonun dövrüdə olduğu müddətə uyğun olaraq müəyyən edildiyi deyil, zamanandan asılı olaraq dəyişən opsiyon.

- **Svop**

*Swap*

Faiz dərəcəsi və ya valyuta riskini aradan qaldırmaq üçün iki tərəf müqabili arasında pul axınının mübadiləsi.

Misal üçün bir şirkətin xərcləri avro gəlirləri isə ABŞ dolları ilə, digər şirkətin isə xərcləri ABŞ dolları gəlirləri isə avro ilə olduqda bu şirkətlər pul axınlarını mübadilə etməklə özlərini effektiv şəkildə valyuta riskinə qarşı qorumuş olurlar. (valyuta svopları)

İki tərəf müqabili sabit və üzən faiz dərəcələrini mübadilə etdikdə isə özlərini faiz dərəcəsi riskinə qarşı qorumuş olurlar. (faiz dərəcəsi svopları).



- **Şaquli spred**

*Vertical spread*

Eyni tiptən olan və eyni son icra tarixinə malik, lakin müxtəlif qiymətləri olan opsiyonların eyni zamanda və eyni sayda satışı və alışımdan ibarət opsiyon strategiyası.

- **Şaxələnmə (törəmə şirkət yaratma)**

*Spin-off (spinoff)*

Şirkətin yeni bir şirkət (törəmə şirkət) yaratmaqla öz əməliyyatları və aktivlərini bölmək üçün istifadə etdiyi üsul. Bu zaman ana şirkət yeni şirkətin səhmlərini öz səhmdarları arasında onların paylarına mütənasib surətdə bölür. Şaxələnmə zamanı ana şirkətin səhmdarlarına çatacaq dividendləri törəmə şirkətin səhmləri ilə ödəməsi təcrübəsi də geniş istifadə olunur.

- **Şarp nisbəti**

*Sharpe ratio*

Nobel mükafatçısı William Sharpe tərəfindən müəyyən olunan riski nəzərə almaqla portfel fəaliyyətini əks edən nisbət

Şarp nisbəti portfel gəlirinin müvəffəqiyyətli investisiya strategiyası nəticəsində və ya gəlirin yüksək risk nəticəsində əldə olunduğunu əks edir.

Sharp nisbəti =  $(R_p - R_f) / (O_p)$

$R_p$  = Portfelin gözlənilən gəlirliyi

$R_f$  = Risksiz aktivin (dövlət istiqrazı) gəlirliyi

$O_p$  = Portfelin standart kənarlaşması (riskin ölçü vahidi).

- **Şərti əsas məbləğ (kredit öhdəliyinin)**

*Notional principal*

Faiz dərəcəsinin svop sazişlərində baza borc qiymətli kağızının əsas məbləği. Bu məbləğ faizi ödəmək üçün istiqrazdan ayrıldıqda, svop sazişində dövrüyyə səhmi əmələ gətirən nəzəri (xəyali) və ya fiktiv məbləğə çevrilir.

Həmçinin, "nəzəri (xəyali, mücərrəd) məbləğ" də adlanır.

- **Şərti öhdəlik**

*Contingent liability*

Şirkətin keçmişdəki fəaliyyəti ilə əlaqədar olan, lakin gələcəkdə müəyyən hadisələrin baş verməsi və ya baş verməməsindən (məsələn, məhkəmə qərarlarının nəticələrindən) asılı olaraq, yaranması ehtimal olunan öhdəliyi.

- **Şərtli opsiyon**

*Contingent option*

Sahibinin yalnız mükafat ödədiyi opsiyon (əgər opsiyon reallaşarsa). Nə qədər ki, şərtli opsiyonlar reallaşdırılmayıb onların qiyməti sıfıra bərabərdir.

- **Şirkətlərin listinqi**

*Listing companies*

Səhmləri hərraca çıxarılan şirkətlər.

- **Şişirdilmə və boşaldılma**

*Pump and Dump*

Fırıldaqçıların səhmin qiymətinin yanlış və aldadıcı vədlərlə artıraraq, qiymət yüksək səviyyəyə çıxdıqda öz mövqelərini bağlaması. Fırıldaqçılar bazardan çıxdıqdan sonra qiymətlərin kəskin aşağı düşməsi nəticəsində bu sxemin qurbanları böyük miqdarda vəsait itirmiş olurlar. Buna görə də bu tip sxemlər qanunla qadağandır və böyük məbləğdə cərimələrlə cəzalandırılır.

- **Şişirdilmiş qiymət**

*Overvalued*

Qiymətli kağızların fundamental amillərə əsaslanan qiymətlərdən daha yüksək qiymətlə ticarəti.

Məsələn, mənfəət gözləntiləri zəif olan bir şirkətin səhminin yüksək qiymətə ticarət olunması.

- **“Şoqun” istiqrazı**

*Shogun bond*

Qeyri-rezidentlər tərəfindən Yaponiyanın milli bazarında xarici valyutada kütləvi satışa buraxılan (təklif olunan) istiqraz. Adətən, bu termin xarici borc alanların Yaponiyada yerləşdirdikləri dollar istiqrazlarına aid edilir.



- **Taksa**

*Statutory price*

Qiymətin, tarifin, ödəniş məbləğinin dəqiq müəyyənləşmiş və yaxud müəyyənləşdirilmiş səviyyəsi.

- **Tam lot**

*Round lot*

Birjada dövriyyədə olan səhm və istiqrazların standard ticarət vahidi. Adətən, standard ticarət vahid kimi 100 ədəd səhm götürülür. Amma 10, 25, 50 ədəd səhmdə standard ticarət vahid kimi götürülə bilər.

- **Tam seyrəltmə**

*Fully diluted EPS*

Bir səhmə görə gəlirin hazırda ödənilməmiş olan səhmlərə deyil, daha böyük miqdarda səhmlərə bölünməsilə hesablanan göstəricidir. Bu göstərici bütün qiymətli kağızların tam emissiyasını nəzərə alır ki, bu da bir səhmə düşən gəlirin azalmasına gətirir.

- **Tarixi volatillik**

*Historical volatility*

Keçmişdə qiymətin və ya gəlirin davranışına əsaslanaraq dəyişkənliyin qiymətləndirilməsidir. Belə qiymətləndirmə bazarın sakit vaxtı dəyişkənliyi qiymətləndirməyin yaxşı üsuludur.

- **Tayminq**

*Timing*

Fond birjasında alışı və ya satışı həyata keçirilməsi üçün daha əlverişli, münasib vaxt.

- **TED spredi**

*TED spread*

Xəzinə kağızları ilə Avrodollar arasındakı spred.

- **Texniki araşdırma**

**(texniki təhlil)**

*Technical research*

*(technical analysis)*

Tələb və təklif əsasında bazar konyunkturasının təhlili. Bu Belə təhlil zamanı qiymətlərin dinamikası, bazarın həcmi və inkişaf meyilləri öyrənilir və cari bazar fəaliyyətinin mümkün nəticələri və gələcəkdə qiymətli kağızlar üzrə mümkün ola bilən tələb və təklifin qiymətləndirilməsi aparılır.

- **Texniki investisiya təhlili**

*Technical investment analysis*

**Bax:** Texniki araşdırma.



- **Tender qiyməti**

*Tender price*

Şirkətin səhmdarlarının səhmlərinin bir hissəsinin və ya tam həcmnin alqısı üçün təklif olunan qiymət. Təklif olunan qiymət səhmlərin bazar qiymətindən yüksək olur.

- **Tender təklifi**

*Tender offer*

Şirkətin səhmdarlarının səhmlərinin bir hissəsinin və ya tam həcmnin alqısı üçün verilən təklifi.

- **Tertiya (vekselin üçüncü nüsxəsi)**

*Third bill*

Köçürmə vekselin üçüncü nüsxəsi.

- **Teta**

*Theta*

Opsionun müddətinin bitmə tarixi yaxınlaşdıqca opsionun dəyərində dəyişmə.

- **Təbii resursların tükənməsinin uçotu**

*Depletion accounting*

Metal, neft, qaz, ağac və s. bu kimi il ərzində tamamilə tükənə bilən təbii ehtiyatlar kapitalın idarə edilməsində problemlər yaradır. Tükənmə uçot prosesidir və uçotun aparıldığı dövr ərzində ümumi ehtiyatlar arasından istifadə edilən

aktivlərin miqdarına əsaslanan gəlir ilə müqayisədə xərcləri əhatə edir. Mühasibat daxil etmələri heç bir nağd xərcləri və ya bu məqsəd üçün ayrılmış vəsaitləri təmsil etmir.

- **Tədavül**

*Circulation*

Əmtələrin, qiymətli kağızların, habelə pul vəsaitinin hərəkəti, mübadiləsi, alqı-satqısı.

- **Tədbirli insan qaydası**

*Prudent man rule*

Səlahiyyət verilmiş şəxsin digər şəxs adından vəsaitləri investisiya etməsinin ümumi hüquqi qaydası. Bu qaydaya əsasən səlahiyyət verilmiş şəxs tədbirli və düşünülmüş hərəkət etməli, etibar edilmiş vəsaitlərin və onlardan əldə edilmiş gəlirlərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir.

- **Tədricən (zaman keçdikcə) dağılma**

*Time decay*

Zaman keçdikcə opsionun qiymətinin davamlı olaraq düşməsi.

**Bax:** Teta.

- **Təhlükəsiz valyuta**

*Safe haven currency*

Bazarda qarışıqlıq zamanı öz vəsaitlərinin təhlükəsiz saxlanması üçün təmin etmək üçün investorlar və

fond menecerləri tərəfindən istifadə olunan ABŞ dolları və ya İsveçrə frankı kimi etibarlı tədavül valyutası.

- **Təxirə salınmış kupon**

*Deferred coupon*

İlk bir neçə il ərzində kuponun ödənilməsinin vaxtını təxirə salan və vaxt çatanda birdəfəlik ödənişi təmin edən istiqraz. O, nağd pul hərəkətinin vaxtını dəyişdirmək və ilk illərdə vergilərin həcmi azaltmaq və ödənişləri gəlirlərin daha çox olacağı ehtimal edilən növbəti illərə saxlamaq istəyən investorlar üçün nəzərdə tutulmuşdur.

- **Təxirə salmaya (məhlətə) görə haqq (bakvordasiya)**

*Backwardation*

Əmtəə bazarlarında əmtəənin nağd və ya ilkin çatdırılma ayı üzrə qiymətinin sonrakı aylardakı qiymətdən yüksək olması. Forvard qiyməti saxlanma xərclərinə görə adətən əmtəənin nağd qiymətindən yüksək olur. Əmtəə qıtlığı şəraitində nağd və ya ilkin ayda çatdırılacaq əmtəəyə tələb artdığı üçün bakvordasiya baş verir.

- **Təklif aralığı**

*Offering range*

Şirkət qiymətli kağızı hansı qiymətə satacağını gözlədiyi qiymət aralığı. Bu qiymət aralığını şirkət ilkin prospektdə göstərir.

- **Təklif qiyməti (satış qiyməti)**

*Ask (offer price, selling price)*

1) Sifarişin şərtlərindən biri olan və qiymətli kağızlar hərracı iştirakçısı tərəfindən satış üçün təklif etdiyi qiymətli kağızı satmağa razı olduğu qiymətdir;

2) İlkin investorların buraxılan qiymətli kağızı ala biləcəkləri ilkin qiymət;

3) Market-meykerin tələb etdiyi satış qiyməti.

- **Təklif**

*Offer*

Qiymətli kağız, valyuta və ya digər maliyyə alətinin alqı və ya satqı təklifi.

- **Təkrar Bazar (birjadankənar bazar, qeydiyyatdan keçməmiş qiymətli kağızların bazarı)**

*Aftermarket (after-market, after market, over-the-counter market)*

1) İlkin yerləşdirmədən sonra qiymətli kağızların birjada vasitəçi subyektlər, o cümlədən brokerlər və dilerlər tərəfindən alqı-satqısı (təkrar bazar).

2) İlkin yerləşdirilmədən sonra qiymətli kağızların birjadankənar qeyri-mütəşəkkil alqı-satqısı (birjadankənar bazar).

3) Qeydiyyatdan keçməmiş qiymətli kağızların alqı-satqısı (qeydiyyatdan keçməmiş qiymətli kağızlar bazarı).

- **Təkrar bazar sifarişi**  
(**Birjadankənar bazar sifarişi**)  
*Aftermarket order*

1) İlk yerləşdirmədən sonra investorların qiymətli kağızların alınması üzrə əlavə sifariş vermələri.

2) Birjadan kənar bazarda investorların qiymətli kağızların alınması üzrə sifariş vermələri.

- **Təkrar fondlaşdırma**  
(**maliyyələşdirmə**)  
*Refunding*

Mövcud borc qiymətli kağızlar (istiqrazlar) üzrə borcun yeni borc qiymətli kağızlarının (istiqrazların) buraxılması (adətən, daha aşağı faiz dərəcəsi və ya daha uzun ödəniş müddəti) yolu ilə cəlb olunan borc vəsaitlərinin köməyi ilə ödənilməsi.

- **Təkrar girov**  
*Remortgaging (Repawning)*

Broker şirkəti tərəfindən müştərinin marja hesabında olan qiymətli kağızları girov qoymaqla kreditin götürülməsi.

- **Təkrar kapitallaşma**  
(**yenidən kapitallaşma**)  
*Recapitalization*

Şirkətin borc və sahibkarlıq kapitalı nisbətinin dəyişdirilməsi.

- **Təkrar qiymətli kağızlar bazarı**  
*Secondary securities market*

İlkin yerləşdirilməsindən sonra investorlar arasında qiymətli kağızların ticarəti həyata keçirildiyi maliyyə bazarı.

- **Təkrar sığorta**  
*Reinsurance*

Sığorta bazarında risklərin bölüşdürülməsi üsulu. Şirkət riski sığorta edir və məruz qaldığı riskin bir hissəsini digər şirkətlərlə təkrar sığorta müqavilələri bağlamaqla onlara ötürür. Nəzərə almaq lazımdır ki, bu halda risklərin əldən-ələ ötürülməsi ilə əlaqədar olaraq onların etibarsız şirkətlərin əlinə keçməsi təhlükəsi və yaxud, hətta, təsadüfən, ilkin sığortaçının özünə qayıtması ehtimalı mövcuddur.

- **Təkrar təklif (yerləşdirmə)**  
*Secondary offering*  
(*secondary distribution*)

Səhmlərini ilkin kütləvi təklif yolu ilə yerləşdirmiş şirkətin yeni səhm emissiyası. Şirkətlərin təkrar təklif etməkdə məqsədi yeni vəsaitin cəlb olunmasıdır. Həmçinin təkrar təklif adlanır. Emitent şirkət tərəfindən satılardan bir müddət sonra səhmlərin yenidən yerləşdirilməsi.

- **Təqvim spredi**

*Calendar spread*

Müxtəlif müddətlərə icrası nəzərdə tutulan, eyni qiymətli və birtipli opsiyonların ("Put" və ya "Koll") eyni zamanda alqı-satqısını nəzərdə tutan opsiyon strategiyası.

- **Tələb olunanadək**

*On demand (on sight)*

1) İstənilən pul ödənişi sənədləri, xüsusilə vekselin üzərində ödənişin təqdim olunan anda aparılacağına təsdiq edən imza;

2) İstənilən zaman ödəniş üçün təqdim edilə bilən, üzərində ödəniş müddəti göstərilmiş veksəl.

- **Tələb olunan gəlirlik**

*Required return*

İnvestorlar tərəfindən investisiyanın cəlbedici olub olmamasına qərar verməkdə istifadə olunan gəlirlik.

Məsələn, müəyyən səhmə investisiya etdikdə investorun tələb etdiyi gəlirlik səviyyəsi illik 12% ola bilər. Səhmin gözlənilən gəlirliyi bundan aşağı olduqda investor daha az riskli başqa qiymətli kağızlara (məsələn istiqrazlara) investisiya edə bilər.

- **Tələbnamə**

*Claim*

Hər hansı bir formada müəyyən obyektə bağlı bir subyektin başqa subyektə tələbini təsdiq edən xüsusi

formaya malik sənəd və ya sənədlər toplusu. Məsələn, görülmüş işə görə ödənişin aparılması üçün sifarişçiyə təqdim olunan ödəniş sənədi.

Tələbnamənin aşağıdakı növlərini qeyd etmək olar:

- borc tələbnaməsi – kreditor, yaxud malgöndərən tərəfindən qarşı tərəfə öhdəliyin icrası ilə bağlı təqdim olunan ödəniş sənədi;

- qarşılıqlı tələbnamə – borclu subyektin kreditora ona olan borcunu hər hansı başqa öhdəlik məbləği ilə qarşılıqlı əvəzləşdirilməsi barədə rəsmi təklifini ifadə edən sənəd.

- ödəniş tələbnaməsi – kreditor, malgöndərən, yaxud ödəniş almaq hüququ olan subyektin, borc alana, yaxud ödəniş etməklə bağlı borcu olan subyektə bank vasitəsilə ödənişi həyata keçirməklə bağlı təqdim etdiyi hesablaşma sənədi.

- **Təminat marjası**

**(təminatlı marja)**

*Maintenance margin*

Marja hesabında saxlanmalı olan minimum həcmdə səhmdar kapitalı. NYSE və NASD kontekstində, investor marja üzrə qiymətli kağızlar aldıqdan sonra marja üçün tələb olunan minimum səviyyə marja hesabında olan ümumi qiymətli kağızların bazar dəyərinin 25%-dir. Nəzərə almaq lazımdır ki, bu minimum səviyyədir və əksər makrlər 30-40% civarında olan daha yüksək saxlama tələblərinə malikdirlər.

Eyni zamanda, “minimum saxlama” və ya “saxlama tələbi” də adlandırılır.

- **Təminatlı “Koll” opsiyonu satışı**  
*Covered call writing*

İnvestorun baza aktivini üzrə uzun pozisiya saxlaması və bu aktivlər üzrə “Koll” opsiyonu satması.

Baza aktivinin qiymətinin artacağına və ya stabil qalacağına inan investor, bu aktivini saxlamadan əlavə gəlir əldə etmək üçün bu strategiyadan istifadə edir və opsiyon premiumunu əldə edir. Qiymətin aşağı düşməsi halında net pozisiya zərər edə bilər.

- **Təminatlı “Koll” opsiyonu**  
*Covered call option*

Satıcının opsiyon müqaviləsində göstərilmiş sahib olduğu əsas səhm paylarının qısa “Koll” opsiyonu mövqeyinə verilməsi.

- **Təminatlı istiqraz**  
*Covered bond*

Dəyəri və ödənişləri müvafiq baza aktivlərindən gələn vəsaitlər hesabına formalaşan istiqraz.

Bu tip qiymətli kağızlar, adətən, maşın kreditləri və kredit kart ödənişləri kimi kiçik və qeyri-likvid aktivlər hovuzunun sekuritizasiyası yolu ilə yaradılır.

Aktivlərlə təmin olunmuş qiymətli kağızlara bənzəyir. Əsas fərqi

təminatlı istiqrazların emitentin balansında qalması, aktivlərlə təmin olunmuş qiymətli kağızların isə sekuritizasiya yolu ilə balansdan çıxarılmasıdır.

- **Təminatlı borc istiqrazları (borc iltizamı)**

*Debenture bond (debentures)*

Təminatlı (girova əsaslanmayan) borc qiymətli kağızları. Emitentin ümumi krediti hesabına qarşı buraxılmış, müəssisənin heç bir xüsusi əmlakı ilə təmin edilməmiş borc öhdəliyi. Bu kimi borc alətlərinin təminatı emitentin etibarlılığı (nüfuzu) və borclanma tarixçəsi sayılır. Məsələn: dövlət istiqrazları.

- **Təminatlı kredit**  
*Unsecured credit (unsecured loan)*

Girov təminatı olmadan verilən kredit. Bu cür kredit borcverən qarşısında etibara əsaslanır.

- **Təmiz oyun**  
*Pure play*

Konqlomeratdan və fəaliyyətini şaxələndirmiş şirkətlərdən fərqli olaraq şirkətin bir fəaliyyət növü ilə məşğul olması.

- **Tənəzzül**  
*Downturn*

İqtisadi və ya fond birjası tsiklinin artımdan enişə doğru dəyişməsi.

- **Tənzimləyici (təsisedici) istiqraz**  
*Adjustment bond*

Müflisləşmə riski altında olan şirkətin yenidən kapitallaşması zamanı, kreditorların qarşılıqlı razılığı əsasında, dövriyyədə olan istiqrazların əvəzlənməsi üçün buraxılan istiqraz. Adətən, bu istiqraz şirkət mənfəət əldə edən dövrlərdə faiz ödənişlərini nəzərdə tutur. Mahiyyətinə görə bu istiqrazlar gəlir istiqrazlarının bir növüdür.

- **Təsbit etmək**  
*Fix*

Valyuta və ya əmtəə üçün rəsmi qiymətin qoyulması (müəyyən edilməsi), adətən gündəlik əsasda.

- **Təsdiqləmə (affirmasiya)**  
*Affirmation*

Sənədlərin, o cümlədən maliyyə sənədlərinin, hesabların təsdiq edilməsi, düzgünlüyünə təminat verilməsi.

- **Təzə buraxılış**  
*On-the-run issue*

Periodik emissiya olunan qiymətli kağızın (əsasən istiqraz) ən son buraxılmış seriyası.

Daha likvid olduğu üçün, adətən, digər qiymətli kağızlara nisbətən mükafatla (əlavə gəlirlə) satılır.

- **Ticarət (qiymət) diapazonu**  
*Trading (price) range*

Müəyyən müddət (gün, ay, il) ərzində müəyyən maliyyə alətinin birjada ən yüksək və ən aşağı qiymətləri arasındakı fərq. Birja təhlilçiləri maliyyə alətinin qiymətinin dəyişmə meyillərini proqnozlaşdırmaq üçün bu göstəricinin necə dəyişdiyini daimi müşahidə altında saxlayırlar.

- **Ticarət evi**  
*Trading house*

Müştərilərin və ya öz adından fyuçerslərin və əmtəələrin alqı satqısı ilə məşğul olan müəssisə.

- **Ticarət həcmi**  
*Trading volume*

Qiymətli kağızlar bazarında ticarət olunan qiymətli kağızların sayı.

- **Ticarət meydançası**  
*Floor*

Ticarət meydançası. Treydinq fəaliyyətinin həyata keçirildiyi meydança. Ticarət meydançası birjaların binasında yerləşir.

- **Ticarət meydançası**  
*Trading floor*

Treydinq fəaliyyətinin həyata keçirildiyi meydança

Ticarət meydançası birjaların binasında yerləşir.

- **Ticarət sessiyası**

*Trading session*

Birjada rəsmi ticarət üçün müəyyən olunmuş vaxt. Birjada sifarişlərin elanı və qiymətli kağızlarla əqdlər bağlanması bu müddət ərzində həyata keçirilir.

- **Ticarət yeri (postu)**

*Trading post*

Fond birjasının ticarət zalında oxşar xüsusiyyətlərə malik qiymətli kağızların satıldığı yer.

- **Tiker simvolu**

*Ticker symbol*

Fond birjasında satılan səhmləri ifadə edən hərflərdir. Səhmi ifadə etməyin qısa və asan üsuludur.

- **Tiker**

*Ticker (ticker tape)*

1) Cari maliyyə məlumatlarını operativ surətdə kağız lent və ya ekranda verən teleqraf və ya elektron aparat; ilk dəfə 1867-ci ildə ABŞ birjalarında istifadə edilmişdir.

2) Ekran və ya monitorda qaçan sətir formasında ekranın aşağısında səhmlərin simvollarının, əməliyyatların həcmnin və yerinə yetirildiyi qiymətlərin ardıcıl olaraq davamlı şəkildə təqdim olunması.

- **Tiraj**

*Tirage (circulation)*

1) Bir müəllif, və ya bir qrup müəlliflər tərəfindən, yaxud bir adda nəşrin çap olunmuş nüsxələrinin sayı;

2) Lotereya biletlərinin, uduşlu istiqrazların növbəti uduşunun keçirilməsi prosesi;

3) İstənilən formalı gəlir ödənişinə malik istiqrazların dəyərini ödənilməsi, pula dəyişdirilməsi.

- **Toxunulan bazar**

*Market if touched*

Qiymətli kağız müəyyən edilmiş qiymətə çatdıqda şərti sifarişin bazar sifarişinə çevrilməsi. Toxunulan bazar sifarişi əsasında alış edən broker aktivli almaq üçün qiymətli kağızın qiymətinin müəyyən səviyyəyə qədər aşağı düşməsinə gözləyəcəkdir. Qiymətli kağızın qiyməti müəyyən səviyyəyə qədər qalxdıqda toxunulan bazar sifarişi əsasında satış həyata keçiriləcəkdir. "Sərhəd sifarişi" də adlanır.

- **TOPIKS**

*Tokio Stock Price Index (TOPIX)*

Tokio fond birjasında opsiyon və fyuçerslər üçün hesablanan qiymət indeksi.

- **Toplanan (mürəkkəb) faiz**

*Compound interest*

İlkin vəsait və onun faizinin cəmi üzrə faiz. Məsələn, ildə 10% gəlir gətirən 100 manatlıq deposit, ilin sonunda 110 manat olacaq. İkinci il üzrə faiz artıq 100 manatdan deyil, 110 manat üzərindən hesablanacaq və nəticədə ikinci ilin sonunda depozitdə 121 manat vəsait olacaq.

- **Toplanmış (yığılmış) faizlər**

*Accrued interest*

Axırıncı faiz ödənişindən sonra qiymətli kağız üzrə yığılmış faiz gəlirləridir. Əgər qiymətli kağız iki faiz ödənişi tarixinin arasında satılarsa, adətən, alıcı yığılmış faizi satıcıyla qiymətə əlavə olunmaqla ya nağd formada və ya da digər ödəniş formasında əvəzləşdirir. Ödəmə müddəti çatdıqda isə alıcı ödəniyi bu faiz gəlirlərini də əldə edir.

- **Törəmə şirkət**

*Subsidiary*

Nəzarət səhm paketinin 50 faizdən çoxu digər şirkətə məxsus olan şirkət.

- **Transfer**

*Transfer*

1) Pul vəsaitlərinin, valyutanın bir ölkədən digərinə keçirilməsi.

2) Pulun bir hesabdan başqa hesaba köçürülməsi.

3) Bir büdcə həlqəsindən başqa birinə, əsas etibarilə aşağı büdcə həlqəsinə onun gəlir və xərclərinin səviyyəsini, eyni zamanda kassa icrasını təmin etmək məqsədilə vəsaitin əvəzsiz təqdim olunması, köçürülməsi.

4) Müxtəlif məqsədlər üçün bir hesabdan başqa hesaba, yaxud bir büdcə həlqəsindən başqa büdcəyə əvəzsiz köçürülən vəsait.

5) Qiymətli kağızların bir sahibindən digərinə keçməsi, ötürülməsi.

6) Hər hansı maliyyə fondundan, əsasən dövlət maliyyəsi fondlarından digər fondlara, yaxud müəssisə hesablarına əvəzsiz və məqsədli pul vəsaitlərinin köçürülməsi.

7) Xarici subyektlər tərəfindən ölkədaxili hüquqi və fiziki şəxslərə iqtisadi yardım və digər məqsədlər üçün təqdim edilən, köçürülən pul vəsaitləri. Vergilər və kreditlər transfertlər kimi xarakterizə olunmur. Transfer, adətən, köçürmə yazısının – indossamentin köməyi ilə icra olunur.

- **Tranş**

*Tranche (tranch)*

1) Xüsusi, ayrıca buraxılış üzrə yerləşdirilən qiymətli kağızlar, istiqrazlar seriyası;

2) Borcalan subyektə bir ödənişlə, yəni birdəfəlik təqdim edilən kredit məbləği. Bir müqavilə üzrə kredit məbləği bir neçə kredit tranşı ilə təqdim oluna bilər. Kredit



məbləğinin tranşlar üzrə təqdim edilməsində başlıca məqsəd ilkin tranşların icrası səviyyəsindən asılı olaraq sonrakı ödəmələrin həyata keçirilib-keçirilməməsi ilə bağlı qərarların qəbul edilməsindən ibarətdir. Borc müqaviləsi əsasında əvvəlki tranşlar məqsədli şəkildə istifadə olunmadıqda növbəti tranşlar kreditör tərəfindən dayandırılır.

- **Trassant (veksel verən)**

*Drawer*

Köçürmə vekselinin sahibi. *T.* Veksəl üzrə borc məbləğinin ödənişi və aksepti üçün cavabdehlik daşıyır. *T.*-nin imzası *tratta* üçün başlıca göstərici sayılır.

- **Trassat (ödəyici (köçürmə vekseli üzrə))**

*Drawee*

Köçürmə veksəl üzrə borc məbləğinin ödəyicisi. Köçürmə vekselin son sahibinin borc məbləğinin təsbit olunmuş müddətdə ödənilməsi ilə bağlı müraciətindən sonra *t.* Ödənişi həyata keçirməyə borcludur.

- **Trasslaşdırma**

*Tracing (drawing)*

Kreditörə borcalan arasında borcu ödənilmə qaydasının, şərtlərinin müəyyənləşdirilməsi. *Trattanın* köçürmə vekselinin qoyulması, veksəl dövriyyəsinin, valyuta əməliyyatlarının, müxtəlif formalı bey-

nəlxalq hesablaşmaların, bu hesablaşmalar üzrə müqavilələrin tərkib hissəsi.

- **Trast**

*Trust*

1) İşgüzar müstəvidə, əməkdaşları, kreditörə arasında yüksək imicə və etibarlıq səviyyəsinə malik müəssisə, təşkilat;

2) Etibarlığın qorunması, inamlı idarəetmə barəsində tərəflər arasında razılaşma, müqavilə, müqavilə sənədi;

3) Xüsusi şərtlər əsasında banka, kredit təşkilatına və ya başqa təşkilata idarə olunması məqsədilə verilən əmlak.

Hüquqi və fiziki şəxslərin əmlakını etibarlı idarəetmə məqsədilə müvəqqəti cəlb edən subyekt, təşkilat *trast-təşkilat*, *trast-şirkət* adlanır. ayrı-ayrı xırda sahibkarlar tərəfindən etibarlılıq əsasında kapitalın investisiya fondu şəklində birləşdirilməsi nəticəsində *İnvestisiya trasti* yaranır.

- **Trast-istiqraz**

*Trust-obligation*

Emitent subyektin mülkiyyətində olan əmlakın və qiymətliyərin təminatı əsasında buraxılan *istiqraz vərəqələri*. Təminatlılıq xüsusiyyətinə görə *t.-i.*-nin bazar tələbi yüksək, bundan irəli gələrək gəlirlilik səviyyəsi nisbətən aşağı olur.

- **Trast-şirkət**

*Trust company*

Etibarlılıq, yüksək inam əsasında müxtəlif istiqamətdə iqtisadi fəaliyyətlə məşğul olan şirkət, müəssisə. Əsas etibarilə bu şirkətlər əhali əmanətlərinin və qiymətlilərinin idarə olunmasını həyata keçirir. Bu zaman cəlb olunan əmlak və qiymətlilərə görə məsuliyyət trast-şirkətin üzərinə düşür. Trast şirkət maliyyə münasibətlərində başlıca vasitəçi, o cümlədən pul köçürmələri üzrə vasitəçi kimi də fəaliyyət göstərə bilər. Bəzi ölkələrdə ayrı-ayrı müəssisələrin pensiya fondlarının idarə edilməsi üzrə trast şirkətlər mövcuddur.

- **Tratta (köçürmə veksel)**

*Bill of exchange*

Bir şəxsin (kreditorun) digərinə müəyyən məbləğin üçüncü şəxsə verilməsi haqqında yazılı tapşırığı özündə əks etdirir. Köçürmə vekseli verən şəxs - trassant, ödənişi həyata keçirməli olan şəxs - trassat, pulu almaq hüququ verilən şəxs isə remitent adlanır. Köçürmə vekselin obyektə əmtəə kapitalıdır. Köçürmə veksel istər daxili, istərsə də beynəlxalq ticarət münasibətlərində əsas hesablaşma sənədi hesab olunur. Onun aşağıdakı növlərini ayırmaq olar:

1) Bank trattası – bilavasitə bank tərəfindən verilən və təqdim etdiyi

zaman sahibinə üzərində göstərilən məbləğdə ödəniş almaq hüququ verən köçürmə veksel. Bank trattası çox etibarlı pul sənədi olduğuna görə nağd pul vəsaiti ilə bərabər tutulur. Adətən, bank trattası bank daxilində pul hesablaşmaları üçün istifadə olunur. Bank filialından bank trattası əldə edən müştəri mərkəzi ofisdən, yaxud digər filiallardan ödəniş almaq imkanı qazınır. Eyni zamanda, bank trattasından xarici ticarət münasibətlərində geniş istifadə olunur.

2) Faiz trattası – rəsmiləşdirilədiyi gündən ödəniş müddətinə qədərki dövr ərzində borclu subyekt – trassat tərəfindən müəyyən faiz ödəmələri şərtilə razılaşdırılan tratta – köçürmə veksel. Faiz trattasından, əsasən, xarici ticarət münasibətlərində istifadə olunur.

3) Sənədli tratta – ticarət münasibətləri zamanı əmtəə sənədləri ilə birgə təqdim olunan köçürmə veksel.

- **Trend xətti**

*Trendline*

Texniki təhlildə trend xətti bazarın istiqamətini müəyyənləşdirmək üçün spesifik qiymət nöqtələrini birləşdirən xəttidir. Trend xətti nə qədər böyük müddət ərzində işləyərsə, yoxlanılarsa, lakin qırılmazsa, onun əhəmiyyəti də bir o qədər artır.

- **Trend**

*Trend*

Müəyyən dövrdə iqtisadi göstəricilərin, hadisələrin tendensiyası.

- **Treyder**

*Trader*

1) Fond birjasında əməliyyat hüququ olan istənilən hüquqi və fiziki şəxs.

2) Ticarət fəaliyyəti ilə məşğul olan istənilən şəxs, tacir. 3) Broker firmasının ixtisaslı işçisi.

- **Treyderlərin öhdəlikləri**

*Commitments of traders*

ABŞ-ın tənzimləyici orqanlarından olan Əmtəə Fyuçersləri üzrə Ticarət Komissiyası tərəfindən hazırlanan və iriölçülü ticarətçilər, möhtəkirlər, hedcerlər və kiçik ticarətçilər tərəfindən tutulan ümumi açıq yerləri göstərən aylıq hesabat.



- **Uçot qiyməti**

*Book price*

Aktivlərin şirkətin mühasibat balansı kitablarına ilkin daxil edilmiş dəyəri.

- **Udulma təklifi**

*Takeover bid*

Bir şirkətin digər şirkətə sahiblik hüququnu (nəzarət paketini) əldə etmək məqsədilə onun səhmdarlarına səhmlərini almaq üçün təklif olunan qiymət.

Adətən, bu halda təklif olunan qiymət səhmlərin bazar qiymətindən yüksək olur.

- **Udulma**

*Takeover*

Şirkətin səhmlərinin (nəzarət paketinin) alqısı yolu ilə şirkətə sahibliyi (nəzarəti) əldə etmək.

- **Uduşlu opsiyon**

*In the money*

Opsiounun istifadə qiymətinin baza qiymətli kağızın qiymətindən kiçik olduğu hal.

- **Uoll strit**

*Wall street*

Nyu York Fond Birjasının danışıq dilində adıdır, geniş istifadədə, ümumiyyətlə, ABŞ-da istiqrazlarla ticarət əməliyyatlarının aparılması mənası kəsb etməyə başlamışdır.

- **Uzun hedc**

*Long hedge*

Aktivin qiymətinin gələcəkdə yüksəlməsi riskindən sığortalamaq məqsədilə fyuçers və ya opsi-on vasitəsilə hedcinq.

Məsələn, müəyyən əmtəəni nizamlı alan şirkət, fyuçers üzrə uzun mövqə götürməklə gələcəkdə qiymət artmasına qarşı sığortalana bilər.

- **Uzun mövqə**

*Long (long position)*

Səhm və ya istiqraz üzrə uzun mövqə, investorun qiymətli kağıza sahib olması və nəticədə qiymət artdıqda mənfəət qazanacağını ifadə edir. Fyuçers müqaviləsi uzun mövqə investorun, fyuçers kontraktının qiyməti artdıqda mənfəət qazanacağını göstərir.

Məsələn, Apple şirkətinin səhmlərinə malik olan şəxs Apple-da uzun mövqeyə sahibdir.

- **Uzunmüddətli aktivlər**

*Long-term assets*

İstifadəsi bir neçə il nəzərdə tutulan aktivlərdir (əsas vəsaitlər,

kapital, yaxud başqa maliyyə qoyuluşları, qeyri-maddi aktivlər).

- **Uzunmüddətli borc (öhdəlik)**

*Long-term debt*

Ödəniş müddəti 5 ildən çox olan, kreditlər və qiymətli kağızlar da daxil olmaqla, bütün maliyyələşdirmə mənbələri üzrə borclar.

- **Uzunmüddətli gəlir və zərər**

*Long-term gain & long-term loss*

12 aydan çox müddətdə eyni şəxsə məxsus olan aktivlərin satışından gəlir və ya zərərlər.

- **Uzunmüddətli xəzinə istiqrazları**

*Treasury bond*

Öhdəlik müddəti 10 il və ya daha uzun müddətli olan dövlət borc qiymətli kağızları.

- **Uzunmüddətli investisiyalar**

*Long-range investment (long-term investment)*

İqtisadiyyatın müxtəlif sahələrinə uzunmüddətli kapital qoyuluşudur, başqa sözlə, sənayeyə, kənd təsərrüfatına, nəqliyyata və digər təsərrüfat sahələrinə uzunmüddətli kapital qoyuluşu formasında reallaşan məsrəflərin məcmusudur. Uzunmüddətli investisiyalar istehsal amillərinin alınmasına istifadə

olunur və uzun müddət ərzində öz xərcini ödəyirlər. Ümumi (məcmu) və xalis investisiyalar fərqləndirilir. Ümumi investisiyalar amortizasiya ayırmalarından və xalis investisiyalardan ibarətdir. Amortizasiya ayırmaları istehsala qoyulmuş kapitalın ödənilməsini əks etdirir. Xalis investisiyalar istehsala əlavə qoyuluşlar hesabına kapitalın artımını əks etdirir.

Əgər istehsalın genişlənməsi üçün xüsusi gəlirlər çatışmırsa, müəssisə əlavə pul vəsaitləri axtarmalı olur.

Beləliklə investisiya iki mənbədən: (i) müəssisələrin xüsusi yığımlarından (mənfəət, amortizasiya ayırmaları) və (ii) borc yığımlarından (digər müəssisələrin, əhalinin müvəqqəti sərbəst vəsaitləri) formalaşır.

- **Uzunmüddətli istiqraz**

*Long-term (long) bond*

Dövriyyə müddəti 3 ildən artıq olan istiqrazlardır.



- **Üçüncü dərəcəli bazar**

*Third market*

Fond birjasının üzvü olmayan brokerlərin, dilerlərin və institusional investorların birjada kotirovkada olan qiymətli kağızlarla alqı-satqı etdikləri birjadan kənar bazar. ABŞ-da belə bazar 1950-ci illərdə yaranmışdır.

- **Üfüqi spread**

*Horizontal spread*

Alış və satış müqavilələrini eyni qiymətə, lakin vaetlilikdə gözələnən dəyişikliklər baxımından müxtəlif müddətlərdə həyata keçirilməsini ehtiva edən opsiyon strategiyası.

- **Ümidsiz borc**

*Bad debt*

Borclu subyektin maliyyə durumundan, o cümlədən borc öhdəliyini icra etmək qabiliyyəti aşağı olmasından asılı olaraq qaytarılmaq ehtimalı az olan debitor borc.

- **Ümumi (məcmu) faiz**

*Gross interest*

Gəlirdən vergili xərclər çıxılmadan hesablanmış faiz dərəcəsi və ya faiz məbləği.

- **Ümumi (məcmu) gəlir**

*Gross-profit (gross profit)*

Vergi ödənişləri də daxil olmaqla bütün xərclər nəzərə alınmaqla investorun yatırdığı kapitaldan əldə etdiyi gəlir.

- **Ümumi (məcmu)**

*Gross*

1) Tara və qarlaşma ilə birlikdə əmtənin çəkisidir (netto çəkisi ilə müqayisə et);

2) Müəssisənin fəaliyyətinin vergilərin ödənilməsinə qədər hesablanan maliyyə göstəriciləridir. Məsələn, brutto gəlir – vergilər çıxılmadan ümumi gəlirdir; brutto mənfəət – vergilərin ödənilməsinə qədər balans mənfəətidir; brutto satış – müəssisənin satışının ümumi dəyəridir; brutto faizlər – tutulan vergilər ödənilənə qədər hesablanan faiz tədiyyələridir;

3) Sığorta əməliyyatlarının aparılması üzrə xərclərin ödənilməsi üçün əlavələrin və netto-dərəcələrin cəmi kimi hesablanan sığorta tədiyyələrinin tarif dərəcəsidir.

- **Ümumi aktivlər**

*Total assets*

Hər hansı bir təşkilatın (bankın, şirkətin və s.) bütün aktivlərinin dəyəri (mühasibat balansının yekunu).

- **Ümumi balans**

*General balance*

Müəyyən edilmiş tarixə şirkətin aktiv, passiv və kapital məbləğini göstərən qısaldılmış maliyyə hesabatı. Dollar məbləği ilə ümumi balans şirkətin nəyə sahib olduğunu və onun səhmdarlarının şirkət kapitalındakı payını əks etdirir.

- **Ümumi borc**

*Total debt*

Müəssisənin ümumi borcu. Kredit, əməkhaqqı və digər ödənişlər, kreditor borcları və digər borc öhdəlikləri üzrə borcların ümumi məbləğidir.

- **Ümumi daxili məhsul (ÜDM)**

*Gross domestic product (GDP)*

İl ərzində ölkənin maddi istehsal və qeyri-maddi xidmətlər sahəsində iqtisadi vahidlərin – rezidentlərin istehsal fəaliyyətinin son nəticəsi olaraq son istehlak məqsədləri üçün mal və xidmətlər istehsalı üzrə yaratdığı əlavə dəyərlərin məcmusu. ÜDM milli hesablar sisteminin ən mühüm göstəricilərindən biri

kimi ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini xarakterizə etməyə imkan verir. ÜDM-nin hesablanması bir neçə üsuldən istifadə olunur. ÜDM hesablanmasının gəlirlər üsulunda istehsal olunan məhsul və xidmətlərin istehsalçıları arasında bölüşdürülən ilkin gəlirlərin, yəni muzzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin məbləği toplanır. Gəlirlər üsulu ilə ÜDM aşağıdakı kimi hesablanır:

İşçilərin əmək haqqı ödənişləri + müəssisələrin əməliyyat qalığı, o cümlədən amortizasiya = faktor dəyəri üzrə ÜDM + subsidiyaları çıxmaqla mallar üzrə vergilər = bazar qiymətləri üzrə ÜDM + xaricdən əldə olunan xalis gəlirlər = ümumi milli gəlir (ÜMG)

+ xalis mövcud xarici transfertlər = mövcud milli gəlir (MMG)

- amortizasiya (a) = xalis mövcud milli gəlir (XMMG)

ÜDM-dən istifadə edilməsi (xərclər üsulu) mal və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsinə, qiymətlilərin (sərvətlərin) xalis əldə edilməsinə, habelə mal və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir. Xərclər üsulu ilə ÜDM aşağıdakı kimi hesablanır:

Özəl sektorun istehlakı + ümumi dövlət istehlakı + malların və

xidmətlərin ixracı- malların və xidmətlərin idxalı = bazar qiymətləri üzrə ÜDM.

- **Ümumi ipoteka istiqrazı**

*General mortgage bond*

Şirkətin mülkiyyətində ümumi girovla təmin edilmiş, lakin bir və ya bir neçə digər ipotekalarla müqayisə oluna bilən istiqraz.

Borcalanın konkret aktivləri ilə deyil, bütün əmlakı ilə təmin edilmiş ipoteka istiqrazlarıdır.

- **Üstün hüquqa malik təminatlı borc**

*Senior secured debt*

Müflislik halında ilk növbədə ödənilən təminatlı borc.

- **Üstün hüquqa malik təminatsız borc**

*Senior unsecured debt*

Müflislik halında bütün təminatsız və subordinasiyalanmış borclardan öncə ödənilən təminatsız borc.

- **Üstündən atma**

*Flipping*

Bazar iştirakçılarının ilkin yerləşdirilən qiymətli kağızı təklif olunan qiymətdə alaraq və ilkin yerləşdirmə sonrasında həmin qiymətli kağızın qiyməti çox artıqda onu dərhal satmaqla böyük mənfəət əldə etmələridir.

- **Üzən borc**

*Floating debt*

Təsbit edilmiş faiz dərəcəsi ilə borca əks olan üzən faiz dərəcəsi ilə borc.

- **Üzən faiz dərəcəli not**

*Floating rate note (FRN)*

Faizinin davamlı olaraq nəzərdən keçirildiyi istiqraz növlərindən biridir (məsələn, baza dəyəri LIBOR + təsbit edilmiş marja). Baza dəyərinin dəyişməsinin ardından bu istiqrazlar üzrə faiz dərəcələri də dəyişir. Avro-bazarda geniş istifadə olunur.

- **Üzən faizli istiqraz**

*Floating rate bond*

Kupon dərəcəsi sabit deyil dəyişkən olan istiqraz.

Bu istiqrazların kupon dərəcələri adətən pul bazarının faiz dərəcəsinə (məsələn LIBOR) bağlanır və üzərinə spread əlavə olunur. Pul bazarının faiz dərəcəsi daim dəyişdiyi üçün istiqrazın kupon dərəcəsi də dəyişir.

- **Üzən valyuta məzənnəsi**

*Floating exchange rates*

Xarici valyuta bazarında ölkənin valyutasının digər ölkələrin valyutasına nisbətdə məzənnəsinin tələb və təklif nəticəsində formalaşması rejimi. Üzən valyuta məzənnəsi xarici valyuta bazarında sərbəst şəkildə dəyişir.

- **Üzərində göstərilən (nominal) dəyər**

*Face value (nominal value)*

Qiymətli kağızın emitent tərəfindən müəyyənləşdirildiyi nominal dəyəri. Səhm üçün bu səhmlərin üzərində əks olunan nominal qiymətdir. İstiqrazlar üçün bu istiqrazın müddəti bitmə tarixində ödəniləcək məbləğdir. Emitent tərəfindən qiymətli kağıza verilən ilkin dəyər. Qiymətli kağızın üzərində əks olunan və bazar dəyərindən fərqli olaraq dəyişməyən dəyər.

- **Üzv korporasiya**

*Member corporation*

Korporasiyanın əməkdaşı və ya işçisi olan Nyu York Fond Birjasının ən azı bir üzvünün iştirakı ilə korporasiya qismində yaradılan qiymətli kağızlar üzrə broker şirkəti.

- **Üzv şirkət**

*Member firm*

Nyu York Fond Birjasının ən azı bir üzvü qismində əsas tərəfdaş və ya işçiyə malik və tərəfdaşlıq əsasında yaradılan qiymətli kağızlar üzrə broker şirkəti.

- **Üzv təşkilat**

*Member organization*

Termin Nyu York Fond Birjasının üzv şirkətlərini və üzv korporasiyalarını əhatə edir.



- **Üzv**  
*Member*

1) Hər hansı bir təşkilatın, birliyin və ya qurumun üzvü;

2) Fond Birjası tərəfindən təsdiq edilmiş və üzv olan şirkət tərəfindən ticarət zalında əməliyyatları həyata keçirməyə təyin edilmiş şəxs.



- **Vaxtı uzadıla bilən istiqraz**  
*Extendible bond*

Şərtləri ilkin ödəmə müddətindən sonrakı dövr üçün yenidən dəyişdirilmiş istiqraz. Bir qayda olaraq, həm debitorun və həm də investordan bu dəyişdirilmiş şərtlərdə istiqrazları almaq hüquqları olur.

- **Vaxtıdan əvvəl geri alına (ödənilə, geri çağırıl) bilən**  
*Callable*

Vaxtıdan əvvəl geri alına bilən istiqraz öz sahibinə onu göstərilən geri alma tarixində göstərilən geri alma qiyməti qarşılığında vaxtında əvvəl geri almaq hüququ verir.

- **Vaxtıdan əvvəl geri alma (ödəmə, geri çağırma) şərtləri**  
*Call provision*

İstiqrazda dair müqavilədə göstərilən onu buraxmış tərəfə ödəniş tarixindən əvvəl buraxılışı bütünlüklə və ya tam geri almaq hüququ verən şərtidir.

- **Vaxtından əvvəl istifadə**

*Early exercise*

Opsion və ya digər qiymətli kağızın son istifadə tarixindən əvvəl istifadə olunması. Avropa opsionları vaxtından əvvəl istifadə hüququ verməsə də, Amerika opsionları vaxtında əvvəl istifadə hüququ verir.

- **Vaxtından əvvəl ödəmə**

*Early redemption*

Emitent tərəfindən borc qiymətli kağızlarının müddəti bitmə tarixindən öncə geri alınması.

Emitent borca götürdüyü məbləği vaxtından əvvəl ödəyərək borc qiymətli kağızlarını geri alır.

- **Valorizasiya**

*Valorization*

Dövlətin müdaxiləsi nəticəsində əmtəə, xidmət, yaxud maliyyə bazarında qiymətlərin qaldırılması. V. iqtisadiyyatın dövlət tənzimlənməsi alətlərindən biridir.

- **Valyuta (pul, pul tədavülü, tədavül vasitəsi)**

*Currency*

1) Ölkənin pul vahidi (milli valyuta). Məsələn, manat (Azərbaycanda), dollar (ABŞ-da) və s.;

2) Ölkədə pul tədavülü.

3) Xarici ölkələrin pul vahidi (xarici valyuta), eləcə də beynəlxalq hesablaşmalarda istifadə olunan ödəniş, yaxud kredit vəsaitləri.

- **Valyuta borcu**

*Currency debt*

İqtisadi subyektin (dövlətin, müəssisənin və s.-nin) xarici valyuta ilə cəlb etdiyi borc vəsaiti. Əksər hallarda dövlətin xarici kreditorlara olan borcu onun valyuta borcunu təşkil edir.

- **Valyuta böhranı**

*Exchange crisis*

Valyuta bazarında qəfil uyğunsuzluqlar nəticəsində valyuta məzənlərinin kəskin dəyişməsi, valyuta riskinin artması, dövlətin, eləcə də digər iqtisadi subyektlərin valyuta ehtiyatlarının dəyərsizləşməsi və ümumilikdə valyuta sferasında kritik vəziyyətin yaranması.

- **Valyuta kotirovkası**

*Exchange quotation*

Ölkənin mərkəzi bankı, eləcə də bir sıra hallarda iri kommərsiya bankları tərəfindən milli valyuta kursuna nisbətdə hər hansı xarici valyuta kursunun müəyyən edilməsi.

- **Valyuta məzənnəsi**

**haqqında müqavilə**

*Exchange rate agreement*

Törəmə valyuta maliyyə aləti olmaqla, xarici valyutanın mübadilə məzənnəsi üzrə razılaşmadır. Bu razılaşmaya görə ödəniş spot dərəcəsi ilə deyil, iki forvard məzənnəsi üzrə fərqlə əsaslanır (məsələn, 3 aylıq və

6 aylıq forvard məzənnələri arasında fərqlə).

- **Valyuta məzənnəsinin fiksə edilməsi**

*Currency fixings*

Bəzi bazarlarda gündəlik görüşlər keçirməklə alışı və satışı səviyyələrini bazarın vəziyyətinə uyğunlaşdırmaq məqsədilə müxtəlif valyutalar üzrə sabit məzənnələr müəyyən edilir. Adətən, müvafiq ölkənin mərkəzi bankları qiymət qoyuluşuna təsir etmək üçün bu prosesdə iştirak edirlər.

- **Valyuta mövqeyi**

*Currency position*

Bankın, yaxud digər kredit təşkilatının xarici valyutada öhdəlikləri ilə yerləşdirmələri arasındakı nisbət.

$$V_m = D_x / K_x$$

Burada:  $V_m$  - valyuta mövqeyi;  $D_x$  - xarici valyutada olan öhdəliklər;  $K_x$  - xarici valyutada yerləşdirilən vəsaitlər.

$V_m = 1$ , yəni  $D_x = K_x$  olduqda qapalı valyuta mövqeyi, əks halda isə açıq valyuta mövqeyi adlanır.

- **Valyuta mükafatı**

*Exchange premium*

Müəyyən müddət ərzində valyutanın bazar məzənnəsinin təsbit edilmiş rəsmi məzənnəyə nisbətində artım səviyyəsi. Məs, rəs-

mi məzənnəyə görə 1USD=0,80 AZN, bazar məzənnəsinə görə isə 1USD=0.81 AZN təşkil edirsə, valyuta mükafatı 0,01 AZN, yaxud 1,25% -ə bərabər olacaqdır.

- **Valyuta riski**

*Currency risk*

Valyuta məzənnələrinin dəyişməsi nəticəsində zərər etmə riski. İvestorlar və ya şirkətlər öz doğma ölkələrindən kənarında əməliyyatlar apardıqları zaman valyuta riski ilə üzləşirlər. İvestorlar və ya şirkətlər valyuta riskindən qorunmaq üçün bu riskə qarşı müxtəlif hedcinq üsullarından istifadə edə bilirlər.

- **Valyuta səbəti**

*Currency basket*

Bir qrup valyutanın bir qrup digər valyutalara nisbətdə orta məzənnəsinə hesablamaq üçün təsbit edilən ölçü vahidi. *V.s.*-dən beynəlxalq maliyyə-kredit münasibətləri üzrə hesablaşmalarda, qiymətli kağız indekslərinin hesablanması istifadə olunur. Məsələn, SDR BVF çərçivəsində istifadə olunan valyuta səbətidir. Bu valyuta səbətinə 3 ölkənin milli valyutası – ABŞ dolları, funt sterlinq, Yapon yeni və bir kollektiv valyuta – avro daxildir.

- **Valyuta siyasəti**

*Foreign exchange policy*

Iqtisadiyyatın dövlət tənzimlənməsi, o cümlədən pul-kredit siyasətinin tərkib hissəsi olub dövlət tərəfindən ölkə daxili valyuta bazarında xarici valyutanın alqı-satqısı yolu ilə milli valyuta məzənnəsinin tənzimlənməsi.

- **Valyuta svopu**

*Foreign exchange swap*

Bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılması.

Bu növ svopda, iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə məzənnə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnə razılaşdırılır.

- **Valyuta şurası**

*Currency board*

Milli valyutasını digər bir valyutaya (məsələn, dollar və ya avroya) bağlayan və təsbit olunmuş mübadilə məzənnəsi rejimi tətbiq edən ölkələrdə valyuta siyasətinə məsul olan maliyyə qurumudur. Belə valyuta siyasəti həyata keçirən ölkələr milli valyutada pullarının təsbit edilmiş mübadilə məzənnəsi üzrə istinad edilən valyutaya tam dönərliliyinə zəmanət verir. Bu zəmanətə görə, ölkə sahib olduğu

xarici valyutanın həcmindən çox milli valyutada pul buraxa bilməz. Odur ki, bu ölkələr müstəqil pul siyasəti həyata keçirmək imkanına malik olurlar və milli pul kütləsinin həcmi ölkənin malik olduğu valyuta ehtiyatlarının həcmindən asılı olaraq avtomatik tənzimlənir. Milli valyutanın əlavə emissiyası Mərkəzi Bank tərəfindən xarici valyuta alınması halında mümkün olur. Belə rejimdə Milli Bankın funksiyası kommertiya banklarının fəaliyyətinə pruden-sial nəzarəti həyata keçirməklə məhdudlaşır. Bu sistem əlavə pul emissiyası yolu ilə müəyyən əməliyyatlar üzrə dövlət xərclərinin maliyyələşdirilməsinin və beləliklə də, inflyasiyanın qarşısını alır.

- **Vanil istiqrazları**

*Vanilla bond*

Qeyri adi xüsusiyyətlərə malik olmayan, sabit kupon ödəmələri olan və son ödəmə tarixində öhdəlik üzrə tam məbləğdə ödənilən istiqrazlar.

- **Varrant**

*Warrant*

Sahibinə qiymətli kağızları müəyyən müddət ərzində əvvəlcədən müəyyənləşdirilmiş qiymətlə almaq hüququ verən törəmə alətdir.

- **Veksel krediti**

*Paper credit*

Bankın və ya digər kredit təşkilatının veksel sahibinə, veksel təqdim etdiyi şəxsə borc müddəti bitməmişdən öncə vekselin üzərində göstərilmiş məbləğ həcmində təqdim etdiyi kredit vəsaiti.

- **Veksel tədavülü**

*Paper circulation*

*(circulation of bills)*

Vekselin pul sənədi formasında tədavül sferasında hərəkəti, o cümlədən bir iqtisadi subyektdən digərinə verilməsi, təsbit olunmuş müddətdən sonra geri qaytarılması və s.

- **Veksel**

*Bill (promissory note, commercial paper, bill of exchange, circulating notes)*

Veksellər müəyyən borc öhdəliklərini əks etdirən orderli qiymətli kağızlardır. Veksel verən veksel vasitəsi ilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (köçürmə vekseli) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürür (sadə veksel).

- **Vekselin ikinci nüsxəsi**

*Second bill*

Köçürmə vekselin ikinci nüsxəsi. Köçürmə vekselin itməsi və ya vaxtında ödəniş yerinə çatmasını sığortalamaq məqsədilə yazılır.

- **Vekselin protesti**

*Protestation of a bill*

*(protest of a bill)*

Vekseli təqdim edən şəxsin – borc alan subyektin və ya akseptantın müəyyən olunmuş müddətdən sonra borc məbləğinin ödənişindən qismən, yaxud tam imtina etməsi.

- **Veqa**

*Vega*

Baza aktivinin qiymətinin 1 faiz valetliliyi nəticəsində opsiyunun qiymətindəki dəyişilmə həcmi.

- **Vençur əməliyyatları**

*Venture operation*

Yeni layihələrin, elmi-texniki kəşflərin, ixtiraların maliyyələşdirilməsi istiqamətində aparılan qiymətli kağızlarla əməliyyatlar və pul-kredit əməliyyatları.

- **Vergi bazası**

*Tax base*

Vergiqoyma obyektinin dəyər xarakteristikası, yaxud, vergi obyektinin ümumi məbləği. Məsələn, vergiyə cəlb edilən mənfəətin və ya əmlakın ümumi məbləği.

- **Vergi ödənişindən öncəki gəlir**  
*Earnings before tax (EBT)*

Vergi ödənişindən öncəki gəlir müəssisənin gəlirindən xərclərini (vergi ödənişləri istisna olmaqla) çıxmaq üsulu ilə hesablanır.

Vergi ödənişindən öncəki gəlir müxtəlif vergi qanunvericiliyinə əsasən fəaliyyət göstərən şirkətlərin fəaliyyətini müqayisə etmə imkanı verən göstəricidir.

- **Vergi Sığınacağı**  
*Tax shelter*

Vergi yükünün azaldılması və ya yox edilməsi vasitələri. Məsələn, vergiyə cəlb olunmayan qiymətli kağızlar və ya digər maliyyə alətləri alınması, vergi güzəştlərindən, vergilərin ödənilməsinin təxirə salınması və sürətli amortizasiya sxemlərindən istifadə olunması.

- **Vergi və faiz xərclərindən öncəki gəlir**  
*Earnings before interest and tax (EBIT)*

Müəssisənin gəlirlik göstəricisi olub onun gəlirindən xərclərini (vergi və faiz ödənişləri istisna olmaqla) çıxmaq üsulu ilə hesablanır. Vergi və faiz ödənişlərini istisna etməklə şirkətin fəaliyyəti nəticəsində əldə etdiyi gəlir ortaya çıxır.

- **Vergidən azad qiymətli kağızlar**  
*Tax-exempt securities*

Vergi yığmaq səlahiyyəti olan ştat, şəhər, rayon və digər dövlət orqanlarının municipal istiqrazları. Bu istiqrazlar üzrə gəlirlər vergidən azad edilir. Lakin bu cür istiqrazlara satışdan əldə olunan əlavə kapitala, mülkiyyət və vərəsəlik üzrə vergilər aid deyil.

- **Vərəqə**  
*Sheets*

Birjadan kənar dövriyyədə olan qiymətli kağızların kotirovkasının rəsmi siyahısı. Siyahı üzrə vərəqələr qırmızı, istiqrazlar isə sarı vərəqədə dərc edilir.

- **Volatillik (dəyişkənlik) təhlili (qeyri-sabitliyin təhlili)**  
*Volatility analysis*

Qeyri-sabitliyin təhlili bazar qiymətlərində təsadüfi dəyişiklik dərəcəsini ölçür.

- **Volatillik (dəyişkənlik, qeyri-sabitlik)**  
*Volatility*

Maliyyə alətinin risk göstəricisi. Qiymətli kağızın müəyyən dövr ərzində gəlirlərinin standart kənarlaşması kimi hesablanır. Alətin volatilliyinin az olması investora daha stabil gəlirlik vəd edir. Valetlilik tarixi və ya nəzərdə tutulan ola bilər.



- **Yaxşı tədarük**

*Good delivery*

Bazarda satılmış qiymətli kağızların çatdırılmasından öncə yerinə yetirilməli olan bəzi işlər. Qiymətli kağız alıcıya satış müqaviləsinə və transfer şərtlərinə uyğun formada təqdim olunmalıdır.

- **Yaxşılaşma**

*Upgrade*

Qiymətli kağızın reytingində müsbət dəyişikliklərin edilməsi. Bu hal təhlil nəticəsində müəssisənin cari və ya gələcək fəaliyyətində və ya müəssisənin fəaliyyət göstərdiyi sektorda irəliləmələrin müəyyən olunması zamanı baş verir.

- **“Yalın” mövqe**

*Naked position*

Bazar (qiymət) riskinə qarşı qorunmayan (hedc olunmamış) uzun və ya qısa mövqe. Məsələn, opsiyonun əsaslandığı aktivə malik olmayan “Koll” opsiyonunun satıcısının mövqeyi və ya Koka-kola şirkətinin 100 səhminə malik investordan mövqeyi.

- **“Yalın” varrant**

*Naked warrant*

Müşayiətedici qiymətli kağız olmadan buraxılan varrant. Adətən, banklar və qiymətli kağız anderayterləri tərəfindən buraxılır. Əsas qiymətli kağızın qəbul edilməsi və ya çatdırılması əvəzinə nağd pul ödənişlərindən istifadə olunur.

- **Yastı gəlirli istiqraz**

*Flat income bond*

Bu termin istiqrazın satıldığı qiymətin bütün ödənilməmiş faizləri də daxil etməsini göstərir. Bu halda ödənilməmiş faizləri almaq hüququ da alıcıya keçir. Adətən, belə istiqrazlar ödəniş qabiliyyəti olmayan şirkətlərin istiqrazları olurlar.

- **Yastı**

*Flat*

1) Bazarda müəyyən dövr ərzində qiymətlərin nisbi sabitliyinin müşahidə olunduğu vəziyyət. Belə vəziyyət bazarda möhtəkirlik məqsədi daşıyan sövdələşmələrin həyata keçirilməsinə imkan vermir. Adətən, belə vəziyyətin qiymət qrafikində təsviri üfiqi parça kimi görünür;

2) Artımsız faizlə alınıb-satılan istiqrazlar;

3) İstiqraza görə faiz məbləğinin istiqrazın məzənnəsinə daxil edil-

məsi. Dövri olaraq faiz ödənişləri istiqrazın məzənnəsinə daxil edildiyi üçün sonda bu cür istiqrazlara görə sonradan faiz hesablanmır.

4) Bazar və ya maliyyə alətləri üzrə mövqelərin tarazlı vəziyyətdə olması, nə çox uzun, nə də çox qısa mövqelərin olmaması.

- **“Yaşıl poçt” (“yaşıl şantaj”)**

*Greenmail*

Şirkətin səhmlərinin böyük hissəsini əldə edərək bu şirkətə tam sahiblik iddiasını irəli sürməklə şantaj edərək öz səhmlərini şirkətə daha yüksək qiymətlə geri satılması. Bu zaman səhmlərini yüksək qiymətə geri alan şirkət qarşı tərəf.

- **Yekun dividend**

*Final dividend*

Maliyyə ilinin son dövrü üzrə Direktorlar Şurasının tövsiyyəsi və səhmdarların illik ümumi yığıncağının təsdiqi əsasında şirkət tərəfindən səhmdarlara ödənilən dividend.

- **Yeni oferta**

*New offer*

Oferta üçün gecikmiş aksept yeni oferta sayılır. Əgər cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan fərqlənən başqa şərtlərlə bağlamağa razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır.

- **Yeni səhmlərin emissiyası**

*Rights issue*

Şirkətin əlavə vəsait əldə etməsi üçün yeni səhmlər buraxması. Bu yeni səhmlər ilk növbədə mövcud səhmdarlara təklif olunur və səhmdarlara malik olduqları hər bir səhm müqabilində əlavə səhmlər almaq imkanı verir. Məsələn, üç-iki yeni səhmin emissiyası mövcud səhmdarlara malik olduqları hər üç səhm müqabilində iki əlavə səhm almaq imkanı verir. Yeni səhmlər bazarda da satıla bilər.

- **Yenidən investisiya riski**

*Reinvestment risk*

İnvestisiyadan gələcək gəlirlərin daha aşağı gəlirlik səviyyəsində investisiya olunacağı riski. Reinvestisiya riski faiz dərəcələrinin aşağı düşdüyü dövrdə daha da qabarıqlaşır. Məsələn, bu dövrdə istiqraz sahibləri istiqrazların vaxtı bitdikdə daha aşağı gəlirlikli istiqrazlara investisiya etməli olurlar.

- **Yenidən investisiya**

*Reinvestment*

Əməliyyatları artırmaq məqsədi ilə gəlirləri yenidən şirkətə yatırmaq. Səhm sahibi əldə edilən dividendləri yeni səhmlər almaqla yenidən yerləşdirə bilər.



- **Yenidən kreditləşmə (maliyyələşmə)**

*Roll over (rollover)*

1) Ödəniş müddəti çatmış qiymətli kağızların eyni və ya oxşar qiymətli kağızlar buraxılması yolu ilə əvəzlənməsi əsasında fondların yenidən maliyyələşdirilməsi;

2) Vergi nəticələri yaratmadan (və ya vergi güzəştlərini saxlamaqla) toplanmış vəsaitlərin bir investisiya qoyuluşu formasından (və ya maliyyə qurumundan) digərinə köçürülməsi. Bu mənada göstərilən termin, əsasən, vəsaitlərin bir pensiya planından digərinə köçürülməsini ifadə etmək üçün işlədilir;

3) Açıq mövqelərini növbəti ticarət gününə keçirən Forex investorlarının məruz qaldığı xərclər.

- **Yenidən maliyyələşdirmə**

*Refinancing*

1) Ödəniş vaxtı çatmış borc öhdəlikli qiymətli kağızların (veksellərin, xəzinə bonların və s.) Yeni qiymətli kağızların tədavülə buraxılması yolu ilə maliyyələşdirilməsi.

2) Borc müddətinin uzadılması.

3) Borc öhdəlikli qiymətli kağızların uçotu əsasında ölkənin mərkəzi bankı tərəfindən həyata keçirilən pul-kredit siyasətinin alətlərindən biri.

4) Kreditləşdirmə, xüsusilə cari kredit əməliyyatlarını həyata

keçirmək məqsədilə kommersiya bankları tərəfindən pul vəsaitlərinin mobilizasiyası, səfərbər edilməsi.

- **Yenidən uçota alma**

*Rediscount*

Bazarın canlanmasına, o cümlədən likvidliyin artmasına və kreditə artan tələbin qarşılınmasına kömək etmək məqsədilə artıq hər hansı maliyyə qurumları (adətən kommersiya bankları) tərəfindən uçota alınmış qısamüddətli sərbəst dövr edən dövlət və ya digər borc alətlərinin ödəniş müddəti başa çatmadan əvvəl Mərkəzi Bank tərəfindən yenidən uçota alınması.

- **Yer (üzvlük)**

*Seat*

1) Derivativlər bazarında istifadə edilən termdir. "Yer" birjada əməliyyatlar aparmağa icazə verən üzvlük hüququdur. "Yer" satın alınır və ya satıla bilər və onun qiyməti yüksəliş potensialı və bazarın perspektivliyini əks etdirir;

2) Fond birjasında üzvlük.

- **Yetərinə kapitallaşmamış**

*Undercapitalized*

Müəssisə öz fəaliyyətini dəstəkləmək və ehtiyac duyulan istənilən genişlənməni təmin etmək üçün sahibləri tərəfindən zəruri vəsaitlərlə təmin edilməməsi. Bu

hal düzgün maliyyə siyasətinin aparılması və kapitalla olan tələbin yanlış qiymətləndirilməsi nəticəsində meydana çıxa bilər.

- **Yığılma (ödəmə) fondu**

*Sinking fund*

Alınmış borcun (və ya imtiyazlı səhmlərin) gələcəkdə sabit şəkildə və vaxtında ödənilməsi üçün müntəzəm sürətdə əlavə vəsaitlər yığılan fond.

- **Yığımlı (toplanan faizli, yığılan faizli) istiqraz**

*Accrual bond*

Faiz gəliri hesablanan, lakin əsas məbləğinin ödənilmə tarixinə kimi ödənilməyən istiqraz. Bu istiqraz üzrə hesablanmış faiz gəlirləri onun əsas məbləğinin üzərinə toplanır və ödəmə tarixində investora ödənilir. Belə istiqrazlar sıfır kuponlu istiqrazlara oxşardır, lakin onlardan fərqli olaraq kupon dərəcəsinə malikdir.

- **Yuxardan aşağıya**

*Top down*

Ümumi iqtisadiyyatın və iqtisadiyyatın müxtəlif sektorlarının təhlilinə əsaslanan investisiya strategiyası. İnvestor ümumi iqtisadi vəziyyəti təhlil etdikdən sonra sektorları, daha sonra isə bu sektorda olan səhmləri təhlil edərək investisiya qərarı verir.

- **Yuxarı hədd (limit)**

*Limit Up*

Bir ticarət günü ərzində əmtəə fyuçersləri müqaviləsinin qiymətinin maksimal irəliləməsi.

Qiymət yuxarı həddə çatdıqda bəzi bazarlarda ticarət dayandırılır. Bəzi digər bazarlarda qiymət yuxarı həddən aşağı qayıtdıqda ticarət təkrar başlandırılır. Əmtəənin qiymətinə əhəmiyyətli dərəcədə təsir edəcək bir xəbər olduqda, fyuçers müqaviləsinin qiymətinin bu xəbəri əks etdirməsi bir neçə gün çəkmə bilər və nəticədə bazar bir neçə ticarət günü yuxarı hədd səviyyəsinə çata və bu günlər ərzində ticarət baş verməyə bilər.

- **“Yuxarı və son” opsiyonu**

*Up and out option*

Əsası səhm olan, bazar qiymətlərinin müəyyən həddən yuxarı qalxması ilə əlaqədar olaraq icra müddətinin sonuna qədər ödənilməyən opsiyonlar.

- **Yüksək risklə**

**təsnifləşdirilmiş aktivlər**

*Assets classified with high risk*

Qeyri-qənaətbəxş, təhlükəli və ya ümitsiz təsnifləşdirmə kateqoriyasına aid edilmiş aktivlər.

- **Yüksəlmə meyili**  
(artan, “öküzvari”)  
*Bullish*

1) Qiymətlərin artması meyili müşahidə olunan bazar;

2) Bazarda qiymətlərin artmasını şərtləndirən amillər;

3) Bazar iştirakçıları arasında qiymətlərin artmasına inam yaradılması (adətən, bazar iştirakçıları arasında belə əhval-ruhiyyənin yaranması bazarda qiymətlərin artmasına səbəb olur ki, bu da möhtəkiqlər üçün əlverişli şərait yaradır).

- **Yüksəlmə-enmə**  
(artma-azalma) xətti  
*Advance-decline line*

Texniki təhlildə bazarın fəallığının müəyyənləşdirilməsi üçün istifadə olunan əsas indikatorlardan biri olan yüksəlmə-enmə (artma-azalma) indeksinin dinamikasını əks etdirən xətt. Başqa sözlə, qiymətləri artan səhmlərin sayının (və ya kapitallaşmasının) qiymətləri aşağı düşən səhmlərin sayına (kapitallaşmasına) nisbətinin (fərqlinin) və ya qiymətləri artan səhmlərin emitentlərinin sayının qiymətləri aşağı düşən səhmlərin emitentlərinin sayına nisbətinin (fərqlinin) dinamikasını əks etdirən xətt.



- **Zaman intervalı**  
(müddət (ödənişədək))

*Duration*

1) Hər hansı bir prosesin sürəkliliyi (davam etdiyi müddət);

2) Müqavilənin qüvvədə olduğu müddət;

3) Müəyyən zaman intervalı;

4) Müəyyən bir prosesin müddətinin uzandığı dövr;

5) Maliyyə axınları və qiymətli kağızlar üzrə ödənişədək keşən orta müddət. Bu müddət ödəniş riskini və qiymətli kağızların faiz riskini xarakterizə edir. Bu kəmiyyəti qiymətləndirmək üçün müxtəlif əmsallardan istifadə olunur. İstiqrazlar üçün belə bir əmsal onların ödəniş tarixində müddətinin istiqrazların dövriyyədə olan həcminə görə ölçülməsidir. Bu göstərici nə qədər yüksək olarsa, istiqraz üzrə faiz riski də o qədər yüksək olar. Bu məqsədlə ən çox istifadə olunan Makulay əmsalıdır ki, onu da aşağıdakı düstur vasitəsilə hesablayırlar:

$$D = \frac{\sum_{i=1}^N (PV_i \times T_i)}{\sum PV_i}$$

Burada:

◦  $PV_i$  – gələcək ödənişlərin (kupon və əsas) cari dəyərini;

- $T_i$  — ödənişlərin daxil olma dövrünü - 1,2,3,4...N;
- N — dövrlərin sayını göstərir.

- **Zamin**

*Trustee*

Emitent tərəfindən fondların saxlayıcısı və istiqraz sahibinin rəsmi nümayəndəsi kimi təyin edilən bank.

- **Zebras**

*Zebras*

Böyük Britaniya hökuməti tərəfindən beynəlxalq maliyyə bazarında tədaviyə buraxılan, funt-sterlinq ilə ifadə olunmuş kuponsuz istiqraz vərəqələri (Sıfır Kuponlu Avrosterlinq Təqdimatçı Səhmi ifadəsinin abreviaturası).

- **Zəhər**

*Toxic*

Defolta düşmək ehtimalının çox böyük olduğu olduqca yüksək riskli sərmayə

- **“Zəhərli həb”**

*Poison pill*

Şirkət üçün arzuolunmaz alış təklifinin qarşısının alınması məqsədilə istifadə olunan strategiya. Məsələn, mövcud səhmdarlara əlavə imtiyazların verilməsi (yeni səhmləri daha ucuz əldə etmək imkanı və s.).

- **Zəmanətli anderrayting**

*Standby underwriting*

Anderrayterin ilkin yerləşdirilmədən sonra yerdə qalan qiymətli kağızların alacağına zəmanət verdiyi anderrayting prosesi.

- **Zəmanətli səhm**

*Guaranteed stock*

Emitentdən fərqli üçüncü şəxs tərəfindən (i) dividendlərinin ödənilməsinə zəmanət verilən səhmlər (xüsusən də imtiyazlı səhmlər); (ii) faiz gəlirlərinin və əsas məbləğin ödənilməsinə zəmanət verilən istiqrazlar.

- **Zərərsizlik nöqtəsi (minimum gəlir səviyyəsi)**

*Break-even point (BEP)*

İnvestisiyadan gələn gəlirin xərclərə bərabər olduğu səviyyə.

Bizneslər üçün minimum gəlir səviyyəsinə çatmaq gəlirli olmaq üçün ilkin addımdır.

- **Ziyanda olan opsiyon**

*Out of the money*

Opsiunun istifadə qiymətinin baza aktivinin qiymətindən yüksək olduğu hal. Opsiunun vaxtı bitdikdə bu tip opsiyon dəyərsiz olur.

- **10-K forması**

*Form 10-K*

Bütün səhmdar cəmiyyətlər tərəfindən büdcə ili başa çatdıqdan sonra Qiymətli Kağızlar və

Birjalar üzrə Komissiyaya təqdim edilən şirkətin illik fəaliyyəti haqqında hərtərəfli yekun hesabatdır. Adətən, 10-K forması illik hesabatdan daha çox, şirkət haqqında təfsilatlı məlumatları əks etdirən sənəd xarakterinə malikdir. Bu formada şirkətin tarixi, təşkilati strukturu, aktivləri, holdinqləri, səhmə görə qazancı, filialları və s. kimi məlumatlar əks olunur. 10-K forması büdcə ili başa çatdıqdan sonra 60 gün (əvvəl 90 gün olmuşdur) müddətində təqdim edilməlidir.

- **10-Q forması**

*Form 10-Q*

10-Q hər rübdən sonra bütün səhmdar cəmiyyətləri tərəfindən Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim edilən şirkətin fəaliyyəti haqqında hərtərəfli hesabatdır. 10-Q formasında şirkətlərdən onların maliyyə vəziyyətlərinə dair müvafiq məlumatları açıqlamaları tələb olunur. Forma vaxtında təqdim edilməlidir və məlumat bütün maraqlı tərəflərə açıq olmalıdır. 10-Q forması ilin ilk üç maliyyə rübünün hər biri üzrə həmin rüblərdən sonrakı 35 gün (əvvəllər 45 gün olmuşdur) ərzində təqdim olunmalıdır. Dördüncü rübdən sonra 10-K təqdim edildiyi üçün 10-Q-ni təqdim etməyə ehtiyac yoxdur.

- **501-(C)(3) istiqrazı**

*501-(C)(3) bond*

Təhsil müəssisələri, məscidlər, kilsələr və digər xeyriyyə qrupları

kimi gəlirsiz təşkilatlar üçün dövlət və ya yerli hakimiyyət orqanları tərəfindən buraxılan vergidən azad istiqrazdır. İstiqrazın bu növündən daha çox aşağı gəliri olan ali təhsil ocaqları, xəstəxanalar və s. təşkilatlar yararlanırlar. İstiqrazın bu növü vergidən azad olduğu üçün, onun dərəcələri, adətən, standart maliyyələşdirmə formalarından aşağı olur.

- **72 qaydası**

*72 rule (rule of 72)*

Müxtəlif faizlər üzrə qoyulan pulun ikiqat artımı üçün lazım olan illərin sayını hesablamaq qaydasıdır. 72 qaydasından istifadə etmək üçün, kapital qoyuluşundan gələn faizi 72-yə bölün. Cavab pulun ikiqat artımı üçün lazım olan illərin sayını göstərəcəkdir.

- **8-K Forması**

*Form 8-K*

8-K Formasının bazara qiymətli kağız buraxan istənilən şirkət tərəfindən Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim olunması tələb olunur. Bu sənəddə şirkətin mövqeyinin və ya onun səhmlərinin qiymətinin dəyişməsinə təsir edə bilən bütün əhəmiyyətli hadisələr (məsələn, birləşmə və ya udulma, adının və ya ünvanının dəyişməsi, iflas, auditorlarının dəyişməsi) barədə ətraflı məlumat əks olunur.

## SÖZLÜK

<b>A2/P2 spread</b>	A2/P2 spredi
<b>Abandon (abandonment)</b>	Abandon (imtina etmək)
<b>Acceptance (accept)</b>	Aksept (qəbul etmə, təsdiq etmə, razılıq)
<b>Acceptance credit</b>	Aksept krediti
<b>Acceptance order</b>	Aksept tapşırığı
<b>Accepting house</b>	Aksept evi
<b>Acceptor</b>	Akseptant
<b>Accredited investor</b>	Akkreditə olunmuş investor
<b>Accrual bond</b>	Yığımlı (toplanan faizli, yığılan faizli) istiqraz
<b>Accrued interest</b>	Toplanmış (yığılmış) faizlər
<b>Acquisition</b>	Akvizisiya (əldə etmə, satın alma)
<b>Active market (tight market)</b>	Aktiv bazar (fəal bazar)
<b>Active operations</b>	Aktiv əməliyyatlar
<b>Actuarial calculations</b>	Aktuar hesablamalar
<b>Actuarial gains and losses</b>	Aktuar mənfəət və zərər
<b>Actuarial risk</b>	Aktuar risk
<b>Actuarial</b>	Aktuariat
<b>Addressant (addresser)</b>	Göndərən (adresant)
<b>Addressat (addressee)</b>	Qəbul edən (adresat)
<b>Adjustment bond</b>	Tənzimləyici (təsisedici) istiqraz
<b>Administrator</b>	İnzibatçı (administrator)
<b>Admonition</b>	Admonisiya (ehtiyat tədbiri)
<b>Advance-decline line</b>	Yüksəlmə-enmə (artma-azalma) xətti
<b>Affiliated persons (control persons)</b>	Əlaqəli (aidiyyəti, afilə edilmiş) şəxslər
<b>Affiliated persons of bank</b>	Bankın əlaqəli (afilə edilmiş) şəxsləri
<b>Affirmation</b>	Təsdiqləmə (affirmasiya)
<b>Aftermarket (after-market, after market, over-the-counter market)</b>	Təkrar bazar (birjadankənar bazar, qeydiyyatdan keçməmiş qiymətli kağızların bazarı)
<b>Aftermarket order</b>	Təkrar bazar sifarişi (birjadankənar bazar sifarişi)
<b>Agency cross (dual agency, put through)</b>	İkitərəfli agent (çarpaz agent, dual agent)

<b>Agent</b>	Agent
<b>Agent-transfer</b>	Agent-transfer
<b>Aggressive growth mutual fund (aggressive growth fund, maximum capital gains mutual fund, maximum capital gains fund, capital appreciation fund, capital appreciation mutual fund)</b>	Riskli (qarşılıqlı) artım fondu (kapital gəlirliliyini (maksimum) artırmağa çalışan (qarşılıqlı) fond, kapitalını artırmağa çalışan (qarşılıqlı) fond)
<b>Agio</b>	Ajio
<b>Agio-conto</b>	Ajio – konto
<b>Agiotage</b>	Ajiotaj
<b>Allonge</b>	Allonj
<b>All-or-none offering</b>	“Hər şey və ya heç nə” prinsipi ilə təklif (“ol or nan” təklifi)
<b>All-or-none order</b>	“Hər şey və ya heç nə” prinsipi ilə sifariş (sərəncam) (“ol or nan” sifarişi (sərəncamı))
<b>Allotment</b>	Sifariş üzrə bölgü (Abunə (yazılış) əsasında bölgü)
<b>Alpha</b>	Alfa (alfa əmsalı)
<b>American Depositary Receipt (ADR)</b>	Amerikan Depozitar Qəbzi (ADQ)
<b>American option (American-style option)</b>	Amerikan tipli opsiyon
<b>American Stock Exchange (AMEX)</b>	Amerika Fond Birjası
<b>Amortization</b>	Amortizasiya
<b>Amortization cost(s)</b>	Amortizasiya dəyəri
<b>Analyst</b>	Analitik (təhlilçi, təhlil üzrə mütəxəssis)
<b>Annual general meeting (AGM)</b>	Səhmdarların ümumi yığıncağı (İllik ümumi yığıncaq)
<b>Annual Rate</b>	İllik göstərici (səviyyə, dərəcə)
<b>Annual report</b>	İllik hesabat
<b>Annualized interest rate</b>	İllik hesablı faiz dərəcəsi
<b>Annualized rate</b>	İllik hesablı səviyyə (dərəcə)
<b>Annuity</b>	Annuitet (maliyyə rentası)
<b>Anticipation</b>	Antisipasiya
<b>Apportionment</b>	Aport
<b>Appreciation</b>	Aktivin dəyərinin artması (bahalaşması)

<b>Arbitrage</b>	Arbitraj
<b>Arbitrage transaction</b>	Arbitraj sövdələşməsi
<b>Arrearage</b>	Müddəti keçmiş borc
<b>Artificial capital (fictitious capital)</b>	Fiktiv kapital
<b>Ask (offer price, selling price)</b>	Təklif qiyməti (satış qiyməti)
<b>Asset (holding)</b>	Avuar
<b>Asset allocation</b>	Aktivlərin yerləşdirilməsi (paylanması)
<b>Asset management</b>	Aktivlərin idarə edilməsi
<b>Asset stripping</b>	Aktivlərin bölünməsi (ayrılması)
<b>Asset-backed securities (asset-based securities, ABS)</b>	Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
<b>Assets</b>	Aktivlər
<b>Assets classified with high risk</b>	Yüksək risklə təsnifləşdirilmiş aktivlər
<b>Assignment</b>	Ötürmə (satma, həvalə etmə)
<b>Association of broker</b>	Broker assosiasiyası
<b>At best</b>	Ən yaxşı qiymətlə
<b>At par</b>	Alpari (nominal dəyər üzrə, paritet üzrə)
<b>At the money</b>	Pulda olmaq (öz dəyərində qalmaq)
<b>Auction</b>	Auksion (hərrac)
<b>Auction market</b>	Auksion bazarı (ikitərəfli auksion)
<b>Auditor</b>	Auditor
<b>Auditor's report</b>	Auditor hesabatı
<b>Authorized broker (authorized trader)</b>	Səlahiyyətli broker (səlahiyyətli treyder)
<b>Authorized capital (authorized capital stock, authorized stock, authorized shares)</b>	Buraxılışa icazəli səhmdar kapital (səhmlər)
<b>Aval (allonge, bank guarantee, surety, collateral acceptance, collateral guarantee, collateral security)</b>	Aval
<b>Average total assets</b>	Orta cəmi aktivlər
<b>Averaging</b>	Ortalama (averaj)
<b>Back office</b>	Arxa ofis (əməliyyat şöbəsi)
<b>Back-end load</b>	Çıxarış haqqı
<b>Backwardation</b>	Təxirə salmaya (möhlətə) görə haqq (bakvordasiya)
<b>Bad debt</b>	Ümitsiz borc



<b>Baisse</b>	Bessa
<b>Balance sheet</b>	Balans (balans hesabatı, balans cədvəli)
<b>Ballot</b>	Səsvermə (ballot)
<b>Bank</b>	Bank
<b>Bank bill</b>	Bank bileti
<b>Bank branch (branch of a bank)</b>	Bankın filialı
<b>Bank certificate</b>	Bank sertifikatı
<b>Bank check</b>	Bank çeki
<b>Bank consortium</b>	Bank konsorsiumu
<b>Bank credit</b>	Bank krediti
<b>Bank department</b>	Bankın şöbəsi
<b>Bank diversification</b>	Bank diversifikasiyası
<b>Bank guarantee</b>	Bank zəmanəti
<b>Bank holding company</b>	Bank holdinq şirkəti (bank holdinqi)
<b>Bank risk</b>	Bank riski
<b>Bank syndicate</b>	Bank sindikatu
<b>Bankers' acceptances (BA)</b>	Bank aksepti (bank tərəfindən akseptləşdirmə)
<b>Banking</b>	Bank işi (əməliyyatları)
<b>Banking capital</b>	Bank investisiyası
<b>Banking licence (licence of bank)</b>	Bank lisenziyası
<b>Banko</b>	Banko
<b>Bankruptcy</b>	Müflisləşmə (iflas)
<b>Base currency</b>	Baza valyutası
<b>Base metals</b>	Adi (oksidləşən, paslanan) metallar
<b>Base period</b>	Baza (bazis) dövrü
<b>Baseline</b>	Baza səviyyəsi
<b>Basis</b>	Bazis
<b>Basis point</b>	Baza dərəcəsi (baza dəyişmə bəndi)
<b>Basis risk</b>	Baza riski
<b>Basis trading</b>	Baza ticarəti
<b>Bear</b>	"Ayılar"
<b>Bear market</b>	"Ayı" bazarı
<b>Bearer bond</b>	Adsız istiqraz
<b>Bearer security</b>	Adsız qiymətli kağız
<b>Bearer shares</b>	Adsız səhmlər
<b>Bearish</b>	Enmə ("ayıvari") meyili

<b>Bellwether bond</b>	İstiqraz-barometr
<b>Bellwether stock (barometer stock)</b>	Səhm-barometr
<b>Benchmark</b>	Bençmark (müqayisə bazası)
<b>Beneficial owner</b>	Qiyətli kağızın həqiqi sahibi
<b>Beneficiary</b>	Benefisiar ( faydalanan şəxs)
<b>Best efforts offering</b>	“Ən yaxşı səylər” prinsipi üzrə təklif
<b>Beta</b>	Beta əmsalı
<b>BİBOR</b>	BİBOR
<b>Bid</b>	Alış üzrə sifariş (təklif)
<b>Bid and ask</b>	Alıcı və satıcı qiyməti
<b>Bid price</b>	Alıcının qiyməti
<b>Bid-ask quote</b>	Alqı-satqı kotirovkası
<b>Bid-ask spread</b>	Alqı-satqı spreadi
<b>Big board</b>	“Böyük table”
<b>Bill (promissory note, commercial paper, circulating notes)</b>	Veksel
<b>Bill of exchange</b>	Tratta (köçürmə veksel)
<b>Bill of lading (letter of consignment)</b>	Konosament
<b>Binomial model</b>	Binomial model
<b>Black &amp; Scholes model</b>	Blek-Şulz modeli
<b>Black knight</b>	“Qara cəngavər”
<b>Blank</b>	Blank
<b>Blank credit</b>	Blank (etimad) krediti
<b>Blanko-bill</b>	Blanko-veksel
<b>Blank-voucher</b>	Blank-vauçer
<b>Block</b>	Paket (blok, qiymətli kağızlar toplusu)
<b>Block trading</b>	Paket (blok) ticarəti
<b>Blotter</b>	Qeydiyyat kitabı (jurnalı)
<b>Blue chip stocks</b>	Mavi kristal (mavi fişka) səhmləri
<b>Blue sky laws</b>	Kapital qoyuluşu üzərində nəzarət barədə qanunvericilik
<b>Board of directors</b>	Direktorlar Şurası (İdarə Heyəti)
<b>Bond indenture</b>	İstiqraz emissiyası müqaviləsi
<b>Bond variable redemption</b>	Dəyişən ödəniş dəyərli istiqraz
<b>Bond washing</b>	İstiqrazların yuyulması
<b>Bonded debt</b>	Borc istiqrazı

<b>Bonifikation</b>	Bonifikasiya
<b>Bonus</b>	Bonus
<b>Book</b>	Hesab kitabı (mühasibat kitabı)
<b>Book entry (accounting entry)</b>	Mühasibat yazılışı (hesabaalma)
<b>Book price</b>	Uçot qiyməti
<b>Book runner</b>	Qeydiyyat apararı (qeydçi)
<b>Book value (balance sheet value, book cost, carrying value, carrying amount)</b>	Balans (hesabaalma) dəyəri
<b>Book value per share (BVPS)</b>	Səhmin balans dəyəri
<b>Book-building</b>	Portfelin formalaşdırılması
<b>Boom</b>	Bum
<b>Bottom up</b>	Aşağıdan yuxarıya
<b>Bought deal</b>	Satın alınmış sövdələşmə
<b>Break-even point (BEP)</b>	Zərərsizlik nöqtəsi (minimum gəlir səviyyəsi)
<b>Break-point</b>	Dönmə (keçid) nöqtəsi
<b>Broken IPO</b>	“Sınmış” ilkin yerləşdirmə
<b>Broker</b>	Broker
<b>Brokerage</b>	Broker haqqı (brokerçilik)
<b>Brokers' loans</b>	Broker borcu (ssudası)
<b>Bubble</b>	Köpürdülmüş (fırıldaqcı) müəssisə (“sabun köpüyü”, qondarma müəssisə)
<b>Bucket shop</b>	“Baket-şop” (köşk)
<b>Bulge</b>	Qabarma
<b>Bull</b>	“Öküzlər”
<b>Bull market</b>	“Öküz” bazarı
<b>Bullish</b>	Yüksəlmə meyili (artarı, “öküzvari”)
<b>Bunny bond</b>	“Dovşarı” istiqrazı
<b>Butterfly spread</b>	“Kəpənək” spredi
<b>Buy after sell limit order (B/S)</b>	“Satandıarı sonra almaq” şərtli sifariş (sərəncam)
<b>Buy back</b>	Geri almaq (bay-bek)
<b>Buydown</b>	Baydaun
<b>Buyer's market</b>	Alıcının bazarı
<b>Buy-side</b>	Alan tərəf
<b>CAC 40 index</b>	CAC 40 indeksi
<b>Calendar spread</b>	Təqvim spredi

<b>Call</b>	Geri çağırma
<b>Call loan</b>	Geri çağırılan borc
<b>Call option</b>	Alıcı opsiyonu ("Koll" opsiyonu)
<b>Call provision</b>	Vaxtından əvvəl geri alma (ödəmə, geri çağırma) şərtləri
<b>Callable</b>	Vaxtından əvvəl geri alma (ödənilə, geri çağırıla) bilən
<b>Callable security</b>	Geri çağırıla bilən qiymətli kağız
<b>Cambio</b>	Kambio
<b>Cambist</b>	Kambist
<b>Capital</b>	Kapital
<b>Capital adequacy</b>	Kapitalın adekvatlığı (kapitalın kafilik norması)
<b>Capital adequacy ratios</b>	Kapitalın adekvatlıq əmsalları
<b>Capital assets</b>	Əsas kapital (əsas vəsaitlər (fondlar), uzunmüddətli maddi aktivlər)
<b>Capital expenditure</b>	Kapital xərcləri
<b>capital gain</b>	Kapitalın artımından gəlir
<b>Capital loss</b>	Kapital zərəri
<b>Capital market</b>	Kapital bazarı
<b>Capital stock (shareholders' equity)</b>	Səhmdar kapitalı (əsas fondlar)
<b>Capitalization</b>	Kapitallaşma
<b>Capitalization of interest</b>	Faizin kapitallaşdırılması
<b>Carrying charge</b>	Saxlama xərcləri (ehtiyatların saxlanması dəyəri, kreditin dəyəri, sabit xərclər)
<b>Carve out</b>	Ayrılma
<b>Cash account</b>	Pul vəsaitləri hesabı (nağd hesab, kassa hesabı)
<b>Cash and carry trade</b>	"Ödə və apar" ticarəti
<b>Cash dividend</b>	Nağd pul formasında dividend (pul dividendi)
<b>Cash equivalent</b>	Nağd pul ekvivalenti (pul vəsaitləri ekvivalenti, pul ekvivalenti)
<b>Cash flow</b>	Nağd pul axını (pul (vəsaitləri) axını)
<b>Cash flow return on investment (CFROI (%))</b>	Pul axınları üzrə investisiyaların gəlirliliyi

Cash flow statement	Dövriyyə (pul) vəsaitləri balansı
Cash sale	Nağd pula satış (dərhal ödəniş əsasında satış)
Cash settlement	Nağd hesablaşma
Cash (spot) transaction (trade)	Adi (nağd) birja sövdələşməsi (ticarəti)
Central Bank (Banker's Bank)	Mərkəzi Bank ("Banklar Bankı")
Central bank notes	Mərkəzi Bankın notları
Certificate	Sertifikat
Certificate of deposit (CD)	Depozit sertifikatı
Cession	Sessiya
Chartered financial analyst (CFA)	Diplomlu maliyyə analitiki
Check (cheque)	Çek
Check-counter	Çek-kaunter
Cheque Investment Fund	Çek İnvestisiya Fondu (ÇİF)
Chicago Board Options Exchange (CBOE)	Çikaqo Opsion Birjası
Chicago Mercantile Exchange (CME)	Çikaqo Əmtəə Birjası
Chief executive officer (CEO)	İdarə Heyətinin Sədri (Baş icraçı direktor)
Chinese wall	Çin səddi
Churning	Dolama
Circuit breaker	"Qoruyucu"
Circulation	Tədavül
Circulation of securities	Qiyətli kağızların tədavülü
Claim	Tələbnamə
Class action suit	Kollektiv iddia
Classic equity securities	Klassik qiymətli kağızlar
Classical stock exchange	Klassik fond birjası
Clausula	Klauzula
Clearing	Klirinq
Clearing activity	Klirinq fəaliyyəti
Clearing bank	Klirinq bankı
Clearing house	Klirinq evi
Clearing system	Klirinq sistemi
Clearstream	"Clearstream" klirinq sistemi
Close corporation	Qapalı səhmdar cəmiyyəti
Closed distribution (private placement)	Qapalı yerləşdirmə

<b>Closed end fund (closed-end fund)</b>	Qapalı fond (qapalı tipli fond)
<b>Closing a position</b>	Mövqeni (pozisiyanı) bağlamaq
<b>Closing purchase</b>	Bağlanış alışı
<b>Closing rate</b>	Qapanış məzənnəsi (son məzənnə)
<b>Collateral</b>	Girov
<b>Collateralized debt obligation (CDO)</b>	Borc öhdəlikləri ilə təmin olunmuş istiqraz
<b>Collateralized mortgage obligations (CMO)</b>	İpoteka ilə təmin olunmuş istiqrazlar
<b>Co-manager</b>	Köməkçi menecer
<b>Commercial paper</b>	Kommersiya sənədi (vərəqəsi)
<b>Commission</b>	Komissiya
<b>Commission broker</b>	Komissiya brokəri
<b>Commitments of traders</b>	Treyderlərin öhdəlikləri
<b>Commodities</b>	Əmtəələr
<b>Commodity exchange (COMEX)</b>	Əmtəə birjası
<b>Common stock (common share, equity share, ordinary share)</b>	Adi (sadə) səhm
<b>“Common” store for compensation paid to assets</b>	Aktivlər üzrə zərərin ödənilməsi üçün "adi" ehtiyatlar
<b>Comparables method</b>	Müqayisə üsulu
<b>Competitive bid</b>	Rəqabətli sifariş
<b>Competitive bid auction</b>	Rəqabətli təkliflər auksionu
<b>Compound annual growth rate (CAGR)</b>	Kumulyativ (toplanan) illik artım tempi
<b>Compound interest</b>	Toplanan (mürəkkəb) faiz
<b>Compounding</b>	Mürəkkəb faizin hesablanması
<b>Conglomerate</b>	Konqlomerat
<b>Consaly</b>	Konsali
<b>Consensus estimates</b>	Razılaşdırılmış qiymətləndirmələr
<b>Considerable proportion</b>	Mühüm iştirak payı
<b>Consolidated balance sheet</b>	İcmal mühasibat balansı
<b>Consolidated (summarized) financial statements</b>	İcmal maliyyə hesabatları
<b>Consolidated tape</b>	Birləşdirilmiş informasiya sistemi (birləşdirilmiş məlumat lentı, tiker)
<b>Consortium</b>	Konsorsium
<b>Consumer price index (CPI)</b>	İstehlak qiymətləri indeksi (İQİ)

<b>Contango</b>	Kontanqo
<b>Contingent liability</b>	Şerti öhdəlik
<b>Contingent option</b>	Şərtli opsiya
<b>Conto</b>	Konto
<b>Contract month</b>	Kontrakt ayı
<b>Contract of agency</b>	Agent müqaviləsi (sığorta üzrə)
<b>Contract of commission</b>	Komissiya müqaviləsi
<b>Contrarian (constrain investor)</b>	Əks istiqamətli investor ("qəribə" investor)
<b>Convergence</b>	Konvergeniya
<b>Conversion</b>	Konversiya (konvertasiya)
<b>Conversion ratio (conversion rate)</b>	Konvertasiya (konversiya) əmsalı
<b>Convertible bond</b>	Dönərli istiqraz
<b>Convertible preference share</b>	Dönərli imtiyazlı səhmlər
<b>Convexity</b>	Qabarıqlıq (konveksiya)
<b>Corporate stocks</b>	Korporativ səhmlər
<b>Corporation</b>	Korporasiya
<b>Cost of carry</b>	İnvestisiya mövqeyinin saxlanması xərcləri
<b>Cost plus contract</b>	"Məsrəflər üstəgəl" ("maya dəyəri üşgəgəl") prinsipi üzrə müqavilə
<b>Cost, insurance and freight (CIF)</b>	Dəyər, sığorta və fraxt (SİF)
<b>Counterpart (counteragent, cosignatory)</b>	Kontragent (tərəf-müqabil)
<b>Coupon</b>	Kupon
<b>Coupon bond</b>	Kuponlu istiqraz
<b>Coupon stripping</b>	Kuponların ayrılması
<b>Coupon yield</b>	Kupon gəliri
<b>Course</b>	Məzənnə
<b>Covered bond</b>	Təminatlı istiqraz
<b>Covered call option</b>	Təminatlı "Koll" opsiyonu
<b>Covered call writing</b>	Təminatlı "Koll" opsiyonu satışı
<b>Crack spread</b>	Krek-spred ("neft-neft məhsulları" spreadi)
<b>Crash</b>	İflas
<b>Crawling peg</b>	Sürüşən sarıq
<b>Credit</b>	Kredit

<b>Credit derivatives</b>	Kredit derivativləri
<b>Credit rating</b>	Kredit reytingi
<b>Credit risk</b>	Kredit riski
<b>Credit squeeze (crunch)</b>	Kredit qıtlığı (sıxıntısı)
<b>Credit union</b>	Kredit ittifaqı
<b>Credit watch</b>	Kredit nəzarəti
<b>Cross rate (cross-course, cross currency pairs)</b>	Çarpaz məzənnə
<b>Cross-bill</b>	Qarşı-veksel (əks-iddia, rekambio)
<b>Cross-listing (dual listing)</b>	Kross-listinq (ikitərəfli listinq)
<b>Cum all</b>	Bütün hüquqlarla
<b>Cum dividend</b>	Divident daxil olmaqla
<b>Cumulative</b>	Kumulyativ
<b>Cumulative preference shares (cumulative preferred stocks)</b>	Kumulyativ imtiyazlı səhmlər
<b>Cumulative voting</b>	Kumulyativ səsvermə
<b>Currency</b>	Valyuta (pul, pul tədavülü, tədavül vasitəsi)
<b>Currency basket</b>	Valyuta səbəti
<b>Currency board</b>	Valyuta şurası
<b>Currency debt</b>	Valyuta borcu
<b>Currency fixings</b>	Valyuta məzənnəsinin fiksə edilməsi
<b>Currency position</b>	Valyuta mövqeyi
<b>Currency risk</b>	Valyuta riski
<b>Current assets</b>	Cari aktivlər
<b>Current coupon bond</b>	Cari kuponlu istiqraz
<b>Current currency transactions</b>	Cari valyuta əməliyyatları
<b>Current liabilities</b>	Cari borclar (passivlər)
<b>Current maturity</b>	Cari ödəmə müddəti
<b>Current ratio</b>	Cari likvidlik əmsalı
<b>Current yield</b>	Cari gəlirlilik
<b>Custodian</b>	Kastodian
<b>Custody</b>	Saxlanc
<b>Custody account</b>	Depo hesabı
<b>Cyclical stocks</b>	Dövri səhmlər
<b>Daily price limit</b>	Günlük qiymət limiti (həddi)
<b>Damno</b>	Damno



Data-bill	Data-veksel
Day order	Günlük sifariş
Day to day	Günbəgün
Day traders	Günlük treyderlər
Dead cat bounce	“Ölü pişiyin sıçrayışı”
Deal limit	Əqd limiti
Dealer	Diler
Debenture bond (debentures)	Təminatlı borc istiqrazları (borc iltizamları)
Debit	Debet
Debit balance	Debet qalığı (balansı)
Debt	Borc
Debt financing	Borcla maliyyələşdirmə
Debt instruments	Borc öhdəlikləri (alətləri)
Debt-equity ratio	Borc-kapital nisbəti
Debt-equity swap	Borc-səhm svopu
Deck holder	Dekholder
Default	Defolt
Defaulter	Defolter
Deferred coupon	Təxirə salınmış kupon
Deficiency letter	İrad məktubu
Deflation	Deflyasiya
Delayed opening	Açılışın (ticarətin) ləngiməsi
Delisting	Delisting
Delivery price	Çatdırılma qiyməti
Delivery versus payment (DVP)	Ödənişə qarşı tədarük (DVP)
Delta	Delta
Delta hedging	Delta hedcinq
Depletion accounting	Təbii resursların tükənməsinin uçotu
Deponent	Deponent
Deposit	Depozit
Deposit bank (bank of deposit)	Depozit (əmanət) bankı
Deposit insurance	Depozitlərin sığortalanması
Depositary	Depozitar
Depositary activity	Depozitar fəaliyyət
Depositary system	Depozitar sistemi

<b>Depository Trust Company (DTC)</b>	Depozitar Trast Şirkəti
<b>Depreciation</b>	Köhnəlmə (qiymətdən düşmə, dəyər itirmə)
<b>Depression</b>	Depressiya
<b>Derivatives</b>	Derivativlər (törəmə qiymətli kağızlar)
<b>Deutsche Aktien (German Stock Exchange) Index (DAX)</b>	Alman Birja İndeksi (DAX)
<b>Devaluation</b>	Devalvasiya
<b>Development bond</b>	İnkişaf istiqrazı
<b>Deviation</b>	Kənarlaşma
<b>Dilution</b>	Azalma (gəlirliliyin)
<b>Direct public offering</b>	Birbaşa ilkin təklif
<b>Disagio</b>	Dizajio
<b>Discount</b>	Diskont (endirim)
<b>Discount rate</b>	Diskont dərəcəsi
<b>Discount window</b>	Diskont pəncərəsi
<b>Discount yield</b>	Diskont gəlirliliyi
<b>Discounted cash flow</b>	Diskontlaşdırılmış pul axını
<b>Discretionary account</b>	Diskresion (ixtiyar) hesab
<b>Discretionary order</b>	Diskresion (ixtiyar) sifariş
<b>Disintermediation</b>	Dezintermediasiya
<b>Distressed debt</b>	Problemli şirkətlərin borcu
<b>Distressed securities</b>	Problemli qiymətli kağızlar
<b>Distribution of securities</b>	Qiymətli kağızların yerləşdirilməsi
<b>Diversification</b>	Diversifikasiya
<b>Diversification of investments</b>	Kapital (investisiya) qoyuluşların diversifikasiyası
<b>Dividend</b>	Divident
<b>Dividend cover</b>	Dividentin ödənməsi
<b>Dividend discount model</b>	Divident diskontlaşdırma modeli
<b>Dividend reinvestment plan (DRIP)</b>	Dividentlərin təkrar (yenidən) investisiyası planı
<b>Dividend stripping</b>	Dividentlərin ayrılması
<b>Dividend yield</b>	Divident gəlirliliyi
<b>Dollar cost averaging</b>	Dollar dəyərinin ortalanması
<b>Dollarization</b>	Dollarlaşma

<b>Domiciliation</b>	Domisilləşmə
<b>Double currency market</b>	İkili (ikiyaruslu) valyuta bazarı
<b>Double rate</b>	İkili məzənnə
<b>Double-barreled bond</b>	İkiqat təminatlı istiqraz
<b>Dow Jones Industrial Average (DJIA)</b>	Dou-Cons Sənaye (Səhmləri) İndeksi
<b>Dow theory</b>	Dou nəzəriyyəsi
<b>Down tick (downtick)</b>	"Daun-tik" ("mənfı-tik", düşmə, enmə)
<b>Downgrade</b>	Aşağı salmaq (endirmək)
<b>Downstream</b>	Aşağı axın
<b>Downtrend</b>	Azalma meyili (qiymətlərin düşməsi meyili)
<b>Downturn</b>	Tənəzzül
<b>Drawee</b>	Trassat (ödəyici (köçürmə vekseli üzrə))
<b>Drawer</b>	Trasant (vəksel verən)
<b>Dual currency bond</b>	İkivalyutalı istiqraz
<b>Due bill</b>	Ödəniş müddəti çatmış veksəl
<b>Duration</b>	Zaman intervalı (müddət (ödənişədək))
<b>Dutch auction</b>	Holland hərracı
<b>Early exercise</b>	Vaxtından əvvəl istifadə
<b>Early redemption</b>	Vaxtından əvvəl ödəmə
<b>Earnings before interest and tax (EBIT)</b>	Vergi və faiz xərclərindən öncəki gəlir
<b>Earnings before tax (EBT)</b>	Vergi ödənişindən öncəki gəlir
<b>Earnings per share (EPS)</b>	Bir səhmə düşən mənfəət
<b>Earnings report</b>	Gəlirlilik hesabatı
<b>Economic barometer</b>	İqtisadi "barometr"
<b>Economic indicators</b>	İqtisadi göstəricilər (indikatorlar)
<b>Economic risk</b>	İqtisadi risk
<b>Economic value added</b>	Əlavə olunmuş iqtisadi dəyər
<b>Effective date</b>	Qüvvəyə minmə günü
<b>Effective exchange rate</b>	Effektiv valyuta məzənnəsi
<b>Effective interest method</b>	Effektiv faiz metodu
<b>Effective interest rate</b>	Effektiv faiz dərəcəsi
<b>Efficient market hypothesis</b>	Səmərəli bazar hipotezi
<b>E-manager</b>	İ-menecer

<b>Endorsee</b>	İndossat
<b>Endorsement</b>	İndossament
<b>Endorser</b>	İndossant
<b>Equipment trust certificate</b>	Avadanlığın kreditləşdirilməsi sertifikatı
<b>Equity</b>	Səhmdar kapital (sahibkar kapitalı)
<b>Equity financing</b>	Səhmdar maliyyələşməsi
<b>Equity risk premium</b>	Səhmdar kapitalın riskinə görə mükafat
<b>Equity security</b>	Pay qiymətli kağızı
<b>Equity swap</b>	Səhm svopu
<b>Euro STOXX</b>	Avro STOXX
<b>Eurobond</b>	Avroistiqraz (Avrobond)
<b>Eurobor</b>	Avrobor
<b>Eurocard</b>	Avrokard
<b>Eurocheque</b>	Avroçek
<b>Euroclear</b>	Avroklir
<b>Eurocredit</b>	Avrokredit
<b>Eurocurrency</b>	Avrovalyuta
<b>Eurodollar</b>	Avrodollar
<b>European option</b>	Avropa tipli opsiyon
<b>Evaluation</b>	Qiymətləndirmə (qiymətqoyma)
<b>Ex</b>	İstisna etməklə
<b>Ex-all</b>	Bütün hüquqlar istisna olunmaqla
<b>Exchange</b>	Birja
<b>Exchange bank</b>	Birja bankı
<b>Exchange circulation</b>	Birja dövriyyəsi
<b>Exchange committee</b>	Birja komitəsi
<b>Exchange crisis</b>	Valyuta böhranı
<b>Exchange duty</b>	Birja rüsumu
<b>Exchange hole</b>	Birja çökəkliyi (çalası)
<b>Exchange intervention</b>	Birja müdaxiləsi
<b>Exchange meeting</b>	Birja yığıncağı
<b>Exchange premium</b>	Valyuta mükafatı
<b>Exchange price (market price)</b>	Birja qiyməti (bazar qiyməti)
<b>Exchange quotation</b>	Valyuta kotirovkası
<b>Exchange rate agreement</b>	Valyuta məzənnəsi haqqında müqavilə

<b>Exchange speculation</b>	Birja möhtəkirliyi
<b>Exchange transaction</b>	Birja əqdi
<b>Exchangeable bonds</b>	Mübadilə olunan istiqraz
<b>Exchange-traded contract</b>	Müddətli birja müqaviləsi
<b>Exchange-traded fund (ETF)</b>	Birja səhmlı investisiya fondu
<b>Ex-dividend (Ex-dividend stock)</b>	Eks-divident (“dividentdən kənar” səhm)
<b>Exercise</b>	İstifadə (icra) etmək
<b>Exercise of option</b>	Opsionun istifadəsi (icrası)
<b>Exercise price / Strike price</b>	İstifadə (icra) qiyməti
<b>Exit bond</b>	Çıxış istiqrazı
<b>Exotic</b>	Ekzotik (qeyri-adi)
<b>Exotic currency</b>	Ekzotik valyuta
<b>Expense ratio</b>	Xərc (məsrəf) əmsalı
<b>Expiration date (expiry date)</b>	Müddətin bitməsi (ekspirasiya)
<b>Exponential moving average</b>	Eksponensial sürüşən orta
<b>Exposure</b>	Maliyyə riskinə məruz qalma
<b>Ex-rights</b>	Hüquqlar istisna olmaqla
<b>Extendible bond</b>	Vaxtı uzadıla bilən istiqraz
<b>Extra dividend</b>	Ekstra dividend
<b>Extraordinary general meeting</b>	Növbədən kənar (fövqəladə) ümumi yığıncaq
<b>Extrapolation</b>	Ekstrapolyasiya
<b>Face value (nominal value)</b>	Üzərində göstərilən (nominal) dəyər
<b>Factor(ing)-bank</b>	Faktor-bank
<b>Factor(ing)-company</b>	Faktor-firma
<b>Fair value</b>	Ədalətli dəyər
<b>Fallen angels</b>	Düşmüş mələklər
<b>Fed funds</b>	Federal fondlar
<b>Federal funds rate</b>	Federal fondların uçot faiz dərəcəsi (qısamüddətli kreditlər üzrə)
<b>Federal Open Market Committee (FOMC)</b>	Açıq Bazar Üzrə Federal Komitə
<b>Federal Reserve System</b>	Federal Rezerv Sistemi
<b>Fiat money</b>	Rəmzi pul
<b>Filiera</b>	Filyera
<b>Final dividend</b>	Yekun dividend

<b>Final prospectus</b>	Son prospekt
<b>Financial centre</b>	Maliyyə mərkəzi
<b>Financial intermediation</b>	Maliyyə vasitəçiliyi
<b>Financial liability</b>	Maliyyə öhdəliyi
<b>Financial market</b>	Maliyyə bazarı
<b>Financial risk</b>	Maliyyə riski
<b>Financial Services Authority (FSA)</b>	Maliyyə Xidmətləri İdarəsi
<b>Financial year</b>	Maliyyə ili
<b>First notice day</b>	Xəbərdarlığın birinci günü
<b>Fiscal year</b>	Büdcə ili
<b>Fix</b>	Təsbit etmək
<b>Fixed assets (permanent assets)</b>	Əsas vəsaitlər
<b>Fixed charges</b>	Sabit xərclər
<b>Fixed exchange rate</b>	Sabit valyuta məzənnəsi
<b>Fixed income</b>	Sabit gəlir
<b>Fixed price offer</b>	Sabit qiymətli təklif
<b>Fixed rate bonds</b>	Sabit faizli istiqraz
<b>Fixed/floating bonds</b>	Sabit/üzən istiqrazlar
<b>Fixed-term contract</b>	Müddətli müqavilə
<b>Fixing</b>	Fiksinq
<b>Flat</b>	Yastı
<b>Flat income bond</b>	Yastı gəlirli istiqraz
<b>“Flipper”</b>	Flipper
<b>Flipping</b>	Üstündən atma
<b>Float</b>	Flout
<b>Floating debt</b>	Üzən borc
<b>Floating exchange rates</b>	Üzən valyuta məzənnəsi
<b>Floating rate bond</b>	Üzən faizli istiqraz
<b>Floating rate note (FRN)</b>	Üzən faiz dərəcəli not
<b>Floor broker</b>	Meydança brokeri
<b>Fluctuation</b>	Enib-qalxma (fluktuasiya)
<b>Forecast</b>	Proqnoz
<b>Foreign bond</b>	Xarici istiqraz
<b>Foreign currency (foreign exchange)</b>	Xarici valyuta
<b>Foreign direct investment (FDI)</b>	Birbaşa xarici investisiyalar
<b>Foreign exchange market (FOREX market, FX market)</b>	Xarici valyuta bazarı (valyuta bazarı)

<b>Foreign exchange policy</b>	Valyuta siyasəti
<b>Foreign exchange swap</b>	Valyuta svopu
<b>Forfeiter</b>	Forfeyter
<b>Forfeiting</b>	Forfeytinq
<b>Form 10-K</b>	10-K forması
<b>Form 10-Q</b>	10-Q forması
<b>Form 8-K</b>	8-K forması
<b>Formula investing</b>	İnvestisiya formulası
<b>Forward exchange agreement (FXA)</b>	Mübadilə məzənnəsi haqqında forvard razılaşması
<b>Forward margin</b>	Forvard marjası
<b>Forward market</b>	Forvard bazarı
<b>Forward rate agreement (FRA)</b>	Gələcək faiz dərəcəsi haqqında razılaşma
<b>Forwards</b>	Forvard
<b>Fourth market</b>	Dördüncü dərəcəli bazar
<b>Frankfurt Interbank Offered Rate (FIBOR)</b>	FİBOR
<b>Free and open market</b>	Sərbəst və açıq bazar
<b>Free cash flow</b>	Sərbəst pul axını
<b>Free cash flow yield</b>	Sərbəst pul axını gəlirliliyi
<b>Free float</b>	Sərbəst dövriyyədə olan səhmlər
<b>Free floating exchange rate</b>	Sərbəst üzən valyuta məzənnəsi
<b>Free issue</b>	Bonus emissiyası
<b>Free on board (FOB)</b>	FOB
<b>Front office</b>	Ön ofis
<b>Front running</b>	Qabaqlayıcı sövdələşmə
<b>FTSE 100 (FTSE, Footsie)</b>	“Financial Times 100” fond indeksi (Futsi)
<b>Fully diluted EPS</b>	Tam seyrəltmə
<b>Fund</b>	Fond
<b>Fund manager</b>	İnvestisiya meneceri
<b>Fundamental analysis</b>	Fundamental (əsaslı) təhlillər
<b>Fundamental research</b>	Fundamental (əsaslı) tədqiqatlar
<b>Funded debt</b>	Fondlaşdırılmış borc
<b>Funded income</b>	Fondlaşdırılmış gəlir
<b>Funding</b>	Fondlaşdırma

<b>Fungible</b>	Qarşılıqlı əvəzlənə bilən
<b>Future value</b>	Gələcək dəyər
<b>Futures</b>	Fyuçers
<b>Futures contract</b>	Fyuçers müqaviləsi
<b>Gambling</b>	Birjada oyun
<b>Gamma</b>	Qamma
<b>Gap</b>	Qiymət uçurumu
<b>Gearing</b>	Cirinq
<b>General balance</b>	Ümumi balans
<b>General mortgage bond</b>	Ümumi ipoteka istiqrazı
<b>General REPO agreement</b>	REPO Baş sazişi
<b>Gilt-edged bond</b>	Etibarlı istiqraz
<b>Give up (give-up)</b>	İmtina
<b>Global depositary receipts (GDR)</b>	Qlobal depozitar qəbzləri (QDQ)
<b>Global share offering</b>	Qlobal səhm təklifi
<b>Global share offering</b>	Qlobal səhm təklifi
<b>Going public</b>	Açıq səhmdar cəmiyyətə çevrilmə
<b>Gold fix</b>	Qızılın qiymətinin müəyyənləşdirilməsi
<b>Good delivery</b>	Yaxşı tədarük
<b>Good til canceled (GTC)</b>	“İmtinaya qədər” sifarişi (sərəncamı, əmri)
<b>Goodwill</b>	Qudvil
<b>Government bonds</b>	Dövlət istiqrazları
<b>Greenmail</b>	“Yaşıl poçt” (“Yaşıl şantaj”)
<b>Gross</b>	Ümumi (məcmu)
<b>Gross domestic product (GDP)</b>	Ümumi Daxili Məhsul (ÜDM)
<b>Gross interest</b>	Ümumi (məcmu) faiz
<b>Gross-profit (gross profit)</b>	Ümumi (məcmu) gəlir
<b>Growth rate</b>	Artım sürəti
<b>Growth stock</b>	Artım səhmləri (artan səhmlər)
<b>Guaranteed stock</b>	Zəmanətli səhm
<b>Haircut</b>	Kəsmə
<b>Hang Seng Index (HSI)</b>	Hanq Senq İndeksi
<b>Hard money investments</b>	Metal pullarla (qızıl və gümüş sikkə və külçə formasında) investisiya
<b>Hedge</b>	Hedc



<b>Hedge clause</b>	Hədc qeyd-şərti
<b>Hedge effectiveness</b>	Hədcin qin effektivliyi
<b>Hedge fund</b>	Hədc fondu
<b>Hedger</b>	Hədcər
<b>Hedging</b>	Hədcinq
<b>Hedging instrument</b>	Hədcinq aləti
<b>Historical volatility</b>	Tarixi volatillik
<b>Holder of record</b>	Səhmin qeydiyyatdan keçmiş sahibi
<b>Holding company</b>	Holdinq şirkəti
<b>Horizontal spread</b>	Üfüqi spred
<b>hostile bid</b>	Qərəzli təklif
<b>House call</b>	Daxili xəbərdarlıq
<b>Hybrid elements of capital</b>	Kapitalın hibrid elementləri
<b>Hybrid securities</b>	Hibrid qiymətli kağızlar
<b>Hypothecation</b>	İpoteka (girov)
<b>Identification</b>	Eyniləşdirmə (identifikasiya)
<b>Illiquid</b>	Qeyri-likvid
<b>Impairment loss</b>	Dəyərin azalmasına görə zərər
<b>Implied volatility</b>	Xüsusi (daxili) volatillik
<b>In the money</b>	Uduşlu opsiyon
<b>Income bond</b>	Gəlir istiqrazları
<b>Income shares (income stock)</b>	Gəlir səhmləri
<b>Income statement</b>	Mənfəət və zərər haqqında hesabat (gəlirlər və xərclər haqqında hesabat)
<b>Incoterms (International Commercial Terms)</b>	İnkoterms (Beynəlxalq Kommersiya Şərtləri)
<b>Indenture</b>	Müqavilə (emissiya müqaviləsi)
<b>Independent broker</b>	Müstəqil broker
<b>Index</b>	İndeks
<b>Index funds</b>	İndeks fondları
<b>INDEXCF</b>	Moskva Banklararası Valyuta və Fond Birjasının Real Zaman İndeksi
<b>Indexing</b>	İndeksləşdirmə
<b>Index-linked bonds</b>	İndekslə əlaqələndirilmiş istiqraz
<b>Indication of Interest</b>	Maraq sifarişi
<b>Indicator</b>	İndiqator (göstərici)
<b>Indirect quotation</b>	Dolaylı kotirovka

<b>Industrial development bond</b>	Sənaye inkişafı istiqrazları
<b>Inflation</b>	İnflyasiya
<b>Information collection</b>	İnformasiya toplusu (massivi)
<b>Information resources</b>	İnformasiya resursları
<b>Information security</b>	İnformasiya təhlükəsizliyi
<b>Information system</b>	İnformasiya sistemi
<b>Information technology (IT)</b>	İnformasiya texnologiyaları (İT)
<b>Infranchisement</b>	İnfranşizment
<b>Infrastructure</b>	İnfrastruktur
<b>Initial margin</b>	İlkin marja
<b>Initial public offering (IPO)</b>	İlkin kütləvi təklif
<b>Innovation</b>	İnnovasiya
<b>Inscribed bill</b>	Adlı veksəl
<b>Insider</b>	İnsayder
<b>Insider dealings (insider tradings)</b>	İnsayder əməliyyatları (insayder ticarəti)
<b>Insider information</b>	İnsayder informasiyası
<b>Insider loan</b>	İnsayder krediti
<b>Insolvent</b>	Ödəniş qabiliyyəti olmayan
<b>Institutional investor</b>	İnstitusional investor
<b>Insurance (assurance)</b>	Sığorta
<b>Insurant</b>	Sığortacı
<b>Insured</b>	Sığortalı (sığorta olunan)
<b>Intangible asset</b>	Qeyri-maddi aktivlər
<b>Integration</b>	İnteqrasiya
<b>Interbank requests (needs)</b>	Banklararası tələblər
<b>Intercession</b>	İntersessiya
<b>Inter-dealer broker</b>	Dilerlərarası broker
<b>Interest bearing</b>	Faizli
<b>Interest cost</b>	Faiz xərcləri
<b>Interest rate differential</b>	Faiz dərəcəsinin diferensialı (faiz dərəcəsində fərq)
<b>Interest rate risk</b>	Faiz riski
<b>Interest rate swap</b>	Faizli svop
<b>Interest rates</b>	Faiz dərəcəsi
<b>Interim dividend</b>	Araqlı dividend
<b>Intermarket Trading System (ITS)</b>	Bazarlararası Ticarət Sistemi

<b>Internal rate of return</b>	Daxili gəlirlilik (rentabellik) səviyyəsi (norması)
<b>International credit</b>	Beynəlxalq kredit
<b>International Organization of Securities Commissions (IOSCO)</b>	Qiyətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı
<b>Interpolation</b>	İnterpolyasiya
<b>Intervention</b>	Müdaxilə (intervensiya)
<b>Intervention band</b>	Müdaxilə dəhlizi
<b>Intraday</b>	Gün ərzində
<b>Intraday limit</b>	Günlük limit
<b>Intrinsic value</b>	Opsionun daxili (real) dəyəri
<b>Inverted yield curve (negative yield curve)</b>	Çevrilmiş gəlirlilik əyrisi
<b>Investing</b>	İnvestisiya etmək
<b>Investing activities (investment operations, investment activity)</b>	İnvestisiya fəaliyyəti
<b>Investment</b>	İnvestisiya
<b>Investment bank</b>	İnvestisiya bankı
<b>Investment banker</b>	İnvestisiya bankiri
<b>Investment barometer</b>	İnvestisiya "barometri"
<b>Investment certificate</b>	İnvestisiya sertifikatı
<b>Investment company</b>	İnvestisiya şirkəti
<b>Investment counsel</b>	İnvestisiya məsləhətçisi (konsultantı)
<b>Investment fund</b>	İnvestisiya fondu
<b>Investment grade</b>	İnvestisiya dərəcəsi
<b>Investment grade bond</b>	İnvestisiya səviyyəli istiqraz
<b>Investment institute</b>	İnvestisiya institutu
<b>Investment portfolio (securitys portfolio, holding of securities)</b>	İnvestisiya portfeli (qiymətli kağızlar portfeli)
<b>Investment securities</b>	İnvestisiya qiymətli kağızları
<b>Investment trust fund</b>	İnvestisiya trast fondu
<b>Investor</b>	İnvestor
<b>ISE NATIONAL-100</b>	ISE NATIONAL-100 indeksi
<b>Issuance</b>	Buraxılış (emissiya)
<b>Issue</b>	Emissiya
<b>Issue date</b>	Buraxılış (emissiya) tarixi
<b>Issue of securities</b>	Qiyətli kağızların buraxılışı

<b>Issue price</b>	Buraxılış (emissiya) qiyməti
<b>Issuer</b>	Emitent
<b>Joint-stock company</b>	Səhmdar cəmiyyət
<b>Junk bond</b>	Aşağı keyfiyyətli (keyfiyyətsiz) istiqraz
<b>Keogh plan</b>	“Kiu” planı
<b>Kerb</b>	Kerb
<b>Kerb market</b>	Küçə ticarəti (qara bazar, qeyri-rəsmi birja)
<b>Key indicators (leading indicators)</b>	Əsas (aparıcı) göstəricilər (indikatorlar)
<b>Korner</b>	Korner
<b>Laddering</b>	Aktivlərin müddətlərinə görə sıralanması
<b>Last notice day</b>	Xəbərdarlığın son günü
<b>Last trading day</b>	Son ticarət günü
<b>Lay off</b>	Dayandırmaq
<b>Lead manager/underwriter</b>	Aparıcı menecer/anderrayter
<b>Legal list</b>	Qanuni siyahı
<b>Lender of last resort</b>	Son instansiya (məqam) kreditoru
<b>Lending margin</b>	Kredit (bore) marjası
<b>Leverage</b>	Kredit dayağı
<b>Leveraged buyout (LBO)</b>	Borcla alma
<b>Limit</b>	Limit (sərhəd, hədd)
<b>Limit down</b>	Aşağı hədd (limit)
<b>Limit order</b>	Məhdud sifariş
<b>Limit up</b>	Yuxarı hədd (limit)
<b>Limited liability company (LLC)</b>	Məhdud məsuliyyətli cəmiyyət (MMC)
<b>Liquid asset (available asset, quick asset)</b>	Likvid aktiv
<b>Liquidante</b>	Likvidant
<b>Liquidate</b>	Likvidat
<b>Liquidating value (liquidation value, residual value, salvage value)</b>	Ləğv olunma dəyəri
<b>Liquidation</b>	Ləğv etmə
<b>Liquidation premium</b>	Ləğv etmə mükafatı
<b>Liquidator (receiver)</b>	Likvidator
<b>Liquidity</b>	Likvidlik

<b>Liquidity risk</b>	Likvidlik riski
<b>Liquidity securities</b>	Likvid qiymətli kağızlar
<b>Liquidity trap</b>	Likvidlik tələsi
<b>Listed stock</b>	Kotirovkada olan səhm
<b>Listing</b>	Listinq
<b>Listing companies</b>	Şirkətlərin listinqi
<b>Listing of securities</b>	Qiymətli kağızların listinqi
<b>Listing particulars</b>	Listinq üçün məlumatlar
<b>Listing requirements</b>	Listinq tələbləri
<b>Load</b>	Qarşılıqlı-ümumi fond əlavəsi
<b>Loading</b>	Lodinq
<b>Loan loss provisions</b>	Kredit zərəri ehtiyatı
<b>Loan value</b>	Kredit məbləği
<b>Loanable funds</b>	Borc kapitalı
<b>Lock up period (lock-up period)</b>	Bağlanma müddəti
<b>Locked in</b>	Bağlanmış (dondurulmuş)
<b>London Interbank Bid Rate (LIBID)</b>	London Banklararası Depozit Bazarında Alış Faiz Dərəcəsi (LIBİD)
<b>London Interbank Median Average Rate (LIMEAN)</b>	LİMEAN
<b>London Interbank Offered Rate (LIBOR)</b>	London Banklararası Təklif Faiz Dərəcəsi (LIBOR)
<b>Long (long position)</b>	Uzun mövqə
<b>Long hedge</b>	Uzun hedc
<b>Long-range investment (Long-term investment)</b>	Uzunmüddətli investisiyalar
<b>Long-term (long) bond</b>	Uzunmüddətli istiqraz
<b>Long-term assets</b>	Uzunmüddətli aktivlər
<b>Long-term debt</b>	Uzunmüddətli borc (öhdəlik)
<b>Long-term equity anticipation securities (LEAPS)</b>	Səhmə dəyişdirilə bilən uzunmüddətli qiymətli kağızlar
<b>Long-term gain &amp; long-term loss</b>	Uzunmüddətli gəlir və zərər
<b>Lot</b>	Lot
<b>Luxembourg Interbank Offered Rate (LUXIBOR)</b>	LÜKSİBOR
<b>Machination (manipulation, exchange fraud)</b>	Maxinasiya
<b>Maintenance call</b>	Əlavə vəsait tələbi

<b>Maintenance margin</b>	Təminat marjası (təminatlı marja)
<b>Majority interest</b>	Nəzarət (majoritar) səhm paketi
<b>Majority voting</b>	Sadə səs çoxluğu prinsipi ilə səsvermə
<b>Management buyout (MBO)</b>	Daxili idarəetmə alışı
<b>Manipulation</b>	Manipulyasiya
<b>Margin</b>	Marja
<b>Margin account</b>	Marja hesabı
<b>Margin call</b>	Marja çağırışı
<b>Margin trading</b>	Marjin ticarət
<b>Mark to market (MTM)</b>	Bazar qiymətləndirməsi
<b>Markdown</b>	Endirim (ucuzlaşdırma)
<b>Market capitalization</b>	Bazar kapitallaşması (kapitalı)
<b>Market if touched</b>	Toxunulan bazar
<b>Market liquidity</b>	Bazar likvidliyi
<b>Market order</b>	Bazar qiymətində sifariş (bazar sifarişi)
<b>Market price</b>	Bazar qiyməti (birja qiyməti, birja məzənnəsi)
<b>Market risk</b>	Bazar riski
<b>Market sector</b>	Bazar sektoru
<b>Market timing</b>	Bazar vaxtı
<b>Market trend</b>	Bazar meyilləri (bazarın inkişaf meyilləri)
<b>Market value</b>	Bazar dəyəri
<b>Market-maker</b>	Market-meyker (bazar iştirakçısı)
<b>Market-value weighted index</b>	Orta çəkili bazar indeksi
<b>Markup</b>	Bahalaşdırma (qiymət əlavəsi, marja)
<b>Master agreement</b>	Baş (çərçivə) sazişi
<b>Matched book</b>	Balanslaşdırılmış (tarazlaşdırılmış) portfel
<b>Matching</b>	Balanslaşdırma (tutuşdurma)
<b>Maturity</b>	Ödəmə müddəti (ödəniş vaxtı)
<b>Maturity date</b>	Son ödəmə tarixi
<b>Medium-term bond</b>	Ortamüddətli istiqraz
<b>Member</b>	Üzv
<b>Member corporation</b>	Üzv korporasiya
<b>Member firm</b>	Üzv şirkət
<b>Member organization</b>	Üzv təşkilat

<b>Merger (fusion)</b>	Birləşmə
<b>Merger arbitrage</b>	Birləşmə üzrə arbitraj
<b>Mergers and acquisitions (M&amp;A)</b>	Birləşmə və udulma
<b>Mezzanine finance</b>	Aralıq maliyyə
<b>Mezzanine financing</b>	Aralıq maliyyələşdirmə
<b>Middle office</b>	Aralıq ofis
<b>Minimum initial purchase</b>	Minimal ilkin alış
<b>Minimum price movement</b>	Minimum qiymət dəyişikliyi
<b>Minor metals</b>	Kiçik metallar
<b>Minority interest</b>	Minoritar səhm paketi
<b>Monetary asset</b>	Monetar aktiv
<b>Money market</b>	Pul bazarı
<b>Money market fund</b>	Pul bazarı fondu
<b>Money market instruments</b>	Pul bazarı alətləri
<b>Money supply</b>	Pul təklifi
<b>Moody's</b>	Beynəlxalq reyting agentliyi Moody's
<b>Mortgage certificate</b>	İpoteka şəhadətnaməsi
<b>Mortgage bank</b>	İpoteka bankı
<b>Mortgage bond</b>	İpoteka istiqrazı
<b>Mortgage contract</b>	İpoteka müqaviləsi
<b>Mortgage credit</b>	İpoteka krediti
<b>Mortgage deed</b>	İpoteka kağızı
<b>Mortgage interests</b>	İpoteka hüququ
<b>Mortgage market</b>	İpoteka bazarı
<b>Mortgage pool</b>	İpoteka portfeli (hovuzu)
<b>Mortgage-backed security (MBS)</b>	İpoteka (girov) təminatlı qiymətli kağızlar
<b>Mortgagee</b>	İpoteka saxlayan
<b>Mortgaging certificate</b>	Girov kağızı
<b>Mortgagor</b>	İpoteka qoyan
<b>Moscow Interbank Offered Rate (MIBOR)</b>	MİBOR
<b>Movable property</b>	Daşınar əmlak
<b>Moving average</b>	Sürüşən orta
<b>Moving strike option</b>	Sürüşən satış qiymətli opsiyon
<b>Multinational</b>	Çoxmilli şirkət
<b>Multiplier bond</b>	Çoxalan istiqraz

<b>Municipal bond insurance</b>	Bələdiyyə istiqrazlarının sığortalanması
<b>Municipal bonds (muni)</b>	Bələdiyyə istiqrazları
<b>Municipal securities</b>	Bələdiyyə qiymətli kağızları
<b>Mutual fund/unit trust</b>	Qarşılıqlı/müştərək/ümumi fond
<b>Mutual loan fund</b>	Qarşılıqlı kredit fondu
<b>Naked position</b>	"Yalın" mövqe
<b>Naked warrant</b>	"Yalın" varrant
<b>NASD (National Association of Securities Dealers)</b>	NASD (Qiymətli Kağızlar üzrə Dilerlərin Milli Assosiasiyası)
<b>NASDAQ (National Association of Securities Dealers Automated Quotations)</b>	NASDAQ (Qiymətli Kağızlar üzrə Dilerlərin Milli Assosiasiyasının Avtomatlaşdırılmış Kotirovkası)
<b>NASDAQ Composite</b>	NASDAQ Toplu İndeksi
<b>National Clearing Corporation</b>	Qiymətli Kağızlar üzrə Milli Klirinq Şirkəti
<b>National/government/public debt</b>	Dövlət borcu
<b>National/state bank</b>	Dövlət bankı
<b>Negative carry</b>	Sahibliyin (saxlamanın) mənfə nəticəsi
<b>Negative goodwill</b>	Mənfə qudvil
<b>Negative pledge clause</b>	Girovdan imtina ("mənfə girov") şərti
<b>Negotiable</b>	Dönərli
<b>Neophyte</b>	Neofit
<b>Net assets (net asset value, NAV, net worth)</b>	Xalis aktivlər (xalis aktivlərin dəyəri)
<b>Net cash flow</b>	Xalis pul axını
<b>Net change</b>	Xalis dəyişmə (fərq)
<b>Net earnings</b>	Xalis qazanc
<b>Net income</b>	Xalis gəlir
<b>Net position</b>	Xalis mövqe
<b>Net present value (NPV)</b>	Xalis cari dəyər
<b>Net profit</b>	Xalis mənfəət
<b>Netting</b>	Nettinq
<b>Neutral</b>	Neytral
<b>New York Futures Exchange (NYFE)</b>	Nyu-York Fyuçers Birjası
<b>New York Stock Exchange (NYSE)</b>	Nyu-York Fond Birjası
<b>Nikkei 225</b>	Nikei 225 fond indeksi



No par value	Nominal dəyərsiz
No-load (no-load fund)	Komissiyasız fond
Nominal	Nominal
Nominal interest rate	Nominal faiz dərəcəsi
Nominal quotation	Nominal qiymətləndirmə (kotirovka)
Non-bank credit organization	Bank olmayan kredit təşkilatı
Non-callable bond	Geri çağırılmayan istiqraz
Noncompetitive bid	Qeyri rəqabətli sifariş
Non-competitive bid auction	Rəqabətsiz sifariş hərracı
Noncumulative	Qeyri-kumulyativ
Noncumulative preference share	Qeyri-kumulyativ imtiyazlı səhmlər
Nondiscretionary account	Qeyri-diskresion hesab
Non-performing loan	Qeyri-işlək kredit
Non-performing loan amount	Qeyri-işlək kreditin məbləği
Non-resident bank	Qeyri-rezident bank
Non-residents	Qeyri-rezidentlər
Non-subordinated debenture	Qeyri-subordinasiya borc öhdəlikləri
Non-voting stock	Səs hüququna malik olmayan səhm
Normal market size	Normal bazar həcmi
Normal yield curve	Normal (müsbət) gəlirlilik əyrisi
Notification	Notifikasiya
Notional bonds	Nəzəri (şərti) istiqrazlar
Notional principal	Şərti əsas məbləğ (kredit öhdəliyinin)
NYSE Composite Index	Nyu-York Fond Birjasının Toplu İndeksi
Obligation (bond, loan securities)	İstiqraz
Odd lot	Qeyri-normal əqd
Off balance sheet	Balansarxası hesab
Off-board	Birjadankənar əməliyyatlar
Offer	Təklif
Offer for sale	Satış təklifi
Offering range	Təklif aralığı
Offshore fund	Ofşor fond
Off-the-run issue	Köhnə buraxılış
On demand (on sight)	Tələb olunanadək
One-day order	Bir günlük sifariş
On-the-run issue	Təzə buraxılış
Open arder	Açıq sifariş

<b>Open outcry</b>	Səsli ticarət (açıq yüksək səsə)
<b>Open devaluation</b>	Açıq devalvasiya
<b>Open factoring</b>	Açıq faktoring
<b>Open interest</b>	Açıq mövqelərin sayı
<b>Open market operations</b>	Açıq bazar əməliyyatları
<b>Open position</b>	Açıq mövqe
<b>Open-end fund (open-end investment fund, open-end mutual fund)</b>	Açıq fond (açıq investisiya fondu, açıq qarşılıqlı fond)
<b>Open-end investment company</b>	Açıq investisiya şirkəti
<b>Open-end management company</b>	Açıq idarəetmə şirkəti
<b>Operating cash flow (OCF)</b>	Cari əməliyyatlar üzrə pul axını
<b>Operating expenses</b>	İstismar xərcləri (cari xərclər)
<b>Operating profit</b>	Əməliyyat gəlirləri
<b>Operating profit margin (Operating margin)</b>	Əməliyyat mənfəəti marjası
<b>Opportunity cost</b>	Alternativ xərclər
<b>Option</b>	Opsion
<b>Option holder</b>	Opsion sahibi
<b>Option premium</b>	Opsion mükafatı
<b>Option series</b>	Opsion seriyası
<b>Option spread</b>	Opsion spread
<b>Option strategies</b>	Opsion strategiyaları
<b>Option type</b>	Opsion növü
<b>Option writer</b>	Opsionun satıcısı
<b>Optional dividend</b>	Opsion dividendi
<b>Options clearing corporation</b>	Opsion kliring şirkəti
<b>Order</b>	Sifariş (tapşırıq)
<b>Order clause</b>	Order klauzulası
<b>Order driven</b>	Sifarişlər (təkliflər) əsasında
<b>Out of the money</b>	Ziyanda olan opsion
<b>Outright</b>	Autrayt
<b>Outright purchase</b>	Qəti alış
<b>Outsider</b>	Autsayder
<b>Outtrade</b>	Aut-treyd
<b>Overbought</b>	Overbout
<b>Overbought &amp; oversold</b>	Həddən artıq alış/satış
<b>Overnight</b>	Overnayt

<b>Oversold</b>	Oversold
<b>Oversubscribed</b>	Həddən çox yazılma
<b>Over-the-counter (over the counter, OTC)</b>	Birjadankənar
<b>Overvalued</b>	Şişirdilmiş qiymət
<b>Paid-up capital</b>	Ödənilmiş kapital
<b>Paper barrel</b>	Kağız bareli
<b>Paper circulation (circulation of bills)</b>	Veksel tədavülü
<b>Paper credit</b>	Veksel krediti
<b>Paper issue</b>	Qiymətli kağızların emissiyası
<b>Par bond</b>	Nominal istiqraz
<b>Parity</b>	Paritet
<b>Participating preferred</b>	İmtiyazlı iştirak
<b>Partly secured credit</b>	Qismən təminatlı kredit
<b>Passed dividend</b>	Ötürülmüş dividend
<b>Passing the dividend</b>	Dividentin ötürülməsi
<b>Passive</b>	Passiv
<b>Passive management</b>	Passiv idarəetmə
<b>Pay date</b>	Dividentin ödəniş günü
<b>Payback</b>	Xərcini ödəmə (qaytarma)
<b>Payback period</b>	Xərcini ödəmə (qaytarma) müddəti
<b>Paydown</b>	Qismən ödəmə
<b>Payer for honor (payer for honour)</b>	Qonorant
<b>Paying agent</b>	Ödəyici agent
<b>Payment in cash (cash payment)</b>	Nağd ödəniş
<b>Payment in-kind (PIK)</b>	Əmtəəli ödəniş
<b>Payout ratio</b>	Ödəmə nisbəti
<b>Penalty bid</b>	Cərimə qiyməti
<b>Penny stocks</b>	Xırda nominallı (qəpik) səhmlər
<b>Percent (percentage, rate)</b>	Faiz
<b>Percentage point</b>	Faiz bəndi
<b>Performing loan</b>	İcra edilən kredit
<b>Physical market</b>	Real (fiziki) əmtəə bazarı
<b>Pip</b>	Pip (pips)
<b>Plain vanilla</b>	Sadə maliyyə aləti
<b>Point</b>	Dərəcə (bənd)
<b>Poison pill</b>	“Zəhərli həb”

<b>Political risk</b>	Siyasi risk
<b>Portfolio</b>	Portfel
<b>Portfolio investment</b>	Portfel investisiya
<b>Portfolio manager</b>	Portfel meneceri
<b>Position</b>	Mövqe
<b>Position keeping</b>	Mövqeyin saxlanması
<b>Positive carry</b>	Müsbət sahibolma
<b>Precious metals</b>	Qiyətli metallar
<b>Preemptive right (Pre-emptive rights)</b>	Müstəsna hüquq
<b>Preferred (chartered, privileged) share</b>	İmtiyazlı səhm
<b>Preliminary prospectus</b>	İlkin prospekt
<b>Pre-market trading</b>	Açılışa qədər ticarət
<b>Premium</b>	Mükafat (premiya)
<b>Present value (PV)</b>	Cari dəyər
<b>Price indicators</b>	Qiyət göstəriciləri (indiqaatorları)
<b>Price manipulation</b>	Qiyətlərlə manipulyasiya
<b>Price-to-earnings ratio (P/E ratio, PE ratio, PER)</b>	Qiyət-gəlir nisbəti
<b>Primary dealer</b>	Əsas diler
<b>Primary distribution</b>	İlkin yerləşdirmə
<b>Primary security market</b>	İlkin qiymətli kağızlar bazarı
<b>Prime bank</b>	Birinci sinif bank
<b>Prime rate</b>	Baza dərəcəsi
<b>Principal (capital amount)</b>	Prinsipal (əsas məbləğ)
<b>Printing money</b>	Pul emissiyası
<b>Private equity firm</b>	Özəl investisiya şirkəti
<b>Private placement</b>	Özəl yerləşdirmə
<b>Producer price index (PPI)</b>	İstehsalçı qiymətləri indeksi
<b>Professional market participants</b>	Qiyətli kağızlar bazarının peşəkar iştirakçıları
<b>Profit</b>	Mənfəət
<b>Profit margin</b>	Mənfəət marjası
<b>Profit-taking</b>	Mənfəətin reallaşdırılması
<b>Prognostication (forecasting)</b>	Proqnozlaşdırma
<b>Program trading</b>	Proqramlı ticarət
<b>Promissory note (one-name paper, note of hand, PN, P/N)</b>	Sadə veksəl (Solo-veksel)

<b>Prompt date</b>	Çatdırılma tarixi
<b>Property</b>	Əmlak
<b>Prospectus</b>	Emissiya prospekti
<b>Protestation of a bill (protest of a bill)</b>	Vekselin protesti
<b>Proxy</b>	Etibarnamə (etibarlı şəxs)
<b>Prudent man rule</b>	Tədbirli insan qaydası
<b>Prudential</b>	Prudensial
<b>Public corporation</b>	Açıq səhmdar cəmiyyəti
<b>Public offering price</b>	İlkin yerləşdirmə qiyməti
<b>Pump and dump</b>	Şişirtmə və boşaltma
<b>Purchase of enterprise</b>	Müəssisənin alınması
<b>Pure play</b>	Təmiz oyun
<b>“Purposeful” (special purpose) store for compensation paid to assests</b>	Aktivlər üzrə zərərin ödənilməsi üçün "məqsədli" ehtiyatlar
<b>Purpose loan (special purpose credit)</b>	Məqsədli kredit
<b>Put option</b>	“Put” opsiyonu
<b>Put-Call parity</b>	“Put-Koll” pariteti
<b>Put-Call ratio</b>	“Put-Koll” nisbəti
<b>Pyramid scheme (Ponzi scheme)</b>	Piramida sxemi (Ponzi sxemi)
<b>Quantitative analysis</b>	Kəmiyyət təhlili
<b>Quanto</b>	Kvanto
<b>Quasi-money (near money)</b>	Kvazi pul
<b>Quick ratio</b>	Cəldlik əmsalı
<b>Quittance (receipt)</b>	Qəbz
<b>Quotation (quota)</b>	Kotirovka
<b>Quote driven</b>	Kotirovkaya əsaslanan
<b>Quoted currency</b>	Kotirovka olunan valyuta
<b>Rainbow</b>	Göy qurşağı
<b>Rally</b>	Canlanma
<b>Rate of return</b>	Gəlirlilik səviyyəsi (dərəcəsi)
<b>Real Estate Investment Trust (REIT)</b>	Daşınmaz Əmlak üzrə İnvestisiya Fondu
<b>Real Interest rates</b>	Real faiz dərəcələri
<b>Real property</b>	Daşınmaz əmlak
<b>Realization price</b>	Reallaşma (satış) qiyməti
<b>Realized gain</b>	Realizə edilmiş (reallaşmış) gəlir
<b>Realized loss</b>	Realizə edilmiş (reallaşmış) zərər

<b>Recapitalization</b>	Təkrar kapitallaşma (yenidən kapitallaşma)
<b>Recession</b>	Resessiya (iqtisadi geriləmə, tənəzzül)
<b>Record date</b>	Qeydiyyat tarixi
<b>Red herring (red herring prospectus)</b>	“Balıq” (səhm buraxılışı üçün ilkin prospekt)
<b>Redemption</b>	Öhdəliyin bağlanması (geri alma ödənişi)
<b>Redemption price</b>	Öhdəliyin bağlanma qiyməti (geri alma qiyməti)
<b>Redemption yield (yield to maturity)</b>	Ödəmə zamanı gəlirlilik
<b>Rediscount</b>	Yenidən uçota alma
<b>Referee in case of need</b>	Qonorat
<b>Refinancing</b>	Yenidən maliyyələşdirmə
<b>Refunding</b>	Təkrar fondlaşdırma (maliyyələşdirmə)
<b>Registered bond</b>	Adlı (qeydiyyatdan keçmiş) istiqraz
<b>Registered competitive market maker</b>	Qeydiyyata alınmış market-meyker (bazar iştirakçısı)
<b>Registered representative</b>	Qeydiyyata alınmış nümayəndə
<b>Registered securities (registered certificates)</b>	Adlı qiymətli kağızlar (qeydiyyatdan keçmiş qiymətli kağızlar)
<b>Registrar</b>	Reyestr saxlayıcısı
<b>Registration statement</b>	Qeydiyyat ərizəsi
<b>Reinsurance</b>	Təkrar sığorta
<b>Reinvestment</b>	Yenidən İnvestisiya
<b>Reinvestment risk</b>	Yenidən investisiya riski
<b>Remortgaging (repawning)</b>	Təkrar girov
<b>Rentier</b>	Rantye
<b>REPO closing date</b>	REPO-nun bağlanma tarixi
<b>REPO opening date</b>	REPO-nun açılma tarixi
<b>REPO transaction</b>	REPO əməliyyatı
<b>Representative office</b>	Bankın nümayəndəliyi
<b>Repurchase agreement (REPO, RP)</b>	Repo saşışı (əqdi)
<b>Required return</b>	Tələb olunan gəlirlilik
<b>Requient</b>	Rekvirent

<b>Rescheduled loan (restructured credit)</b>	Restrukturizasiya olunmuş kredit
<b>Reserve currency</b>	Baza (ehtiyat) valyutası
<b>Reserve fund</b>	Ehtiyat fondu
<b>Reserve requirements</b>	Ehtiyat tələbləri
<b>Restricted securities</b>	Məhdudlaşdırılmış qiymətli kağızlar
<b>Restructuring</b>	Restrukturlaşdırma
<b>Retained earnings</b>	Bölüşdürülməmiş mənfəət
<b>Return on net assets</b>	Xalis aktivlərin rentabilliyi
<b>Return on total assets (ROA)</b>	Cəmi aktivlər üzrə rentabellik (gəlirlilik)
<b>Revaluation</b>	Revalvasiya
<b>Revenue</b>	Gəlir
<b>Reverse split (reverse stock split)</b>	Geriyə split (səhmlərin geriyyə spliti)
<b>Reverse-repo contract</b>	Əks-REPO müqaviləsi
<b>Rights issue</b>	Yeni səhmlərin emissiyası
<b>Risk</b>	Risk
<b>Risk arbitrage</b>	Risk arbitrajı
<b>Risk management</b>	Riskin idarə olunması
<b>Risk premium</b>	Risk mükafatı
<b>Risk reversal</b>	Riskin önlənməsi
<b>Road show</b>	İlkin təqdimat
<b>Roll over (rollover)</b>	Yenidən kreditləşmə (maliyyələşmə)
<b>Rolling settlement</b>	Cari hesablaşma
<b>Round lot</b>	Tam lot
<b>Russell indexes</b>	Rassel indeksləri
<b>S&amp;P500</b>	S&P500 fond indeksi
<b>Safe haven currency</b>	Təhlükəsiz valyuta
<b>Sales</b>	Satışın həcmi
<b>Samurai bond</b>	“Samuray” istiqrazı
<b>Scalp</b>	Xırda əməliyyat
<b>Scalper</b>	Xırda alverçisi (skalper)
<b>Scathing</b>	Skeyt
<b>Screen trading</b>	Elektron ticarət
<b>Scrip</b>	Qiymətli kağızın sertifikatı
<b>Scrip issue</b>	Pusluz səhmlərin buraxılışı
<b>Scripophily</b>	Skripofiliya

<b>Seasoned offer.</b>	Sınanmış təklif
<b>Seat</b>	Yer (üzvlük)
<b>Second bill</b>	Vekselin ikinci nüsxəsi
<b>Secondary offering (secondary distribution)</b>	Təkrar təklif (yerləşdirmə)
<b>Secondary securities market</b>	Təkrar qiymətli kağızlar bazarı
<b>Sector funds</b>	Sektor üzrə fondlar
<b>Sector index</b>	Sektor indeksi
<b>Sectoral analysts</b>	Sektor təhlilçiləri
<b>Securities</b>	Qiyətli kağızlar
<b>Securities and Exchange Commission (SEC)</b>	Birja və Qiyətli Kağızlar üzrə Komissiya (SEC)
<b>Securities Investor Protection Corporation</b>	Qiyətli Kağızlar üzrə İnvestorların Müdafiəsi Şirkəti
<b>Securities market (stock market)</b>	Qiyətli kağızlar bazarı (fond bazarı)
<b>Securities underwriting</b>	Anderrayting (qiymətli kağızlar üzrə)
<b>Securitization</b>	Sekuritizasiya
<b>Seignorage</b>	Senyoraj
<b>Sell order</b>	Satqı sifarişi
<b>Seller's option</b>	Satıcı opsiyonu
<b>Selling away</b>	Kənar satış
<b>Selloff</b>	Satışa buraxmaq (endirimlə)
<b>Sell-side</b>	Satan tərəf
<b>Senior secured debt</b>	Üstün hüquqa malik təminatlı borc
<b>Senior unsecured debt</b>	Üstün hüquqa malik təminatlı borc
<b>Serial bond</b>	Seriyalı istiqraz
<b>Settlement</b>	Hesablaşma
<b>Settlement date</b>	Hesablaşma tarixi
<b>Settlement price</b>	Hesablaşma qiyməti
<b>Settlement risk</b>	Hesablaşma riski
<b>Share (stock)</b>	Səhm
<b>Share capital/Issued capital</b>	Səhm kapitalı/Emissiya kapitalı
<b>Share discount</b>	Səhmin ucuzlaşması
<b>Share premium</b>	Səhmlər üzrə mükafat
<b>Share register</b>	Səhmlərin (səhmdarların) reyestri (qeydiyyat jurnalı)



Share repurchase	Səhmin geri alınması
Shareholder	Səhmdar (payçı)
Shareholder value	Səhmdar dəyəri
Shareholders' equity	Səhmdar kapitalı
Shareholders' funds	Səhmdarların vəsaitləri
Sharpe ratio	Şarp nisbəti
Sheets	Vərəqə
Shogun bond	"Şoqun" istiqrazı
Short covering (short cover)	Qısa ödəmə (bağlama)
Short hedge	Qısa hedc
Short margin account	Qısa marja hesabı
Short position	Qısa mövqe
Short sale	Qısa satış
Short term bonds	Qısamüddətli istiqraz
Short-term borrowing	Qısamüddətli borclanma
Simple interest	Sadə faiz
Simple moving average (an unweighted moving average)	Sadə sürüşən orta
Singapore İnterbank Offered Rate, SİBOR	SİBOR
Single tariff	Baza tarifi
Sinking fund	Yığım (ödəmə) fondu
Small cap	Kiçik kapitallaşma
Sola bill (sola bill)	Solo-veksel
Sovereign issue	Suveren buraxılış
Sovereign risk	Suveren risk
Special Drawing Rights (SDR)	Xüsusi Bərc Alma Hüququ (SDR)
Special reserve fund	Xüsusi ehtiyatlar fondu
Speculation	Möhtəkirlik (alverçilik)
Speculators	Möhtəkirlər (alverçilər)
Spinning	İnformasiya manipulyasiyası
Spin-off (spinoff)	Şaxələnmə (törəmə şirkət yaratma)
Spot	Spot
Spot exchange rate	Spot məzənnə
Spot market	Spot bazarı
Spot price	Spot qiyməti
Spread	Spred (marja)

<b>Spread trading</b>	Spred ticarəti
<b>Stabilization</b>	Sabitləşdirmə
<b>Stagflation</b>	Staqflyasiya
<b>Stagnation</b>	Staqnasiya
<b>Standard &amp; Poor's</b>	Standard & Poor's
<b>Standby underwriting</b>	Zəmanətli anderraytinq
<b>State Committee for Securities of the Republic of Azerbaijan (SCS)</b>	Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)
<b>State credit</b>	Dövlət krediti
<b>State guarantee</b>	Dövlət zəmanəti
<b>State registration number of security</b>	Qiymətli kağızın dövlət qeydiyyat nömrəsi
<b>Statutory price</b>	Taksa
<b>Stellage</b>	Stellaj
<b>Stock dividend</b>	Səhm şəklində dividend
<b>Stock exchange</b>	Fond birjası
<b>Stock Exchange Automated Quotations (SEAQ)</b>	Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
<b>Stock index</b>	Fond indeksi
<b>Stock index fund</b>	Fond indeksi üzrə fond
<b>Stock index futures</b>	Fond indeksi üzrə fyuçers
<b>Stock index option</b>	Fond indeksi üzrə opsiyon
<b>Stock listing</b>	Səhmlərin listingi
<b>Stock option, equity options</b>	Səhm opsiyonu
<b>Stock split</b>	Səhmlərin xırdalanması (bölünməsi)
<b>Stockholm İnterbank Offered Rate (STİBOR)</b>	STİBOR
<b>Stop order</b>	"Dayan" sifarişi
<b>Stop-loss order (S/L)</b>	"Dayan-zərər" sifarişi ("dayan" əmri, "dayan-itki" sifarişi)
<b>Straddle</b>	Stredl
<b>Strangle</b>	Strenql
<b>Street name</b>	Küçə adı
<b>Structured product</b>	Strukturlaşmış məhsul
<b>Subborrower</b>	Subemitent
<b>Subscription right (subscription privilege)</b>	İmtiyazlı yazılış hüququ

<b>Subsidiary</b>	Törəmə şirkət
<b>Subunderwriter</b>	Subanderrayter
<b>Swap</b>	Svop
<b>Syndicate</b>	Sindikət
<b>Syndicated loan</b>	Sindikət borcu
<b>Systematic risk</b>	Sistematik risk
<b>Systemic risk</b>	Sistem riski (ödəniş sistemi riski)
<b>Takedown</b>	Pay almaq
<b>Takeover</b>	Udulma
<b>Takeover bid</b>	Udulma təklifi
<b>Taking a position</b>	Mövqeni açmaq
<b>Tax base</b>	Vergi bazası
<b>Tax shelter</b>	Vergi sığınacağı
<b>Tax-exempt securities</b>	Vergidən azad qiymətli kağızlar
<b>Technical investment analysis</b>	Texniki investisiya təhlili
<b>Technical research (technical analysis)</b>	Texniki araşdırma (texniki təhlil)
<b>TED spread</b>	TED spredi
<b>Tender offer</b>	Tender təklifi
<b>Tender price</b>	Tender qiyməti
<b>Theta</b>	Teta
<b>Thin market</b>	Süst (qeyri-fəal) bazar
<b>Third bill</b>	Tertiya (vekselin üçüncü nüsxəsi)
<b>Third market</b>	Üçüncü dərəcəli bazar
<b>Tick</b>	Qiymətin minimal dəyişikliyi
<b>Ticker (ticker tape)</b>	Tiker
<b>Ticker symbol</b>	Tiker simvolu
<b>Time decay</b>	Tədricən (zaman keçdikcə) dağılma
<b>Time deposit</b>	Müddətli depozit (əmanət)
<b>Timing</b>	Tayminq
<b>Tirage (circulation)</b>	Tiraj
<b>Top down</b>	Yuxarıdan aşağıya
<b>TOPIX, Tokio Stock Price Index</b>	TOPIKS
<b>Total amount of credit</b>	Kreditin ümumi dəyəri
<b>Total assets</b>	Ümumi aktivlər
<b>Total capital of bank</b>	Bankın məcmu kapitalı (öz vəsaiti)
<b>Total debt</b>	Ümumi borc
<b>Toxic</b>	Zəhər

<b>Tracing (drawing)</b>	Trasslaşdırma
<b>Tracking stock (share)</b>	İzləyici səhm
<b>Trader</b>	Treyder
<b>Trading band</b>	Alqı-satqı dəhlizi (diapazonu)
<b>Trading floor</b>	Ticarət meydançası
<b>Trading house</b>	Ticarət evi
<b>Trading post</b>	Ticarət yeri (postu)
<b>Trading (price) range</b>	Ticarət (qiymət) diapazonu
<b>Trading session</b>	Ticarət sessiyası
<b>Trading volume</b>	Ticarət həcmi
<b>Tranche (tranch)</b>	Tranş
<b>Transaction costs</b>	Əməliyyat xərcləri
<b>Transaction fees</b>	Əməliyyata görə əlavə ödənişlər
<b>Transfer</b>	Transfer
<b>Transfer agent</b>	Köçürmə (transfer) agenti
<b>Treasuries</b>	Xəzinə kağızları
<b>Treasury bill</b>	Xəzinə vekseli
<b>Treasury bond</b>	Uzunmüddətli xəzinə istiqrazları
<b>Treasury note</b>	Dövlət orta müddətli istiqrazları (xəzinə notu)
<b>Treasury stock</b>	Xəzinə səhmi
<b>Trend</b>	Trend
<b>Trendline</b>	Trend xətti
<b>Trust</b>	Trast
<b>Trust company</b>	Trast-şirkət
<b>Trustee</b>	Zamin
<b>Trust-obligation</b>	Trast-istiqraz
<b>Two-way market</b>	İkitərəfli bazar
<b>Undercapitalized</b>	Yetərinə kapitallaşmamış
<b>Underlying</b>	Anderlainq
<b>Underlying asset</b>	Baza aktiv
<b>Undersubscribed</b>	Qiymətli kağızların gözləniləndən daha az satın alınması
<b>Undervalued</b>	Aşağı qiymətləndirilmiş
<b>Underwriter</b>	Anderrayter
<b>Unit investment trust</b>	Pay investisiya fondu (PIF)
<b>Unlimited liability</b>	Qeyri-məhdud məsuliyyət

<b>Unlisted stock</b>	Listinqdən keçməmiş səhm
<b>Unpaid dividends</b>	Səhmlər üzrə ödənilməmiş dividendlər
<b>Unrealized (paper) gain/profit/loss</b>	Reallaşdırılmamış gəlir/mənfəət/zərər
<b>Unseasoned security</b>	Xam qiymətli kağız
<b>Unsecured credit (unsecured loan)</b>	Təminatlı kredit
<b>Unweighted/weighted indices</b>	Çəkisiz/çəkili indekslər
<b>Up and out option</b>	“Yuxarı və son” opsiyonu
<b>Upgrade</b>	Yaxşılaşma
<b>Uptick (up tick, plus tick)</b>	Ap-tik (qiymətin qalxması, canlanma)
<b>Uptrend/downtrend</b>	Artma (“buğa”) meyili/azalma (“ayı”) meyili
<b>US treasury bill</b>	ABŞ xəzinə vekseli
<b>US treasury bond</b>	ABŞ uzunmüddətli xəzinə istiqrazları
<b>US treasury note</b>	ABŞ xəzinə notu
<b>Valorization</b>	Valorizasiya
<b>Value (cost)</b>	Dəyər
<b>Vanilla bond</b>	Vanil istiqrazları
<b>Variable rate</b>	Dəyişkən dərəcə
<b>Vega</b>	Veqa
<b>Venture capital</b>	Riskli kapital
<b>Venture operation</b>	Vençur əməliyyatları
<b>Vertical spread</b>	Şaquli spred
<b>Volatility</b>	Volatillik (dəyişkənlik, qeyri-sabitlik)
<b>Volatility analysis</b>	Volatillik (dəyişkənlik) təhlili (qeyri-sabitliyin təhlili)
<b>Volatility index</b>	Dəyişkənlik indeksi (qeyri-sabitlik indeksi)
<b>Volume</b>	Həcm
<b>Voting right</b>	Səsvermə hüququ
<b>Voucher</b>	Özəlləşdirmə çeki
<b>Wall street</b>	Uoll strit
<b>Warrant</b>	Varrant
<b>Wash sale (sham transaction)</b>	“Saxta” sövdələşmə (səhmlərin yalandan alqı-satqısı, “yuyulma” satışı)

<b>Weighted average cost of capital (WACC)</b>	Kapitalın orta çəkili dəyəri (kapitalın cəlbinin orta çəkili xərci)
<b>Weighted average coupon</b>	Orta çəkili kupon
<b>Weighted average maturity</b>	Orta çəkili ödəmə müddəti
<b>Weighted/unweighted index</b>	Çəkili/çəkisiz indeks
<b>Weighting</b>	Çəkmək
<b>When issued (W/I)</b>	Emissiya edildikdə
<b>White knight</b>	“Ağ cəngavər”
<b>Working assets (circulating assets)</b>	Dövriyyə vəsaitləri (aktivləri)
<b>Working capital</b>	Dövriyyə kapitalı
<b>Working control</b>	Cari (işçi) nəzarət
<b>Yield</b>	Gəlirlilik (qiymətli kağızların gəlirliliyi)
<b>Yield curve</b>	Gəlirlilik əyrisi
<b>Zebras</b>	Zebras
<b>Zero coupon bond</b>	Sıfır kuponlu istiqraz (kuponuz istiqraz)
<b>501-(C)(3) bond</b>	501-(C)(3) istiqrazı
<b>72 rule (rule of 72)</b>	72 qaydası

## İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR

1. Англо-Русский словарь банковских и финансовых терминов (English – Russian glossary Banking and finance). Яков М.Миркин и др. Институт Всемирного Банка и Государственная Финансовая Академия, Москва, 1998.
2. Azərbaycan Respublikasının Mulki Məcəlləsi.
3. Azərbaycan Respublikasının Milli Bankı haqqında Azərbaycan Respublikasının Qanunu.
4. Banklar haqqında Azərbaycan Respublikasının Qanunu.
5. Investment Glossary KCI Investing, a division of Capitol Information Group, Inc <http://wwwkciinvesting.com/>.
6. IPO Glossary\_updated.
7. И.Ф.Жданова Англо-Русский экономический словарь. 2003 – 880 с.
8. Рынок ценных бумаг: учебник для студентов вузов, обучающихся по экономическим специальностям / Под ред. Е.Ф.Жукова – 2-е изд, перераб и доп – М: ЮНИТИ-ДАНА, 2006, - 463 с.
9. General Investment Glossary <http://wwwtaipanpublishinggroup.com/>.
10. Glossary – BSE.
11. Glossary of Financial and Investment Terms <http://wwwgobcafunds.com/>.
12. Glossary of Investment Terms <http://wwwcraigsip.com/>.
13. Glossary of Mortgage, Finance and Securitization Terms (Финансовый Глоссарий: Ипотека и Секьюритизация) 2007 [http://wwwwifcorg/russia\\_mortgage/](http://wwwwifcorg/russia_mortgage/).
14. Government Finance Glossary NEWBOOK.
15. Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu.
16. <http://wwwbloomberg.com/invest/glossary/bfglosahtm>.
17. <http://wwwfinraorg/>.
18. <http://wwwinvestopediacom/dictionary/defaultasp>.
19. <http://wwwinvestorterms.com/>.
20. <http://wwwwiseie/>.
21. <http://wwwlondonstockexchange.com/global/glossary/ahtm>.
22. <http://wwwnasdaq.com/reference/glossary>.
23. <http://wwwnyse.com/glossary/Glossaryhtml>.
24. <https://wwweuroclear.com/site/public/EB/>.

# MALİYYƏ BAZARLARI TERMINLƏRİNİN İZAHLI LÜĞƏTİ

Nəşriyyat redaktoru: Suğra OSMANOVA  
Texniki redaktor: Rauf KƏRİMOV  
Bədii redaktor: Elnur ƏHMƏDOV  
Səhifələyici: Fəxri VƏLİYEV

Yığılmağa verilmişdir: 03.08.2010  
Çapa imzalanmışdır: 12.08.2010  
Nəşrin ölçüsü: 70x100 1/16  
Fiziki çap vərəqi: 17,0  
Sifariş: 102. Sayı: 500 ədəd.



**NURLAR**

— NƏŞRİYYAT-POLİQRAFİYA MƏRKƏZİ

Bakı, Az1122, Zərdabi pr. 78 / Tel: 4977021  
Faks: 4971295 / E-poçtu: office@nurprint.com